

## *MƏN KİMƏM*

### *I*

*Mən öz doğma xalqımın  
Arzusundan yoğruldum.  
Kədərindən yarandım,  
Sevincindən doğuldum.  
Bir xalq ki, mərd yaşayır  
Qədim Şərq torpağında.  
Ayağı Qəzvindədir,  
Başı Qafqaz dağında...  
Mən də – Vətən!*

– Xalq! – deyə  
*Oxa dönüb dartıldım.  
Səsləndim, bir döyüsdən  
Min döyüşə atıldım.  
Sən ey mənim şeirimə  
Qəzəbli deyən insan,  
Bu qəzəb şeirimin yox,  
Savalanındır, inan!  
Sən ey mənim şeirimə  
Nisgilli deyən insan!  
Bu nisgil şeiriminmi?  
Arazinkidir, inan!  
Sən ey mənim şeirimə  
İnləyir deyən insan!  
İnləyən şeirim deyil,  
Ana torpaqdır, inan!  
Mən yanar ürəyimə  
Daim ürək desəm də,  
Bir mürəkkəb qabı tək  
Dolandırdım sinəmdə.  
Zamanın havasında  
Şeirim solmasın deyə,  
Arxivlər bucağında  
Qərib qalmasın deyə,*

*Qələmimin ucunu  
Bətirib öz qanıma,  
Mən xalqımın sözünü  
Yazdım hər dastanıma...*

*II*

*Baxıram tarixlərə,  
Varaqlar qatar-qatar...  
Vətənimin övladı;  
Babək,  
Xətai,  
Sərdar...*

*Dedi: Ya parçalanım  
Döyüşdə tikə-tikə,  
Ya da tamam birləşsin,  
Parçalanmış bir ölkə!  
Vuruşdu... Səngərləri  
Susdurdu hər nərəsi.  
Şimşek olub parladı  
Qılincının tiyəsi!  
Od səpdi hər zərbədə  
Sağına, soluna o!  
Od səpdi istiqlalın  
Qaranlıq yoluna o!  
Hərdən qibtə edirəm  
Bu böyük mənaya mən.  
Deyirəm ki, o vaxtlar  
Gələydim dünyaya mən.  
Babəkin qılincını  
Bülövə mən çəkəydim.  
Zağlı görünüşün deyə  
Gözümdən od tökəydim.  
Xətainin önündə  
Qurbani saz çalanda,  
Min doğma təranəni  
Dinləyəydim salonda.*

*Sərdar səngərə gircək  
Sağ yanında duraydım,  
Tüfəngini dalbadal  
Yalnız mən dolduraydım.*

*Birdən səs eşidirəm,  
Bu sinəmin səsidir.  
Yox, etirazla dolu  
Təranəmin səsidir!  
O deyir: Sən bu əsrin  
Vüqarisan elə bil.  
Babəki,*

*Xətaisi,  
Sərdarisan elə bil.  
Sənin kəlmələrin ki,  
Qıgilcimlar təkidir.  
Azadlığın yolunda  
Qaranlığı hürküdür.  
Gözü qanlı düşmənin  
Əlinə keçsən əgər,  
O sənin taxsirindən  
Bir an keçərmi məgər?  
Yox! Sənin hər misranı  
Bir kəndirə döndərər.  
Dar ağacı altında  
Düz boynuna endirər.  
Sən qaldır hər misranı  
Ovxarlı qılinc kimi!  
Yetər ki, istiqlalın  
Yaşadı qaxınc kimi.  
Parçala istiqlalın  
Yolundakı sisləri!  
Parçala vətənini  
Parçalayan kəsləri!*



“Azərbaycan”  
nəşriyyatı

Bakı - 2014

## **ƏLİ TUDƏ**

Cənubi və Şimali Azərbaycanın görkəmli şairi Əli Tudə 40-a yaxın kitabın müəllifidir. Vətənpərvərlik, xəlqilik, mövzu müxtəlifliyi, yüksək ideallar onun yaradıcılığının qayəsini təşkil edir. Sənətkarın yazıları milyonlarla oxucunun məhəbbətini qazanmışdır.

Bunu nəzərə alaraq Əli Tudənin əsərlərinin latin qrafikasında 20 cildlik nəşri nəzərdə tutulub. "Cənub nəgmələri" adlı birinci cildi sizə təqdim edirik.

### **Əli Tudə**

T6(14) "Cənub nəgmələri". – Bakı, "Azərbaycan" nəşriyyatı, 2014. – 336 s.

T 4804000000-06(14) Sifarişlə  
M 670(07)-2014

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişmişdir. O, nənəsi Qəribin himayəsində böyümüşdür. 150 sayılı orta məktəbdə oxumuşdur. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımqıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazış-yaratmaq həvəsini söndürmür. 50 ildən artıq bir müddət ərzində bircə gün belə olsun qələmini yerə qoymayan Əli Tudə enişli-yoxuşlu bir həyat və yaradıcılıq yolu keçmişdir. 1940-cı illərdə Cənubi Azərbaycanda

başlanan azadlıq hərəkatına qoşulub, silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944–1946-ci illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzətlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzətlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunmuşdur. O, "Hizbitudeyi-İran" partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944–1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdürü (1945–1946) işləyir. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdürü olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, müterəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin "Şairlər məclisi"ndə müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat "21 Azər" medallıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi.

Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtməq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-ci il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şeir tez bir zamanda dillər əzbərinə çevrildi.

Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). 1958-ci ildən Azərbaycan və SSRİ Yaziçilar İttifaqının üzvü, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdürü olur (1952–1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünüyündə, Tbilisidə SSRİ Yaziçilar İttifaqının plenumunda və s. iştirak etmişdir. "21 Azər" (1946), "Əməkdə fərqlənməyə görə" (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri

Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-ci ildən). “Əmək veterani” (1986), “Əməkdar incəsənət xadimi” (1987) adlarına layiq görülmüşdür. 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımıdı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

## REDAKTORDAN

Əli Tudə keşməkeşli, məşəqqətli, həsrətli bir özür sürmüş, ayrılıq, sürgün, çətinliklər, məhrumiyyətlərə dözərək poeziyamıza çoxşaxəli, rəngarəng, zəngin bir ədəbi irs bəxş etmişdir. O, gənc inqilabçı şairdən başlanan və müdrik bir ustاد şairə qədər uzun yaradıcılıq yolu keçmiş, bu yolun bütün enişlərində, yoxuşlarında, döngələrində öz sözünü deməyi bacarmış, öz dəsti-xəttini saxlamış və daima xalqının tale-yini düşünmüşdür.

Əli Tudəyə həsrət şairi deyirdilər. Əli Tudəyə ayrılıq şairi deyirdilər. Əli Tudəyə mübariz şair, döyükən şair deyirdilər. Əli Tudə poeziyasında mübarizlik, döyükənlilik motivləri xüsusi yer tutur. Ancaq yalnız mübarizlikmi?

Bu poeziyada mübarizlik də var, döyüş də. Ölüm də var, itki də. Ayrılıq da var, həsrət də. Fəlsəfə də var, həyat da. Ülviyət də var, məhəbbət də. Kişilik də var, mərdlik də. Ədalət də var, zülm də. Səma da var, təbiət də. Çay da var, dəniz də. Tərənnüm də var, ithaf da. Sevgi də var, ümid də...

Kitabda toplanan şeir və poemaların eksəriyyəti şairin yaradıcılığının ilk dövrlərini, Ərdəbildə və Təbrizdə yaşadığını, yeniyetmə kimi formalaşdığını, gənc kimi yetişdiyi dövrü əhatə edir. O dövrü ki, gənc şair inqilabi, azadlıq, milli ruhlu, güclü bədii təsvir vasitələrinə malik poetik şeirləri ilə xalqı zülmkar şah üsuli-idarəsinə qarşı mübarizəyə səsləyirdi. Yəni 1940-1947-ci illəri. Yəni Cənubi Azərbaycanda Milli hökumət qurulana qədər, Milli hökumət dövrü və Milli hökumətin süqutunun ilk vaxtları.

Bu İkinci Dünya müharibəsi dövrü idi. Bu faşizmlə mübarizə dövrü idi. Bu sovet qoşunlarının İranda və Cənubi Azərbaycanda mövcud olduğu dövr idi. Bu o dövr idi ki, İran xalqları və Cənubi Azərbaycan xalqı müharibədən qalib çıxmış sovet qoşunlarını xilaskar kimi qəbul edirdi. SSRİ tərkibində olan Şimali Azərbaycanda sovet quruluşunun mövcud olduğu, Şimali və Cənubi Azərbaycanın parçalandıqdan sonra birləşməyə ən real şərait yarandığı dövr idi.

Burda toplanan əsərlərin əksəriyyəti 1946-ci ildə Milli hökumət dövründə Təbrizdə nəşr olunmalı idi. Kitab mətbəədə çapa hazır vəziyyətdə idi. Hətta ilk nüsxəsi də çıxmışdı. Təəssüf ki, Milli hökumət süqut edir. Şah tərəfdarları kitabı mətbəədə yandırırlar və həmin yazılar 1950-ci ildə Bakıda “Cənub nəğmələri” adı altında işıq üzü görür.

## DAĞ

Bir dəfə nədənsə qürrələndi dağ  
Dedi gör necə də dayanmışam şax.  
Məni nə qar əyir, nə də ki, yaşış,  
Torpaq ayağımın altında qalmış...  
Torpaq! Ana torpaq! Səbirli torpaq,  
Dedi: – A dağ, əyil, ətəyinə bax!  
Sənə dayaq olan mənəm, axı mən,  
Mənim sinəm üstdən ucalmışan sən...

1966.

## DAŞ

Daşın yaranmasından  
Xəbər verən, de hanı?  
Danışdırısan o dinməz,  
Nə dili var, nə canı!  
Fəqət elə ki, daşa  
Dəydi insan nəfəsi,  
İnsanla bir başladı  
Daşın da tarixçəsi!  
İnsanlarla o qədər  
Təmasda oldu ki daş,  
O heykələ – insana  
Çevrildi yavaş-yavaş...

1966.

## ƏN MÜDRİK ANA

Dünyada ən böyük, ən müdrik ana  
Vətəndir! İnamla sən siğin ona!  
Ondan nə dərd gizlə, nə də sir saxla,  
Hüsnünə gözündə məhrəm yer saxla!

13

O dərindən duyar yanğılarını,  
Məhəbbətlə çəkər qayğılarını...  
Vətənin yanğıya dönsə fəryadı,  
Özgəmi duymalı? Yox! Öz övladı!  
Doğma anasını duymasa övlad,  
Özü nankor olar, ocağı bərbad...  
Bəli! Şölə-şölə sönər ocaq da,  
Bir kül qalağına dönər ocaq da...

1943.

## KƏNDİMİZ

Kəndimiz dağların dizinin üstə...  
Ülviyət istəsən kəndimizə gəl!  
Qonağa yer verər gözünün üstə,  
Məhəbbət istəsən kəndimizə gəl!

Durur yuxarıda vüqarlı dağlar,  
Görkəmi axarlı-baxarlı dağlar,  
Başı qışlı, döşü baharlı dağlar...  
Əzəmət istəsən kəndimizə gəl!

Çaylar nəğmə deyir, bulaqlar dinir,  
Budaqlar üstəki yarpaqlar dinir...  
Daim təbəssümlü dodaqlar dinir,  
Şeriyyət istəsən kəndimizə gəl!

Qartallar qalxanda səhər yuvadan  
Sən də doyunca ud təmiz havadan...  
Qaç naşı həkimdən, acı davadan,  
Təbabət istəsən kəndimizə gəl!

Qızıl zəmilərdə dəyir sünbüllər,  
Başını torpağa əyir sünbüllər...

14

Tərpənir... Nə isə deyir sünbüllər,  
Bərəkət istəsən kəndimizə gəl!

Cavanlar gümrahdır bulaqlar kimi,  
Qocalar sevinir uşaqlar kimi,  
Üfüqlər qızarır yanaqlar kimi,  
Səadət istəsən kəndimizə gəl!

Yarlı-yaraşıqlı otaqlar təzə,  
Ulduz-ulduz yanın çıraqlar təzə...  
Həyətlərdə qalxan qovaqlar təzə,  
Təravət istəsən kəndimizə gəl!

Kiçik ürəklərdə böyük bir dünya!  
Arzularda qanad, işlərdə məna...  
Nə hiylə, nə yalan, nə kin, nə riya,  
Qüdsiyyət istəsən kəndimizə gəl!

1943.

## YAY AXŞAMI

Xumarlanan ulduzlar  
Elə sarıdır düzü,  
Bir dari zəmisini  
Andırır göyün üzü.  
Zirvədə qara bulud  
Bir yumağa bənzəyir.  
Yox! Qara yapincılı  
Bir qaçağa bənzəyir.  
O dari zəmisindən  
Şaqqlııyla keçəcək,  
Öz şimşək orağıyla  
Darları biçəcək.

1938.

15

## GÖY VARAQLAR ƏFSANƏSİ

Savalan dağıdır o buludlu dağ,  
Bəs o ilgim vuran yaşıllıq nədir?  
Bəlkə düzənliyə düşmüş göy varaq,  
Bəlkə də açılmış yaşıl süfrədir.

Deyirlər o qarlı dağın özü tək  
Qüdrətdən yaranıb təranəsi də.  
Döyüşdə səslənib zəfər sözü tək  
Min həqiqəti də, əfsanəsi də!

Qisas bəy! Tanıyır köçəri yurdalar,  
Bir cıdır düzəldib, toya bənzəyir.  
O tez-tez yumulub açılan atlar  
Dartılıb atılan yaya bənzəyir.

Bəylər at çapırlar. Yarışmı gedir?  
Hələ üstün deyil bircə nəfər də!  
Obanın yanında tamaşa edir  
Xanım da, kəniz də, bəy də, nökər də.

Bəs o atlı kimdir gəlir arxadan?  
Bax! Hamını keçir. Görür lap bəy də.  
O keçir! İcazə almır ağadan,  
Köhnə çuxası da yellənir göydə.

O ki, çobanıdır bəyin... Elə bil  
Kasib bir gədəyə dost olub uğur.  
Yox, dağlar döşündə bir muzdur deyil,  
İndi boz qanadlı bir qortal uçur.

O uçur! Bəs niyə gözəl bir dilbər  
Sevinir, titrəyir, ah çəkir tez-tez.

Qız neçin heyrandır ona bu qədər,  
Ürək deməyəni göz danışar, göz!

Bəli! O vurulub... Titrəyir bəy də,  
Görür çobanı da, bacısını da!  
Görür, yalnız nifrət duyur hər şeydə,  
Duyur bu cıdırın acısını da!

Sanır ki, o qartal qanad çalaraq  
Yerdən bacısını qoparacaqdır.  
Yox, ad-sanını da əldən alaraq  
Harasa, harasa aparacaqdır!

O gedir çadıra, tūfəngi qapır,  
Bir də həycanlanır, bir də hirsənir.  
Bəy nişana alır, çobansa çapır,  
Birdən dağ titrəyir, dərə səslənir.

Çoban yaralanır, əyilir, qalxır,  
Birtəhər yaslanır atın yalına.  
Odur, damçı-damçı isti qan axır  
Atın çənəsinə, atın nalına...

Bu kiçik zəfərlə sevinib at da  
Qırmızı muncuqlar taxmışdır bəlkə?  
Yox, yox, qan ağlayır o da bu yurdda  
Bu vaxtsız qisasa, bu vaxtsız cəngə.

Birdən çoban cırır bez köynəyini  
Bir dəstə varağı göyə ciləyir.  
Sanki dustaq olmuş min dileyini  
Məhbəsdən çıxarıb azad eləyir.

Demə şair imiş talesiz çoban,  
Eşqini nə bəyə, nə qızə demiş.

Dolu sinəsini didib partladan  
Sirri sərr saxlayan kağıza demiş.

Onu qələbəyə çatdırın elə  
Məhəbbət olubdur! Yaxşı duyub bəy.  
Tarixin özü də tanımır hələ  
Əsl məhəbbətdən qüdrətli bir şey.

Varaqlar yaralı, çoban yaralı,  
Vurulub insan da, vurulub söz də!  
Düşüb bir-birindən xeyli aralı  
Çoban yolda qalır, varaqlar düzədə...

Kimsə məhəl qoymur o varaqlara,  
Bir də ki, cəsədə... (qış, bir az ləngi)  
Şaxtalar düşdükçə o yaylaqlara  
Qanlı varaqların göyərir rəngi.

Fəqət min faciə görmüş Savalan  
Buna da yas tutur oylaqlar üstə.  
Ağlayır, ağlayır, axır o leysan  
Otlar da bitirir varaqlar üstə.

O “Qatar qaya”ya<sup>\*</sup> diqqətlə bir bax,  
Boz qayalar xirdə, ağ qaya iri...  
Dağ şair oğluna heykəl qoyub, ah,  
Ağ qaya çobandır, bozlarsa sürü.

Varaqlar çəmənə dönür...  
Ey çəmən!  
Daniş bu hadisə olub, olmayıb?

Mən ki, gözlərimi açıb, göy çəmən,  
Gördüm o səhnədən iz də qalmayıb.

Mənə bu söhbəti, bu əfsanəni  
Bir qış gecəsində nənəm danışdı.  
Mənsə dinlədikcə bu təranəni  
Gözlərim yaşardı, könlüm alışdı.

O xəyalla çıxdım neçə yaza da,  
Min ildirim çaxdı mənim sinəmdə!  
Şair çobana da, nakam qızı da  
Canlı heykəl qalxdı mənim sinəmdə.

1943.

## NƏHƏNG YUMAQ

Sanma ki, Savalan tek məşhur dağdır,  
Həm də açılmamış nəhəng yumaqdır...  
Kaş o nənələrdən qalan yumağın,  
Əlvən saplarıyla ana torpağın  
Bayram paltarını tikə millətim,  
Döşündə bir bayraq çəkə millətim...  
Ömrü azad axa gur çaylar kimi,  
Günü gözəl keçə şən toyular kimi...

1944.

## XALXAL

Sən günəşi içib yaşa dolubsan,  
Sünbül naxışlıdır köynəyin, Xalxal!  
Elə bərəkətli süfrə olubsan  
Dünyaya sığmayıb çörəyin, Xalxal!

19

<sup>\*</sup>Yer adıdır.

Sən Muğan babanın öz nəvəsisən!  
Bacın Ərşəni də çox sevəsisən!  
Düzdə nemətlərin son zirvəsisən,  
Dalğalı zəmilər etəyin, Xalxal!

Yaz geniş sinənə gullər düzəndə,  
Qızlar hər çəməndən bir gül üzəndə,  
Əksəi büllurlaşış “Qızıl özən”<sup>\*</sup> də,  
Nəğmələrə dönüb diləyin, Xalxal!

Sən yadsan yadlara, dostsan dostlara,  
Niyyətin bölünməz üzə-astara,  
Qarşın Ərdəbildir, arxan Astara,  
Dəniz etirli dir örpəyin, Xalxal!

Həyatdan sənətə gedən ciğirdə,  
Söz incisi düzüb Məmmədbağır da,  
Karvanın çevik də keçib, ağır da,  
Yatıb da, qalxıb da küləyin, Xalxal!

Üstünə düşmənlər tökülən zaman,  
Döşün səngər-səngər sökülen zaman,  
Gözün Savalana dikilən zaman  
Bağrova<sup>\*\*</sup> söykənib kürəyin, Xalxal!

Döyüş əsgərinə cəsarət verib,  
Vətən xadiminə məharət verib,  
Sənət aşiqinə şəriyyət verib  
Sənin arzu dolu ürəyin, Xalxal!

Mehriban anasan! Yaşın uludur,  
Ağ saçın müqəddəs nurla doludur,  
Böyük insanların ömür yoludur  
Tarixdə əbədi bəzəyin, Xalxal!

1943.

## HACI ƏMİRDƏ

Haçan ağ tikanlı qışın tufanı  
Gözlərə də dolar Hacı Əmirdə,  
Astaradan gələn insan karvanı  
Gecələrlə qalar Hacı Əmirdə.

Dolar yolcularla “Həsən qəhvə”si,  
Bütün yer üzündə olmaz əvəzi.  
Dükani isidən insan nəfəsi  
Sanki ocaq olar Hacı Əmirdə.

Tufan qürrələnər təntənəsiylə,  
Dağları dolaşar qəhqəhesiylə,  
Təmkinli samovar zümzüməsiylə  
Odlu nəğmə çalar Hacı Əmirdə.

Tufan öz sözünü dedikcə qəti,  
Soyuq yuvasında dondurar iti...  
Həlim dükançıdan kimisi piti,  
Kimisi çay alar Hacı Əmirdə.

Sanma dağ başında qaralar şimşək,  
Yox! Yox! Yana-yana saralar şimşək,  
Tufanı döşündən yaralar şimşək,  
Qar üstünə salar Hacı Əmirdə.

<sup>\*</sup>Yer adıdır.

<sup>\*\*</sup>Bağrov dağları

Göylər işıqlanar kəhkəşan kimi,  
Yerlər ətirlənər gülüstan kimi,  
Təbiət işindən peşiman kimi  
Dərin fikrə dalar Hacı Əmirdə...

Məğrur günəş dönər qalib bayraqa,  
Kimi ata minər, kimi ulağ'a,  
Uca Savalanı başdan-ayağa  
Tamaşaya dalar Hacı Əmirdə.

Yolcuların izi cərgəbəcərgə,  
Bir bələdçi oldu kiməsə bəlkə...  
İz var ki, tufanın izilə birgə  
Zaman-zaman qalar Hacı Əmirdə...

1943.

## TALİŞ MEŞƏLƏRİNDE

*Cənubi Azərbaycan ərazisindəki  
Talış meşələrinə həsr olunub.*

Nə gözəl təbiət var  
Talış meşələrində!  
Həmişə bərəkət var  
Talış meşələrində!

Ağaclar yaşıl otaq,  
Armudlar sarı çıraq,  
Qonaq çağırır, qonaq  
Talış meşələrində.

Ağaclar sükutlaşır,  
Çətirlər buludlaşır,  
Zoğallar yaqutlaşır  
Talış meşələrində.

22

Ağaclar dəmirləşir,  
Yarpaqlar ətirləşir,  
Əzgillər xəmirləşir  
Talış meşələrində.

Ağaclar qardaşlaşır,  
Yamaclar qardaşlaşır,  
Möhtaclar qardaşlaşır  
Talış meşələrində.

Hər addımda bir çeşmə,  
Suyu dür, yolu eşmə...  
İç, buz fikrinə düşmə  
Talış meşələrində.

Zirvə ülvə peşməkdir,  
Bulud sakit şimşəkdir,  
Leysan dolu üzəkdir  
Talış meşələrində.

Hayif, evlər şıltaqdır,  
Bir-birindən uzaqdır.  
Ünsiyyətsiz ocaqdır  
Talış meşələrində.

Dumanlar da tək gəzir,  
Heyvanlar da tək gəzir,  
Gümanlar da tək gəzir  
Talış meşələrində.

Gənclik nə nizamlayır?  
Yolunu tamamlayır...  
Məhəbbət vağamlayır  
Talış meşələrində.

23

Gözəllər ar gözləyir,  
Nə mal, nə var gözləyir,  
Bir sadiq yar gözləyir  
Talış meşələrində.

Yarını tapan dilbər  
Sevinir dünya qədər,  
Yoxa çıxır bu kədər  
Talış meşələrində.

1943.

## LALƏNİN HEKAYƏTİ

Səhərdi. Bir dağın döşünə qalxdım,  
Qıqpırmızı yanmış laləyə baxdım.  
Çəmən günəşisən dedim, a lalə,  
Göy otlar üstünə salıbsan halə...  
Necə qırmızısan!

Hüsnünə alqış!  
Bəlkə xoşbəxtlikdən rəngin qızarmış?  
Danışmadı lalə, susdu bir qədər.  
Qırmızı üzündə göründü kədər...  
Sonra sakit-sakit dedi: "Bir zaman  
Dünyada mən yoxdum, sözümə inan!  
Vətən sakit idi.

Bir gün düşmənlər  
Gəldi. Tapdalındı gözəl çəmənlər.  
Bir el qəhrəmanı çıxdı meydana,  
Çıxdı! Yol göstərdi min-min insana...

Düşmənlər qırıldı, yenə də artdı,  
Döyüşün dumanı buluda çatdı.  
Bir gecə düşmənlər axışib çölə,  
O mərd qəhrəmanı keçirtdi ələ.  
Atdılalar tonqala o qəhrəmanı,  
Ki, alovu qarssın Azərbaycanı.  
O yandı tonqalda, uf demədi, yox!  
Vətəni düşündü o özündən çox.  
Dedi: Mən yanıram, sən yanma Vətən!  
Amandır, düşmənə inanma, Vətən!  
O dedi...

Düşmənlər güldü bu sözə,  
O mərd yana-yana çevrildi közə.  
Bu zaman hardansa bir tufan qopdu,  
Sanki min dağ qopdu, min orman qopdu...  
O isti közləri vətənə yaydı,  
Vətən o közləri müqəddəs saydı!  
Övladı yerinə basdı bağrına,  
Hələ adını da yazdı bağrına,  
– Lalə! – piçıldadı anamız torpaq...  
Bəli! Neçə-neçə çiçəkdən qabaq  
Biz yarandıq!

Ancaq qara bağladıq,  
O mərd qəhrəmana matəm saxladıq.  
Biz artıb səpildik doğma vətənə,  
Meşəyə, zəmiyə, dağa, çəmənə...  
İldə bir yol gəldik yaz fəsli kimi,  
O mərd qəhrəmanın mərd nəslili kimi..."  
Dinlədim laləni gözlərimdə nəm,  
Bir laləyə döndü ürəyim o dəm...

1944.

## ÇOBAN

### I

Sizə deyəcəyim bu hekayəti,  
Nakam susdurulmuş ilk məhəbbəti,  
Bir qoca danışdı mənə bir kənddə,  
Bu həzin səhbəti dirlədi kənd də!  
Bir qızı sevirmiş yoxsul bir çoban,  
Qarğı tütəyini çaldığı zaman –  
Mahniyla deyərmiş məhəbbətini,  
Eşqini, hissini, sədaqətini...  
Dolub boşaldıqca çoban ürəyi,  
Qız da o çöllərdə dinən tütəyi  
Duyarmış nə qədər tütək içində,  
Duman, yağış, dolu, külək içində...  
O səslə yaşarmış hər səhər-axşam,  
Nəğməkar çobana könlündə inam!  
Fəqət bəy oğlu da istərmiş qızı,  
Uzaq bir ulduza dönüb o arzu –  
Bəzən parlayarmış, bəzən batarmış,  
Nə səs yetişərmiş, nə əl çatarmış.  
Dünyada nə qədər o çoban vardır,  
Bir də tütəkdəki o fəğan vardır,  
Qız mənimki deyil!

- Deyə bəy oğlu –

Yaniqlı ürəyi hiddətlə dolu,  
Qalxır, yaman qalxır yəhər qasına,  
Yaxın dostlarını yığib başına,  
Gəlir, çölə gəlir qürub zamanı,  
Biryolluq susdursun yazıq çobanı.  
Bu o zamandı ki, tütək dinirdi,  
Sanki çay dinirdi, çiçək dinirdi.  
Yox, yox, dinməyirdi, susur, susurdu,  
Tütəyin səsinə qulaq asırdı.  
Bəylər yaxınlaşır...

O səs, o şeir  
O daş ürəkləri yumşalmır, xeyr!  
Çoban yaxalanır. Bir kömək hanı?  
Günahsız töklür çobanın qanı...  
Dilsiz tütəyi də çırpırlar daşa,  
Sonrasa cəlladlar düşür təlaşa,  
Qaçır...

Qaçır...

Durur xeyli aralı,  
Sürü uzaqlaşır, çoban yaralı...  
Ancaq o yerindən qalxır bir qədər,  
Tapır tütəyini, çalır birtəhər...  
O ağladır göyü, ağladır yeri,  
Sürü yavaş-yavaş qayıdır geri.  
Qayıdır,

Qayıdır...

O tütək ancaq  
Gah dinir, gah susur süründən uzaq.  
O qız düşünür ki, çoban hardadır?  
Başında nəsə var, bəlkə dardadır?  
Dayana bilməyir, o yazıq qaçıır,  
Ayaqyalın qaçıır, başaçıq qaçıır...  
Gəlir, mərd çobana köməyə gəlir,  
Təmiz sevgisini deməyə gəlir.  
Heyhat! Cinayətin biri də artı,  
Taleyin ulduzu doğmamış batır...

### II

Yenə də çöllərdə bir tütək dinir,  
Gör nə gümrəh dinir, nə qəşəng dinir!  
O tütək dindikcə çöllər kiriyir,  
Səsindən qəm yanır, həsrət əriyir...  
O tütək çağlayır arzular kimi,  
Sevgilər, ilhamlar, duyğular kimi...

O tütək inanır, dünyada heç kəs  
Doğma nəfəsini susdura bilməz!  
Qulaq as! Gör kimdir o tütək çalan?  
Bu günün çobanı! Xoşbəxt bir insan!  
O çalır, məhəbbət mahnısı çalır,  
Bir qızsa eşidib xəyala dalır...  
Sonra – odur! – deyib azca qımışır,  
Girdə yanaqları sanki alışır...

1943.

## CÜTÇÜ

Torpaq bərk, xış köhnə, zəhmətsə çətin...  
Sən “ha nənəm qurban” dedikcə hərdən,  
Öküzlər dartınır... İti gəvahin  
Ağır kəsəkləri qoparır yerdən.

Sən min intizarla göz dikib göyə  
Dualar etdin ki, yağışlar yağa.  
Yağmadı... Allaha təvəkkül deyə  
Toxumunu səpdin susuz torpağa.

Bir qəm dastanıdır o qara torpaq,  
Min dərd yazılmışdır hər qarışına.  
Əkdiyin o torpaq səndən çox qabaq  
Gah qana batmışdır, gah göz yaşına!

Atan da cütçüydü... Onun hələ də  
Bu yerdə izləri qalır yadigar.  
Onun al qanını büllür qədəhdə  
Şərab əvəzinə içdi mülkədar.

28

<sup>\*</sup>Sən də cüt sürürsən... Hər kiçik kərdi  
Sanki naxışlanır dürləşən daşla.  
Yox, sən sinəndəki dağ boyda dərdi  
Yerin sinəsinə yazırsan xışla!

Sən sərt əllərinlə, əyri xışınla  
Müntəzəm əksən də dərəni, dağı,  
Ya alın tərinlə, ya göz yaşınla  
Zəmi suvarsan da quraqlıq çağrı,

Yaxud da sevdiyin öz balan kimi  
Nazını çəksən də hər bir sünbülün,  
Zəmilər boy atıb saralan kimi  
Təşvişə düşəcək yenə də könlün.

Ağa hamısını alacaq yəqin,  
Körpən ac qalacaq, çuvalınsa boş.  
Bəs nə olacaqdır nəsibin sənin?  
İki arıq öküz, bir də əyri xış!

Bir dən verməsə də mülkədar sənə,  
O xışı geriyə qaytarar, inan.  
Axı, sən təzədən yer əkib yenə  
Tüfeyleyi ağanı yaşatmalısan!

O bilir ki, givi, xışı, öküyü  
Sənin əllərindən alarsa əgər,  
Bir anlıq zəhmətə qatlaşmaz özü,  
Xalilar üstündə acından ölər.

—  
<sup>\*</sup>lək

29

Sən tox yaşatdıqca acgöz ağanı,  
Özün yaşayırsan çörəyə möhtac.  
Əksən də, biçsən də neçə tarlanı,  
Haqqın bir zəhmətdir, bir də ehtiyac.

Əgər istəsən ki, təmin olasan  
Torpaqla, məhsulla, suyla, toxumla,  
Xışı at! Kotan tap, nəhəng bir kotan,  
Qabaqcə ağalıq qəsrini şumla!

1944.

## BAŞAQÇI GƏLİN

Ərşədə\* bir kəndciyəz var. Nə su, nə çiçək...  
Sanki yanır qara torpaq bir təndir kimi.  
Yalnız qoca tut ağacı yol üstündə tək  
Öz dibinə kölgə salır bir çətir kimi.

Gün alda göz işlədikcə uzanan şoran  
De, kim bilir, nə zamandan qalmışdır boyaz?!  
Bu su deyən torpaqlara ümman axıtsan  
Birnəfəsə içər... içər... yenə də doymaz.

Günortadır. Kənd qıraqı... Biçilmiş zəmi,  
Nə biçinçi, nə xalvarçı, nə səs, nə ənin...  
Dan ulduzu gözlərini qapayan kimi  
Bu zəmiyə yola düşmüş cavan bir gəlin.

Ayaqyalın dolanmaqdan qartmış topuğu  
Cadarlanmış boz torpağı andırır. Lakin

Nə köhnəlmış paltarları, nə yoxsulluğu  
Poza bilmir saf hüsnünü o gənc gəlinin.

Qara qaşı, ala gözü, bəyaz çöhrəsi  
Ona təzə paltarsız da bir yaraşıqdır.  
Nəfəsindən duyulduqca bahar nəfəsi,  
Sanıram ki, hər hörüyü bir sarmaşıqdır.

İndi, günəş yeri-göyü dağlayan zaman  
Gəlin kövşən yerlərində nə edir? Başaq!  
O əyilib asta-asta qırp axtararkən  
Arxasında kabab olur, qovrulur uşaq...

O gəlinin mərd ərini neçə gün qabaq  
Bir gülleylə xırmandaca öldürdü ərbab.  
Gəlin “adıl” qapıları çox döydü... Ancaq  
Nə təsəlli ala bildi, nə də ki, cavab.

Üstəlik bir əmniyyə də göndərdi ağa,  
“Müqəssirin” xırmanını zəbt etsin deyə.  
Xırmani son dəninədək apardı darğा,  
Gəlin baxdı bir kənardan göz döyə-döyə.

O, körpəni öz dalında gah yırgalayır,  
Gah küləşə göz gəzdirir bəlkə qırp yığa.  
Lakin uşaq sakit olmur... Yenə ağlayır,  
Nə istiyə dözə bilir, nə də aclişa.

O, xırda sifətinə düşən şüadan  
Göz açmayırlı. Günəşinsə istisi artır.  
Elə bil ki, süa dolu qızmar havadan  
Körpəciyin gözlərinə iynələr batır.

\*Yer adıdır.

Gəlin dərin düşüncəli bir insan kimi  
Hərdən ala gözlərini dikir uzağa.  
O, yaşlı bir adam ilə danışan kimi  
Belə deyir dalındakı körpə uşağı:

– Yaziq atan deyərdi ki, bədbəxt İranda  
Ömür boyu nə görmüşük? Yalnız ehtiyac!  
Bu ərbablar yaşadıqca Azərbaycanda  
Özümüz lüt qalacağıq, körpəmiz də ac!

Arazın o sahilində bir məmləkət var,  
Kəndli özü çəkir-biçir torpaqlarında.  
Ata kimi qayğı çəkən bir hökumət var,  
Özü çəkir hər fikrini uşaqların da.

Qadının da hüququ var bir kişi qədər,  
Səhər-səhər işləməyə gedərkən ana  
Körpəsini aparmayırla... Mürəbbiyələr  
Baxçada bir ana kimi baxırlar ona.

O həyatdan danışdıqca atan hər sabah  
Ürəyində yuva saldı elə bu dövran.  
Öldürüldü, bir gülləylə öldürüldü, ah!  
Lakin onun arzusunu yaşıdır anan.

Yaşadaram, dolansa da neçə ay, fəsil,  
Yaşadaram, tapmasam da doyunca çörək!  
Səni isə ağaclarla biçinci deyil,  
İnqilabçı bir fədai böyüdəm gərək!

1943.

## CƏVAZ\*

Payızdır. Kəndlərin otlaqlarında  
İndi nə gül qalmış, nə də ki, çiçək.  
Yalnız ağacların budaqlarında  
Sonuncu yarpaqlar titrəyir tək-tək...

Örüşlər bom-boşdur. Soyuq torpaqda  
Nə tonqal alışır, nə od qızarır.  
Yığılmış bostanda, kimsəsiz bağda  
Ocaq yerlərinin külü bozarır...

Səhərdir. Bir kəndli şəhərə gedir,  
Qabağında ulaq, əlində çomaq.  
O gedir... Görəsən bəs yükü nədir?  
Günlərlə yiğdiyi bircə istil \*\* yağı.

Bəli! O ay üzlü uşaqlarının  
Boğazından kəsib yiğmiş o yağı.  
Bir də ki, öz ömür yarpaqlarının  
Mehriban sözünü dirləmiş axı...

İnsan tək çörəklə yaşamır elə,  
O gedir, kərəni sata bazarda,  
Bir az qənd, bir az çay ala, ailə  
Bircə stəkan çay içə naharda.

O öz ulağını sürür ahəstə,  
Şəhər qıraqında çəkinir naçar.  
Bilir daş-torpaqlı yolunun üstə  
Qırmızı kərpicli bir evciyəz var.

\*İranda vergi qəbzi  
\*\*çəki ölçüsü

Orada şəhərə gələn kəndlının  
Önünü kəsirlər quldurlar kimi.  
Bir şey satacaqsa şəhərdə yəqin  
Cəvaz almalıdır borcu var kimi.

Kəndli çatan zaman o evciyəzə  
Qarşısını kəsir zalım bir ağa.  
Xumar gözlərini o sözə-süzə  
Sən nə aparırsan – deyir satmağa?

– Bir istil kərədir, – deyə o kəndli  
Astaca dillənir...  
Olsun, cəvaz al!  
Kəndli danışmayır, o, dərdli-dərdli  
Baxır...  
Gözlərində gəzir min sual...

O danışmasa da, hirslənir yaman:  
– Cəvaza nə qədər verməliyəm mən?  
Ağa kinayəylə qımışır bir an:  
– Nə qədər? Bir təmən! Eşitdinmi sən?  
  
– Axı, ağayı mən, necə zamandır  
Bazarın özündə yağı bir təməndir.  
Sən məni hirslə yox, sözlə inandır,  
– Bu necə qaydadır, necə vətəndir?  
  
– Bəsdir, çərənləmə, çıxart pulunu,  
Hazırla, eşitdin? Yubatma məni.  
Yoxsa, elə burda kəsib yolunu,  
Şəhərə bir addım qoymaram səni.  
  
O duyğusuz ağa “xidmət” içində  
Gedir ki, bir cəvaz yazıb gətirsin.

Kəndlisi titrəyir hiddət içində  
Az qalır ağlını tamam itirsin.

Kinli gözləriylə o dönə-dönə  
Cəvazçı ağanın baxır dalınca.  
Deyir: – Bu sövdadan nə fayda mənə,  
Kərəmi yeyərəm satın alınca.

Sonra istehzayla o, yağı yeyir...  
Cəvaz verən gəlir...

Görməyir yağı.  
– Kişi, kasa boşdur? Yağ hanı? – deyir,  
İndicə kərəylə doluydu axı?

Cəvazçı dübara soruşan kimi  
O, qəzəb içində: – Mən yedim, – deyir. –  
– Hələ özümə də peşiman kimi  
Min kərə tənəli söz dedim, – deyir.

– Tapdayın, ağalar, siz yoxsulları,  
Qoy qalsınlar çılpaq, köməksiz, naçar.  
Bağlayın, kəsdirin, tutun yolları,  
Gün gələr, ədalət yolları açar!

Bir əlində cəvaz, birində qələm  
Donur öz yerində cəvazçı ağa.  
İndi vücudunda gülməli görkəm,  
Bir kəndlili baxır, bir də ulağa.

Kəndli qabağına qatıb ulağı,  
Yenə kənd yoluyla qayıdır dala.  
Cəvazçı düşünür başı aşağı,  
Nə kəndlili baxır, nə də ki, yola.

Düşünür, hirslənir, dartır qaşını...  
Axı, nə düşünür indi o lovğa?  
Bəlkə xumarlıqda görüb qarşını  
Sabahkı gününü düşünür ağa?

1943.

## DAŞQIN

Savalanda göyün rəngi  
Qapqaradır, yağış yağır.  
Şimşek odlu qamçı təki  
Döyəcləyir qarlı dağı.

Kənd yanından axan çaya  
Qarışdıqca dağın suyu,  
Gah o taya, gah bu taya  
Sular çarpir sahil boyu.

Sel axır, hər nəfəsində  
Neçə vaxtsız qurban udur.  
Pəhlivan tək sinəsində  
Ağır daşlar atır-tutur.

Sahildəki otlaqlarda  
Ağalığın bir bağı var.  
Qızarışır budaqlarda  
Qızıl alma, gülöyüşə nar...

Bir tiryəki mübaşirlə  
Kənd içində çıxmış ağa.  
Adam yiğib min tədbirlə  
Bağı seldən saxlamağa.

36

Ona nə var, su dərindən  
Yusa kəndin yaxasını,  
Uçurtsa da öz yerindən  
Neçə kəndlə daxmasını.

Neçə gəncin dildarının  
Selə dönsə göz yaşı da,  
Təki bağın hasarının  
Tərpənməsin bir daşı da.

Qum sahildən bir az kənar  
Bir gənc gəzir aram-aram.  
Əynindəki təzə paltar  
Nə töhfədir, nə də ənam.

O dolaşib yorğun-yorğun  
Axşamlar da, səhərlər də,  
Gözləri ac, rəngi solğun,  
İş axtarmış şəhərlərdə.

O görmüş ki, qəbristan tək  
Toz-torpaqlı məhlələrdə,  
Kəndlərdəki çox insan tək  
Ağ yaşayır fəhlələr də.

O dinləmiş səhər-axşam  
Tətillərdə, dərnəklərdə,  
Azadlığa min ehtiram,  
Min həsrət var ürəklərdə!

Qazancı tək paltar deyil  
O kəndlinin, o oğlanın,  
O öyrənmiş fəsil-fəsil  
Mənasını bir dastanın.

37

O danişar ilk bahardan,  
Bir də həyat deyib durar.  
Yox, o gəncin bu paltardan  
Daha böyük qazancı var!

O baxdıqca doğma kəndin  
Uçulmuş daş-kəsəyinə,  
Gözlərində alışan kin  
Bir od salır ürəyinə.

Ağa baxır o cavanın  
Dağ gövdəli vüqarına.  
Ağa baxır o oğlanın  
Bir də təzə paltarına.

O gənc kinli ünsiyyətə  
Nə söz deyir, nə baş əyir.  
Ağa sadə rəiyyətə  
İstehzayla gör nə deyir:

– Təzə kostyum, ipək köynək  
Yaraşmayır oğlan, sənə!  
Kəndlil qədək geysin gərək,  
Kostyum nədir, rəiyyət nə?

Ağa qızır cəllad kimi,  
Qəzəb dolur ürəyinə.  
– Yığın – deyir daşı, cimi  
Bu hərifin kürəyinə!

O gənc oğlan eşidən tək  
Ağanın son buyruğunu,

Əlan! – deyə havada bərk  
Düyümləyir yumruğunu:

– Bəsdir sənə səhər-axşam  
Mən işlədim ölə-ölə,  
Bil ki, məni sənə anam  
Nə qul doğmuş, nə də kələ!

O gənc vurur, ağa aşır,  
Bəli! Daş tək düşür çaya,  
Nə qohumu, nə tanışı,  
Nə də dostu gəlir haya.

Kəndlilər də min nifrətlə  
Mübaşiri selə atır.  
O da gedir... bir dəhşətlə  
Bağıraraq suda batır.

Ağa axır, nökər axır...  
Yasa dönür gəlişləri.  
Sahil boyu göyə qalxır  
Kəndlilərin gülüşləri...

İki zalim birgə axır  
Daşqın çayın yaxasınca...  
Bir daş üstdən o gənc baxır  
Bu lövhənin arxasınca.

Gedin – deyir – gedin, ancaq  
Sabah bütün ağaları  
Belə yuyub aparacaq  
İnqilabın dalğaları!..

## EHTİYAC

### I

Savalan ətəyi, xırdaca bir kənd...  
Nə göy sarmaşiq var, nə də aynabənd.  
Kərmə qalaqları, odur yan-yana,  
Sanki yaraşıqdır o kəndistana.  
Asiman buludsuz, havasa xoşdur,  
Darışqal küçələr hələ bom-boşdur.  
Kənd qıraqındakı soyuq bulaqdan  
Bir qız su doldurur. Lakin bayaqdan  
Bulaq başındakı söyüdə baxır,  
Nə isə düşünür o, ağır-agır...  
Odur, düşmən tutur şəhəri, kəndi,  
Zəncani, Təbrizi, Xoyu, Mərəndi.  
Yenə də döyüşür ölümlə həyat!  
Yollar qorxuludur, kəndsə narahat.  
Hələ uşaqlıqdan sevdiyi oğlan  
Bu söyüd altında ayrılan zaman  
Onun barmağına bir üzük taxır,  
Ala gözlərinə baxdıqca baxır...  
Sonra bir an öpür dodaqlarından,  
Alnından, saçından, yanaqlarından.  
Deyir ki: – Unutma, qəm də çəkmə sən,  
Harada olsam da, gələcəyəm mən!  
Nə darix, nə ağla, nə yol üstə qalx,  
Məni anan zaman bu üzüyə bax!  
Bir də, bir də qızla qucaqlaşır o,  
Gedir, kənd yoluyla uzaqlaşır o.  
Gedir, o qarışır fədailərə,  
(Salam zəfərlərlə gələn illərə!).  
Neçə bahar keçir, neçə də payız,  
Daha da, daha da gözəlləşir qız.  
Hüsünü gördükcə kəndin gəncləri  
Sevirlər o gözəl, o şüx dilbəri.

40

Kim ki, öz eşqini oda döndərir,  
Qızın qapısına elçi göndərir.  
Elçilər ümidsiz qayıdır dala,  
O inad göstərir, gəlməyir yola.  
Hətta xan oğlu da, kəndin ağası  
Başında o gözəl qızın sevdası,  
Boz daxmalarına elçi göndərir.  
Gah sadağa deyir, gah da ki, nəzir.  
Nə gündüz dincəlir, nə də ki, gecə.  
Sərvəti gözündə dönür bir heçə.  
Elçilər ümidsiz qayıdır dala,  
Qız inad göstərir, gəlməyir yola.  
Xan oğlu düşünür. O, xisin-xisin  
Danışır, bəlkə də qızı zorlaşın.  
Yaxud da qaçırsın. Birdən duruxur,  
O susur, çekinir, titrəyir, qorxur.  
Yenə kəndlilərin üşyanlarından,  
Yerlərə sığmayan həycanlarından.  
Bir axşam qapını açır bir nəfər,  
Taniyır o gənci o gözəl dilbər.  
Odur, xan oğludur, görkəmi miskin...  
Özü elçiliyə gəlməşdir yəqin.  
Bəli! O yalvarır: – Sevirəm, – deyir,  
Qızın qarşısında boynunu əyir.  
Qızsa damğalayır bu məhəbbəti,  
Odlu gözlərində yanır nifrəti.  
Daxmadasa ata, bir də ki, ana  
Bir sükut içində baxılar ona.  
Qız bu səhnələri andığı zaman,  
Arxadan tappılıt gəlir nagahan.  
O birdən diksinir. Odur, xan oğlu  
Atını suvarır. Kəsdirir yolu...  
Deyir ki: – Tələsmə, bir məni dinlə!  
Bəs deyil mənimlə danışdın kinlə?

41

Neçə zamandır ki, evlənmirəm mən;  
 Sənin də saçına daha düşüb dən.  
 Nahaq gözləyirsən, o gəlməyəcək.  
 Bunu birdəfəlik biləsən gərək:  
 Axı mən sevirəm. Sevirəm səni.  
 Niyə incidirsən bu qədər məni.  
 Səndə insaf yoxdur? Sən axı qızsan.  
 Ürəyin daşdandır? Nə qayğısızsan!  
 Nə olar “hə” sözü diliñə gəlsə.  
 Günahdır, eşqindən bir adam ölsə.  
 Çıxart o üzüyü, tulla bir yana.  
 Gəl mənə, sən də ol əziz bir ana.  
 Tərslikdən əl götür, inad olma sən.  
 Dünyada ən baha daş-qışlarla mən  
 Bəzəyim o incə barmaqlarını,  
 Bir də yaraşıqlı qulaqlarını.  
 Xan oğlu yalvarır, baxır haçaqdır;  
 Sanki məhəbbətdən ağlayacaqdır.  
 Qız dolu səhəngi qaldırır yerdən,  
 Xan oğluna sarı tüpürür birdən;  
 Deyir: – Sus, danışma, daha dinmə, sus!  
 Səndə nə vicdan var, nə də ki, namus.  
 Ürək dedikləri gül deyil ki, sən  
 Onu əldən-ələ alıb verəsən.  
 Başqa birisinin sevgilisinə  
 Göz dikmək sizlərdə nə adətdir, nə?  
 Sonra da baxışı qəzəblə dolu,  
 O, tələsik gedir daxmaya doğru.

## II

Gecə. Söhbət edir arvad ilə ər.  
 Arvadın səsində ağır bir kədər;  
 Deyir ki: – Çuvalda urfalıq un yox,  
 Biri ac yaşıyr, o birisi tox.

Bəs nə yeyəcəyik, ay kişi, sabah?  
 Kişi deyir: – Arvad, allaha pənah.  
 Xanlığa gedərəm sabah. Birtəhər  
 Borc taxıl alaram xırmana qədər.  
 Qız eşidən kimi “xanlıq” sözünü,  
 Soyuq bir zindanda sanır özünü.  
 Az qalır gözləri yaşlarla dola;  
 Az qalır daxmada bir haray sala.  
 Deyir: – Ora getmə, ata, amandır!  
 Bir rəiyət olsan da, neçə zamandır  
 Hələ tanımirsan, yox, tanımirsan  
 Nə deməkdir xanlıq, nə deməkdir xan.  
 Ata dirləsə də qızını bir az,  
 Nə təəccüb edir, nə də etiraz.

## III

Səhərdir. Xan oğlu daş eyvandadır.  
 Xəyalı gah kənddə, gah xırmandadır.  
 Düşünür, nə qədər olacaq bəhrə;  
 O, Tehran boydakı gözəl şəhərə  
 Gedə biləcəkmi yenə bu dəfə,  
 Seyrə, təntənəyə, qumara, keyfə?..  
 Kişi ağır-agır gəlir qabağa;  
 Utana-utana deyir ki: – Ağa,  
 Evdəkilər acdır. Gəlmışəm ki, mən  
 Borc taxıl aparam. Xırmando hökmən  
 Yenə qaytararam iki o qədər.  
 Ağa, dodağında şən qəhqəhələr,  
 Odur, istehzayla danışır yenə:  
 – Sənin də bir işin düşərmış mənə.  
 Bil ki, xan oğludur qabağındakı.  
 Get indi qızının barmağındakı

O üzüyü gətir. Sonra da naçar,  
Nə qədər istəsən gəl taxıl apar.  
– Üzüyə satırsan?

– Bəli, üzüyə. –

Deyərək xan oğlu dönür geriyə.  
Kişi daş eyvandan aralanaraq,  
Odur, asta-asta qayıdır, ancaq  
Gözlərində acliq, bir də o təhqir,  
Qara kölgə kimi daxmaya girir.  
O nə arvadına, nə də qızına  
Bir kəlmə söz demir, yox, yox, ağızına  
Elə söz alarmı, axı nə desin?  
Üzüyü qızından necə istəsin?  
Bəs acliq? Bir külfət necə qalsın ac?  
Gah üzük söhbəti, gah da ehtiyac  
Didir içəridən kişini qurd tək;  
Sifəti bozarır soyuq bulud tək.  
Qız sakit baxsa da, görür o hali;  
Başından açaraq köhnə yun şalı,  
Deyir ki: – Nə oldu? Hə? Ata, aldın?  
Yoxsa baş tutmadı, məəttəl qaldın?  
Kişi nə danışır, nə də ki, dinir.  
O, üzük sözündən yenə çəkinir.  
Qız isə əl çəkmir: – Nə oldu axı?  
Ata öz qızına kədərlə baxır:  
– Yox, ala bilmədim, nahaqmış arzum.  
İndi əlac sənə qalmışdır, qızım!  
Deyir ki, üzüyü gətir sən, naçar;  
Nə qədər istəsən gəl taxıl apar.  
– O hansı üzükdür?  
– Sənin üzüyün.  
Qızın canında od, səsində düyüñ,

Bax, dəhşət içində qıvrılır birdən,  
Az qalır yixıla durduğu yerdən.  
– Hə? Bəlkə aparım? Axı acliqla  
Oyun olmaz, qızım! – Birdən acıqla  
Qız ağlayıb, deyir: – Ata, axı, sən  
Bilirsən ki, bunu o... o verib... Mən  
İndi necə satım bir az taxila?  
Nə qəlbə siğışır, nə də ağrıla.  
Axı o, gələcək, bilirəm, ata!  
Yağışa, doluya, çovguna, oda  
Düşsə də, gələcək! Bəs onda nakam  
Bir gəncin üzünə necə baxaram?  
Bilirəm ki, acıq, tapmırıq çörək.  
Acıdan ölsək də, namusla ölək!  
Arvad da dinləyir söhbəti, odur.  
Lakin danışmayırla, hırsını udur.  
Elə bil qar yağır güllü yazına,  
Bir ərinə baxır, bir də qızına.  
Ata qəhərlənir. Öz həyatının  
Yeganə meyvəsi tək övladının  
Başını söykəyib gen sinəsinə,  
Sanki qulaq asır od nəfəsinə.  
Dən düşmüş saçına nisgillə baxır,  
Ah çəkir, sinəsi dalğa tək qalxır.  
Kiçik pəncərədən baxır uzağa,  
Doğma Savalana, o qarlı dağa...  
Deyir: – Əziz qızım, incitdim səni.  
Sən doğru deyirsən, bağışla məni!  
Mənim bircəciyim, mənim yalqızım!  
O yəqin gələcək, gələcək, qızım!  
İndi düşmüsə də uzun hicrana,  
Ağ gün gətirəcək o, kəndistana!  
Gələcək sinəsi nəğməylə dolu,  
Nə xanlıq qalacaq, nə də xan oğlu...

## KƏNDDƏ BAHAR

Deyirlər hər ilə ilkin yaraşış  
Bir bahar özüdür, bir də nəsimi.  
Kənd yerində isə şəhərdən artıq  
Daha gözəl keçir bahar mövsimi!

Ana təbiətin gen qucağında  
Neçə sərgi açır nazəndə bahar.  
Hər çay sahilində, göl qirağında  
Neçə çəmən bitir, neçə laləzar.

Ağ qalın kürkünü soyunub dağlar,  
Göy rəngli atlasdan bir paltar geyir.  
Göydə qaranquşlar, yerdə bulaqlar  
Baharın eşqilə min nəğmə deyir.

Bahar nəfəs verir öz nəfəsilə  
İnsana, havaya, suya, torpağa...  
Sanki, ölürlər də yaz həvəsiylə  
İstəyir torpaqdan qalxsın ayağa.

Savalan dösündə, qarlı Səhənddə  
Ağ saçlı təbiət gəncləşir yazda.  
Bəs nədən hər böyük, hər kiçik kənddə  
Kəndlının qüssəsi artır bir az da?!

Axı, daxmalarda nə dən, nə un var, –  
Qışın ortasında boşalmış kəndi.\*  
Hələ təzə gəlmış çöllərə bahar,  
Hələ təzə əkin yetişməz indi.

Kəndlinin bomboşdur qırıq tabağı,  
Nə də ki, malı var, sata bazarda.  
O ölməsin deyə, xırman qabağı  
Ot yeyib dolanır yenə baharda.

Odur, kənd yerində alatoranda  
Səmada arabir ulduzlar axır.  
Örüşdə, qoruqda, yolda, xırmandan  
Nə sürü otlayır, nə də ki, naxır.

Kəndlilər daş yola çıxaraq tək-tək  
Xışlı öküzləri qatır öönüne.  
Cütədə ac işləyib gün batana dək,  
Min nifrət deyəcək ağır gününə.

Kənddə xəbər verib biri-birinə,  
Örüşə yollanır bir dəstə gənc qız.  
Torbalar içində çörək yerinə  
Bir ağac dəstəli bıçaq var yalnız.

Qızlar göy örüşə yetişən zaman  
Bir anda ayrılib dağılır çöle.  
Lakin çəmənlərdə min ətir yayan  
Nə çiçəyə baxır, nə də ki, gülə.

Bəli, nə ətirli güllerin rəngi,  
Nə dəstəylə uçan quşların səsi  
Yaşılıq içində biganə təki  
İşdən ayırmayıñ indi heç kəsi.

Hər qız əlindəki kiçik bıçaqla  
Qazır... Yenə qazır daşlı torpağı.  
O bəzən bıçaqla, bəzən dırnaqla  
Gah yemlik toplayır, gah qazayağı...

\*un yiğmaq üçün palçıqdan yer

Qızlar qayıdırılar, naxır yolunda  
Bəzisi xamlamış... Ağriyır qolu.  
Kimisi başında, kimi dalında  
Bir torba aparır tərəylə dolu.

Zarafat da edir qızlar yol üstə,  
Biri o birinə bəzən söz atır.  
Yalnız bu minvalla o yorğun dəstə  
Dərdini unudub obaya çatır.

Qoca təbiətin nəhəng ocağı –  
Günəş yava-yavaş sənür səmada...  
İndi kənd içində axşamqabağı  
Bir ocaq alışır hər bir daxmada.

Hansı bir daxmaya girsən bu zaman  
Nə çörək görərsən, nə də ki, süfrə.  
Təndirin üstündə qara bir qazan  
Astaca qaynayır, içində tərə.

Təndirin başında neçə göz baxır  
Qazanda qaynayan göy rəngli suya.  
Naharsız bir külfət tələsir axır  
Yavan tərə yeyib birtəhər doya.

Mən indi bildim ki, min laləzarın  
Hüsnü təbiətə bəzək olsa da,  
Günsüz-güzəransız min bir baharın  
Yoxsula bir xeyri yoxdur dünyada.

Babalar min gözəl söz demiş... Ancaq  
Yanılmış belə bir sözü deyəndə  
Ki, kərə yeyən də yaza çıxacaq,  
Qazanda qaynadıb tərə yeyən də...

Xeyr, kəndlilərin qəzəbi indi  
Nə yerə sığışır, nə də ki, göyə!  
Üşyan dalgaları titrədir kəndi,  
Ölüm hökmü yazır ağaya, bəyə...

Döyüş qızığın gedir... Bu döyüş ancaq  
Ən böyük, ən qəti mübarizədir!  
İndi tərə qazan hər paslı bıçaq  
Sabah parıldayan bir sərnizədir!

O, qart düşmənlərin sərt ürəyinə  
Bir gün saplanacaq dəstəsinədək!  
Hər yoxsul kəndli də öz diləyinə  
O zaman çatacaq məsud insan tək.

Fəhlə qardaşıyla birgə daşıyb  
Doğma partiyanın o bayrağını,  
Ağasız, darğasız, qəmsiz yaşıyib  
Azad əkəcəkdir öz torpağını!

Tərə yiğmayacaq bir daha qızı,  
Bəlkə ac külfətə naharlıq ola.  
O, şad qarşılıyib hər gələn yazı,  
Yenə də şadlıqla salacaq yola.

1945.

## KƏNDLİ GEDİRDİ

Günortadır...  
Zəncanda  
Həzin nahar əzanı,  
Yerində mürgülədir  
Neçə-neçə insanı...  
İşə bax! Rusiyada  
İnqilabın tufanı,

49

Yuxudan qaldırarkən  
 İndi bütün dünyani,  
 İranda əzan səsi  
 Hələ ağlayır, nədir?  
 İranlıni daimi  
 Yuxuya dəvət edir...  
 Balaca bir otaqda  
 Bir müəllim düşünür,  
 Gözlərinə həm dünən,  
 Həm də sabah görünür.  
 O da döyüşü idi  
 Səttarxan zamanında,  
 Yox! Nəhəng qaya idi  
 İnqilab ümmanında...  
 O hücuma keçəndə  
 Bağırdı ki, hər səhər,  
 Ürəklərdə susmasın  
 Nə arzu, nə də hünər...  
 O güllələr önungdə  
 Dik dayandı ki, insan  
 – Bir parça çörək! – deyə  
 Sürüməsin heç zaman!  
 Necə gözəl olsa da  
 Müəllimin istəyi,  
 Arazin şimalında  
 Çiçəkləndi diləyi...  
 Müəllim düşünərkən  
 Birdən döyülür qapı,  
 Gözəl düşüncələrin  
 Sanki qırılır sapı...  
 Gələn tanış kəndlidir,  
 Salam verir, əyləşir.  
 Dağların ayırdığı  
 Dost baxışlar birləşir...

Müəllim dinir:  
 – Danış,  
 Qardaşım, kənd yerindən!..  
 Kəndlili danışmır ancaq  
 Bir ah çəkir dərindən.  
 – Kəndlilər göndəriblər  
 Məni sənin yanına.  
 Bir ərizə yaz...  
 – Kimə?  
 Firqə qərargahına...  
 Yaz ki, daha qalmayıb  
 Tabımız, tavanımız,  
 Dünyada bircə sizə  
 Gəlir hər gümanımız...  
 – Siz yazmasaz da firqə  
 Bilir hər dərdinizi.  
 Sanki öz gözlərilə  
 Görmüşdür kəndinizi.  
 – Görmüşdür?  
 – Bəli! Firqə  
 Görür uzaqları da,  
 Zəncirli qolları da,  
 Yalın ayaqları da...  
 Təbrizdə kəndlilərin  
 Halı sizdən ağırdı.  
 Ancaq firqə onları  
 Birləşməyə çağırıldı.  
 – Kiminlə?  
 – Fəhlələrlə!  
 Onlar döyük çığında  
 Azadlıq bayrağını  
 Aparır cinağında...  
 Onlarsız bu diyarda  
 Nə zülmü yixmaq olar,  
 Nə də gözlədiyimiz  
 Ağ günə çıxməq olar.

Gəlin siz də dostunuz  
 Fəhlərlər birləşin!  
 Milyonla arzu olub  
 Bir ürek də yerləşin!  
 ...Kəndli gedirdi, kənddə  
 Var səsiylə bağırsın,  
 Hamını fəhlərlə  
 Birləşməyə çağırınsın!  
 Kəndli gedirdi, yolda  
 Sanma tək özü idi,  
 Silahı da, andı da  
 Birləşək sözü idi!  
 Günəş batırdı, sanki  
 Odu sönən ocaqdı.  
 Ancaq, ancaq o sabah  
 Təzədən doğacaqdı...

1945.

## AŞIĞIN MAHNISI

### I

Həyat zindan oldu, zaman qarışiq...  
 Dərdi sinəsinə sığmayan aşiq  
 Zorla aralındı öz dildarından...  
 O, gah taleyindən, gah qubarından  
 Yanıqlı-yarınlı oxudu, çaldı,  
 Yanan gözlərində dünya qaraldı.  
 Yanları qamışlı, qapısı açıq,  
 Keçəsi tökülmüş hər boz alaçıq  
 O qərib aşığı saxladı qonaq.  
 Qocalar, cavanlar məclis quraraq,  
 Ona qulaq asdı dalğın, aramsız...  
 (Elin övladını el sevər yalnız)!

52

Aşıq soraq tutdu, sevdiyi yarı  
 Zorla oğurlanmış... Qız gecə yarı  
 İnadla rədd edib xanın sözünü,  
 Güllü örpəyilə boğmuş özünü.  
 Aşığın ürəyi matəmə batdı,  
 Dərdli sinəsində bir dərd də artdı.  
 O, döndü şəhərə yorğun, pərişan,  
 Yolu çayxanaya düşdü nagahan.  
 Qarnı tox, beyni məst, baxışı xumar  
 Manqalın dibində çort vuran sərkər,  
 Susdurdu yazığın ilk avazını,  
 Əlindən alaraq telli sazını  
 Hiddətlə, qəzəblə çırpdı daşlara,  
 O sərt ürəklərə, yekə başlara  
 Bir əyləncə oldu acı səhnələr,  
 Nələr törətmədi ağalar, nələr?

### II

Bir azadlıq eşqi yaşatdı yenə  
 O nakam aşığı. O, dönə-dönə  
 Gəzdi gah Təbrizi, gah Qaradağı.  
 Bəzən də bir sazla o, qürub çağı  
 Araz qırığında gəlib dayandı...  
 O tayda cərgəylə çıraqlar yandı,  
 Araz sularına düşdü işığı...  
 Bu ellər övladı, ellər aşığı  
 Sakit axan çaya tutub üzünü  
 Oxudu, oxudu ürək sözünü:

“Bu dərin, bulanıq, lal axan sular  
 Mənim gözlərimin yaşıdır, Araz!  
 Qılınc tək böldüyün bu torpaq ki, var,  
 Dərdli ürəyimin başıdır, Araz!

53

Adam var, həyatda min diləyi var,  
Bəlkə də nə pulu, nə çörəyi var.  
Lakin arzu dolu bir ürəyi var,  
Mənim ürəyimsə qoşadır, Araz!

Biri cənubdadır, biri şimalda,  
O tayda azaddır, burda məlalda...  
Bu qoşa ürəyi bir istiqbalda  
Birləşmək arzusu yaşıdır, Araz!"

Aşıq oxuduqca Araz boyunda,  
Aylı gecələrin sakit qoynunda  
Səsi pərdə-pərdə endi, ucaldı,  
O, sazi çalarkən qəlbini çaldı...  
Sonra da sazını salıb çıynınə  
Ağ başlı daqlara çəkildi yenə.  
Orda məskən salan mərd fədailər  
Aşıqa gəl dedi, mehriban, gülər.  
O, ümid bağlayıb gələn illərə  
Dost oldu, qarışdı fədailərə...

### III

Odur, üfüqlərdə yenə doğur ay...  
İgid fədailər vuraraq halay  
Bizim nəğməkarı dinləyir yenə.  
Qotazlı sazını basıb döşünə  
Ortada vüqarla aşiq gəzinir,  
Nə külək səslənir, nə yarpaq dinir.  
Hərə söykənərək öz tüfənginə  
Dalmışdır simlərin xoş ahənginə.  
Odur, qurtararaq o nəğməsini,  
Bir qədər dərir bax, öz nəfəsini.  
Bu an qartal gözlü fədailərin  
Baxışı mehriban, zəkası dərin

Başçısı hörmətlə qalxır ayağa,  
Məhəbbətlə deyir aşiq qonağı:  
– Oxu, aşiq dostum, dilinə qurban,  
Sənin mizrab tutan əlinə qurban!  
Qəlbin tutulsa da qəmdən, kədərdən,  
Darıxma, sazını götürüb hərdən  
Dərdini, sırrını yalnız saza de!  
Onu nə sərxaşa, nə qanmaza de!  
Oxu, dinləsinlər qoy dostlar səni,  
Oxu, dost ürəklər tez duyar səni.  
Sanma öz yurdunda yoxsul aşıqsan,  
Yox, sən məclislərə bir yaraşıqsan.  
Bu el yaşamamış sözsüz, söhbətsiz,  
Ürək yaşayarmı heç məhəbbətsiz?!  
Bu gün bir aşıqsan, sabah bir əsgər!  
Azadlıq döyüşü başlansa əgər,  
Bilirəm, hər sözün yenə mərmi tək  
Düşmən səflərini yarib keçəcək!  
Bu gün mizrab tutan həmən zərif əl  
Sabah tüfəng alar hamidan əvvəl.  
Səni izləsə də, təhlükə, qorxu,  
Sən qorxma, qardaşım, yenə çal, oxu!  
Qoy səsin yayılsın ana torpağı.  
Səsinlə elləri qaldır ayağa!

*Bakı, 1951.*

### HAMBAL

Sərab... Sağ ovunda qırmızı yaylıq  
Günəşdir ağlayan min ağır dərdə.  
Birdən yaylıq düşür... Qalır o yanıq  
Dağın üstündəki qızaran yerdə.

Yox! Qalmır, onu da səfalət udur.  
Sən çörək puluyğun şələ gəzirsən.  
Qarşında dükanlar bağlanır, odur,  
Sən hələ gəzirsən, hələ gəzirsən.

Dünən ilk şəfəqdən qarası solan  
Nəhəng çadrasını boyayır gecə.  
O gəlir... Şəhərdə mənzilsiz qalan  
Bir yiğin insandır, bir dəstə sərçə...

Yetər pul aradın, şələ aradın,  
Sən at kəndiri də, at palanı da!  
Nursuz gözlərində gülməz muradın,  
Dalına yükləsən lap İranı da!

Sən döyüş şələlər ağası olan  
Ərbaba, malikə, darğaya qarşı!  
Xalqlar diləyinin dalğası olan  
İnqilab yükünü dalında daşı!

Daşı! Sən qorxma ki, o zindan kimi  
Açıq kürəyində izlər salacaq.  
Sən onu mənzilə çatdırın kimi  
Həyatın əbədi yüngül olacaq!

1943.

## RƏSSAMIN ƏSƏRİ

Urmiya şəhərində  
Bir rəssam yaşayırıdı.p  
Ömrünün siqlətini  
Çiynində daşıyırıdı...  
O görməmişdi, xeyir,  
Səttarxanı, rəhbəri.  
Bir də ki, Təbriz boyda  
Əzəmətli şəhəri...

56

İstəyirdi Sərdarın  
Şəklini çəkə özü.  
Bu qəhrəman insana  
Töhfə göndərə, düzü.  
Rəssam yaratmaq üçün  
Sərdarın surətini,  
Könlünün, gözlərinin  
Bütün hərarətini  
Soyuq rənglərə qatdı  
Daxmada səhər-axşam.  
Sevimli insan haqda  
Düşündü aram-aram...  
Nə zaman ki, Sərdarın  
Gözlərini düşündü,  
Sandı ki, gözlərinə  
İki günəş göründü.  
Nə zaman ki, Sərdarın  
Çiyinlərini andı,  
Qarşısında Təbrizin  
Qoşa dağı dayandı...  
Yox! Rəssam o insani  
Necə var, elə çəkdi.  
Gah qəmli-qəmli çəkdi,  
Gah gülə-gülə çəkdi...  
Əsər qurtardı... Dağda  
Qış günəşi batanda.  
Bəli! Sərdar canlandı  
Adicə bir kətanda...  
O həm bir təlatümlü  
İnqilab ustasıydı,  
Həm də ki, milyonların  
Mehriban atasıydı...

57

## İSFƏHANDA

Birdən gəldi rəssamın  
Sənətkar tanışları,  
Ancaq kədərli idi  
Nədənsə baxışları...  
Biri dedi ki, dünən  
Sərdar vəfat edibdir.  
Məşrutənin rəhbəri  
Aramızdan gedibdir.  
Rəssam sarsıldı, sanki  
Arzusu daşa dəydi,  
Şəkilin qarşısında  
Açıq başını əydi...  
Biri dedi ki, dostum,  
Bir dərd yoxdur bu dərd tək.  
Sən şəklin dövrəsinə  
Qara bir haşiyə çək!  
Rəssam bir şəklə baxdı,  
Bir də ki, öz dostuna  
Dedi: – Qara yaraşmaz  
İnqilabçı adına!  
O özü qara çəkdi  
Düşmənin sinəsinə.  
Bir də köhnə dünyanın  
Qanlı çərçivəsinə...  
Rəssam baxdı, düşündü  
Dostların qabağında.  
Sonra bayraqlar çəkdi  
Şəkilin qıraqında...  
Sanki yenə anamız  
Təbrizə axşam-səhər  
Bu bayraqlar içində  
Yol göstərirdi rəhbər.

1945.

58

Mahud karxanasından haçaqdır gəlmış ərbab,  
Nə eyvanda görünür, nə qonaq otağında...  
O öz otağındadır... Bir qədəh dadlı şərab,  
Bir də daşları xırda saygac var qabağında.

O matəmə döndərib min insan fərəhini  
Qazandığı pulları hesablayır indi də.  
Odur, göyə qaldırıb o şərab qədəhini,  
Sevincindən qımışdı, piçiltıyla dindi də.

Birdən şübhə içində dolandırıb başını  
Baxır zəngin otağın zərli bucaqlarına...  
Sonra gah düyümləyir, gah oynadır qaşını  
Elə bil ki, səs gəlir tüklü qulaqlarına:

– İç, sevin, dincəl, ərbab, bir də çək haqq-hesabı!  
Həris nəzərlərindən qaçmasın bir qran da...  
Min fəhlənin kədəri, ehtiyacı, əzabı  
Səni düşündürməsin ömrün boyu bir an da.

Ancaq... Sanma, haqqını tapdadığın insanlar  
Həmişə dərd, qəhətlik, iztirab çəkəcəklər.  
Yox, sən güzəran deyə ayağa qalxıb onlar  
Bir gün sənin özünlə haqq-hesab çəkəcəklər!

Noyabr, 1960.

## KARXANADA HƏYƏCAN

Soyuq payız küləyi  
Yarpaqları qoparır,  
Tozlu qanadlarında  
Hara gəldi aparır...

59

Sanki daxmalara da  
 Süpürgə çəkir külək,  
 Nə cibdə pul qalıbdır,  
 Nə də tabaqda çörək...  
 Təbrizin göz çıxaran  
 Küləkli havasında,  
 Bir həyəcan dolaşır  
 Xalça karxanasında...  
 Sanki payız küləyi  
 Nəfəs alıb dərindən,  
 Sakit karxanarı da  
 Tərpədib öz yerindən.  
 Yox! Yox! Onu tərpədən  
 Sanma əsən küləkdir,  
 Rusiyada atılan  
 Milyon-milyon fişəngdir.  
 Dünən xalılar üstə  
 İncə naxışlar salan,  
 İçində boz qabarlar,  
 Üstdə cığırlar olan  
 Əllər düyünlənibdir  
 Əllərin cəmi kimi...  
 Toxunmayın! –  
 Havada  
 Partlayar mərmi kimi!..  
 İzdihamın öündə  
 Bir ixtiyar dayanıb.  
 Ardında neçə hünər,  
 Neçə vüqar dayanıb...  
 – Məndən nə isteyirsiz? –  
 Deyə sahibkar dinir.  
 – Səndən nə isteyirik? –  
 Deyə ixtiyar dinir...  
 Sonra...  
 Sonra o çıxır

İzdihamdan irəli...  
 Gözlərində yaşayır  
 Andı, eşqi, əməli.  
 – Səndən öz haqqımızı  
 İstəyirik biz! Yetər!  
 Sən bozara-bozara  
 Hələ dünənə qədər  
 Deyirdin ki, İranın  
 Rusiyaya borcu var.  
 Onunçun da bu qədər  
 Kasıbı var, acı var...  
 İndi isə başqadır  
 Həyat, ruzgar, zəmanət.  
 Rusiya köhnə borcları  
 Bağışlayıb İrana...  
 – Bağışlayıb? Kim deyir?  
 – Kim deyir?  
 – Hamı!  
 – Hamı!  
 Rusiya, hamı – deyə  
 Sahibkar piçıldayı.  
 Qanla dolan gözləri  
 Qəzəblə işildayı...  
 Sanki hamının özü  
 Görünür gözlərinə.  
 Sonra o qulaq asır  
 Camaatın sözlərinə;  
 – Bəli cənab! Rusiya  
 İranlığının dostudur!  
 Bu əlvan fərşlər ki, var,  
 Min ürəyin odudur!  
 Tək bir karxana deyil,  
 Cahan da fəhlənindir,  
 Həyat da fəhlənindir,  
 Zaman da fəhlənindir!

– Gör acın, yalavacın  
Nə böyük arxası var,  
Yox! Yox! Karxanada da  
İnqilab dalğası var! –  
Deyə sahibkar dinir,  
Qorxur, çəkilir geri.  
Bədənini üzüdür  
Alnının soyuq təri...  
O tək çəkilmir geri,  
Çəkilir duyğusu da,  
Pulu da, dövləti də,  
Fikri də, arzusu da...

1944.

## KƏNİZ

Ağa evi... Kəniz qız  
Ayırıb budaqları,  
Dəsmalla bir-bir silir  
Toz qonmuş yarpaqları.  
Niyə dinib danışmır  
Qəmlidir, nədir elə?  
Yaşla dolan ala göz  
Bənzəyir çənli gölə.  
Lent görməyən hörük'lər  
Arxada qulac-qulac...  
Özü nədir?

Həyatda  
Qanadı qırıq turac!  
Yalnız bircə il qabaq  
Əli əldən üzüldü.  
Tay daşıyan babası  
Tay altında əzildi.

Bəli!  
Tale yazığa  
Təzə bəla gətirdi.  
Atasız, anasız qız  
Babani da itirdi.  
Qızın oduna dönmüş  
Barmaqları yarılmış.  
Ağa evində axşam  
Bircə nimçə qırılmış,  
Qalmışdır bir qırığı  
Qızçığazın əlində.  
Neçə söyüş səslənib  
Ağasının dilində.  
Qəzəbdən titrəsə də  
Qızın göy dodaqları,  
Dəsmalla bir-bir silir  
Toz qonmuş yarpaqları.  
Sanki birdən yarpaqlar  
Qırışır sərt yanaq tək.  
Yox! Yox! Sanki büzüşür  
İstehzalı dodaq tək.  
Xışıldayır yarpaqlar,  
Piçıldayır yarpaqlar:  
– Nə qədər ki, yazılısan,  
Nə qədər ki, kənizsən,  
Deməli arzusuzsan,  
Deməli qüvvəsizsən.  
Bəsdir!

Bizi az suvar,  
Az sığalla, az parlat.  
Zamandır! Get özünə  
Sən parlaq günlər yarat!

Bu sözler nə güldanın,  
Nə də ki, yarpağındır.  
Yox, yox, qurtuluş! – deyə  
Döyüşən torpağındır.  
Qız çıxarır yəlini,  
Çıkarır xələtini.  
Elə bil ağalığın  
Ağır əsarətini  
Aşırır öz ciyinindən,  
Çıkarır öz əynindən.  
Evdən çıxır qızçıqaz,  
Yalındır ayaqları.  
Aram-aram tökülən  
Payızın yarpaqları  
Sanki yerin bəzəksiz  
Qalmasını sezirlər.  
Onun soyuq üzünə  
Sarı xallar düzürlər.  
Bəli!  
Payız qızilla  
Sağı-solu bəzəyir.  
Yad evdən doğma evə  
Gedən yolu bəzəyir.  
Sanki o da isteyir  
Qürrələnə, sevinə.  
Qız gedir atasının,  
Anasının evinə.  
Qız saxlaya bilməyir  
Gözlərinin yaşını.  
Köhnə daxmalarının  
Torpağını, daşını  
Qucaqlayıb ağlayır,  
Ağlayıb qucaqlayır.

64

İndi qövsə bənzəyir  
Gözlərinin yanları.  
Sanki ağa evində  
İtirdiyi anları,  
Burda tapır o, burda  
Sığınır doğma yurda!

## II

Ustandarlıq<sup>\*</sup> həyəti...  
İzdiham uğuldayır.  
İş!  
Çörək!  
Sühl!  
Azadlıq!  
Sözləri guruldayır.  
O kimdir izdihamın  
Birinci sırasında?  
Başı açıq dayanmış  
Qadınlar arasında?  
Yox, yox, mən ilk baxışda  
Gördüm, o kəniz qızdır.  
İnsanlar arasında  
Nə tək, nə də yalqızdır.  
Vali yaman titrəyir,  
Boylanır sola-sağ'a,  
Kənizin ağasıdır  
Yanında duran ağa.  
Ağa görür o qızı,  
Astadan deyir nəsə.  
Kimsə cavab verməyir  
O nidaya, o səsə.

---

<sup>\*</sup>Valinin idarəsi

65

Dinən izdihamdakı  
Neçə-neçə insandır.  
Bu uğultu gələcək  
Fırtınadan nişandır!

1944.

## SON CAVAB

Zəncana qar yağmış... Bomboş otaqda  
Bir kitab rəfi var, odur, bucaqda.  
Orda mehman qalır ölməz əməllər:  
“Divan”, “Xəmsə”, “Qoşma”, bir də “Qəzəllər”...  
Yenə gəlir təbə, gəlir həvəsə,  
Verir insanlar tək nəfəs-nəfəsə,  
Həyətdə şaxtanı əridir onlar,  
Otaqda kölgəni... Dolanır anlar,  
Ağ saçlı müəllim xəyalə gedir,  
Kədərli gözlərdə o giley nədir?  
O köhnə libasda gəzibsə özü,  
Dörd əlyazmasında bir dünya sözü  
Qızıl suyu ilə zinətləndirib,  
Qiymətsiz evində qiymətləndirib.  
Elə bil hər əsər ay işığıdır,  
Hərəsi bir muzey yaraşığıdır.  
Müdir atıb arı, atıb qeyrəti  
İstəyir dörd işi, dörd şeriyəti  
Britaniyadan gələn tamahkar lorda  
Pay versin... Bir yüksək rütbəyə o da  
Alçala-alçala çatsın həyatda.

66

Dünən müəllimi yarım saatda  
Məktəbdən çıxartdı... Yazdı xəstədir.  
Yox, o əsərləri rüşvət istədi.  
(Bəli, qoynu geniş ana torpaqda  
İndi rüşvətlədir nəfəs almaq da).  
Qapı aralanır... Müdirdir gələn.  
Salamsız-kalamsız deyir ki, dünən  
Sən niyə onları vermədin töhfə?  
Gəldim, “halal” pulla satasan mənə.  
Müəllim hirslenir... Fəqət duruxur.  
Kim bilir, ixtiyar bəlkə də qorxur?  
Sanki yad adımı o rəfdən görüb,  
Xaqani, Nizami, Qurbani, Saib  
Başını qaldırır... Deyir ki, vüqar  
Nə ayağa düşər, nə də ki, sınar!  
Biz qıtlıq çəkdiksə dünyada əgər,  
Şahlarla çarpışdıq məzara qədər.  
Dözsünümü müəllim? Dözməyir, xeyr!  
İndi könlündə yox, aşkarda deyir:  
– Cənab, mən həmişə işsiz qalsam da,  
Gözəl gün axtaran carçı olsam da,  
Tapa bilməsəm də bir qırıq çörək,  
Əsərlər o rəfdən tərpənməyəcək!  
Siz neçə peşədə, neçə paltarda  
Yalnız dəllalsınız doğma diyarda!  
Vətəni satdınız, dili satdınız,  
İnidən gələcək ili satdınız.  
Bəsdir! İmarət də, bağ da, bağat da,  
Uzaqlardan gələn əziz sovqat da  
Satılar... Bəlkə də baha satılar,  
Ancaq nə qəlb, nə də düha satılar!

67

Müdir dinlədikcə acı sözləri,  
 Daha da bulanır sulu gözləri.  
 Elə bil təmkinlə gəlib o yana,  
 Böyük sənətkarlar gülürlər ona...  
 O gedir... Dəhlizdə nəsə danışır,  
 Ardınca müəllim baxıb qımışır.  
 Necə qımişmasın? Ömrün son çağrı  
 Min illik sənəti qoruyur axı?!

1944.

### ŞƏFQƏT

Şəbüstərdir\*... Şəhərin  
 Buz bağlamış qucağı.  
 Şaxtadan üfüqün də  
 Qanamış göy dodağı.  
 Sürüşkəndir necə də  
 Qarlı yer, sulu səki!  
 Ömrün yollarındaki  
 Sürüşkən körpü təki.  
 Divarın dibindəsə  
 Bir qadın uzanıbdır.  
 Elə bil ki, öz şirin  
 Canından usanıbdır.  
 Qış buzdan nöqtə qoyur  
 Ömrünүн cığırına.  
 Qara baxtını yazır  
 Ağ xətlə cındırına.  
 Yanından məşədilər  
 Gedirlər ibadətə.  
 Minarədə müəzzzin  
 Başlayır minacətə.

Yoldan keçən bir kişi  
 Bir an yolundan qalır,  
 Yamaqlı əbasını  
 “Meyid”in üstə salır.  
 Qadın tərpənirsə də  
 Nə qalxır, nə də gedir.  
 Yalnız iri açılmış  
 Gözlər təşəkkür edir.  
 Yolçu gedir. Nəfəsi  
 Sanki yanır o çağda.  
 Deyəsən şer oxuyur  
 “Canlı cənazə” haqda.  
 O “dirilən meyidi”  
 Aparardı evinə.  
 Ancaq nə çörəyi var,  
 Nə odu var, sevinə.  
 Bir də o “canlı meyit”  
 Tək deyil bu şəhərdə.  
 Hər addımda kədərli  
 Səhnə də var, xəbər də!  
 Yolçu gedir. Titrəyir.  
 Bəlkə üşüyür yazıq?  
 Yox, yox, yolçu dözərdi  
 Bu şaxtadan da artıq  
 Şaxtanın şiddətinə!  
 İndi bu şaxta nədir?  
 Yox, yolçunu titrədən  
 Bu gördüyü səhnədir.  
 Yolçu gedir. Tələsir,  
 Uzaqlaşır sazaqda.  
 Qadın isə əbanı  
 Bürünmüştür bucaqda.

\*Cənubi Azərbaycanda şəhər adıdır

Xəz paltolu bir hacı  
Gözlərini bərk döyür.  
Yolçunun arxasında  
– Şair Möcüzdür – deyir.  
Hacını heyran qoyur  
Şairin mərhəməti,  
Şairin səxavəti,  
Şairin təbiəti...  
Hacı bilmir insanın  
Sərvəti pul deyildir.  
Hacı bilmir insanın  
Sərvəti mal deyildir.  
O bilmir, böyük sərvət  
İnsan qüdsiyyətidir,  
İnsan səxavətidir,  
İnsan məhəbbətidir!

1944.

## O KİMDİR

Axşam düşmüş, şaxta kəsir, üşüyür vaxt da...  
Bəs o kimdir elə gəzir xiyaban boyu?  
Sifətinə dalğa-dalğa dəydikcə şaxta,  
Yanağında buz bağlayır gözünün suyu.

Dükənların qapıları bağlanır daha,  
Bazarda nə müştəri var, nə də ki, tacir.  
Yalnız divar diblərində: – Rəhm elə, ağa! –  
Deyən yurdsuz diləncilər dinir ara bir.

Hər ağasa öz evinə gedir keyfi saz,  
Nə yolçunu dinləyir o, nə azançını.  
Paltosunun xəz boynunu qaldırıb bir az,  
Dodaqlı hesablayır öz qazancını.

Bir də ki, baş xiyabanda müştəri güdən  
Faytonçular mürgüləyir məst adam kimi.  
Osa hələ tənha gəzir. Bilmirəm nədən  
Sarı bənzi qaralmışdır sərt axşam kimi.

Yazığın nə yeri vardır, nə də çörəyi,  
Döşəkçəsi yaş torpaqdır, yastığısa daş.  
Ürəyində iş həsrəti, çörək diləyi,  
Uzaq kənddən o, Təbrizə yollandı bir baş.

O əl açıb dilənməyir, yox, yox, bu ardır,  
Əyilməyir ağaların qarşısında, yox!  
O sağlamdır, polad kimi bədəni vardır,  
Özü acdır, bu doğrudur, gözlərisə tox.

Ayaz daşa döndərəndə şoran torpağı,  
O, zəmidə öz ciyinə taxdı qayışı.  
Tər içində sürüklədi öküzsayağı  
Babasının yadigarı – dəlikli xışı.

Biçin vaxtı yalqız biçdi gödək dərzləri,  
Öz dalında daşıyaraq atdı xırmana.  
Nə zaman ki, yük altında əsdi dizləri,  
Bir baxtına lənət dedi, bir də dövrana.

Taxılını o, ağacla döyüdü. Hər anda  
Dişlərini dişlərinə hiddətlə sıxıdı.  
Ağacını alıb sanki tozlu xırmanda  
Ehtiyacın özüylə o, döyüşə çıxdı.

O döydükcə buğdaları yiğdi kənara;  
Darğa gəldi: – Sən ağaya borclusan, – dedi.

Hamısını daşıtdırdı köhnə anbara,  
Osa baxıb: – Faciədir bu talan, – dedi.

O işlədi. Tər çürüdü bez köynəyini,  
Borclar yenə qurtarmadı. Əmr etdi ağa;  
Bir külfətin son ümidi tək inəyini  
Daxmasından çəkə-çəkə apardı darğası.

Özü isə iş axtarır qərib şəhərdə,  
Bax, yorulur, bir daş üstə oturur indi.  
Bəlkə dondu, ayılmadı qarlı səhərdə,  
Öz yerində bir heykələ döndü meyidi.

O düşünür... Gözlərinə görünür aydın  
Xirdaca kənd, yasti daxma, başsız ailə...  
Tabaq boşdur, körpələr ac, yenə gənc qadın  
Uşaqları gah danlayır, gah tutur dilə:

– Darıxmayıñ, balalarım, gəlin yatın siz,  
Yatın, axı hər gecənin bir sabahı var.  
İşə girər, pul qazanar, gələr atanız,  
O həm çörək gətirəcək, həm təzə paltar.

...Qalx, qardaşım, o şəhərdə öz dostların var,  
Ümidsiz tək yanlarına salma qolunu!  
Sən hələ iş axtarma, yox, dostları axtar,  
Onlar sənə göstərərlər nicat yolunu.

Onlar kimdir? Sənin kimi zəhmətkeş insan!  
Sənin kimi sərt əlləri qabar-qabardır.  
Fəhlələrdir o dostların! Döyüşdə hər an  
Məhkum olan insanlara mərd bayraqdardır.

1943.

72

## ƏGƏR İSTƏSƏN Kİ...

Dumanlı Təbrizdə səhər oyanmış.  
Gecədən yağan qar təzə dayanmış.  
Yolçular görünür yollarda tək-tək.  
Dükənlər açılır. Şaxta ilan tək  
Sancır yolçuların yanaqlarını,  
Alnını, burnunu, dodaqlarını...  
Sanki yer üstündə donur hava da.  
O kəskin şaxtada, o sərt havada  
Tikanları düşmüş süpürgənlə sən  
Xiyaban boyunca qar süpürürsən.  
Paltonun yamaqlı, şalvarın cırıq,  
Ayaqqabın deşik, corabın yırtıq...  
Sən yerə basdırıqca ayaqlarını,  
Odur, qar dondurur barmaqlarını.  
Səni məcbur edən de, nədir görək?  
Yarısı gil olan bir parça səngək!  
Ya gərək soyuqlar dondurə ömrü,  
Yaxud da bir günlük çörəkdən ötrü  
Şaxtanın altında işləyəsən sən,  
Qrovlar qaşından sallana dən-dən...  
Yoxsa rəis səni işindən atar,  
Min-min dilənçinin biri də artar.  
Sən yer süpürürsən təmizlənsin qar,  
Qalın paltar geymiş yoğun ağalar  
Yoldan keçən zaman ayaqqabısı  
Qoy qara batmasın. Bunlar hamısı  
Xeyrinə yaranmış o alçaqların.  
Paltarsız, ocaqsız, ac uşaqların  
Titrəyir bir yırtıq mitil içində.  
Sən isə qar, palçıq, zibil içində  
Daim işləyirsən başın aşağı.  
Sanki itirdiyin gözəl növrağı

73

Qarın arasında tapacaqsan sən.  
 Xeyr! Milyon dəfə yerə baxsan sən,  
 Nə ağ gün taparsan, nə azad bahar.  
 Onu oğurlamış səndən hökmdar.  
 Bir kimsə görməyir o göz yaşını,  
 Zorla qazandığın az maaşını  
 Hələ süründürür ağayı-rəis.  
 O vicdanı qara, gözləri həris  
 Səndən də, səndən də rüşvət gözləyir.  
 Fəlakət kölgə tək səni izləyir.  
 Əgər istəsən ki, ağ gün görəsən,  
 Yerləri axtarma nahaq yerə sən.  
 Yorulsan da, baxma alın tərinə,  
 Zibilin, palçığın, qarın yerinə  
 Sən kök rəisləri, yad qonaqları,  
 Bəyləri, xanları, qolçomaqları  
 Süpür, öz yolundan bir kənara at,  
 Sən özün özünə gözəl gün yarat!  
 Onlar yaşlıqca sənin yurdunda,  
 Sənin olmayıacaq bircə odun da.  
 Qışda donan zaman bir isinəsən,  
 Dilin olmayıacaq yazıq, dinəsən.  
 Qaldır süpürgəni elə çal ki, sən,  
 Canlı zibilləri tez süpürəsən!

*Noyabr, 1958.*

## TƏKBƏTƏK

“Novin” restoranında qulağı batırır caz,  
 Masaların dalında ərbab da var, ser də var.  
 Rəngi ağ, baxtı qara, əməyi çox, muzdu az,  
 Çilpaq rəqqasələrlə əyləşməyə yer də var.

74

Pərdələri salınmış pəncərə qabağında  
 Bir xanım əyləşibdir – iyirmi beş yaşında!  
 Nə caz yeknəsək avaz yaradır qulağında,  
 Nə də ağrı dolaşır dumanlanan başında.

O, nə dinir, nə gülür. Yox! Göz qapaqlarının  
 Altından oğrun-oğrun yoxladıqca kənarı,  
 Manikürlü, üzüklü, ətli barmaqlarının  
 Arasında aramla tüstüləyir sıqarı...

Tüstülər gah qırılır, gah qayıdır, gah gedir,  
 Qara izlər buraxır masanın qıraqında.  
 Bir ömrün tarixini yazıb göstərir, nədir,  
 O nazəndə xanımın gözləri qabağında!

Baxışları alışır səqfin çıraqları tək,  
 Soruşan yox xanımın gözləri mayakmıdır?  
 Qapalı vicdanı da şəffaf dırnaqları tək  
 Belə təmiz, ləkəsiz, işiqli, parlaqmıdır?

Yalnız mən bilirəm, mən. O nazənin, o mələk  
 Bu şəhərdə tanınmış bir ağanın qızıdır.  
 O ilkbeşik, sonbeşik, öz atasının demək  
 Varisi, təsəllisi, əzizi, yalqızıdır.

Ata öz övladını töhfə verdi dövlətə,  
 Qız oxudu Londonda, gəzdi Vaşinqtonda.  
 Hələ uşaq yaşından öyrəndi xəyanətə,  
 Casuslar yiğincəyi neçə mərmər salonda.

Dalğın nəzərlərindən oxunmursa diləyi,  
 Çiynində yoxdursa da qızıl paqonu indi,  
 Təbrizin çörəyini yeyib o yer “mələyi”,  
 Vaşinqtonu qoruyur, bir də Londonu indi.

75

O neçə mərdi satdı inqilab şəhərində,  
Dağ çəkdi min anaya, min qızı, min uşağa.  
Yandırılmış evlərin külləri üzərində  
Öpüşdü dostlarıyla o qız dodaq-dodağa.

Rəzalətdən əyninə don biçdirən o “dilbər”,  
İndi başqalarının izlərinə düşübdür.  
Duyub ki, restoranda görüşəcək dörd nəfər,  
Qanla dolu gözləri gözləməkdən şışibdir.

Odur bax! Şəvə saçlı bir oğlan girir zala,  
O saymaz nazəninin sağ yanında əyləşir.  
Xanım baxır sağına, oğlansa baxır sola,  
Sonra iti baxışlar bir anlığa birləşir.

Oğlan bir kart göstərir...  
Qız alıb baxır, baxır...  
Yazılıar üstə tökür gözlərinin odunu.  
O düşünə-düşünə deyən tanır axır,  
Polis idarəsinin işçisinin adını.

Söhbət qızışır...  
Oğlan deyir ki, bilirəm mən,  
Sizin axtardığınız dörd adamın yerini.  
– Gedək! – Bu mükafata şəriksən mənimlə sən,  
Deyə ipək dəsmalla xanım silir tərini.

Bəli! Qalxır yerindən ikisi də ayağa,  
Gedir tanış oğlanın dediyi bir ünvana.  
İkisi də tələsir restorandan uzağa,  
Təkcə girəcəyində fanar yanana dalana.

Oğlan gedir. Qız gedir. Göydəki ağ ulduzlar  
Qızın törədəcəyi xəyanəti izləyir.

Yox, yox, sanki qəzəbdən yanan parlaq ulduzlar  
Oğlanın könlündəki dəyanəti izləyir.

Dalandaca qonağı yaxalayır dörd nəfər,  
O düşünür bəlkə də yaman yerdə azıbdır.  
Xeyr, xanım, azadlıq mücahidib bu şəhər  
Hər hansı xəyanətə ölüm hökmü yazıbdır!

Siz də ey ağ ulduzlar, bu hökmü göydə yazın!  
Yazın ki, yerdə qalmır ədalətli intiqam.  
Yurdumu oğurlayıb satmaq istəyən qızın  
Özünü oğurlayır o igidlər bu axşam!

Təntənə davam edir “Novin” restoranında,  
Siqarların tüstüsü dalğa-dalğa sürünür...  
Müstərilər əyləşən stulların yanında  
Adam axtaran qızın stulu boş görünür.

1945.

## TİRYƏK

Kiçik cillə girmiş... Tehranda daş da  
Şaxtadan titrəyir. Min səfil ölürlə!  
Sanki dişlərini ağardıb qış da  
Yoxsul insanlara tənəylə gülür...

O kimdir qürubun sərt sazağında  
Sifəti də ariq, canı da ariq...  
“Böyük bazar”dakı yol qıraqında  
De, nəyi gözləyir yenə o yazıq?

O, işsiz şəhəri işsiz dolaşdı,  
Əl açıb dilənmək istəmədi, yox!

Ancaq ixtiyarsız əlini açdı  
(Ehtiyac yamandır! Ehtiyacdən qorx!)

Bax! Bir adam gəlir... O gələn mister  
İranda keçirmiş gənclik ilini...  
Min fitnə törətmiş bu günə qədər,  
Farsdan yaxşı bilir farsın dilini.

O gəlir... O gəlir... Dayanır burda,  
Baxır ac şəhərin təzə acına.  
Qətran qədər qara, noxuddan xırda  
Yumşaq bir şey qoyur gəncin ovcuna.

Deyir: Versələr də sənə İranı,  
Dünya belə gəlib, belə gedəcək...  
Al, apar, ay yazıq, çək bu qarani,  
Bu səni hər dərddən azad edəcək...

Gənc alır qarani...  
Çekir... Alışır...  
Sanır ki, səadət bu tiryəkdədir.  
Mister qara verir... Hərdən danişir...  
(Min zorun mənbəyi bir kələkdədir).

Tiryəkə öyrənsə bütün iranlı,  
Kim deyər, yadına məmləkət düşər...  
O da bu torpaqda gəzməz həycanlı,  
Payına nə qədər mənfəət düşər!

Budur, tiryəkidir vətən övladı,  
Gözündə tüstüyə bürünür sabah.

Onsuz da ağıya dönən həyatı  
İndi tiryəkdən də acı olur, ah!

Ancaq o oğlanın həndəvərində  
İnsan dalğaları min tufan edir.  
İnqilab bayraqlı yaz səhərində  
Xumarlıq da gedir, “dinclik” də gedir.

Bilir ki, ağalar tapdaq İranda  
Acı tiryəkdən də silah qayırmış.  
Xalq azadlıq deyə qalxdığı anda  
Bunu döyüslərdən tiryək ayırmış...

Gəlir tanış yerə... “İnsaflı ağa”  
Yenə qara verir. Birdən o cavan  
Lordu boğazlayıb yıxır torpağa,  
Sıxır dizi altda, verməyir aman...

Sanki kralların ehtişamını  
Yalın ayağının altına salır...  
İranın yüz illik intiqamını  
Yad diyardan gələn cənabdan alır...

Qışqırır, yalvarır, boğulur ağa!  
Hardansa polislər gəlir bu səsə...  
O, ölü... Gəncisə qatib qabağa  
Həbsə aparırlar deyəsən, həbsə...

Nə qəm, aparsınlar! Bilməyir yağı  
Bir ölkə səngərə döndüyü anda,  
O nəmli zindanın özü də axı –  
Döyüş məktəbidir indi İranda!

\* Çəkilmiş tiryəkin qarası

## ŞƏHƏRDƏN KƏNDƏ

“Azərbaycan” qəzetiinin 1500-cü nömrəsinin çapdan çıxması münasibətilə.

Tinlərin başında yolları süzən  
Polis nəfərimi, qara dirəkmi?  
Həzin piçiltıyla arada gəzən  
Düşmən söhbətimi, soyuq küləkmi?

Təhlükə artmışdır... Necə olub ki,  
Qara bir çadrada gizlənir gecə.  
Şəhərə o qədər casus dolub ki,  
Doğma yer yad gəlir indi o gəncə.

Üst-başı tozludur o qəhrəmanın,  
Gizli mətbəədən çıxmışdır indi.  
Təzə nömrəsini “Azərbaycan”ın  
Səbirsiz gözləyir Savalan kəndi.

O gedir...

Hardasa səslənir çay da,  
Nakam bir igidin dinən diləyi...  
Döşü tala-tala görünən ay da  
Adsız bir şəhidin qanlı köynəyi...

O gedir...

Vətənin mərd carçısıdır,  
Sadiq əsgəridir, igid oğludur!  
O milyon qapının açarçısıdır,  
Yolu qorxunca da, zəfər yoludur!

O gedir...

Silahsız kəndlinin indi  
Silahı döyüsdə o kəlmələrdir.  
Ağ günə səsləyən talanmış kəndi  
Alovlu sətirlər, sərt nəgmələrdir!

Kəndli oxuduqca neçə dastanı,  
Gülür dodağı da, gülür könlü də.  
Sanki özü yazib hər bir misranı,  
Sanki özü qoyub hər vergülü də.

Kəndli oxuduqca, qulaqlarında  
Bir müjdə səslənir göy yaylaqlarda.  
Sabah alacağı torpaqların da  
Xoş ətrini duyur o varaqlarda...

1964.

## TƏSƏLLİ

Faşizmə qarşı mübarizə aparan Sovet  
əsgərlərinin İrana gəlişi münasibətilə.

Səndən nicat umur bütün kainat,  
Mənim də məqsədim sənə bəllidir!  
Hər keçən səadət, şirin xatirat  
Mənə yaman gündə bir təsəllidir.

Yaxşı yadımdadır... O yay səhəri  
Üfüqlər yanındı bir ocaq kimi.  
Sənin mərd alnında döyük zəfəri,  
Gəldin yurdumuza bir qonaq kimi.

Gəldin... Nicat verdin ölümdən, dardan  
Bu ürək dostuna, qan qardaşına.  
Kiçik həyətlərdən, dar komalardan  
İnsanlar çıçəklə çıxdı qarşına.

Gəldin... Sən gələndə nəmli zindanın  
Ağır qapısını uçurdu ellər.  
O dəmir qanunun, qanlı dövranın  
Paslı zəncirindən açıldı əllər...

Gəldin... Bayram oldu sən gəldiyin gün,  
Min illik mühitin dəyişdi donu.  
Əlvan xalılarla bəzəndi bütün  
Təbriz xiyabarı, Təbriz salonu...

Aşıq məhəbbətlə, sazla, söhbətlə  
Sənin şərəfinə mahnilər dedi.  
“Bizə gətirdiyin bu səadətlə  
Sənə minnətdardır bu diyar” – dedi.

Əfsus ki, o günlər tez keçdi, qardaş,  
Bir yaz səhərində ayrıldın bizdən.  
Əlimizdə çıçək, gözümüzdə yaş,  
Səni yola saldıq qoca Təbrizdən.

Bəxtiyar gördüğün o böyük torpaq  
Yenə başdan-başa bir zindan olmuş,  
Xalqa öz dilində dinib-danışmaq  
Xeyli zamandır ki, qadağan olmuş.

“Qanun” dara çəkir günahsızları,  
Hər tində dəhşətli bir mənzərə var.  
Budur canilərin hökmü, qərarı:  
“Öldürən haqlıdır, ölən günahkar”.

82

Qoynunda gəzdiyin güllü yaylaqlar  
Hər ayaq izini saxlayır nişan.  
Suyundan içdiyin buzlu bulaqlar  
Sənin həsrətinlə ağlayır hər an.

Başsız külək kimi keçsə də illər,  
Sənin o torpaqda məhəbbətin var.  
Azadlıq eşqiylə çarpan könüllər  
Səni bir dost kimi xatırlayırlar...

Səndən nicat umur bütün kainat,  
Mənim də məqsədim sənə bəllidir.  
Hər keçən səadət, şirin xatirat  
Mənə yaman gündə bir təsəllidir...

*Bakı, 1949.*

## VƏFA

Gözəl dost! Sən məndən vəfali çıxdın,  
Axtarış tapdın bir bucaqdan məni.  
Yenə sədaqətlə əlimi sıxdın,  
Çıxartdın qaranlıq otaqdan məni.

Daha dikilməsin yola gözlərin,  
Əzəldən başıma bəla gözlərin.  
Uzun kipriklərin, ala gözlərin  
Özünə cəlb etdi, uzaqdan məni.

Şirindir saf eşqin, sevginin dadı,  
Çoxları ömründə ondan doymadı.  
Sevdalı aşiqdim, fələk qoymadı,  
Körpəykən aldılar qucaqdan məni.

83

Böyüdüm, qəlbimdə doğdu arzular...  
Bir məşəl yandırdı sinəmdə, ey yar.  
Gecələr sübhədək yandı biqərar,  
Səhərlər qaldırdı yataqdan məni.

Laleli düzlərdə yeriyəndə sən,  
Çox gəzdim ardınca diyar-diyar mən...  
Yoruldum yollarda, düşdüm qüvvədən,  
Saldı bu səhralar ayaqdan məni.

Lakin yorğunluğu unutdum bəzən,  
Gələndən, gedəndən soraq tutdum mən...  
Pənah gətirdiyim bu böyük Vətən  
Ümidlə saxladı o çağdan məni.

Yaxşı yadımdadır bu yurd, bu məkan  
Ellərin ahindan od tutan zaman,  
Sən sirab eylədin, ey qabil loğman,  
Həyat adlanılan bulaqdan məni.

İndi sənin kimi havadarım var,  
Düz əhdim, düz andım, düz ilqarım var.  
Xalqımın yanında etibarım var,  
O çox keçiribdir sınaqdan məni.

*Dekabr, 1945.*

## ZƏFƏR YAZI

Qaydadır, gözəl yaz gəldiyi zaman  
Növbəti məhsuldan xəbər gətirir.  
Ya sünbülli zəmi, ya tağlı bostan  
Vaxtında nə qədər bəhər gətirir.

84

Bu dəfə çöllərdə görünən yazın  
Çiyində zəfərin bayraqı gəldi.  
Ö müqəddəs yaza söz qoşan sazin  
Uzaq kəndlərdən də sorağı gəldi.

Sanki ana Təbriz şəhər deyildi,  
Yazda təntənəli bir məclis idi.  
Ürəklərə axan xəbər deyildi,  
Fərəhlə çağlayan bir dəniz idi.

İlhamlı şairlər düşündü dərin,  
Dünyanın gücünü duydu qolunda.  
Azadlığa çıxan dililə şerin  
Zəfərdən danışdı “Vətən yolunda”...\*

Badam ağacları aşib divardan  
Yola sallayırdı budaqlarını.  
Öpmək isteyirdi sanki kənardan  
Gələn əsgərlərin yanaqlarını...

Analar açırdı ürəklərini,  
Qalib əsgərlərə “sağ ol” deyirdi.  
İlk dəfə minnətdar diləklərini  
Sevinə-sevinə min yol deyirdi.

Zəfərin baxtından baxçada, bağda  
Təravətli gül çox, etir bol idi.  
Çəşməli dərə də, çəmənli dağ da  
Yaşıl payəndazlı rahat yol idi.

Qaliblər nə yaddı, nə də ki, qərib,  
Dostun qayğısına doston qalırdı.  
Qızlar “Bağmuşə”dən təzə gül dərib  
Mərdlərin boynuna çələng salırdı.

\* müharibə illərində Təbrizdə çap olunan qəzet

Güllə ucalırdı igid bir az da  
Məhəbbətlə dolu qız baxışında.  
Qədəmi uğurlu müqəddəs yazda  
Yollar yuyunurdu gül yağışında...

Günəş gizlənsə də dağ arxasında  
Odunu gözlərdə hələ görürdüm.  
Yaxın adamların sol yaxasında  
Qızılgül, qərənfil, lalə görürdüm.

Dost dosta hədiyyə bağışlayırdı,  
Gülürdü bir sovet əsgəri kimi.  
O böyük zəfəri alqışlayırdı  
Öz əziz, öz şanlı zəfəri kimi...

Axı od içində yaranan zəfər  
Bütün yer üzünü təntənəsiydi.  
Yazın yellərilə daranan zəfər  
Azadlıq sözünün təntənəsiydi...

1945.

## QARDAŞLAR

Sənindir bu bayram, bu toy, bu düyü,  
Ölkən al geyinib laləzar kimi.  
Qurdüğün həyata baxırsan bu gün,  
Arzun çiçəklənir ilk bahar kimi.

Sənin torpağında min təmtəraq var,  
Nə qüssə, nə möhnət, nə də fəraq var.  
Qardaş! Yer üzündə hansı torpaq var  
Xoşbəxt günlər görsün bu diyar kimi?

86

Qanınla qazandın hürriyyəti sən,  
Hünərinlə aldın bu qüdrəti sən.  
Qorudun hər zaman səadəti sən,  
Qalsın gələn nəslə yadigar kimi.

Əziz babamızdır Koroğlu, Babək,  
Dili bir, qanı bir qardaşq demək.  
Bəs nədən sinəmdə çırpınır ürək,  
Sənə bu bayramda sözü var kimi.

Mən də oddan doğdum... Azərdir adım,  
Fəqət öz yurdumda azad olmadım.  
İstəyim, məsləkим, eşqim, muradım  
Qəlbimdə yaşadı bir əsrar kimi.

Dedim öz dilimdə yaradım, qardaş!  
Bir xəyalə döndü muradım, qardaş.  
Mən səni gündüzlər aradım, qardaş!  
Gecələr gözlədim intizar kimi.

Qəm yemə, uçacaq o qara zindan,  
Öz qəti hökmünü veribdir zaman.  
Nə tarix, nə dünya, nə yer, nə insan  
Bir qərar görməmiş bu qərar kimi!

1947.

## SÜLH ƏSGƏRİ

Sənin ürəyindən gələn mahnilar  
Qardaş millətlərin təranəsidir.  
Qızıl bayraqının gül rəngi ki, var?  
İgidlər qanının nişanəsidir.

87

Sən xalqlar əzmindən yaranan kimi  
Süngünlə yol açdın azad həyata...  
Böyük Rusiyadan bir duman kimi  
Quldur qoşununu çəkdi Antanta...

Sən hər döyüşünlə, hər zəfərinlə  
Üstündən xətt çəkdi məhrumiyyətin.  
Sən öz qüdrətinlə, öz hünərinlə  
Qəhrəman oğlusan bəşəriyyətin.

Hitlerin beynində dolaşdıqca qan,  
Gəzdi Avropanı ölüm ruzgarı...  
Qanlı küçələrdən, meydançalarдан  
Göylərə baş çəkdi dar ağacları...

Qaçqınlar, əsirlər, ahlar, haraylar  
Yerləri, göyləri çağırıldı dada.  
O tunc abidələr, mərmər saraylar  
Topların ağızında uçdu havada...

Günlərlə qaldığın torpaq qazmada  
Əynindən çıxmadi tozlu şinelin.  
O soyuq, qaranlıq, alçaq qazmada  
Qəlbini qızdırıldı eşqin, əməlin!..

Küləklər at çapdı göyün üzündə,  
Dağların, düzlərin sovruldu qarı...  
Bir şimşek parlayıb sənin gözündə  
Yardı boranları, qasırğaları...

Sən irəli baxdin... O baxışlarda  
Doğdu qələbənin uca heykəli.

Gah firtinalarda, gah yağışlarda  
Səadət uğrunda getdin irəli...

Yadımdan çıxmayıb o zaman ki, sən  
Meşələr keçirdin, dağlar aşirdin,  
Ölüm ayağında ümid gözləyən  
Məhkum insanlarla qucaqlaşırdın...

Polyaklar, rumınlar, çexlər, albanlar  
Səni qarşıladı duzla-çörəklə...  
Sayəndə qovuşdu məhkum insanlar  
Səadətlə dolu bir gələcəklə...

Yetim körpələri, ac uşaqları  
Sən aldın şəfqətlə öz qucağına.  
Görüb azad olmuş o torpaqları  
Milyonlar sığındı al bayrağına...

Sənin qadir əlin, müzəffər səsin  
Uçurdu faşizmin zindanlarını.  
Qoy bütün insanlıq qürurla desin  
Sənin qəhrəmanlıq dastanlarını.

Qoy səni böyüdən bu gözəl həyat  
Keçdiyin yollarda sənə yar olsun!  
Qurtuluş istəyən qoca kainat  
Sənin qüdrətinlə bəxtiyar olsun!

Qoy dollar dünyası saxlasın yadda:  
Sən ağır döyüşlər müzəffərisən!  
Sülhü qoruyursan yenə dünyada,  
Sən zəfər əsgəri, sülh əsgərisən!..

*Bakı, fevral, 1949.*

## TEHRANIN BİR XİYABANINDA

Bu hadisə 1941-ci ildə olmuşdur.

Tehran... Payız günləridir... Havalər sərin,  
Yolcular baş xiyabanla keçir aramsız.  
Bir döngədə amerikalı iki əfsərin  
Qollarının arasında çırpinır bir qız.

Onun qara hörukleri dağılmış tək-tək,  
Düşmüştür ağ sıfətinə, açıq alnına...  
O, barmaqlıq arasından baxan məhbus tək  
Tellərinin arasından baxır dörd yana.

Gözləriylə hər ötəndən bir kömək umur,  
Lakin hanı? Nicat yolu tapmir o gözəl.  
Şlyapalı ağalarsa keçirlər məğrur,  
Bu dəhşətli mənzərəyə qoymurlar məhəl.

Bu şəhəri dağıtsa da amerikanlar  
O ağalar ciyni üstən dönüb baxarmı?  
Öz arını-namusunu pula satanlar  
Başqasının namusuna arxa çıxarmı?!

Amerikanlar cəllad kimi sürüyüb qızı  
Yaxındakı bir faytona sarı aparır.  
Yaylıq ilə tixansa da arabir ağızı,  
Qız qışqırır... Var səsilə haray qoparır.

O, qüvvətsiz ayaqları yerdən qalxdıqça  
Əllərini tutur göydə bir qalxan təki.  
Yankilərsə əl çəkmeyir... Qızı baxdıqça  
Gözlərində əks eləyir şərabın rəngi.

Qız qışqırır... Qız anlayır, axı, xətər var,  
Dülgər, baqqal, bəzzaz, hambal yiğilir səsə.  
Gələnlərdə nə cəsarət, nə də hünər var,  
Gözü qızmış yankilərin önünü kəsə.

Xeyr! Xeyr! Tez tapılar elə bir adam,  
Odur gəlir... Yaxınlaşır o mərd qəhrəman.  
Tamam udur öz səsini kiçik izdiham,  
O igidə yol da açır öz arasından.

Gələn əfsər yeridikcə o qızı doğru,  
Papağında parıldayıır iri bir ulduz.  
O basılmaz qəhrəmanı, o mərd oğulu  
Bir xilaskar tanımışdır ana yurdumuz!

Öz qüdrətli əllərilə həmən bahadır  
Möhkəm tutur yankilərin biləklərindən.  
Elə bil öz əllərilə tikan çıxarıır  
Dövrədəki adamların ürəklərindən.

O, meydanda tək olsa da, amerikanların  
Pəncəsindən xilas edir köməksiz qızı.  
Yankilərsə danışmayıır... Sanki onların  
Danışmağa nə dili var, nə də ki, ağızı.

Qız hörmətlə öz başını əyib azacıq,  
Xilaskarı qarşısında təşəkkür edir.  
Ürəyində bir məhbəbət, bir də azadlıq  
Sanki kabus pəncəsindən – məhbəsdən gedir...

Bakı, fevral, 1952.

## XİLASKAR

Martdır...

Kükreyən çayın hər qanadlı dalğası  
Elə nərildəyir ki, sanki qaya sindirir...  
Dumanlı Ənzəlinin çisəkləyən havası  
Zavallı giləklərin\* taleyini andırır...

Daxmada həsir üstə uzanmış xəstə bir qız,  
Dünəndən hələ heç nə dəyməmişdir dilinə.  
O, kiçik qardaşını çağırıb indi yalnız  
Deyir: – Götür tilovu, get çayın sahilinə.

Bəlkə balıq tutasan, şam eləyək birtəhər,  
Artıq olsa, bazarda satıb çörək alarsan.  
Biz qarabəxt bəndəyik, diqqətli ol bir qədər,  
Bax ha! Yırtıq cibindən tilovunu salarsan...

Oğlan gedir... Körpünün qıraqında əyləşir,  
Qarmaq atır, qarmağa heç nə düşmür bayaqdan.  
Zəiflikdən üşüyür... Sanki düyü küləşi  
Kimsəsiz bir zəmidə titrəyir sərt sazaqdan.

O, birdən düşür çaya... Batır bir zəncir kimi,  
Yerində soyuq sular hiddətlə dalgalanır.  
Məhbusun boynundakı sabunlu kəndir kimi  
Ağ ləpələr dartılır, titrəyir, halqlanır.

Dalğaların tənəli baxışları qaynayır,  
Elə bil ki, bir topu atıb-tutur havada.  
Yox, sular o yetimin həyatıyla oynayır,  
Bir əyləncəyə dönmüş bircə anlıq davada.

Demə indi təlaşlı ana hicqırıqları  
Sahil boyu dörd yana min haray salacaqdır.  
Yox, o gəldi yeməyə aparsın balıqları,  
İndisə balıqlara özü yem olacaqdır.

Bu zaman iki yankı baxır körpünün üstdən,  
O səhnəyə baxır da, şaqqıdayıb gülür də.  
Neyçin də dilxor ola son nidalı o səsdən?  
Heyrətli nə var axı, çayda insan olur də.

Yox, insan qiymətlidir! Odur, gəlir xilaskar!  
Azərbaycan oğludur! Şimal vətəndaşıdır!  
O, gələcək! Olsa da öz həyatı tarimar,  
Axı, onu yaşatmaq arzuları yaşıdır.

Əsgər atılır suya... Meydan oxuyan çayın  
Köpüklenən ağızından qurtarır o tifili.  
Sahilə tərəf üzür... Yaxınlaşır... Bu tayın  
Qumu üstdə doğulur oğlanın yeni ili.

Sonra əsgər dinləyir uşağın söhbətini,  
Hələ hədiyyə alır xəstə yatan o qızı.  
Bu səxavət kövrəldir gilanın afətini,  
Piyalə gözlərindən az qalır ki, yaşı sıza.

Qız alır hədiyyəni. Deyir ki, minnətdaram!  
Əriyir boğazında düyünlənmiş qəhər də.  
İndiyədək görməmiş belə xeyirxah adam  
Doğulub bu dünyaya göz açdığı şəhərdə.

Əsgər gedir... Bir səhər qız da qalxır ayağa,  
Nəhayət bir iş tapır, çəltik döyüb ərbaba.  
Bir cüt corab toxuyub o naməlum qonağı,  
Qız utana-utana gəlir hərbi ştaba...

\* Tayfa adıdır

Qonağın şıq geyinmiş dostları söyləyir ki,  
O Berlinin yanında son döyüşə giribdir.  
– Allah sən qoru! – deyə qız dua eləyir ki,  
O qəhrəman olsa da, yad torpaqda qəribdir.

Daxmanın taxcasında saxlayır qız nəməri,  
Tozunu təmizləyir gecələr neçə kərə.  
Sanır ki, o mərd qonaq, o azadlıq əsgəri  
Döyüşdən çıxıb yenə gələcəkdir bu yerə...

1960.

## YAXŞI YOL

Sovet ordusu tərkibindəki Şimali  
Azərbaycan əsgərlərinin Təbrizdən  
getməsi münasibətilə.

Ey könül! Çırpinma göyərçin kimi,  
Səni çox sıxmasın hicranın qəmi.  
Gəl, qan qardaşının könlünə siğın,  
Bu axır görüşün, son ayrılığın –  
Mənə hər saatı bir il olsa da,  
Qəlbim tutulsa da, gözüm dolsa da  
Fəqət toplayıram qüvvəmi yenə,  
Çünkü ümid verir qardaşım mənə.  
Bilirəm atmamış, o atmaz məni,  
Unutmaz, heç zaman unutmaz məni.  
O ağır günümde dadıma gəldi,  
Yurdum azad oldu, elim dincəldi.  
Toplar Avropanı titrədən zaman  
Bu millət görmədi nə ölüm, nə qan.  
İndisə hörmətlə ayrıılır bizdən,  
Qoy o razı getsin hər birimizdən.

94

Bizim elimizdə gözəl qayda var,  
Əgər bir-birindən ayrılsa dostlar,  
Biri söz tapşırar, biri əl verər,  
Biri qucağına dəstə gül verər.  
İndi əziz qardaş icazə ver, sən,  
Yoluna gül səpim, çiçək düzüm mən.  
Ürəkdən söyləyim, çox sağ ol, qardaş!  
Xoş gəldin, xoş gəldin, yaxşı yol qardaş!..

Təbriz, may 1946.

## VƏTƏN ÇAĞIRIŞI

Yenə də qəzəbli bir dəniz kimi  
Coşur, dalğalanır könlümdə həycan.  
Diqqətlə dinləsin qoy Təbriz kimi  
Urmıya, Ərdəbil, Marağa, Zəncan  
Bizi harayına çağırır Vətən,  
– Kömək edin! – deyə bağırır Vətən...

Qoy odlar ölkəsi – bu əziz Vətən  
Döyüş bayrağını qaldırsın göyə.  
Tarix də bir daha görsün ki, düşmən,  
Nəyə qadir imiş millətim, nəyə?  
Ən ağır döyüşdə göstərsin hünər,  
Hər igid fədai, qəhrəman əsgər.

Sən ey sərhədlərdə ülvı məramla  
Gözünü yummayan keşikçi qardaş!  
Sənə tapşırıbdır möhkəm inamlı  
Bu gün taleyini hər bir vətəndaş,  
Amandır, sayıq ol, hümmət vaxtıdır,  
Bu, şərəf zamanı, qeyrət vaxtıdır.

95

Özgənin gücünə güvənsə düşmən,  
Əmin ol, gələcək zəfər sənindir!  
Arxanda dayaqdır bu doğma Vətən,  
Dünyanı mat qoyan hünər sənindir!  
Fil xortumlu topu kirit yumruqla,  
Qaya boyda tankı ərit yumruqla.

Zağlı müsəlsəlin sırrını öyrən,  
Yağlı avtomatın atəşlə dinsin!  
Bu yurda burnunu uzatsa düşmən,  
Zərbən döşünə yox, başına ensin.  
Qoyma səngərində görünsün yağı,  
Elə vur, ilan tək sürünsün yağı.

Anlasın, yatmadış azər balası,  
Axı o nə gündüz, nə gecə bilməz.  
Elə ucadır ki, Vətən qalası,  
Üstündən heç zaman sar keçə bilməz.  
Didər caynağında şahınlər onu,  
Fəlakətlə bitər basqının sonu!...

1946.

## VƏTƏN SEVGİSİ

Sən ey ölkəmizin mərd vətəndaşı,  
Sənin hər muradın öz diləyindir.  
Vətən torpağının hər bir qarışı  
Canımdır, ruhumdur, göz bəbəyimdir.

Düşündüm daima dərindən-dərin,  
Oxudum tarixi bir dastan kimi.  
Doğma torpağını sevməyənlərin  
Həyatı dağılmış bir duman kimi.

96

Mənə bir dayaqdır, bir etibardır  
Baxıb güvəndiyim anamız torpaq!  
Mənə bu dünyada bir iftixardır  
Beş milyonluq xalqın şairi olmaq!

Mən vara-sərvətə arxalanmadım,  
Məqsədim nə şöhrət, nə də ad oldu.  
Əzəl müəllimim, ilkin ustadım  
İnqilabla dolu bir həyat oldu.

Qəzəbə çevrildi kədərim, qəmim  
Fəlakət törədən hər zülmə qarşı.  
İti süngülərlə mənim qələmim  
Yenə döyüslərdə durur yanaşı...

Ey Vətən, de nədir sinəndəki qan?  
Neçin danışmırsan, neçin gülmürsən?  
Məni düşündürən, məni ağladan,  
Məni şair edən sən deyilmisən?

Bilirəm, zamanın kotanı çin-çin  
Alnímda, üzümdə izlər salacaq...  
Gəncliyim keçəcək... Səninsə eşqin  
Mənə gəncliyimdən nişan qalacaq...

Nə zindan, nə sürgün, nə dar ağacı  
Məni sarsıtmamış, sənə əyandır.  
Qoy dünya bilsin ki, şeirimin tacı,  
Könlümün nəgməsi Azərbaycandır!

Sənin torpağında yaranmışam mən,  
Yenə torpağına qarışacağam!  
Qəlbimdə azadlıq, dilimdə Vətən  
Mən sənin uğrunda çarpışacağam!..

97

Döyüsdüm yolunda illər boyunca...  
Nolaydı qoynunda bir dincələydim!  
Azad növraqına baxıb doyunca  
Dastanlar yazaydım, vəcdə gələydim.

Odur bax! Təbrizdə dar küçələrdə  
Alçaq daxmalara toplanıb bir-bir,  
Yenə övladların lal gecələrdə  
Səni qurtarmaqçın min fikir çəkir...

1946.

### VƏTƏN TORPAĞI

Ey Vətən torpağı, vətən torpağı,  
Danış dərdlərini, aç, danış mənə.  
Könlüm dolansa da neçə oylağı,  
Sənin taleyinə bağlanır yenə...

Həsrətlə baxıram... Lal gecələrdə  
Daha görünmeyir dostlar, tanışlar.  
Tozlu meydnlarda, dar küçələrdə  
Nə isə axtarır qəmli baxışlar...

Odur, zindanlarda minlərlə insan  
Dilində azadlıq, qolunda zəncir,  
Uzun gecələrdə yatmayıb bir an  
Qurtuluş isteyir, kömək gözləyir...

İndi Vaşinqtonun qoca dəllali  
Təbriz bazارında nə alır? Vicdan!  
Şah satır ölkəni, arı, iqbalı  
Öz əlilə verir dollara qurban...

98

Dahilər böyüdən o qocaman yurd  
Gör indi kimlərin seyrəngahıdır!..  
Səhərlər üfüqdə toplanan bulud  
Min yazıq ananın könül ahıdır!

Bu ah əridəcək böyük bir dağı,  
Bu ah daş zindanı tez dələcəkdir!  
Ey vətən torpağı, vətən torpağı,  
Sənin gözlədiyin gün gələcəkdir!

Mənim üsyan dolu bir ürəyim var,  
Döyüşə çağırır hər zaman məni.  
Mənim dünya boyda bir diləyim var,  
Odur bu həyatda yaşıdan məni.

O nədir? Ey vətən, sənin bayramın,  
Sənin son nicatın, son qurtuluşun!  
Qoy çağlayan şeirin, yanın ilhamın  
Səsini eşitsin qəsbkar qoşun.

Gözəl diləyimi iftixarla mən  
Diləklər içində izləyəcəyəm.  
Zəfər müjdəsini intizarla mən  
Ömür yollarında gözləyəcəyəm.

Saçlarım ağarsa təzə qar kimi,  
Bu nöqsan deyildir, hökmü-zamandır.  
Fəqət bu dünyadan intizar kimi  
Ürəyi nisgilli getmək yamandır.

O qartal baxışlı fədailərin  
Sabah gurlayacaq döyüş nəğməsi!  
O şimşək axışlı fədailərin  
Səngərdən gələcək odlu nəfəsi!

99

O vaxt məğrur taxtin zərli növraqı  
Dəmir yumruqlarla əziləcəkdir.  
Ey vətən torpağı, vətən torpağı,  
Sənin gözlədiyin gün gələcəkdir!

Oğullar yazdığını hökmü bəyənib  
Silah götürəndə bir nəfər təki,  
Qəhrəman qızların şinəl geyinib  
Sənə and içəcək bir əsgər təki.

Dumanlı Təbrizin qəhrəmanları  
Düşməni tapdayıb keçdikcə bir-bir,  
Qorxulu Tehranın şah salonları  
Təpiklər altında titrəyəcəkdir.

Səni ayaqlayan yad generallar  
Doğma qucağından qovulacaqdır.  
Silsilə zəncirlər, ağır qandallar  
Ovuclar içində ovulacaqdır.

Zindanda çürüyən hər qardaşımız  
Ömürlük çıxacaq qəsri-Qacardan.  
Zorla oğurlanan min günahsız qız  
İntiqam alacaq bir hökmdardan.

İstər böyük olsun, istərsə uşaq,  
Sənə ümidiyi bağlayacaqdır.  
Bu gün taleyinə gülən hər alçaq  
Sabah məhkəməndə ağlayacaqdır.

Qürurla yellənən zəfər bayrağı  
Başının üstündə yellənəcəkdir.  
Ey vətən torpağı, vətən torpağı,  
Sənin gözlədiyin gün gələcəkdir!

O bayraq havada dalgalandıqca  
Milyonlar baxacaq hüsnünə bir-bir...  
Ömrünü zillətlə keçirmiş qoca  
Kəsib qarşımızı söyləyəcəkdir:

– “Dostlar! Bu bayraqı ucadan asın,  
İnsan dəyişdirsin köhnə mühiti.  
Qanlı qılincini qoy parlatmasın  
Üç rəngli bayrağın şiri-xurşidi.

Şahlar qələm çəkdi sözlərimizə,  
İstədi yixilsin haqqın təməli.  
Daha görünməsin gözlərimizə  
Şahın, şahzadənin mərmər heykəli.

Analar unutsun ajan<sup>\*</sup> sözünü,  
Nə həycan keçirsin, nə də ki, təlaş.  
Lügətdən pozunuz hicran sözünü,  
Həsrətdə qalmasın qardaşa qardaş”.

Bunu görəcəkdir hər el, hər oymaq,  
Tarix yazacaqdır ötən anları.  
Yada salacaqdır nəslimiz ancaq  
Səadət uğrunda axan qanları!..

Min çiçək dəstəsi, min gül yarpağı  
Şəhidlər qəbrinə səpiləcəkdir.  
Ey vətən torpağı, vətən torpağı,  
Sənin gözlədiyin gün gələcəkdir!

*Bakı, dekabr, 1948.*

—  
<sup>\*</sup>jandarm

## DEMİŞƏM

Mən kiçik yaşımdan, əzəl binadan  
Qanlı döyüslərə tufan demişəm.  
Qıratın belində qılinc oynadan  
Azər balasına aslan demişəm.

Sevirəm xalqımı özümdən artıq,  
Ürəyimdən artıq, gözümdən artıq.  
Tuturam sözünü sözümdən artıq,  
Mehriban səsinə mən can demişəm.

A dostlar, bülbülə çəmən şirindir,  
İnsana hər seydən bədən şirindir.  
Mənə öz cismimdən vətən şirindir,  
Canımı yurduma qurban demişəm.

Mənim öz millətim, doğma dilim var,  
Öz ana torpağım, şanlı elim var.  
Özgə yar sevmərəm, öz sevgilim var,  
Mən öz vətənimə canan demişəm.

Min yara vursa da elimə düşmən,  
Yenə qərq olacaq selimə düşmən.  
Düşəcək, yəqin ki, əlimə düşmən,  
Ömrünün qətlinə fərman demişəm.

*Təbriz, 1946.*

## BURA AZƏRBAYCANDIR

Çəkil üfüqlərdən, çəkil, ey duman,  
Bura odlar yurdu Azərbaycandır.  
Sənin göz dikdiyin bu qədim məkan  
Nə Misir, nə İraq, nə Hindistandır,  
Bura odlar yurdu Azərbaycandır.

102

Məhrəm Azərbaycan yaylaqlarından  
Naməhrəm kölgəsi keçə bilməmiş.  
Ürək sərinlədən bulaqlarından  
Yad bir damla su da içə bilməmiş,  
Naməhrəm kölgəsi keçə bilməmiş.

Kiçik bir kəndini dağıtsa düşmən,  
Axar su quruyar, daş dilə gələr.  
Bir körpə qanını axıtsa düşmən,  
Sinələrdən ah yox, alov yüksələr,  
Axar su quruyar, daş dilə gələr.

Unutma tarixi! Varaqlayıb bax!  
Dahilər yetirib bu müdrik diyar!  
Keçmiş döyüsləri soraqlayıb bax!  
Sənə zəfərlərdən deyər hər hasar,  
Dahilər yetirib bu müdrik diyar.

Bu millət çörəksiz yaşamış, ancaq  
Bir an da ulussuz yaşamamışdır.  
Bu millət köməksiz yaşamış, ancaq  
Bir an da namussuz yaşamamışdır,  
Bir an da ulussuz yaşamamışdır.

Bil ki, döyüslərdə paltar yerinə  
Dəmir də, alov da geyinirik biz.  
Sanma ki, şöhrətçin gedib dərinə  
Tək keçmişimizlə öyünürük biz,  
Dəmir də, alov da geyinirik biz.

Yenə az lovğalan, az qudur, yağı,  
Sənin son gününü görəcək cahan!  
Gedər bu təkəbbür, bu qürur, yağı,  
İndi boş meydanda at çapma, dayan,  
Sənin son gününü görəcək cahan!

103

Gün gələr, uclar haqqın nəğməsi,  
O gün yaxındadır, deyildir uzaq.  
Onda ədalətin öz məhkəməsi  
Haqqı dananlara divan tutacaq,  
O gün yaxındadır, deyildir uzaq!..

Azərbaycan nədir? Bir coşgun ümman,  
Zəfər nəğməsi tək gurlayacaqdır.  
Köksünü nə qədər döysə də tufan,  
Hər büssür dalğası parlayacaqdır,  
Zəfər nəğməsi tək gurlayacaqdır.

*Təbriz, dekabr, 1945.*

Hər şairin bülbül kimi ötür eşqin bağçasında,  
O deyir: – Xar qona bilməz qızıl gülün yarpağına.  
Səhər-səhər günəş kimi işıqlandır üfüqləri,  
Məzlam ellər göz tikibdir azadlığın çirağına...  
Qoy bürüsün şəfəqlərin qoca şərqi başdan-başa,  
İşıq salsın o, qaranlıq zindanların bucağına...  
Ellər bizdən öyrənsinlər azadlığın qurğusunu,  
Bütün dünya heyran qalsın Azərbaycan torpağına...

*Təbriz, dekabr, 1945.*

## AND

And içirik əziz vətən, cəlalına, növrağına,  
Əranının məzarına, Səttarxanın ocağına.  
Nə qədər ki, canımızda nəfəsimiz, qanımız var,  
Düşmən ayaq basa bilməz qəhrəmanlar yatağına.  
And içirik əziz vətən, qarşında bir nəfər kimi,  
Qara duman çökə bilməz ömrümüzün otağına.  
Vuruşlarda səndən ötrü bədənimiz şan-şan olsa,  
Qoymarıq bir xətər gəlsin səadətin bayrağına!  
Nə ölümdən, nə hədədən, nə yanğından qorxumuz yox,  
Döyüslərdə çox atıldıq alovların qucağına...  
Çox igidlər vətən üçün şəhid oldu el yolunda,  
Öz qanıyla yazdı adın tarixin ağ varağına.  
Bizim ellər əzəl gündən amansızdır düşməninə,  
Öz dostuna mehribandır, hörmət edir qonağına.  
Bahar görən gülşənlərin, sarı telli zəmilərin  
Daha bir də qismət olmaz ac qurdaların tapdağına.  
Sənin soyuq sularından tülükü gəlib içə bilməz,  
Aslanların gözətçidir hər kölgəli bulağına.

104

## BAYRAQDAR

*İran Xalq Partiyasına*

### I

Nə yazım səndən, axı,  
Sən hər işdə mahirsən.  
Böyük məsləkimizi  
Yazan dahi şairsən!  
Sənin döyüş yolların  
Odlu misralarındır,  
Ulduzların cərgəsi  
Möhkəm sıralarındır!  
Bəziləri tuyaraq  
Süngülərin dadını,  
Qorxusundan dəyişdi  
Şöhrətini, adını...  
Sənin qabaq sıranı  
Gəlib,  
Tudə oldum mən.  
Tudə kimi yaşadım,  
Tudə kimi qaldım mən.  
Mən göründüm səhər tək,  
Görünmədim qürub tək.

105

Düzdür,  
məhkəmələrdə  
Mən Xosrov tək, Əyyub tək  
Gözü qanlı hakimlə  
Üz-üzə dayanmadım.  
Sübə zamanı,  
    öz isti –  
Qanıma boyanmadım.  
Fəqət şəhidlər haqda  
Yana-yana yaratdım.  
Vaxtından nə qədər tez –  
Saçlarımı ağartdım...

## II

Sən elə baxcabansan  
Üfögün səhərlidir.  
Becərdiyin budaqlar  
İndidən bəhərlidir.  
Sən elə müəllimsən  
Şagirdlərin hər yandan...  
Tarixin qarşısında  
Çıxırlar imtahandan.  
Sən elə bəstəkarsan  
Qalibsən tufanlara,  
Yaratlığın nəğmələr  
Yol açır zindanlara...  
Sən elə qəhrəmansan  
Qüdsiyyət paltarındır.  
Xalqların qardaşlığı  
Birinci şüarındır.  
Sən elə sərkərdəsən  
Bəllidir hünərlərin.  
Ölüm ilə üz-üzə  
Gəlir mərd əsgərlərin.

Sən elə təntənəsən  
Gəlişin həqiqətdir –  
İnsanlara ilk töhfən,  
Son töhfən səadətdir!

## III

Desələr günəş sönür,  
Desələr dünya qopur,  
Desələr okeanlar  
Yerin canına hopur,  
Öz “sakit” sarayında  
Ağalar qorxmaz...

amma  
Desələr xalqın özü  
Başlayacaq hücuma!  
Ağalar arasında  
Bir dəhşət başlayacaq.  
Fəlakət başlayacaq,  
Fəlakət başlayacaq!  
Yox!

Atalar demişkən:  
Tələssə də bir xəstə,  
Öz vaxtında yetişər  
Meyvə budağın üstə...  
Sən vaxtında başla!

Mən

Demirəm ya tez, ya gec.  
Başlayanda düşmənin  
Sinəsinin üstdən keç!  
Keç!

Sənə hər addımda  
Uğurlar diləyirik,  
Yoluna gözümüzün  
Nurunu çiləyirik...

1966.

## MƏNİM NƏĞMƏM

Azərbaycan Demokrat Partiyasına.

Mənim vətən deyə yanın ürəyim,  
Dosta etimadım partiyamındır!  
Onun hər qərarı mənim diləyim,  
Mənim hər muradım partiyamındır!

Odur bayraqdarım, arxam, pənahım,  
Dostum, sığnacağım, istinadgahım.  
Dünənim, bu günüm, bir də sabahım,  
Döyüşən həyatım partiyamındır!

Hər doğan səhərim, batan axşamım,  
Şöhrətim, əməlim, andım, inamım,  
Könlüm, həyəcanım, zövqüm, ilhamım,  
Bir də istedadım partiyamındır!

Hər kiçik şeirim də partiya! – deyir,  
Partiyasız şeirin mənası nədir?!  
İlhamla yazdığını hər sadə şeir,  
Hər doğma övladım partiyamındır!

O gəzir könlümlə əkiz, sinəmdə,  
Səhər dan yerindən təmiz sinəmdə,  
Hər dalğası bir dağ, dəniz sinəmdə  
Yanan ehsasatım partiyamındır!

Düşmən at çapmasın o torpaq üstdə!  
Min döyük qalxacaq hər oylaq üstdə.  
Sabah qoyaramsa dağı dağ üstdə  
Basılmaz səbatım partiyamındır!

O böyük orduda bir əsgərəm mən,  
Milyonlaram, sanma bir nəfərəm mən.  
Sabahkı döyüşdə müzəffərəm mən,  
Dönməyən inadım partiyamındır!

Nə qəm, düşmən gəlsin qoy qoşun-qoşun!  
Nə ölüm, nə zindan, nə dar, nə qurşun...  
Axır istiqbalım, son qurtuluşum,  
Hər gözəl busatım partiyamındır!

1957.

## BAYRAQDAR

Seyid Cəfər Pişəvəriyə

Gecədir... Ay yanır bulud içində,  
Ulduzlar sozarır sükut içində,  
Təbrizin qoynunda dolanıram mən,  
Küçədən-küçəyə yollanıram mən.  
Səhər yuxudadır... Yollara ancaq  
Yenə işıq salır bir yorğun çiraq...  
O kimdir otaqda hələ oyaqdır?  
Yoxsa bu gecədə yanın mayakdır?  
Hey yazır, hey pozur əlində qələm,  
Dalğın gözlərində canlanır aləm...  
Mən bir gün fiksiz görmədim onu,  
Vətəndir sözünün əvvəli, sonu...  
Daim ağ günlərə dikilən baxış,  
Qara qaşlarını qayğıyla çatmış...  
Tanıdım! O, müdrik Pişəvəridir,  
Gənclikdən döyükşlər səfərbəridir.  
Alnından süzülür narın incilər,  
Bir kiçik otaqda uzun gecələr

Ah, nələr düşünür o həssas ürək,  
 Bildim! O ürəkdə bəslənən dilək  
 Bu xalqın ən ülvi məHəbbətidir,  
 Bu yurdun ən böyük səadətidir.  
 O söhbət edəndə öz millətindən,  
 Salonlar titrəyir hərarətindən.  
 O coşur, çağlayır, durulmayır heç,  
 Dinləyənlər necə? Yorulmayır heç.  
 Oxucum! Sanma ki, o ixtiyardır,  
 Çox da ağ alnında qırışlar vardır.  
 Vətənin kədəri, xalqın fəryadı  
 Onun ürəyində qubar bağladı.  
 Nə zaman ayağı dəydi bu yurda,  
 Dövran öz donunu dəyişdi burda.  
 O inamlı dolu etiqadiyla,  
 Qələmi, zəkası, istedadıyla  
 Önümüzdə getdi bayraqdar kimi,  
 Biz də arxasında havadar kimi  
 Döyüşdən-döyüşə yürüüb getdik,  
 Arzunu qayğıya bürüüb getdik.  
 Hələ çağırsa da səngərlər bizi,  
 Xoş üzlə gözləyir zəfərlər bizi...

1946.

## AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNƏ

Bir yandan hökmdar, bir yandan vəzir,  
 Bir yandan əcnəbi, bir yandan tacir,  
 Bir yandan mübaşir, bir yandan darğa,  
 Bir yandan əmniyyət, bir yandan ağa,  
 Bir yandan xəfiyyə, bir yandan ajan,  
 Bir yandan məhkəmə, bir yandan zindan

110

Dönə-dönə soydu Azərbaycanı,  
 Yaman günə qoydu Azərbaycanı.  
 Miyandab fəhləsi bir oda möhtac,  
 Soyuq karxanada həftələrlə ac,  
 Ərbaba tonlarla qənd hazırladı,  
 Lakin özününsə ağızının dadı  
 Toz-torpaq içinde zəhərə döndü,  
 Könlündə sevinci kədərə döndü.  
 İşıqsız gözləri batdı quyuda,  
 Yavan çörəyi də, təmiz suyu da  
 Doyunca tapmadı...

Ac, susuz, xəstə  
 Can verdi bir parça həsirin üstə...  
 Dağların döşünü tutdu qar-şəpə,  
 Qaradağ kəndlisi ciyində heybə  
 Daxmasından çıxıb qar yağa-yağa  
 Düşdü iş gəzməyə, pul axtarmağa.  
 Dondu ayaqları, əlləri yolda,  
 Dönüb daldalandı qalın bir kolda.  
 O öldü... Könlündə ağır möhnəti,  
 Yolunu gözlədi başsız külfəti.  
 Aldılar, satıldılar şeiri-sənəti,  
 Düşdü ayaqlara sözün hörməti.  
 Öz ana dilində iki söz yazar  
 Nəmli kamerada çürüdü pünhan...  
 Yalnız ağaların ziyafətində  
 Danıb dilini də, millətini də,  
 Tümənə satılmış tək-tək “sənətkar”  
 Qəsri, hökmdarı mədh etdi “naçar”.  
 Elə ki, bir səhər yandı Reyxstaq,  
 Tüstülər içinde susdu təmtəraq.  
 Sən də o tarixlə əkiz yarandın,  
 Arzun, çağırışın, şüarın, andın  
 Gəzdi dönə-dönə obada-eldə,  
 Bir nəğməyə döndü ağızda-dildə...

111

Araz qırğından Zəncana qədər  
 Səsinə səs verdi, hər kənd, hər şəhər...  
 Ayağında çarıq, başında təsək,  
 Pənahsız kəndlilər yollar keçərək  
 Sənin ünvanına gəldi axışdı,  
 Məslək sirdaşları burda tapışdı.  
 Sən xalqın adından danışdırın ancaq,  
 Dedin kəndlindir bu su, bu torpaq!  
 Sabahdan ip tutub bölsün torpağı,  
 Yerinə dəyməsin ərbab ayağı!  
 Nə tiryək görünsün, nə tiryəkxana,  
 İş, çörək lazımdır quran insana!  
 Sevib-sevilməyə haqlıdır hər kəs,  
 Məhəbbət sərvətə qul ola bilməz!  
 Dedin dağıdılsın nəmli zindanlar,  
 Azadlığa çıxsın məhkum insanlar.  
 Qara zindanların yerində ancaq  
 Məktəblər tikilsin...

Minlərlə uşaq

Öz ana dilində yazsın, oxusun,  
 Nə fallaqa görsün, nə də ki, qorxsun.  
 Qoy azad gurlasın şairin səsi,  
 İsitsin qəlbləri şeirin nəfəsi...  
 Dinsin, dilə gəlsin aşığın sazi,  
 Bu dövrü əks etsin sözü, avazı!  
 O gündən başladı təzə bir aləm,  
 Azad oldu ömür, söz, vicdan, qələm...  
 İstanbuldan tutmuş Tokioya qədər  
 Şimşək sürətilə gəzdi bu xəbər.  
 Keçdi üzərindən uzaq yurdaların,  
 Satqın əmirlərin, həris lordların  
 Qəlbinə od düşdü, canına qorxu,  
 Gözdən göylərə çəkildi yuxu.

112

Dollara satılan dövlətlər hər an  
 Sənin mərd adına uydurdu böhtan.  
 Hiyləylə, kələklə Tehran dövləti  
 Tapdadı “peymani”, “hüsni-niyyəti”.  
 Vətən düşər deyə qana-qırğına  
 Silah qaldırmadın sülhün naminə.  
 Lakin dolasaraq bax, ölkə-ölkə,  
 Sülhü hədələyir yenə təhlükə.  
 Hakim imza qoyur kinlə, hiddətlə  
 Hərbə, təcavüzə, talana, qətlə...  
 İndi məzлum xalqlar girir döyüşə,  
 Vaxtsız ölümlərlə gəlir döş-döşə...  
 Sabah yer üzündə bütün ölkələr,  
 Nifrətlə tapdanan müstəmləkələr  
 Ayağa qalxacaq...

Mənim də yurdum

İstibdad üstünə çəkəcək hücum.  
 O mənə andırır vulkanqabağı  
 Təmkinlə, vüqarla duran bir dağı.  
 Yenə azadlığın o əzəlki tək  
 Cəbhələr boyunca ordu çəkəcək.  
 O zaman meydanda görəcək düşmən  
 Qan tutmuş gözünə kiçik görünən  
 Böyük bir millətin intiqamını,  
 Şahin, məlakənin son axşamını...  
 Sənin qəlbin geniş, ağlınsa dərin,  
 Gözlərdə nurun var, qəlblərdə yerin!  
 Qarşını kəssə də zülmət, boran, sel,  
 Sənin arxandakı hər oba, hər el  
 Zəfərdən-zəfərə çatacaq müdəm.  
 O böyük günlərə indidən salam!  
 Sənə arxalanır hər bir sənətkar,  
 Mənim də boynumda haqqı-sayıñ var.

113

Sən ağır günlərdə açdın dilimi,  
Doğma balam deyə sıxdın əlimi.  
Sən qatdın qəlbimə sönməz odu da,  
Başçısı olduğun böyük orduda  
Mən də sənə sadiq kiçik əsgərəm,  
Borcumu şeirlə vermək istərəm!  
Hər il çoxalsa da saçlarimdə dən,  
Dünyada ən xoşbəxt bir adamam mən,  
Ki, sənin şairin çağrılır adımlı.  
Nə könlüm, nə fikrim, nə istedadım  
Sənin məqsədindən deyildir ayrı,  
Tarix nəhayətsiz, ömürsə yarı...  
Qəti vuruşlarda bir əsgər kimi,  
Sənin hər əmrinə səfərbər kimi,  
Səngərlər, cəbhələr yarmasa şeirim,  
Fatehlər səfində olmasa yerim,  
Bu borcu şərəflə ödəməsəm mən,  
Adımı nifrətlə yad etsin Vətən.  
Xeyr, qarşıladir hələ zəfərim,  
Çünki hər addımda sənsən rəhbərim!

*Bakı, sentyabr, 1950.*

## SƏN VAXTINDA YARANDIN...

### I

Mənim qoca Şərqdəki  
Ülvi məsləkli firqəm!  
Mənim qoca Şərqdəki  
Azad diləkli firqəm!  
Sən vaxtında yarandin,  
Sən vaxtında doğuldun.

Günəşli şəhrivərin\*  
Günəşindən yoğruldun.  
Sənin doğulmamağın  
Mümkün deyildi axı.  
Sənin gözləyənlərin  
Nəsil-nəsildi axı...  
Sən gərəkdir insana  
Su qədər, hava qədər,  
Yaşadan ürək qədər,  
Yaradan zəka qədər.  
Evdə də, küçədə də  
Azadlıq izlənirdi.  
Tarixdə görünməmiş  
Fırtına gözlənirdi.  
Şəhəri də, kəndi də  
Təlatümlü vətəndə,  
Gözü yaşılı vətəndə,  
Təbəssümlü vətəndə.  
Mülkədarın tūfəngi  
Nə susdu, nə də duydu,  
Neçə kəndlə ömrünə  
Qurşunla nöqtə qoydu.  
Qalanlar dəstə-dəstə  
Şəhərə axdı gəldi.  
Küləklə əsdi gəldi,  
Yağmurla yağdı gəldi.  
Bədəni tir-tir əsdi  
Payızın ruzgarında.  
Günlərlə düşdü qaldı  
Ustandar\*\* kandarında.

---

\*ay adıdır.  
\*\*vali

Karigər xalılarda  
Gül də çəkdi, çətir də!  
Özü yerə salmağa  
Tapmadı bir həsir də.  
Yaşadı zəmanənin  
Dərdini duya-duya,  
Qışda oduna həsrət,  
Yaydasa sərin suya.  
İxtiyarı olmadı  
Dinməyə, danışmağa.  
Talançı ağaların  
İşinə qarışmağa.  
Paltarı yamaq-yamaq;  
Minlərlə yetim uşaq  
Bazarlarda diləndi  
Yoxsulluğun ucundan.  
Un tayları dibində  
Keçindi də acından.  
Ağzımızda dili də  
Qandalladı ağalar.  
Sazımızda teli də  
Qandalladı ağalar.  
Sən belə bir zamanda,  
Sən belə bir dövranda  
Zəhmətkeş xalqımızın  
Əməyindən yarandın,  
Nisgilindən yarandın,  
Diləyindən yarandın.

## II

Sənin bayrağın altda  
Biz götürdük tūfəngi.  
Döyüşdə kinimizdən  
Yoğurduq hər fişəngi.

Günlərlə qaldıqsa da  
Qrovların içində,  
Zəfəri qucaqladıq  
Alovların içində...  
Sən nemətlər neməti  
Azadlıq verdin bizə,  
Səadət verdin bizə.  
Bizi dəyişdin... Ayri  
Təbiət verdin bizə.  
Diləyimiz də oldu,  
Hünərimiz də oldu,  
İlhamımız da oldu,  
Əsərimiz də oldu.  
O şirin səadətdən  
Kim deyər doymaq oldu.  
O ki, o ki, gec gəlib  
Tez gedən qonaq oldu.  
Gördük ki, boz səhərdə  
Dağ oddur, dərə oddur.  
O körpə səadəti  
Düşmən topları uddu...

## III

Mənim qüdrətli firqəm!  
Mənim şöhrətli firqəm!  
Adın həyatımızda  
Görünür bahar kimi.  
Adın ürəyimizdə  
Dolaşır damar kimi.

Vaxtdır! Azadlıq deyə  
Yurdumuz soraqdadır.  
Doldurulmuş silah tək  
Yenə də ayaqdadir.  
El də azadlıq deyir,  
Dil də azadlıq deyir,  
Çöl də azadlıq deyir,  
Gül də azadlıq deyir.  
Sən yenə bir əlində  
Azadlığın məşəli,  
Bizi dəmir nizamla  
Aparırsan irəli...  
Apar bizi! Apar sən  
İstədiyin döyüşə!  
Daha da bərkiyərik  
Biz döyüşə-döyüşə.  
Qılinc qınında qalsa  
Zağı gedər, pas atar.  
Qılinc döyüşdə olsa  
Kəsəri min yol artar.  
Apar bizi! Zamandır!  
Canımız sənə səngər...  
Yalnız qəti döyüşün  
Alovları əridər –  
Könüllərdə yiğilan  
On yeddiilik qubarı,  
Gözlərin aşağıdakı  
Sapsarı intizarı.  
Bizə sən öyrətmisən  
Həyat nə, döyüş nədir?  
Səadət döyüşdədir,  
Səadət döyüşdədir...

1963.

118

## HÜNƏR

Sən babamız Babəkin  
Nərəsində gurladın.  
Sərdarın tūfənginin  
Alovunda parladın.  
Sən Şeyx Məhəmmədin  
Gözlərində yaşadın.  
Mirzə Əli Möcüzün  
Sözlərində yaşadın.  
Pişəvəri yazdı...

Sən

Qələmindən sözüldün.  
Min-min fədai olub  
Cəbhələrdə düzüldün.  
Zindanları dağtdın,  
Qandalları qopartdın.  
Döyüş bayraqımızı  
Irəliyə apardın.  
Tək yerli ağalarla  
Döyüşmədin üz-üzə.  
Sən cahangirlərlə də  
Qabaqlaşdırın göz-gözə.  
Axı hünərsən!

Səni

Avropa da tanıdı,  
Asiya da tanıdı,  
Amerika da tanıdı.  
Hani sən tək qəhrəman?!  
Hani sən tək pəhləvan?!  
Sinən Muğan düzüdür,  
Yumruğunsa Savalan!  
Dar ağaççı altında  
Dönmədin öz sözündən.

119

İliq yaş əvəzinə  
 Od töküldü gözündən.  
 Gizli döyüş zamanı  
 Nə itdin, nə söndün sən.  
 Yox, yox, ürəklərdəki  
 Təsəlliyyə döndün sən!  
 Sən hünərsən!  
 Səsinlə  
 Düşməni kırıdırsən.  
 Ölümü qorxudursan,  
 Qorxunu əridırsən.  
 Hünərsən!  
 Azadlığın  
 Qardaşı adlanırsan.  
 Azadlıq deyə-deyə  
 İçindən odlanırsan.  
 Zindanlardan keçsə də  
 Hər səhərin, axşamın,  
 Azadlıqdır təranən,  
 Azadlıqdır məramın.  
 Nə zaman Muğan sinən  
 İstəyir ki, qabara,  
 Az qalır ki, nəfəsin  
 Hasarları qopara.  
 Sən yüzün yox, minin yox,  
 Milyonların sözüsən!  
 Adın hünərdir!  
 Ancaq  
 Xalqımızın özüsən!  
 Bu gün səsin dolaşır  
 Dalğa-dalğa meydanda.  
 Sabahsa mərd sifətin  
 Görünəcək cahanda!

1965.

120

## MƏNİM İNQİLABIM

“21 Azər”ə.

Mənim inqilabım! Kim deyər ki, sən  
 Əlçatmaz, ünyetməz xəyal olubsan?  
 Qarşında zaman da baş əyir ki, sən  
 Qadir inqilaba timsal olubsan!

Silsilə dağların arxasından da,  
 Kükrəyən çayların dalğasından da,  
 Dərin üfüqlərin yaxasından da  
 Alovu görünən tonqal olubsan!

Azadlıq yolunda yürüyənlərə,  
 Günəşi özünə bürüyənlərə,  
 Zirvədən-zirvəyə yeriyənlərə  
 Vüsəl arxasınca vüsəl olubsan!

Qar naxış salsa da bayrağın üstə,  
 Diləyin gül açıb yanağın üstə...  
 Səttarxan nəfəslə torpağın üstə  
 Neçə-neçə azad mahal olubsan!

Gözləri intizar çəkən yetimin,  
 Yolları yollara tikən yetimin,  
 Başına dumanlar çökən yetimin  
 Saçına mehriban sığal olubsan!

Deyibsən: – Bayramdır, bəzən! – insana,  
 Çiynini ağır yük əzən insana,  
 Taleyini göydə gəzən insana  
 Sən yerdə ən parlaq iqbal olubsan!

121

Hələ dastanları sətirlənməmiş,  
Hələ qöncələri ətirlənməmiş,  
Hələ özü tamam bədrlənməmiş  
Sabahı günəşli hilal olubsan!

Dünəni bu gündən soran dünyada,  
Sabaha salama duran dünyada,  
Neçə-neçə cəlal quran dünyada  
Sən özünə məxsus cəlal olubsan!

Əməlin arzunla tarazlananda,  
Zirvədən-zirvəyə pərvazlananda,  
Döşündə buludlar qotazlananda  
Qəfil yaralanmış qartal olubsan!

Ömrün uğur dolu fəsillərində,  
Xoşdur qəmlərin də, nisgillərin də...  
Səni sevənlərin könüllərində  
Yenə də müqəddəs amal olubsan!

1945.

## TƏZƏ DÖVRAN

Hər ürəyin yanğı dolu  
Həsrətidir təzə dövran.  
Bir millətin qayğı dolu  
Cürətidir təzə dövran.

İyirmi bir Azərin də,  
Qürurun da, hünərin də,  
Sevincin də, kədərin də  
Nemətidir təzə dövran.

122

Odlu döyüş meydanında,  
Qocanın da, cavanın da,  
Dirinin də, qurbanın da  
Xidmətidir təzə dövran.

Kövrəlmışdır çöllərdəki  
Gözü yaşlı gullərdəki...  
Döyüşlərin dillərdəki  
Şöhrətidir təzə dövran.

Bizə qara yaxanların,  
Uzaqlardan baxanların,  
Neçə çeşmək taxanların  
Heyrətidir təzə dövran.

Vətən! Yetər bərbadlığın,  
Üzə gülsün abadlığın!  
Qanad açmış azadlığın  
Vüsətidir təzə dövran.

Övladının cəlal olan,  
Halaldan da halal olan,  
Ancaq hələ hilal olan  
Qismətidir təzə dövran.

De, kim fikrə dalmayacaq?  
Sənə heyran qalmayacaq?  
Tarixinin solmayacaq  
Zinətidir təzə dövran.

1945.

123

## YAXŞIDIR

Zalim! Mən gördüğün məzлum deyiləm,  
Yaram sağalıbdır, könlüm yaxşıdır!  
Bir bağda gözüm yox, məsum deyiləm,  
Daha öz gülşənim, gülüm yaxşıdır!

Sən mənə göstərmə nə bağ, nə bostan,  
Doğma diyarına bağlıdır insan...  
Əgər bu torpaqlar bitirsə tikan,  
Yenə öz çəmənim, çölüm yaxşıdır!

Vətənsiz bir həyat kimə gərəkdir?  
Vətənsiz bir ömrə ölüm deməkdir.  
Vətənsiz heç üzüm gülməyəcəkdir,  
Dünyada öz obam, elim yaxşıdır!

Yoxla sevgi hissli romanları sən,  
Oxu hikmət yüklü dastanları sən,  
Dinlə dağlardakı çobanları sən,  
Bayatiyla dolu dilim yaxşıdır!

İnsan yorulubdur qəm daşımaqdan,  
Yazlıq ürəyindən dərd qaşımaqdan,  
O deyir: Dünyada qul yaşamaqdan  
Ölüm şərəflidir, ölüm yaxşıdır!

Həyat nə qəfəsdir, nə də ki, zindan,  
Azad yaşamaqçın yaranmış insan.  
Sənə ölüm hökmü yazıbdır zaman,  
Mənim hər gələcək ilim yaxşıdır!

1946.

## YURDUM

Yaxın da, uzaq da tanır indi  
Doğma vətənimi, ana yurdumu.  
Lakin mənim kimi istərdim hamı  
Anlaya yurdumu, qana yurdumu.

Yetər, mirasından danışma, əgyar,  
Mənə biganədir o şöhrət, o var.  
Mənim öz dilim var, öz ulusum var,  
Fəqət yad istədi dana yurdumu.

Keçmişdə çox şeylər vəd etdin mənə,  
Dedin “nə istəsən verərəm sənə”.  
Zülmündən vətənim döndü mədfənə,  
Ey cəllad, boyadın qana yurdumu!

Hər sözüm gurlayan bombadır, yağı!  
Sovurar başına daş-torpağı.  
Yenə azadlığın şanlı bayrağı  
Bürüyər al-əlvan dona yurdumu.

Bilmərəm nə hədə, nə təhlükə mən,  
Qoymaram üstümə qara kölgə mən,  
Əgər doğransam da tikə-tikə mən,  
Qoymaram əyilə, sına yurdumu.

Qarşımıza yüzlərlə çıxsa da düşmən,  
Gözümə gülləni çaxsa da düşmən,  
Əgər ki, yandırıb-yaxsa da düşmən,  
Əlimdən vermərəm ona yurdumu.

Qoy səsim yayılsın hində-həbəşə,  
And olsun bu yerə, aya, günəşə,  
Məni atsalar da oda, atəşə,  
Ölərəm, qoymaram yana yurdumu!

Bu dünya durduqca yurdum yaşasın,  
Qoy onun qəlbində adım yaşasın.  
Möhtəşəm dövlətim, ordum yaşasın,  
Yetirsin şövkətə, şana yurdumu!

*Təbriz, iyul, 1946.*

## QOŞMA

Azadlıq dediyin böyük dastandır,  
Mən onun bir şaqraq təranəsiyəm.  
Yurdumda xəzinə yatır haçandır,  
Mən onun bir xırda dürdanəsiyəm.

Səadət carçası şeirim bulaqdır,  
İlk sözü, son sözü ana torpaqdır!  
Vətən, doğma vətən nəhəng çiraqdır,  
Mən sinəsi dağlı pərvanəsiyəm.

Yorur quş qanadlı xəyallar məni,  
Qıñayır cavanlar, ahıllar məni.  
Divanə saymasın mahallar məni,  
Mən yalnız azadlıq divanəsiyəm.

Vətən nə çiraqban, nə bəxtiyardır –  
O gözü yol çəkən bir intizardır.  
Nə qədər guşəsi xarabazardır,  
Mən onun bir kiçik viranəsiyəm.

126

Bir an qorxutmamış hədələr məni,  
Dönmərəm yolumdan güdələr məni,  
Məsləkim üstündə didələr məni,  
Deyərəm Sərdarın nişanəsiyəm.

Mən özüm bir əsrəm, təzə diləkli,  
Çiyni göyərçinli, əli çiçəkli...  
Səadət arzulu, zəfər istəkli  
Böyük qurtuluşlar zəmanəsiyəm.

1973.

## AŞIQ

*Aşıq Hüseyin Cavana.*

Dindir, o sədəfli sazını dindir,  
Şirindir hər sözün, söhbətin aşiq!  
Qələbə bayraqlı bu xalq sənindir,  
Könlündə qalmadı həsrətin, aşiq!

Sən bir xəzinəydi viranələrdə,  
Çalıb oxuyardın çayxanələrdə,  
Sən inci saçsan da meyxanələrdə,  
Ucuz tutulardı sənətin, aşiq!

İndi yurdumuzda hörmətimiz var,  
Azad qələmimiz, sənətimiz var.  
Müdrik firqəmiz var, dövlətimiz var –  
Sənə qiymət verir millətin, aşiq!

Oxu xalqımızın hünərlərindən,  
Ana yurdumuzun zəfərlərindən.  
İlham al günəşli səhərlərindən  
Yararaq bağrını zülmətin, aşiq.

127

Sən çoxdan dikmişdin göz millətinə,  
Yaz indi həvəslə söz, millətinə.  
Odur öz yurduna, öz millətinə  
Ən böyük, ən gözəl dəmətin, aşiq!

Hərdən rübabdan de, gözəlləmə çal!  
Eşqi olmayana insan demə, çal...  
Bu aləmdən oxu, bu aləmə çal,  
Bu əsrə bağlansın ülfətin, aşiq!

Səsin coşub-daşan şəlalədirmi?  
Qoşman axıb-gələn sülalədirmi?  
Zəngulən bir dolu piyalədirmi?  
İçdikcə qurtarmır şərbətin, aşiq!

Dostum! Ağ günləri düz bir dastana  
Mahnı qos, tərif de Azərbaycana!  
Bu gözəl həyata, təzə dövrana  
Artsın gündən-günə hörmətin, aşiq!

Müdrik sənətkarın könlünə həmdəm  
Qələm bir aləmdir, saz da bir aləm...  
Unutma! Şairin nəsibi qələm,  
Sənin də saz olmuş qismətin, aşiq!

Zəkan bəşərə dür bağışlasa da,  
Səni bütün dünya alqışlasa da,  
Ömür kitabını naxışlasa da,  
Öz doğma yurdundur zinətin, aşiq!

Qoy sözün, avazın hər yana düşsün,  
Getsin dalğa-dalğa Tehrana düşsün.  
Düşmən öz yerində həycana düşsün,  
Bilsin ki, basılmaz qüdrətin, aşiq!

Özün də cavansan, adın da Cavan,  
Dövlətin, sərvətin, yurdun da cavan,  
İzzətin, cəlalın, ordun da cavan,  
Gözəldir bu adın, şöhrətin aşiq.

Təbriz, 1946.

## KİMDƏN ÖYRƏNDİN

Söylə aşiq, sən xəyala  
Dalmağı kimdən öyrəndin?  
Göydən dərin bir kamala  
Dolmağı kimdən öyrəndin?

Məskənidir ana torpaq,  
Bəzən aran, bəzən yaylaq,  
Neçə dosta əziz qonaq  
Qalmağı kimdən öyrəndin?

Tarla üstə, çöl boyunda  
Simli sazi gah qoynunda,  
Gah başında, gah boynunda  
Çalmağı kimdən öyrəndin?

Ürəyindən gəlir hər söz,  
Gözlərinə baxır min göz,  
Könüllərə alovlu köz  
Salmağı kimdən öyrəndin?

Səsin həm zil, həm də aram...  
Bu torpaqdır – dedin – anam!  
Hər gözəldən min bir ilham  
Almağı kimdən öyrəndin?

Sən üzü ağ, alnı açıq,  
Hər döyüşdə daim ayıq,  
Həm fədai, həm də aşiq  
Olmağı kimdən öyrəndin?

1956.

## SƏN DƏ BAHARSAN

Aşıq Hüseyin Cavana.

Sənin dodağında min gözəl dastan,  
Könüllər ovlayan bir nəgməkarsan!  
Aşıq Qurbanidən, aşiq Abbasdan,  
Aşıq Ələsgərdən bir yadigarsan!

Dağ şəlaləsisən öz səsinlə sən,  
Sanki, ildirimsən nəfəsinlə sən,  
Bu eşqin, ilhamın, həvəsinlə sən  
Doğrudan dünyada nə bəxtiyarsan!

Bir gün gözümüzdə dolaşarsa nəm,  
Başımızda ağrı, könlümüzdə qəm,  
Basıb gen sinənə sazını o dəm  
Bilirəm ki, bizi ovundurarsan!

Simin dili yoxdur, deməsin naşı,  
Dilə gətirmirmi o dilsiz daşı,  
Həm qəlb sevinci var, həm də göz yaşı...  
De ki, sazsız ölkə, xarabazarsan!

Sən nə nağıldan yaz, nə röyadan yaz,  
Sülhdən, azadlıqdan, partiyadan yaz,  
Bir də keşməkeşli bu dünyadan yaz,  
Dostum, sən döyükən bir sənətkarsan!

130

Qocalıq insanla ekiz yaranmış,  
Sinəndə sözlərdən dəniz yaranmış,  
Təcnis, dodaqdəyməz, “nərgiz” yaranmış,  
Nə yorğun, nə düşkün, nə ixtiyarsan!

Nə olar, başında ağ tüklərin var,  
Yazda ağ gül açar badam, iydə, nar...  
Zaman saçlarına yağırdırsa qar,  
Baharlar içində sən də baharsan!

1958.

## GÜNƏŞ

Ey göylər pəri, ey əlvan günəş,  
Sənindir bu diyar, bu məkan, günəş!  
Nolar ki, hərdənbir qonaq gəl bizə,  
Yaxından şərik ol sevincimizə!  
Sən ağ günümüzü öz gözünlə gör,  
Odundan ecazkar bir çələng də hör  
Bu od torpağının başına günəş,  
Gəlsən bir xalq çıxar qarşına, günəş!  
Bilirəm gəlsən də, gəlməsən də sən  
Bizi özümüzdən yaxşı görürsən...  
Sənsən həqiqətin sönməz çırığı,  
Sənsən səadətin uca bayrağı...  
Sənsən bu torpağın ən yaxın dostu,  
Aranın, yaylağın ən yaxın dostu...  
Sənin hər telində milyon həyat var,  
Uçan şəfəqində sanki qanad var.  
Diyardan-diyara qonur quş kimi,  
İnsan cəlalına vurulmuş kimi...  
Xəyal çata bilmir o ülviiyyətə,  
Şöhrətin sığışmir hər şeriiyyətə.  
Gözüm səhər-səhər görəndə səni,  
Fikrim uzaqlara aparır məni.

131

Yadıma qorxulu zamanlar gəlir,  
 Sonra buz nəfəslə zindanlar gəlir.  
 Zindanda donanda sənət çeşməmiz,  
 Yenə susmayırdı cəsur nəğməmiz.  
 Sən açıb baxırdın pəncərəmizdən,  
 Tez-tez hal tuturdun hər birimizdən...  
 Nə zaman könlündə daşırdı dərdin,  
 Buludlar içində görünməyirdin.  
 Sən gah tutulurdun, gah ağlayırdın,  
 Gah da şəhidlərə yas saxlayırdın...  
 Tarixdən söz açıb bir insan təki,  
 Nələr deməyirdin bir ozan təki?  
 Bilirəm, yorğunsan sən də ey pəri,  
 İpək tellərini topla, gəl bəri.  
 Gəl, uzaqda durma, yaxın gəl, günəş,  
 Gəl, öz vətənində bir dincəl, günəş!  
 Ay da, ulduzlar da ensin səninlə,  
 Mehriban-mehriban sinsin səninlə!  
 Dolansın bu yeri işıq karvanı,  
 Öz qoynuna alsın Azərbaycanı!  
 Gözəl yaranıbsan təbiətdə sən,  
 Əfsus, tək-tənhasan ünsiyyətdə sən.  
 Məni düşündürür bu halın sənin,  
 Bir gün görünməsə camalın sənin  
 And olsun zamanın sonsuz səbrinə,  
 And olsun Babəkin əziz qəbrinə,  
 And olsun Sərdarın öz tüfənginə,  
 And olsun Saibin söz ahənginə,  
 And olsun namusa, eşqə, ismətə,  
 And olsun qayıya, mehre, ülfətə,  
 And olsun gecələr beşik başında  
 Əyləşən ananın çatıq qaşında  
 Oxunan arzunun qüdsiyyətinə,  
 Əzəmətlə dolu ülviiyyətinə,

132

Biləyimə yiğib hər diləyimi,  
 Əlimdə qaldırram öz ürəyimi  
 Qaranlıq göylərə bir məşəl kimi,  
 Təki solmayasan sən xəzəl kimi...

*Dekabr, 1945.*

## GƏNCLİK

Yüz illik bir ömür sürsə də adam,  
 Deyir zaman niyə yarıtma olur.  
 Dünyada yüz bahar görsə də adam,  
 Öz ömür baharı qayıtmaz olur.

Şair! Öz vaxtinin qədrini bil sən,  
 Bircə dəqiqən də getməsin hədər!  
 Şeirdən güldəstə yarada bilsən,  
 Əllərdən-əllərə dolanıb-gəzər...

Arzusuz-əməlsiz yaşayış insan  
 Həyatda meyvəsiz ağaç kimidir.  
 Min yarpaq açsa da ya göy, ya əlvan,  
 Bir külək əsəndə tarac kimidir!

Haçan ki, uşaqdım, bir körpə quşdum,  
 Sevinc də, kədər də, nəğməmə yaddı.  
 Böyüdüm, şairlik eşqinə düşdüm,  
 Yaşım çoxaldıqca dərdim də artdı!

İşıqlı xəyalalı dalıb hər gecə,  
 Ana Vətənimin halına yandım.  
 Masa arxasında oturub təkcə,  
 Bu günü düşündüm, sabahı andım.

133

Mən indi nə quşam, nə də nəğməkar,  
Sənət ordusunda bir gənc əsgərəm!  
Nə qədər döyüş var, mübarizə var,  
Bayrağım Vətəndir, silahım qələm!

Təbriz, dekabr, 1946.

## GÜLLƏ SƏSLƏRİ

Ayazlı gecənin sıx zülmətində,  
Təbriz zindanının dar həyətində  
Arabir çəksə də o, sağ qıçını,  
Möhkəmdir! Gecənin qara saçını  
Daraq tək darayan dörd əl fanarı  
Yazır qaranlıqda ölüm qərarı...  
Amerika pasportlu, özü Tehranlı,  
Əli ağ əlcəkli, beyni dumanlı  
Əfsər nəsə deyir... Sərbazlar indi  
O qolları bağlı tənha igidi  
Soyuq bir dirəyə bağlayır bərk-bərk.  
Guya dara düşmüş bu qəhrəman tək  
Yer kürəsini də ya bir kəndirlə,  
Yaxud da pas atmış yoğun zəncirlə  
Elə bir dirəyə bağlamaq olar  
Ki, son üsyənlardan qorxan ağalar  
Dövrün gərdişini saxlaya bəlkə.  
Yox, qalxmış ayağa indi hər ölkə!  
Sərbazlar müntəzir, dustaq nigaran,  
Aralıqda sükut... Lakin bu zaman  
Səsi yenə gəlir qoca “sərkarın:  
– Bağlayın gözlərin cinayətkarın!  
Ölümə qoy açıq gözlə baxmasın,  
Yazıqdır, atəşi görüb qorxmasın.  
Qoy bilsin ki, bizdə mərhəmət də var,  
Möhlət də, cəza da, dəyanət də var.

134

Bir sərbaz bu ölüm ayağında da,  
Qatı qaranlığın qucağında da  
O odlu gözləri bağlaşın deyə,  
Yenə də dustaqda saxlaşın deyə,  
Məhbusa yanaşır bir ağ kətanla.  
O igid yerində dinir həycanla:  
– Nə örtük gərəkdir, nə də ki, sarıq,  
Düşmən olsanız da, biz ki, tanışıq!  
Sizin törətdiyiz cinayətlərə,  
Dəndlərə, qəmlərə, fəlakətlərə  
Biz həmişə açıq gözlə baxmışıq,  
Nə geri çəkilib, nə də qorxmuşuq.  
İndi də növbəti əməlinizə,  
Qanıma batacaq o əlinizə  
Mən açıq göz ilə baxmaq istərəm,  
Bu ağır olsa da, qoy olsun, nə qəm!  
– Yaxşı, bağlamayın, bizi şəriət  
Mərhəmət etməyə yaratmış fəqət, –  
Deyə lovğalanır əfsər kənardan,  
Sanki indi qalxıb gəlmış məzardan.  
Baxın, tüzənglərin soyuq lüləsi  
Dustağa tuşlanmış. Əcəl güləssi  
Hələ açılmamış. Lakin qabaqda  
Əllər tətiydədir, gözlər dustaqda...  
İmkanı olsaydı bu cənabların,  
Kökünü kəsməkçin inqilabların,  
Dərin düşüncəli ustadlarını,  
Bütün mərd ürəkli övladlarını  
Tutardı, dağlardı, sillələyərdi,  
Sonra da beləcə gülələyərdi.  
Yox, boşaltmaq olmaz yer kürəsini,  
Qoy pozsun ağalar öz nəqşəsini.  
Səsini kəsməkçin tək bir nəfərin  
Hanı atəş əmri, niyə əfsərin

135

Nə dili söz tutur, nə əli qalxır?  
 Gözləri içində iki göz baxır.  
 O gözlər gör necə qıqlıcm saçır!  
 Bir fərmanmı verir, atəşmi açır?  
 O gözlər çoxalır... Onlar İranda  
 Döyüsdə, sürgündə, darda, zindanda  
 Min faciə görmüş milyon insanın  
 Tanış gözləridir. İndi zindannın  
 Həyətində artır ulduzlar qədər.  
 Bəli, o gözləri tanıyır əfsər.  
 Bu igid dustaq da yalnız onların,  
 Azadlıq aşiqi o milyonların  
 Uğrunda bu gecə ölümə gedir.  
 Ah, onlar köməyə gəlmışlər nədir?  
 Odur hər qəzəbli gözün giləsi  
 Gah ildirim olur, gah top lüləsi!  
 Sonra nişan alır lovğa əfsəri.  
 Qoy indi dayansın varsa hünəri.  
 O öz yerindəcə titrəyir, xeyr!  
 – Gəlin gözlərini bağlayın, – deyir.  
 O açıq gözləri bağlayır sərbaz.  
 Kətanın dalında gizlənir almaz.  
 Yox, yox, o baxışlar yazdakı şimşək  
 Bəyaz buludları parçalayan tək  
 Qalın kətandan da çıxır kənara,  
 Yenə də zillənir cənab “sərkara”.  
 O deyir: – Dinləyin son sözlərimi,  
 Nə edim, bağlayın siz gözlərimi.  
 Qorxunuz azalsın bəlkə, ağalar,  
 Aciz yaranmışdır çünki lovğalar.  
 Ancaq bu faciə, bu zülmət, bu səs  
 Bir yaylıq arasında gizlənə bilməz!

Siz göyün özünü dəsmal etsəniz,  
 Bu kiçik səhnənin üstə örtəniz,  
 Yenə də gizlində qalmayacaq, yox!  
 Yaylıqla təsəlli tapmayınız çox!  
 Sizin törətdiyiz bu zülümlərin,  
 Bu müsibətlərin, bu ölümlərin  
 Sayını saxlamış anamız torpaq.  
 Min şəhid oğluna matəm tutaraq  
 Gah göz yaşı tökmüş, gah inləmiş o,  
 Ölüm hökmünüzü çox dinləmiş o.  
 Gün gələr ki, siz də axır nefəsdə  
 Fərqi yox, istəsəz, istəməsəz də,  
 Bu ana torpağı dinləyərsiniz,  
 Ölüm hökmündən də inləyərsiniz...  
 Bir də söz deməyə o tapmir macal,  
 Güllələr açılır birdən dalbadal...  
 O mərd yaralanır, qanı axaraq, –  
 Yerdə halqalanır... Qızarır torpaq.  
 Yox! Yox! Bərk döyüsdə, ağır zamanda  
 Qorxmaz bir qəhrəman yaralananda  
 Taqətsiz dayanır... Baxır uzağa,  
 Qaldırıldığı bayraq düşür torpağa.  
 Düşmənsə bilməyir, bilməyir hələ  
 Bu gecə yarısı atdıığı güllə  
 Yalnız bir nəfəri yixırsa, nə qəm!  
 O güllə səsindən bu saat, bu dəm  
 Milyonla igidlər qalxır ayağa,  
 Qalxır ki, əl atsın yenə yarağa.  
 ...Günəş şəhər üstə, qızarır səhər.  
 Zindan həyətindən sanki bir nəfər  
 O düşmüş bayraqı – qanlı torpağı  
 Goyə qaldırmışdır döyüş qabağı...

## PARTİYA BİLETİ

– Gətirin – deyə sərvan bir sərbaza əmr edir.  
Dustaq gəlir, zindandan zindana düşür, nədir?  
Nə itidir baxışı, nə nəhəngdir gövdəsi!  
Sanki otağı göyə sovuracaq nəfəsi...  
Üz dağlı, dodaq dağlı,  
Əl dağlı, ayaq dağlı...  
O günəş altda vaxtsız qovrulan baharmıdır?  
İldirim yanğınında qarsalan çinarmıdır?  
– Hani partbilet, hani? Pis olar sənə, yetər!  
Ya özün ver, ya da ki, yerini bizə göstər!  
Balaca boylu sərvan bir də deyir, iki də...  
Dustağın o hədədən tərpənmir bir tükü də!  
Görən nədir cənabın fikri, sözü, məqsədi?  
Bu cəllad istəyir ki, o qiymətli sənədi  
Hələ tamam susmayan kəndin yığıncağında,  
Partiya! – deyənlərin gözləri qabağında  
Təhqir etsin. Yox, alçaq!  
Xain çıxmaz hər dustaq.  
O sakit-sakit baxır dağ yerinin qatına,  
Fikirləşir... Çox şeyi sala bilmir yadına.  
Ah, bir onu bilir ki, kənddə əzan zamanı  
Silahlı əmniyyələr bürüdülər daxmanı...  
O baxdı hər bucağa,  
Bir də yanın ocağa!  
Düşündü, o, partbilet bir müqəddəs sənəddir,  
Murdar ələ düşməkdən yanmağı məsləhətdir!  
O dilsiz varaqların sığalladı üzünü,  
Sonra da tez-tələsik öpdü hər bir sözünü,  
Odun qoynuna atdı... Sandı ki, adı, sanı,  
Arzusu, məhəbbəti, andı, zəhməti, canı  
Biryolluq itdi-batdı qatı duman içində.  
Şöhrəti unudulmuş neçə insan içində...

Əmniyyələr qapını kandardan qopardılar,  
Onu süngü önungdə bir posta apardılar.  
Bir də onu bilir ki, necə sorğu zamanı  
Kürənin alovunda qızarmış mis kasanı  
Çal saçları pırtlaşış təpəsinə basıldılar,  
Qır bağlamış tavandan başı üstə asıldılar.  
Dedilər, çox adamı ayıltmışan nitq ilə,  
İndi də sən özünü ayıltmaqçın nitq elə!  
O açıq pəncərədən nəzər salır bayıra;  
Yox, o zaman qış idi, yola, izə, çayıra  
İndi ana təbiət yaşıl xalı salıbdır.  
O düşmənlər içində gör nə günə qalıbdır!  
Ah azadlıq! Ah bahar! İki taleyi acı!  
Birinciniz mərd qardaş, ikinciniz mərd bacı!  
Qardaş nə zamandır ki, qaranlıq dustaqdadır,  
Bacı hər səhər-axşam çöllərdə soraqdadır.  
Sərvan təhqirə keçir,  
Münasib sözlər seçir:  
– Axı, partiya üzvü mərd olar, kişi olar,  
Polad kimi ürəyi, dağ kimi döşü olar.  
Sən də bir partiyalı, daha niyə qorxursan?  
Bir kəlmə söz deməyib elə yerə baxırsan.  
Ömrün yoxsa dardadır?  
– Partbiletin hardadır?  
– Bəli!  
O çox böyükdür, milyon qatla, yığışmaz,  
Nə portfelə, nə cibə, nə qovluğa sığışmaz!  
– Bu, ağlını itirmiş, yoxsa bizi dolayır?  
Sərvan baxıb kiməsə daz başını bulayır.  
– Sanmayın partbiletim neçə adı varaqdır,  
Yox! O, ucsuz-bucaqsız vətən adlı torpaqdır!  
Yazılıarı – döyüşə gedən insan sırası!  
Vergülləri – qırılan qandalların parası!  
Nidaları – tüstüsü ərşə qalxan kənd təhər!  
Nöqtələri – çaxnaşıb six birləşən hər şəhər...

– Daha sus! – deyə sərvan var səsiylə bağırır,  
Şahı da, allahı da köməyinə çağırır.  
Üzüklü barmağını gah açıb, gah yumunca,  
Neçə yol dinib susur əl boydakı tapança.  
Dustaq tutur köksünü, səndələyir aramla,  
Gözləri o gözlərə zillənir intiqamlı.  
O çökdükcə, sifəti ağarır cuna kimi,  
Gözləri son şəfəqlə parlayır ayna kimi.  
Sərvan da o parlayan gözlərə baxır, baxır,  
Birdən ariq üzündən kin yağır, dəhşət yağır.  
O titrəyir, isidib titrədən bədən sayaq,  
Miskin görkəmini o, aynada görən sayaq.  
Dustaq yixılır, aman, qanı qızardır yeri.  
O qana baxa-baxa sərvan çekilir geri.  
O qəhrəman elə bil  
Sinəsindən qan deyil,  
Dörd tərəfə al şəfəq, bir də hərarət saçır.  
Qarşısından sərvan yox, soyuq qaranlıq qaçıır.  
Odur, o möhlət alıb öz ağır yarasından,  
Yalnız bir dəqiqəlik, zülmətlər arasından  
Başıaçıq dayanmış min qəmli insan görür.  
Bir də ki, o daxmada bir odu yanın görür.  
Dəyişmiş köhnə dövran;  
Nə şah var, nə də sərvan...  
Qədirbilən adamlar o ocağın yerində  
Bir məşəl alışdırıb xoş günlərin birində.  
O məşəl, o od, o şam  
Yanır hər səhər-axşam.  
Şöləsiylə o kəndin həyatını nurladır,  
Bir də o qəhrəmanın surətini parladır.

*Dekabr, 1960.*

## KİTAB TONQALI

Şəhərin içində daşlı bir meydan.  
Yanır ortalıqda kitab tonqalı.  
Kənarda dayanan neçə yüz insan  
Alova baxdıqca gözü qaralır.

Valisə danışır yad bir qonaqla...  
Qonaq eynəklidir. Bilinmir fəqət  
Dəhşətli yanğına elə maraqla  
O tamaşa edir, yoxsa nəzarət?

– Qoy yansın!  
– Kül olsun!  
– Bizimdir dünya! –  
Deyə lovğalanır hələ ağalar.  
Yanan kitablarla bir yerdə guya  
İnqilabları da yandırmaq olar.

Ah, öz dilimizdə yaranıb qalan  
Şeirlər, nəğmələr, dastanlar yanır.  
Sanki tək kağızlar deyil kül olan  
Arzular, ilhamlar, vicdanlar yanır.

Bax, Möcüz alovlar içindən qalxır  
Sarı əbasına bürünən təki –  
Gah şeir oxuyur, gah da ki, baxır  
Qızıl bir kürsüdə görünən təki.

Bax, o da Səttarxan! Sağdır elə bil,  
Dalğalı saçları necə də aqdır?!  
Bəlkə qızaran da alovlar deyil,  
Sərdarın çıynində qızıl bayraqdır.

Alovlar ardından Aşıq Abbas da,  
Qətran da, Saib də. Qövsi də gəlir.  
Yana-yana axır sakit Araz da,  
Mirzə Fətəlinin səsi də gəlir:

– Təbrizli qardaşlar, dayanmayın lal!  
Dünya tanıyrıkən şöhrətimizi,  
O tiryəki vali, bu yanın tonqal  
Neçin təhqir etsin millətimizi?

İzdiham hiddətlə gəlir irəli,  
O: “İntiqam! deyir, – yalnız intiqam!”  
Gəlir, ərşə dəyən nəhəng məşəli  
Öz nəfəsi ilə söndürsün tamam.

Qonaq sakit idi axı bayaqdan,  
İndi adamlarda qəzəb duyunca –  
Valiyə nə isə deyir qıraqdan,  
Sərbazlar səf çəkir meydan boyunca.

Soyuq sərnizələr havanı dəlir,  
Dəmir hasar kimi kəsir qarşını.  
Odur ağalara köməyə gəlir  
Neçə sərbaz dolu dövlət maşını.

İzdiham içindən kiçik bir uşaq  
Tonqalın yanına qaçıır, bu zaman  
O öz kitabını tanırı, ancaq  
Oddan götürməyə hardadır imkan?

Axi, bu kitabla neçə gün əvvəl  
O, dərs oxumuşdur ana dilində.  
Evə qayıtmışdır qayğısız, dəcəl,  
İşiq gözlərində, məna dilində.

O öz kitabını götürür məğrur,  
İti addimlarla çıxır aradan.  
Qəzəbli valinin əmrilə odur  
Dalbadal güllələr yağır arxadan.

Uşaq üzü üstə yixılır yerə,  
Nəmlı torpaqlara tökülür qanı.  
Qalxır, izdihama baxır son kərə,  
Köməyə çağırır bütün meydani.

O ölü... Arxadan kim isə birdən  
Gəlir, o valini boğmaq isteyir.  
Dünyanı qaldırıb elə bil yerdən  
O daz təpəsinə qaxmaq isteyir.

– Nədir meydandakı bu kül yığını?  
Nədir bu vəhşilik, nədir bu büsat?  
Mənim gözlərimin tək işığını  
De, niyə keçirdin, de niyə, cəllad?

Qoy səni öldürüm öz əllərimlə!  
Sənsən mənim qanlım, mənim cəlladım!  
Ədalətli olan əməllərimlə  
Tarixə qatıl tək qoy düşsün adım.

Deyə o çeynəyir dodaqlarını,  
Bir məqam axtarır öz qisasına.  
Keçirmək isteyir dırnaqlarını  
Titrəyən valının düz boğazına.

O kişi tək deyil, yox, arxasında  
İzdiham qaynayıb bir ümman kimi.  
Daşsa, dağ boydakı hər dalğasında  
Min valini udar bir tufan kimi.

Vali dəyişmişdir. No fors, nə fərman...  
O indi tələsir heyrət içində.  
Qonağın qoluna girir nigaran,  
Maşına aparır dəhşət içində.

Bilir, geciksələr meydanda bir az,  
Nə eynəkli qonaq, nə o qalacaq.  
Bu qısa şalvarlı, o təpəsi daz  
Tonqalın içində tonqal olacaq.

Ağalar bərk qaçıır. Vali unudur  
Öz kiçik rütbəli sirdaşlarını.  
Sərbazlar sərnizə dalında, odur,  
Gizlətmək isteyir öz başlarını.

Yox, onlar da gedir iti ayaqla,  
Nə meydana baxır, nə də ki, oda.  
Camaat kürəklə, suyla, torpaqla  
Tonqalı keçirir his uda-uda...

Adamlar dağılır. Qabaqdasa tək  
Odur, başıaçıq bir nəfər gəlir.  
Dostları arxadan axır qosun tək,  
Elə bil dalınca bir şəhər gəlir.

Ağır addımlarla o gəlir, ancaq  
Qəzəbli gözləri yaşlarla dolu.  
İsti qucağında bayaqkı uşaq –  
Vaxtsız öldürülülmüş günahsız oğlu.

O gəlir, oğlunun paltarı al-qan,  
Bir sarılıq çökmüş gül yanağına.  
O sanki döyüşdə yaralar alan  
Qanlı bayraq almış öz qucağına.

144

Adamlar dağılır, gedir dörd yana,  
İndi girməsə də döyüşə hələ,  
Sabah: “Qisas!” – deyə o daş meydana  
Daha da inamla birləşib gələ!

*Bakı, 1947.*

## ƏSİR

Qızıldan qayrlısa da  
Zəncir elə zəncirdir!  
Zəncirdən ayrılsa da  
Əsir elə əsirdir.

*1966.*

## ZİNDANDAN MƏKTUB

### 1. *Oğul.*

Oğlum! Baxt ulduzum! Ömür çiçəyim!  
Mən tutulan gecə doğulmusan sən.  
Zindana düşsə də ata ürəyim,  
Mənim ürəyimdən yoğrulmusan sən.

Mən ala bilmədim sənə oyuncaq,  
Bəlkə oyuncaqlar kainatındır?  
Yox! Dünyada mənim mərd adım ancaq  
Sənin ən qiymətli mükafatındır.

İnsan qanadlıdır! Bəzən bir anda  
Yağışdan, yağmurdan, tufandan keçir.  
Bir şəhərdə deyil, bütün İranda  
Azadlıq yolları zindandan keçir...

145

Bu zindan havası, bu tüstü çətri  
Mənə nə qəriblik, nə də dərd olur.  
Tek səni, tek səni görməkdən ötrü  
Barmaqlıq arasında gözüm dörd olur.

Atanı qınama! Sən də agah ol,  
Sağ-salamat qalan yalnız gözümdür.  
Üzüm çapıq-çapıq, kürəyim zol-zol,  
Özüm də bilmirəm, bu nə dözümdür.

Səsim daxmamıza çatır elə bil,  
Fəqət aramızda pasiban durur.  
Tekcə o silahlı pasiban deyil,  
Toplu-təyyarəli bir cahan durur...

Ölüm dən qorxmuram! Könlüm bir dəniz...  
Ölümlər içində seçilir ölüm.  
Alovlu, müqəddəs, uğurlu, təmiz  
Məsləkin öündə kiçilir ölüm!

Sən böyü! Sən çarpış! Var olsun qolun!  
Kədərdən ürəyin şısməsin, oğlum!  
Alovlar içində düşsə də yolun,  
Daşlı zindanlara düşməsin, oğlum!

## 2. Sükut.

Nərə var, eşidənin  
Tərpətməz bir tükünü.  
Nə qədər ağırsa da  
Özü çekər yükünü.  
Sükut var, dağ parçalar,  
Qayalıqlar əridər.  
Tufanları cilovlar,  
Şimşekləri kiridər.

Dünən məni təzədən  
Gətirdilər sorğuya.  
Mən dayandım sükutla,  
Onlar düşdü qorxuya.

Dedilər yolunu da,  
Məsləkini də unut!  
Mənim dodaqlarımızda  
Kili də döndü sükut.

Dedilər dostlarını  
Say! Əmrəmizi doğrult!  
Mənim dodaqlarımızda  
Kili də döndü sükut.  
Dedilər öləcəksən,  
Sağlığına yox umud.  
Mənim dodaqlarımızda  
Kili də döndü sükut.  
Bayaq o adamlar ki,  
Dayanmışdı dağ kimi,  
Sükutun siqlətindən  
Bütüdü yumaq kimi.  
Bu an sanki onların  
Arzuları öldürü.

Mənim arzularımsa  
Qəhqəhəyle gülürdü.  
Bilirəm ki, bir səhər  
Günəş qovanda çəni,  
Onların atəşləri  
Öldürəcəkdir məni.  
Fəqət onları isə  
İndidən bulud-bulud,  
Mənim dodağımdakı  
Sükut öldürüdү, sükut!

### 3. *Vüqar.*

Vüqar dedim, hər kəsdə var, hər kəsdə yox.  
Bu dünyada ürəyi tox, gözləri tox,  
O igidlər alnındaki qırışıldır,  
Bir yarpaqsız ağaca da yaraşıqdır!  
O, ölümə getmiş... Ancaq əyilməmiş,  
Ünvanına qara böhtan deyilməmiş!  
Mənim balam! O möhkəmdir polad qədər,  
Lakin hərdən kövrəkələşir şüşə təhər.  
Kövrəldimi? Bil ki, sınmaq qorxusu var!  
Axı dilsiz vüqarın da duyğusu var!  
Yox! Kövrəltmə vüqarını, əziz oğlum!  
Görəcəyin ağ günlərə qurban olum...  
Tənha gəzsən, yaxın kömək tapmasan da,  
Bir içim su, bir az çörək tapmasan da,  
Möhkəm dayan! İtirmə öz vüqarını!  
Vüqar ilə yoxlayalarlar ilqarını.  
Neçə zəncir izlər salsa qollarında  
Durma! Yeri azadlığın yollarında!  
Döyüslərdə üzərinə qaya uçsa,  
Yanar torpaq ayağının altdan qaçsa,  
Möhkəm dayan! Sındırma öz vüqarını,  
O məsləkdir! Dəyişməz öz qərarını.

1966.

### VÜSAL

Siz ey Təbriz zindanında  
Susmayanlar! Yatmayanlar!  
Ömrün ağır zamanında  
Məsləkini atmayanlar!

148

Kim bilir ki, xeyallarla  
Siz nələrə dalırsınız.  
Qollardakı qandallarla  
Döyük himni çalırsınız.

Kameranın qabağında  
Polis gəzir aram-aram...  
Kömür rəngli dodağında  
Siqar yanır səhər-axşam.

O kəssə də yolunuzu  
Müvəqqəti ixtiyarla,  
Qızınızı, oğlunuzu  
Diləyirsiz intizarla!

Sonra ömür sirdaşının  
Ülfətini anırsınız.  
Neçə döyük yoldaşının  
Həsrətiylə yanırsınız.

Düşünürsüz, ürəkdə qor...  
Ayrılıqda vüsal xoşdur.  
Yox! Vüsalsız məhəbbət kor,  
Həyat acı, dünya boşdur!

Fəqət, dostlar, bu, arzunun  
Könüldəki yürüşüdür!  
Böyük vüsal od yurdunun  
Azadlıqla görüşüdür!

O olmasa, ah nə qədər  
Vüsəl nakam qalacaqdır.  
Ürəklərdə axşam-səhər  
Yalnız inam qalacaqdır.

149

O vüsaldan doğacaqdır  
Milyon-milyon kiçik vüsal!  
Qaranlığı boğacaqdır  
Yerdə insan, göydə hilal!

1974.

## BEŞ MİLYONDAN BİRİ...

### I

O zaman ki, ana Təbriz oda qalandı,  
Yenə pusdu hər addımda insan-insanı...  
O gənc, doğma şəhərində gizli dolandı,  
Bilinmədi nə mənzili, nə də ünvanı.

Mənsə onu izləyərək kor gecələrdə,  
Yerişini təyin etdim addımlarından.  
O, bəzən də daldalandı dar küçələrdə,  
Gecələrin adam yeyən adamlarından...

O, şəhərin mərkəzindən bir xeyli uzaq,  
Bir daxmaya yola düşdü hər gecə yarı.  
Əvvəl yorğun fəhlələri salamlayaraq,  
Bir kitabla yaxınlaşdı çıraqa sarı...

İnqilabçı dahilərin kitablarını  
O, oxudu... Şərh elədi fəhlələrə tək...  
Unudaraq yorğunluğun əzablarını  
O, oxudu üfüqlərdən gün qalxanadək...

O, oxudu... Sanki Sərdar öz amalıyla  
Bu daxmanın qapısından içəri girdi.  
Öz ürəyi, öz dühası, öz kamalıyla  
Sanki, donan ürəklərə bahar gətirdi.

150

O, oxudu... Pişəvəri öz əsəriylə  
Dalğın baxan o gözlərdə canlandı hər an.  
Hamı qəlbən tanış oldu öz rəhbəriylə,  
Xəyalında əlini də sıxıdı yaxından...

O, oxudu... Firqəsinin qanun əsası –  
Min maraqla şərh olundu min varaq kimi.  
Ay batarkən rəhbərliyin böyük zəkası.  
Bu daxmaya işiq saçdı bir çıraq kimi.

O, bəzən də rütubətli karxanalarda  
Fəhlələri çağıranda qəti üsyana,  
Övladları öldürülmüş mərd analar da  
Məhəbbətlə oğlum dedi, o gənc oğlana...

### II

Polislərsə, çox güddülər... Bir səhər erkən  
Süngülərin qabağına qatdılardı onu...  
Divarında-tavanında göbələk bitən  
Bir qaranlıq kameraya atdılardı onu...

O, barmaqlıq arasından baxdı yollara,  
Nə göz yumdu, nə su içdi, nə çörək yedi.  
O, mənasız təkliflərə, boş suallara  
Süngülərin arasında yenə yox dedi!..

Təpiklərdə qana batdı onun kürəyi,  
Qulağında cingildədi tūfəng qundağı.  
Nə zaman ki, şallaq altda keçdi ürəyi,  
Su səpdilər, ayıldılardı cavan dustağı.

(İnsan gərək ağ gündə də, qara gündə də  
Öz canından artıq sevə öz məsləkini,  
Təqibdə də, sürgündə də, can üstündə də  
Zülmətlərə məşəl edə öz ürəyini...)

151

Nə zaman ki, yarasında toxdadı ağrı,  
O, qapıya baş söykəyib getdi xeyala...  
Gah obaşdan, gah günorta, gah gecə yarı  
O, gizlicə gətirildi sorğu-sualı...

### III

Odur, kiçik pəncərəli sorğu otağı...  
Neçə ömür qeyb olmuşdur o nəmli yerdə.  
Kimin ki, o döşəməyə dəymış ayağı,  
O, işıqlı bir həyata dönəmiş bir də.

Qapılarda kəsilmişdir qurtuluş yolu,  
Otaq sakit, dustaq yorğun, hakim əsəbi.  
Hakim bilmir hər varağı üşyanla dolu  
Açılmamış bir kitabdır dustağın qəlbi.

Hakimə bax! O, qocalmış cavan yaşında,  
Araqdanmı, tiryəkdənmi tökülmüş dişi.  
Gah bazarda, gah evində, gah iş başında  
Cəza kəsmək, rüşvət almaq olmuş vərdisi.

Hakim dinir: – Sən dövlətə edib itaət,  
Dik başını bu qanuna əyəcəkmisən?  
Tərsliyini, inadını atıb nəhayət,  
Dostlarının ünvanını deyəcəkmisən?

De, kimlərdir karxanada səninlə birgə  
Fəhlələrin arasına iğtişaş salan?  
Oğlan, məgər sahibsizdir bu boyda ölkə,  
Sənə kiçik görünürmü dövləti-İran?

– Durun, cənab, fikrinizdə yanlışsınız,  
Onu yadlar pul zoruna sizdən almışdır.  
İndi dövlət saydığınız İrandan yalnız  
Xəritələr üzərində bir ad qalmışdır!

Bu torpağı, bu milləti siz bir əşya tək  
Gah Londona satırsınız, gah Vaşinqtona...  
İndisə baş aparmayın, deyiniz görək  
Kimlər sizi vəkil etmiş, cənablar, buna?!

Hakim bəzən öz ovcuna baxır qurd kimi,  
Qəzəbindən yaman əsir əli-ayağı...  
O, bəzən də dilə tutub gənc “müttəhimi”,  
Min hiyləylə gülümşəyir iblissayağı.

– Sən cavansan, dostlarının yerini göstər,  
Səni isə azad edək... Get daha dincəl!  
Dostlarının adlarını deməsən əgər...  
Sabah səni Daş meydanda gözləyir əcəl...

– Qoy gözləsin, asılısam da qorxmuram, nə qəm,  
Gözlərimdə qoysanız da indi kamımı,  
Bilin, sabah ya öz oğlum, ya da öz nəvəm  
Qoymayacaq yerdə qala intiqamımı...

Zindanlarda, sürgünlərdə keçmiş ilimiz,  
Könlümüzün xanimanı düşmüş talana...  
Fəqət adət etməmişdir bizim dilimiz  
Nə hiyləyə, nə böhtana, nə də yalana!..

Dəllallıqda özünüzə tapılmaz əvəz,  
Satarsınız zövcənizin öz ismətini...  
Dostlarımın ünvanını bilmək istəsəz  
Gəzin bütün Azərbaycan məmləkətini...

Elə bu vaxt bir izdiham üzük qaşı tək  
O otağı dörd tərəfdən alır araya...  
Yenə dostlar yaman gündə can sirdası tək  
Bir-birindən xəbər tutub çatır haraya...

Dustaq baxır... Min fərəhlə çırpinır qəlbi,  
O, təmkinlə davam edir yenə sözünə.  
Elə bil ki, hər kəlməni bir mərmi kimi  
Alıb çırrı müstəntiqin murdar üzünə.

– Yadınızda saxlayın ki, xalqın gümanı,  
Məmləkətin ümidgahı nə beş, nə ondur.  
Tanıdığım, güvəndiyim dostların sanı  
Astaradan Zəncanadək beşcə milyondur!..

Bəli, cənab, özünüzü nahaq yormayın,  
Unutmayın, çəkdiyiniz zəhmət hədərdir.  
Odur, gələn izdihamı diqqətlə sayın,  
Görün mənim tanışlarım neçə nəfərdir!

Bax, izdiham dayanmayır, o yaxınlaşır,  
Fəhlələr də yumruqların qaldırır göyə.  
Polislərin rəngi qaçıır, müstəntiq çəşir,  
Baxır... Baxır... izdihamaya göz döyə-döyə.

Dodaqaltı gülümşəyən o cavan dustaq  
Deyir: – Cənab, gələnləri yaxşı sayın siz.  
Nə qədər ki, azad deyil anamız torpaq,  
Hələ davam edəcəkdir mübarizəmiz!..

*Bakı, 1951.*

## TƏBRİZDƏ QIŞ SƏHƏRİ

Üfüqləri ağardıqca ana Təbrizin,  
Gecə çəkir uzaqlara öz karvanını.  
Yenə yaşıl minarədə qoca müəzzzin  
Salavatla tamamlayır sübh əzanını.

154

Bu əzandan hökmdarın yoxdur xəbəri,  
Bu yeknəsək sızıntılar nəyinə gərək?  
Kəlləsində dolandıqca meyin əsəri  
Xumarlanıb yatacaqdır günortayadək.

Hökmdarın daş qəlbində oyatmir maraqlar  
Nə şaxtalar, nə yoxsullar, nə də azançı.  
Yatağından duran zaman düşünür ancaq  
Dünənkindən artıq olsun bu gün qazancı.

Hökmdarın bu dünyada ülvı sandığı  
Nə insanlıq, nə sədaqət, nə məhəbbətdir.  
Onun üçün çox sevdiyi bir pul sandığı  
Bu dünyada hər nemətdən yüksək nemətdir.

Bu qaydadır, sübh zamanı qızarır dağlar,  
Quşlar yayır yer üzünə ilkin xəbəri.  
Təbrizdəsə qış mövsümü yurdsuz uşaqlar  
Quşlardan da erkən açır soyuq səhəri.

Dağların da qızartısı şəfəq deyildir,  
İgidlərin yarasından çı�nmiş qandır!  
Qarlı-buzlu gecələrdə gör neçə ildir  
Yurdsuzların son pənahı bir xiyabandır.

Sübhə qədər çoxu donur mücəssəmə tək,  
Soyuq gözlər şüşə olub qapanır yarı.  
Orda-burda büzüşənlər oyanır tək-tək,  
Yenə hərə addımlayıb bir səmtə sarı...

Yorğun fəhlə oyanmışdır hələ obaşdan,  
Qulağında səslənməmiş xoruzun bəni.  
Beşikdəki körpəsini öpüb yavaşdan,  
Qaranlıqda tərk eləyir soyuq daxmani.

155

Xalçaçı qız iki gündür yeməmiş çörək,  
Qapı-qapı iş gəzəcək o bütün günü.  
O, əlilə xalılara vurduqca bəzək,  
Özünün nəm karxanada solmuşdur hüsnü.

Qoca memar yaxınlaşış soyuq sobaya  
Öz yamaqlı çuxasını taxır əyninə.  
Çəkicini, çomçəsini yiğib torbaya  
Astanadan çıxan kimi atır ciyninə.

Hambal da öz kəndirini sancır palana,  
O düşünür... Çörək qəhət, külfət böyükdür.  
Daşlığı ağır taylor qalsın bir yana,  
Axı onun öz dərdi də özünə yükdür...

Hələ tamam açılmamış dumanlı səhər,  
Təbiət sərt, hava soyuq, üfüq toranlıq...  
Ac insanlar axın-axın düşür dərbədər,  
Ürəklərdə bir şikayət, bir nigaranlıq.

Nə düşünür, nə dileyir axşamdan bəri  
Sinələrdə dincəlməyən əl boyda ürək?  
Görən harda tapılacaq ona iş yeri,  
Bu şəhərdə daşdan çıxır bir parça çörək!

Odur, çörək həsrətilə, iş sorağıyla  
Kəndlilər də dəstə-dəstə gəlir şəhərə.  
Kimi yavaş addımlayır öz usağıyla,  
Kimi ömür sirdəsiyla batmış qəhərə.

Şəhərin hər küçəsindən gəlir qatarla  
Bir-birini tanımayan işsiz insanlar.

Lakin vahid məqsəd ilə, vahid şüarla  
Bir meydanın ortasında birləşir onlar.

Fəhlələr də, kəndlilər də, sənətkarlar da  
Ustandarlıq\* həyətinə düzəlir yola.  
Partiyanın göndərdiyi o şüarlar da  
Başlarının üstündədir... Uğurlar ola!

O izdiham addımlayır saraya doğru...  
Nə əmniyyət, nə pasiban, nə də nizami  
Silahlarla kəssələr də keçidi, yolu,  
Dayandırıa bilməyirlər o izdihamı...

Hələ tezdir... Açılmamış bir dükan, bazar,  
Səhənd üstü qızıl rəngə boyanmamışdır.  
Röyada da qazanc yeri gəzən hökmədar  
Sübəhün şirin yuxusundan oyanmamışdır.

Qoy hökmədar xumarlansın yataqda rahat,  
Dinləməsin nə ahları, nə amanları!..  
Mübarizə meydanıdır anamız həyat,  
O qaldırır təpiklərdə tapdananları!..

Bir gün ellər axışacaq dəstəbədəstə,  
Hökmdarın boğazından tutub boğacaq!  
Bu inqilab şəhərinin başının üstə  
Azadlığın lalə rəngli sübhü doğacaq!..

*Yanvar, 1949.*

\* qubernatorluq

## TƏBRİZ QADINI

Sən ey Təbriz qızı, Təbriz qadını!  
Dinlə bir anlığa öz övladını.  
Sənin ehtiramın, adın əzizdir,  
İsmətin, namusun güldən təmizdir.  
Ağladın, sizladın qara daxmada,  
Dörd yandan çəkildin dara daxmada...  
Göz yaşın islatdı yanaqlarını,  
Cəlladlar tikdilər dodaqlarını.  
Danışa bilmədin, gülə bilmədin,  
Nə də göz yaşını silə bilmədin.  
Başına dəydikcə acı qırmaclar,  
Ağardı qar kimi o qara saçlar...  
Duymadın həyatın hikmətini sən,  
Çox çəkdin ağ günün həsrətini sən.  
Ağalar duymadı ağır halını,  
Sənin toxuduğun gözəl xalını  
Bir ajan, əlindən güclə qopardı,  
Əcnəbi “qonağa” peşkəş apardı...  
O gün ki, yadlarla doldu bu Təbriz,  
Ya bir amerikalı, ya bir ingilis  
Bu dar komalara kəsildi “ağə”,  
Sənin də zəhmətin getdi uzağa...  
Qoy yerə nur töksün asiman, günəş,  
Başımız üstündə qızaran günəş  
Oyatsın yuxudan hər sabah səni,  
Çağırınsın fabrikdə hər dəzgah səni.  
Get, çalış hər işdə müzəffər ol sən!  
Əmək cəbhəsində bir əsgər ol sən!  
Qara qızıl çıxart yerin qatından,  
Sənidir sərvəti bol Azərbaycan!

Onun başdan-başa sinəsi dağdır,  
Sənin məlhəminlə sağalacaqdır.  
Get, çalış yurdumun tarlalarında,  
Sənintək işləsin balaların da...  
Daim süfrəmizdə bol olsun çörək,  
Yada əl açmasın elimiz gərək!  
Ya bir mühəndis ol, ya bir həkim ol,  
Ya da istedadlı bir müəllim ol,  
Gözləsin məktəbdə uşaqlar səni,  
Onlar ana kimi qucaqlar səni.  
“Doğma”, “Ögey” sözü yoxdur bu yerdə,  
Sənin dərs verdiyin o körpələr də  
Üzünə baxdıqca fərəhlə gülsün,  
Qara gözlərindən sevinc tökülsün...  
İstərəm uğurlu olsun yolların!  
Bax, azad diləkli mərd oğulların  
Hazırdır əmrinə bu gün də sənin,  
Düzülmüş cərgəyə önündə sənin.  
Çıx bir natiq kimi nitq eylə bu gün,  
Bizə bir təlimdir hər bir öyüdün...  
Qoçaq Zeynəb\* kimi al tūfəngini,  
Doldurub çıynınə sal tūfəngini.  
Yaddan təmizləyək vətənimizi;  
Tufan soldurmasın gülşənimizi.  
Eşitsin qoca Şərq məğrur səsini,  
Böyük azadlığın təranəsini!..

*Təbriz, mart, 1946.*

\*Təbrizdə inqilabçı bir qadın olmuşdur.

## ODLU GÖZ YAŞLARI

*İran irticaçıları tərəfindən həlak olmuş  
şair Sədi Yüzbəndinin atasına ithaf  
edirəm.*

Neçə gündür səhər-axşam talanır şəhər,  
Küçələrdə öldürülür ah, neçə insan.  
O harada yubandı bəs, axı, bu qədər,  
Mənzil uzaq, yol qorxulu, ana nigaran...

Bir yandan da yağan qarısovurur tufan,  
Torpaq neçə qar sütunu dirəyir göyə;  
O tufanın şiddətindən bəlkə asiman  
Bu palçıqlı damlar üstə uçmasın deyə.

Ana bəzən dama çıxır, bəzən dərbəndə,  
Köks odunu soyutmaqçın çovğundan udur.  
Bir qaraltı, bir hənirti, bir səs gələndə  
Xəyalından keçirir ki, bu gələn odur!

Deyir: – Balam nə kənardan saldı yolunu,  
Ya Qaradağ kəndlərində, ya Əhərdədir.  
O bilmir ki, qoca Təbriz şair oğlunu  
Tapşırıqla yola salmış, o, xəterdədir.

Odur, kimsə təpikləyir kandar daşını,  
Yıxır həyət qapısını düz qürub çığı.  
Aman! Doğma övladının kəsik başını  
Ananın öz qarşısına atır bir yağı.

Ana baxır, tanımayırlar. Birdən “ah” deyir,  
Vəhmələnir, səndələyir, qalxır, qıvrılır.  
Asimanmı yumruq olub başından dəyir,  
Ya ayağı altındaca yermi yarırlı?

Yana-yana o dindikcə, od nəfəsindən  
Qar alışır, duman axır, yolcu büdrəyir.  
Üfüqlərdən-üfüqlərə düşən səsindən  
O tufanın özü belə qorxub titrəyir.

Qatıl görür, hırıldayır, kinli gözləri  
Yaş gözlərdə yanın oda sataşan kimi  
Kılıdlənir dodaqları, əsir dizləri,  
Gözdən itir o tufana qarışan kimi.

Yazlıq ana fəryad edir... Dərdi, acını  
Nə qəlbinə sığışdırır, nə də beyninə.  
Tufan soyuq əlləriylə onun saçını  
Gah döşünə səpələyir, gah da ciyninə.

O, oğlunun qana batmış kəsik başını  
Öz saçıyla bürüyərək döşünə basır.  
Dondurmasın deyə sanki qar göz-qasıını  
Balasını gah yoxlayır, gah qulaq asır.

Tez-tələsik vidalaşır köhnə həyətlə,  
Nə ədalət, nə mərhəmət, nə divan gəzir.  
Öz oğlunun dostlarını anır həsrətlə,  
Ardalarınca gedir... İndi o, hayan gəzir.

O yeriyir, qar bassa da düzü, yamacı,  
Dörd yanını düm ağ görür tufan içində.  
Öz əksini görsə idi, bilərdi saçı  
O qardan da ağ olmuşdur bir an içində.

O yeriyir səmti ilə Səhənd yolunun,  
Gözlərində yaşlar deyil, yanın atəşdir!  
Tufanda o, özü dağdır, nakam oğlunun  
Qanlı başı dağ döşündə batan günəşdir!

O yeriyor, qarşılıyır sərt sazaqları,  
Tale döyür, dövran döyür, təbiət döyür.  
Bağrindasa mərd oğlunun göy dodaqları  
Gələcəyin şərəfinə nəgmələr deyir...

Dekabr, 1953.

## TƏBRİZDƏ NOVRUZ BAYRAMI

### I

Novruz bayramıdır. İl başa çatıb,  
Gah isti yel əsir, gah yağış yağır.  
Qalın yorğanını üstündən atıb  
Dərin nəfəs alır yer ağır-agır.

Bahar yaxınlaşır. Meşə, dağ, dərə  
Yenə öz qoynuna sərəcək xalı.  
Bir incə musiqi, gözəl mənzərə  
Ürəkdən siləcək dərdi, məlali...

Qızlar öz baxlığını, öz niyyətini  
Çağlayan sularda yoxlayacaqdır.  
Sevdiyi oğlanın əmanətini  
Görüş gününədək saxlayacaqdır!

Söyüd ağacları xiyaban boyu  
Ötən yolculara baş əyəcəkdir.  
Dağın döşündəki bulağın suyu  
Yorğun sarbanlara gəl deyəcəkdir!

Yaşıl budaqlarda yuva qurmağa  
Köçəri quşlar da uçub gələcək.  
Mən isə o taya, ana torpağa  
Baxdıqca sinəmdə alışır ürək.

162

Novruz bayramıdır indi o yerdə,  
Bir yanda şadlıqdır, bir yanda matəm.  
Biri keyfə dalmış, birisi dərdə,  
Üz-üzə dayanmış o iki aləm.

### II

Təbriz. Ustandarlıq. Təntənə. Saray...  
Əyanlar toplanmış axşamdan bəri.  
Musiqi ətrafa saldıqca haray,  
Salonda rəqs edir “incə bir pəri”.

Müxtəlif içkilər, əlvan xörəklər  
Mizlərin üstünə gəlib düzülür.  
Şərabdan sustalar soyuq üzəklər,  
Başlar dumanlanır, gözlər süzülür.

Odur, baş tərəfdə əyləşən ağa  
Saçları ağarmış bir ingilisdir.  
İrana, Misirə, Hində, İraqa  
Min yol səfər etmiş qoca iblisdir.

Baxın, yaxşı baxın siz o cənaba,  
Ölümlər, qırğınlardan törədən odur.  
O kəmənd atsa da hər inqilaba,  
Özünün son yolu ölüm yoludur.

Baxın, həris gözlü bir amerikalı  
Uolstritdən danışır yenə.  
Bir badə qaldırıb “həzrəti vali”  
İçir o “hörmətli dostun” eşqinə.

De, kimdir bu vali? Öz arzusunu  
Vətəndən yüksəkdə tutan bir adam!  
Zifaf gecəsində öz namusunu  
Sərvətə, rütbəyə satan bir adam!

163

Yanında əyləşmiş meşşan qadına  
Vali ənam verir, şərab içirir.  
O “nəcib” ağalar novruz adına  
Belə məclis qurur, bayram keçirir.

### III

Şəhər içindəsə görün nələr var:  
Dilənciyələ dolmuş yolların üstü.  
Sükuta dalmışdır uçuq daxmalar,  
Başsız həyətlərdə nə od, nə tüstü...

Gözlərim ayrılmır mənzərələrdən,  
Daş zindan baş çəkir dumanlıqlara.  
Dəmir barmaqlıqlı pəncərələrdən  
Dustaqlar boylanır qaranlıqlara.

Kimdir o zindanın yanında gəzən?  
Çiyninin üstündən baxır lal kimi.  
Cindir çadrasını sürüyüb bəzən  
Dolama yollarda itir xal kimi.

Anadır! Zindanda nə hava, nə nur,  
Nə süfrə, nə şərab, nə qəhqəhə var.  
Nəmlı bir otaqda yiğişib, odur,  
Yenə gələcəkdən danışır dostlar...

Hər kəs bir ümidlə çatıb qaşını  
Qurtuluş gününü gözləyir ancaq.  
Dostunun ciyninə qoyub başını  
Nə isə düşünür cavan bir dustaq.

Danışan qadının titrəyir səsi,  
Əziz balası da qıslımiş ona.  
Körpənin qəlbində üzüyən səsi  
Doğma nəfəsiylə isidir ana.

– Yat bala, qonşular yatmışdır tamam,  
Neçin gözlərinin qaçmış yuxusu?  
– Deyirdin bayramda gələcək atam,  
Bəs hanı, gəlmədi...  
– Gələr, a quzum!

Mən süfrə salaram, dostlar qoç kəsər,  
Atan da əyləşər öz aramızda.  
Sonra da bir yerdə səhərə qədər  
Bayram eləyərik öz daxmamızda.

Sənin əllərindən yapışib atan  
Gəzməyə aparar qürub çağları.  
Atanla görərsən könlünə yatan  
Yanan şəfəqləri, qarlı dağları.

– Ana, atam gəlsə, həmən bayramda  
Mənimçin xurma da, paltar da alar?  
– Xurma da, paltar da, iydə də, şam da.  
Hər şey, hər şey alar, di yat, Etibar.

Bunlar təsəllidir... Nə etsin ana?  
Pəncərələr qırıq, daxma soyuqdur.  
Düyü, yağı, şirniyyat qalsın bir yana,  
Doyunca yeməyə çörək də yoxdur.

Uşaq bir an susur... Sonra təzədən:  
– Ana can, bəs haçan gələr o bayram?  
– Oğul, nə zaman ki, bu dustaq vətən  
Şahlar tapdağından qurtarar tamam...

Ananın sözləri bitməmiş hələ,  
Daxmanın qapısı döyükür yavaş.  
O, dar pəncərədən boylanır çölə:  
– Kimsən, qapı döyən?

Mən, usta Dadaş!  
165

Dadaş tanımاسın deyə bir nəfər,  
Bir kəndlə paltarı geymiş əyninə.  
Yeməklə doldurub ağızına qədər  
Köhnə bir xurcunu atmış ciyninə.

O girir daxmaya... Dolu xurcunu  
Təmkinlə söykəyir nəmli bucağa.  
Hovxura-hovxura soyuq ovcunu  
Bir anaya baxır, bir də uşağı.

– Deyir: – Əsmər bacı, sizi unutmaz  
Nə məslək dostları, nə də təşkilat.  
Ananın qəmləri dağılır bir az,  
Fikri azad olur, ürəyi rahat.

Novruz bayramıdır. İl başa çatıb.  
Gah isti yel əsir, gah yağış yağır.  
Qalın yorğanını üstündən atıb  
Dərin nəfəs alır yer ağır-agır...

1947.

### FƏDAİNİN MƏZARI

Səhəndin ciyində günəş sozarır,  
Köhnə qar parlayır qırıq güzgü tək...  
Zirvədə bir parça bulud bozarır,  
Yaman dolusunur nakam sevgi tək.

Ətəyinə düşür qədim Təbrizin  
Nadir Goy məscidin uçmuş divarı.  
Baxıb göy üzünə qoca müəzzzin  
Tanış pillələrlə qalxır yuxarı.

166

Sanki nalə çekir soyuqda yazıq,  
Dinlə! O qürubun əzan səsidir.  
Qərbənən gələnlər də öyrənmiş artıq,  
O şərq axşamının fəqan səsidir.

Şəhərdən qıraqda bir qəbristan var,  
Burda lal qəbirlər sakit uyuyur.  
Tələsə-tələsə ötən yolcular  
Bir anlıq dayanır, dua oxuyur.

Görən hansı nəsil, hansı zamanda  
Bu yerə ilk dəfə cığır salmışdır.  
İnsan övladından bu qəbristanda  
Bir sıñiq baş daşı nişan qalmışdır.

Durub seyr edirəm qürub çağını,  
Həmən qəbristanda bir məzar da var.  
Onun bərkiməmiş boz torpağını  
Təzəcə örtmüdüd yabanı otlar...

O məzar yanında nə zamandır sən  
Səssiz oturubsan doğma balanla.  
Yalnız öz könlündə səhbət edirsən  
Vaxtsız ayrıldığın o qəhrəmanla.

Sənin məzar üstdə əyilir başın,  
O ığidin adı dodaqlarında...  
Axıb damla-damla isti göz yaşın  
Donur, buz bağlayır yanaqlarında.

Əsdikcə axşamın soyuq küləyi,  
Oğlunu basırsan isti qoynuna.  
Başına örtdüyün qara örpəyi  
Külək sürüsdürür salır boynuna.

167

Qalx, bacım, qalx səni kəsməsin ayaz!  
Körpə oğlunu da qaldır ayağa!  
Torpaq kar yaranmış... O qulaq asmaz  
Bu dərdə, bu hala, bu ağlamağa!

Can bacım! Bilirom, şəhid sevgilin  
Səadət uğrunda mücahid oldu!  
Sənin öz vətənin, sənin öz elin  
Onun hünərinə bir şahid oldu!

Onun səngərlərdən gələndə səsi,  
İstibdad ordusu çəkdi ağ bayraq.  
Zərli salonların düşdü pərdəsi,  
Vəzirlər, əyanlar titrədi zağ-zağ.

Zülmətlərdə sözən bir şimşək kimi  
Əfsus, o gözlərdə tez qaraldı nur.  
Lakin, azad ruhu bir külək kimi  
Doğma vətənində dolaşın durur.

Həyat səhnəsinə ilk gələnlərin  
Bu günü sabahçın bir yadigarıdır.  
Səadət uğrunda mərd ölənlərin  
Şöhrəti tarixə bir iftixardır!

Əziz sevgilini düşündükcə sən,  
Öz yoxsul daxmanda olmadın aram.  
Öz yetim balanın tutub əlindən,  
Bu məzar başına gəldin hər axşam.

Sən yüksək saxlayıb öz vüqarını  
Nə sədəqə yiğdin, nə “ağə” dedin.  
Sən öz qəhərini, öz əsrarını  
O daşa, kəsəyə, torpağa dedin!..

Uçulmuş komanı döyüd qar, külək,  
Sən çılpaq da qaldın, sən ac da qaldın.  
Bu qara günündə bir təsəlli tek  
Ötən ağ gününü yadına saldın.

Yanaqları kirşan, dırnaqları qan  
Meşşan qadılara qatılmadin sən.  
Nə də ki, daş-qasa aldanıb bir an  
Pullu ağalara satılmadın sən!

Sən körpə oğlunu basıb bağrına  
Bəzən nağıl dedin, bəzən bayati.  
Sən hələ indidən anlatdır ona  
Bu acı mühiti, ağır həyatı!

Sən öz sevgilinin xatirəsini  
Dərdli ürəyində yaşatdır hər gün.  
Hicranlı eşqinin abidəsini  
Kiçik bir xalçada toxudun, hördün.

Onu qurtarmaqçın çatmadı pulun,  
Sinənə bir dağ da çəkdi kasıbılıq.  
Yaşaran gözünlə, taqətsiz qolun  
Xalçanı hanada qoydu yarımcıq.

Tez yanıb, tez sözən ulduzlar kimi  
Gözlərin axmasın, Təbriz gözəli!  
Şış dağlardan əsən bir ruzgar kimi  
Zaman çox sürətlə uçur irəli...

Bir səhər körpənin tutub əlindən  
Qalib ordumuzu salamlayarsan!  
Evinə sevinclə qayıdaraq sən  
Yarımcıq xalçanı tamamlayarsan.

İgid fədailər dəstəbədəstə  
O qəbrə baş əyər min ehtiramlı.  
İndi otlar basmış məzarın üstə  
O vaxt təzə güllər səpər nizamla.

Yerin dəyişdikcə ilk xəritəsi,  
Dilsiz əslərlər də qocalacaqdır.  
Sənin sevgilinin tunc abidəsi  
İllərin ardından ucalacaqdır!..

*Bakı, 1949.*

## SƏTTARXAN

Qərib məzarının daşlı yoluna  
Gələnlər gül əkir, gülüstan deyir!  
Analar göz açan körpə ogluna  
Şanlı bir ad qoyur, Səttarxan deyir.  
Adın möhtərəmdir, xatirin əziz,  
Səninlə hər zaman fəxr edirik biz!  
Sənin qüdrətinə, şəhamətinə  
Qoca şərq əzəldən bir şahid oldu.  
Xalqım dəstə-dəstə qoşulub sənə  
Vətənin uğrunda mücahid oldu.  
Öz şahin səsinlə oyatdın eli,  
Hamı alqışladı bu xoş əməli.  
Nə duman, nə yağış, nə qar, nə ruzgar  
Sənin iradəni qira bilmədi.  
Hər yandan üstünə gəldi yağışlar,  
Lakin o mərd başın heç əyilmədi.  
Dünya malına da aldanmadın sən,  
Arxan ellər oldu, səngərin vətən!  
Qucağında tūfəng, belində qatar,  
Məslək dostlarınla girdin səngərə.  
Nə gecə, nə gündüz ey şanlı Sərdar,  
Yarağı qoymadın əlindən yerə.

170

Onu sirdaş kimi basdırın bağırna,  
Vətən qulaq asdı ürək ağrına.  
And içdin imanla odlar yurduna,  
Dedin: bədənimdə nə qədər can var,  
Qoymaram, ey vətən, ey böyük ana,  
Bu doğma qoynunda dolana əgyar.  
Azər övladları qul ola bilməz,  
Günəşin üzünə pərdə çəkilməz!  
Gərək yer altında qalmasın mədən,  
Yurdumda nə bekar, nə ac olmasın.  
Qızıl xəzinəsi – bu gözəl vətən  
Daha özgələrə möhtac olmasın.  
Çıxsın əsarətdən elimiz bizim,  
Təhqir olunmasın dilimiz bizim!  
Vətənin şənini uca tutaq biz,  
Qoruyaq ölkəni gözümüz kimi.  
Bizdən sonra gələn azad nəslimiz  
Şərəflə yaşasın özümüz kimi.  
Vətən yad əlində qalmasın deyə  
Üsyən bayrağını qaldırsın göyə!..  
...İllər gah tufanlı, gah da ki, səssiz  
Sonsuz qatar kimi keçəcək... Ancaq  
Qaradağ, Səttarxan, Məşrutə, Təbriz  
Yenə dodaqlarda dastan olacaq.

*Ərdəbil, mart, 1946.*

## ÖLMƏZ SƏRKƏRDƏ

Sərdar!  
Döyüdügün hər ağır günə  
Bu dünyadan özü bir şahid oldu.  
Gəldi, mərd insanlar and içdi sənə,  
Azadlıq yolunda mücahid oldu!

171

Nərənlə min dəmir qapı döyüldü,  
Öz polad iradən döyülmədi, yox!  
Qarşında buludlu dağ da əyildi,  
Fəqət məğrur başın əyilmədi, yox!

Sərvət vəd etdilər...

sinmadın, Sərdar,  
Şərqiñ başı üstdə səsləndi andın!  
Düşmən atəsilə yanmadın, Sərdar,  
Yananda vətənin halına yandın!

Sən dosta dost oldun, yağıya yağı,  
Babəkdən öyrəndin qəhrəmanlığı!  
Çarşıdın...

sinəndə millətin dağı,  
Saçında zamanın pərişanlığı...

Dedin: – Mənim xalqım, hani növraqın?  
Ömür şəfəqlənsin, hünər dillənsin!  
Altı sərvət dolu ana torpağın  
Üstündə övladı neçin dilənsin?

Nə mahni danışır, nə könül doyur,  
İlham küsülüdür, sənət tarimar...  
Hərə bu dünyada yadigar qoyur,  
Bizdən də azadlıq qalsın yadigar!

Gəlin, döyüşlərin sərt dalğasında  
Sevək, alqışlayaq hər qəhrəmanı!  
Gəlin, qoca Şərqiñ boz yaxasında  
Güllərlə bəzəyək Azərbaycanı!

Qanı yer üzündən elə silək ki,  
Dinc gəlsin, dinc keçsin aylar, fəsillər.

Elə yaşayaq ki, elə ölek ki,  
Bizə rəhmət desin gələn nəsillər!

İndi sən yoxsansa, ölməz sərkərdə,  
Vətənin, millətin, diləyin qalır!  
Bir də daş-torpaqlı neçə səngərdə  
Doldurub atdıgün tūfəngin qalır.

Bir gün o tūfəngdən qopan neçə səs  
Qurtuluş sorağı yayacaq yenə.  
O səsi evində eşidən hər kəs  
Sənin nəfəsini duyacaq yenə!

Bəzən təlatümlü, bəzən də səssiz  
Tarix öz yükünü daşıyacaqdır.  
Səttarxan, Qaradağ, inqilab, Təbriz...  
Yaşayıb, yaşayır, yaşayacaqdır!

1970.

## SƏRDAR

Xalq qəhrəmanı Səttarxana

### I

Təbriz – sənin səngərin,  
Məşrutənin beşiyi!  
Döyüşdə güllərlə  
Açıdır indi də  
Sahin taxsı kimi.  
Qurtuluşa açılmış  
Yolun cığırı kimi!  
Zülmət idi vətənin,  
Məşəl idi ürəyin.

Diləklərdən yoğrulan  
Günəş boyda diləyin –  
Bir şəhərə sığmadı  
Öz ana torpağında.  
Himnə döndü İranın  
Kilidli dodağında.  
Sən tək Qaradağın yox,  
Bir cahanın oğlusan.  
Hər anı keşməkeşli  
Bir zamanın oğlusan!  
Ah, zəkan qaraldısa  
Dumanlı səhər təki,  
Daima durur adın  
Zəkalı rəhbər təki.

## II

Səndən sonra iki yol  
Biz də silah götürdüük.  
Ayi dağlar dalında  
Səngərlərdə ötürdüük.  
Qış da səngərdə oldu,  
Yaz da səngərdə oldu.  
Toy da səngərdə oldu,  
Yas da səngərdə oldu.  
Qələm çəkdik, əzizim,  
Şah-rəiyyət sözünə.  
Dedik milyon ananın  
Yaşla dolu gözünə –  
Qıçıq olub batmasın  
Tacın parıltıları.  
Sussun təmteraq dolu  
Saray gurultuları!  
Kasib daxmalarda da  
Nəğmə desin dodaqlar.

Qoy doyunca süd əmsin  
Ay parçası uşaqlar.  
Dost olduq fəhləyə də,  
Dost olduq kəndləyə də.  
İş! – deyən, çörək! – deyən  
Milyonla dərdliyə də.

## III

İndi şah məddahları  
Böhtan yayan nəfəsdir.  
Deyir ki, azərilər  
Əzəldən şahpərəstdir.  
Nə tez dandı ağalar  
İyirmi bir Azəri?  
Şahın nökərlərindən  
Ən sonuncu nəfəri  
Doğma Azərbaycandan  
Qovmadıqmı Tehrana?  
Yalana bax, yalana!  
Böhtana bax, böhtana!  
Kim bilmir axı şahlar  
Həqiqət düşmənidir,  
Ədalət düşmənidir,  
Səadət düşmənidir?  
Elə isə dünyada  
Hansı adam, hansı kəs,  
Şaha öz ürəyində  
Rəğbət bəsləyəcək bəs?

## IV

Sərdar!  
Sevimli Sərdar,  
Qaradağın qartalı!  
Təbrizin bahadırı,  
Məşrutənin medalı!

Vətənin yadindadır

Andın da!

Hünərin də!

Yadindadır Təbrizdə,

Bir döyük səhnəsində,

Doğma dilində çıxan

Qəzeti yoxlamağın.

Sevincindən ilk dəfə,

Son dəfə ağlamağın...

İndisə dil dustaqdır,

Ürəklər qandallıdır.

Könüllər intizarlı,

Baxışlar suallıdır.

Bir nəfərin ağızından

Çıxan sözlər qanundur.

Məsləhət də onundur,

Məşvərət də onundur.

Vətən də bir nəfərə

Nəhəng qızıl küpüdür.

Yol deyil Qəzvin yolu,

Tehrana bir körpüdür.

Bu torpağın sərvəti

Axır London bankına.

Yox, indi axır o da

Vaşinqtonun bankına.

Gəlmələr ləpir salır

Doğma oylaqlar üstə.

Sənin ayaq izlərin

Qalan torpaqlar üstə.

Xəbərdar oldunmu, de,

Öz ana diyarından?

Nə olaydı, əzizim,

Qalxaydın məzarından.

Sərdar!

Sülh himnisə də

Mahnımızın ahəngi,

Deyərdim ki, bir də al,

Bir də at o tūfəngi.

Səngərdə eşmə bığın

Görünsəydi bir dəfə,

Bilirəm ki, hər yağı

Qaçardı bir tərəfə...

## V

Yox! Sənin xalqın ki, var,

Qorxunu qabaqlayar.

Yolunda tikan olsa,

Tikanı ayaqlayar.

Başaqıq...

Ayaqyalın

Cəhənnəmə də gedər.

Cəllada nə yalvarar,

Nə də ki, bəli deyər.

Arzumuz qədər indi

Böyümiş sıramız da!

İnsanlar axın-axın

Birləşir aramızda!

Nə qəm, qoy şiddət ilə

Haray salsın tufanlar.

Nə qəm, qoy hiddət ilə

Sıxlaşın boz dumanlar.

Nə qəm, qoy sürət ilə

Gurlasın ildirimlər.

Nə qəm, qoy yolumuzda

Səd çəksin sıldırımlar.

Biz elə döyüşçüyük,  
Alovda da yanmariq.  
Biz elə döyüşçüyük,  
Boranda da donmariq.  
Məqsədimiz azadlıq,  
Bir də beynəlmiləldir!  
Bu yolda tufanlarla  
Çarışmaq da gözeldir!      **1960.**

## ALOVLU NATİQ

*Şeyx Məhəmməd Xiyabaniyə.*

### I

Mən şairəm... Əzəldən  
Mənalar möhtaciyam.  
Faydalı məsləhətlər,  
Zəngin sözlər acıyam.  
Bu axşam da önumdə  
Bir kitab var, nə zərər.  
Özü bir əl boydadır,  
Hikməti dünya qədər!  
O, Şeyxin kitabıdır.  
Hər sətri hünər dolu!  
Gör necə yaşamışdır  
Mənim xalqımın oğlu!

### II

Təbriz məşrutə deyə  
Var səsilə dinəndə,  
Silahlanmış ölkənin  
Səngərinə dönəndə,  
Ölüm-dirim savaşı,  
Gedəndə hər qarışda,  
O, Sərdarı-millinin  
Sağ əliydi vuruşda.

Papaqları çanaqlı  
Bağalara oxşayan,  
Qiçlarında sarımtıl,  
Qısa şalvar daşıyan,  
İngilislər Təbrizə  
Diş qıçayıb gələndə,  
Topların lülələri  
Qatarla dikələndə,  
O nitqiylə dikəltdi  
Döyüşdə millətini.  
Öz çiynində saxladı  
Vuruşun siqlətini!  
Paşalar talan deyə  
Qapımızı döyəndə,  
“Əzəmətli Türkiyə  
İmperiyası” deyəndə,  
O döyüdü, düşmənin  
İçərisi göynədi.  
Hirsindən qılincının  
Dəstəsini çeynədi.  
O, xalqımın önündə  
Qorudu dilimi də,  
Qorxutdu qorxunu da,  
Öldürdü ölümü də!

### III

Təbriz Azərbaycanın  
Nəhəng iclas zalıdır.  
Hər daxma iri səndəl,  
Hər çəmən göy xalıdır.  
Natiq odur! Demirəm  
Bir qəsrin natiqidir.  
Yox! O bir məmləkətin,  
Bir əsrin natiqidir!

Geyimi qədimsə də,  
Təzədir düşüncəsi.  
Köhnə koldan çıxmırı  
Qızıl gülün qönçəsi?!  
Saqqalı – vətənimin  
Qaranlıq istiqlalı!  
Çeşməyi – millətimin  
Qollarının qandalı!  
Ağ çalması – gələcək  
Ağ günlərdən nişana!  
Əba altda ürəyi  
Dönmüş yanar vulkana!  
O danışır... Səsində  
Urmunun təravəti,  
Həmədanın nisgili,  
Qəzvinin şikayəti,  
Arazın hıçkıraqı,  
Savalanın tufanı,  
Təbrizin inqilabı,  
Qaradağın həycanı  
Bir-birinə qarışır.  
O danışır... Danışır...  
– Ey doğma Azərbaycan,  
Vüqarın harda qaldı?  
Vaxtdır, bəlalar çekən  
Məğrur başını qaldır!  
Qalx! Öz torpağından bas  
Qanlı yaralarına.  
Yoxdur başqa məlhəmin  
Ürək paralarına!  
Sən ağladıqca, səni  
Daha çox əzəcəklər.  
Sonra fəlakətini  
Kənardan sözəcəklər.

Kişilikdən deyildir  
Nə göz yaşı, nə nalə.  
Həyat pilləkanında  
Sən də qalx pillə-pillə...  
Bir millətin diləyi  
İstiqlalı deyilmi?  
Haqqı, irsi, şərəfi  
İstiqlalı deyilmi?  
Sən həyat! – deyə bir də  
Döyüşə girməlisən.  
Yalnız özün-özünə  
Bir nicat verməlisən!  
Yox, yox, bütün İrana  
Xilaskar olmalısan!  
Həmişə olduğun tək  
Bayraqdar olmalısan!

## IV

Heyhat! O məğrur səsi  
Eşidən zaman vətən,  
Sərnizəylə, qılıncla  
Susdurdu qanlı düşmən.  
O, qaldırmaq istərkən  
Göyə öz vətənini,  
Yaş yerdə sürüdülər  
Yaralı bədənini.  
Yox! Yox! O sürünmədi,  
Başını dik saxladı.  
Axır nəfəsində də  
Vətəni qucaqladı.  
Bağdadda doğranılan  
Babası Babək kimi,  
Qaranlıqda yandı da,  
Söndü də şimşək kimi.

Fəqət odu, işığı  
Ürəklərdə yaşıdı.  
Döyüslərdə doğulan  
Diləklərdə yaşıdı.  
Parçalanmış vətənin  
Həsrətiylə alışmaq  
Ondan qaldı yadigar!  
İstiqlaldan, zəfərdən  
Odlu-odlu danışmaq  
Ondan qaldı yadigar!  
İgid əcdadımıza  
Böyük hörmət bəsləmək  
Ondan qaldı yadigar!  
Satqına, şərəfsizə  
Dərin nifrət bəsləmək  
Ondan qaldı yadigar!

V

Mən gəzirəm vətəni;  
Təbrizdən Arazadək.  
Ərdəbildən Mərəndə,  
Qəzvindən Salmasadək.  
Deyirəm, ey dahilər  
Yetirən millətimiz!  
Hanı o tariximiz,  
Hanı o şöhrətimiz?  
De, hanı bəs, hanı bəs  
Bu günün Səttarxanı?  
Hardadır, niyə gəlmir  
Bu günkü Xiyabanı?  
Gəlsin! Qurtaraq dardan  
Bu vətən diyarını.  
Təhqirə məruz qalan  
Şeyxin də məzarını!

Yox! O vardır, o gələr!  
O sənsən, mənəm, odur!  
Altı milyondan artıq  
Döyüşən bir ordudur!  
Vaxtdır! Gəlin düşünək!  
Daha gətirmir ürək  
Min əzabın tabını.  
Çəkə bilmir illərin  
Ağır iztirabını.  
Dünən səhər Tehranda  
Məclisin bir vəkili,  
Fars xalqından yaranan,  
Fars xalqının qatili,  
Dedi ki, məktəblərə  
Gəlin qadağan yazaq.  
Cədvəllərdən əcnəbi  
Dilləri tamam pozaq.  
O dillər tamahıyla  
Dilimizi tez udar.  
Amandır, övladımız  
Ləhcəsini unudar.  
Cənab demədi ancaq  
Öz doğma torpağında,  
Bir millətin nəgməsi  
Dustaqdır dodağında.  
Azəricə haqqı yox  
İki söz danışmağa.  
Gizlədib bu dəhşəti,  
Danışmadı o ağa.  
Gəlin! Özümüz deyək,  
Öz dilimiz şirindir!  
Təranəsi rəvandır,  
Şeriyəti dərindir!

Şirindir! Anamızın  
 Saf südündən yaranmış!  
 Dərindir! Atamızın  
 Öyüdündən yaranmış!  
 Şeyx bu dildə danışıb,  
 Bu dildə də yazıbdır.  
 Bu dilə ehtiramla  
 Durub qulaq asıbdır.  
 Gəlin! Six cərgələrlə,  
 Haqq olan işimizlə,  
 Qanlı sərnizələri  
 Sındıran döşümüzlə,  
 Yol açaq yurdumuzun  
 Azad istiqlalına!  
 Bizə yaylıq yelləyən  
 Gözəl istiqbalına!  
 Vaxtdır! Gəlin düşünək!  
 Nə qorxaq, nə üzünək!  
 Biz doğma məmləkətin,  
 Dilin, mədəniyyətin,  
 Yeganə təsəllisi,  
 Yeganə şərəfiyik.  
 Biz Şeyxin həmvətəni,  
 Biz Şeyxin xələfiyik!

1960.

## GİZLİ DÖYÜŞ

### I

Tehran... Gecə yarısıdır... Sanki bu şəhər  
 Üstü açıq, havası tünd, böyük zindandır.  
 Bu şəhərdə gün batandan səhərə qədər  
 Xiyabanda dolaşmaq da bərk qadağandır.

184

Döngələrdə, meydanlarda, xiyabnlarda  
 Nə maşın var, nə adam var, nə də ki, səs var.  
 Yalnız içi təmtəraqlı xanimanlarda  
 Hələ tamam susmamışdır qaval, kaman, tar...

Nücəbalar\* dinlədikcə yetim segahı  
 Başlar axır, dillər susur, gözlər alışır.  
 Bayırdağı yurdsuzların yanıqlı ahi  
 Xanəndənin sədasına gəlib qarışır.

Küçələrdə nizamilər dolaşır tək-tək,  
 Nə segaha qulaq asır, nə də ki, toya.  
 Tüfəngini öz ciyninə sixaraq bərk-bərk  
 Şahənşahın dincliyini qoruyur guya...

“Qəsri mərmər”. Şahənşahın iqamətgahı.  
 Bir imarət tamam itmiş zinət içində.  
 Orda İran torpağının son zillüllahi  
 Mələkəylə ömür sürür işrət içində.

Gecə yarı şahənşahla söhbət edən ser  
 Öz adamı, öz tanışı, öz qonağıdır.  
 Lakin elə davranışın ki, bu gəzdiyi yer  
 Elə bil öz vətənidir, öz torpağıdır.

### II

Günoptadır. İzdihamlı bir xiyabanda  
 İki yankı qarşılaşır: – O! Mister Smit!  
 – Salam, dostum, demək indi sən də Tehranda...  
 – Cox bilməkçin cox yer gəzə gərək hər igid.

---

\* nəciblər, əsilzadələr, ağalar mənasında

İndi burda işləmək də xeyli asandır,  
Bəli! Şahla görüşmüşəm mən keçən axşam.  
Deyir İran torpağından xeyli zamandır  
İnqilabın rişəsini kəsmişik tamam.

Mister Smit öz dostuna gülür bir qədər,  
Bu ölkənin hər işinə aşına kimi.  
Deyir: – Şahın vədəsini yoxlaşan əgər  
Arxamca gəl, xiyabanın başına kimi...

O, saraydan bir anlıq da çıxmır qıraqa,  
Sanki, mərmər bir tabuta girmiş meyitdir.  
Üşyançılar od vursa da belə torpağa  
O gizlənir, nə od görür, nə səs eşidir.

### III

Odur, gəlir diplomatlar... Yol ayrıcında  
Qəzet satan uşaqları görür iki ser.  
Bir uşağa pul uzadıb qısqı ovcunda  
Smit deyir: – Al, mənə bir “İttilaat” ver!

Uşaq serin gözlərinə baxıb maraqla  
Xəbər alır: – İçərisiz, ya içərili?  
– İçərili – deyə Smit təzə qonaqla  
Qaş-göz ilə danışaraq keçir irəli.

İçərili! İçərisiz! İki sırlı söz,  
Öz yerində düşündürür təzə qonağı.  
Qara eynək dalındakı iki qanlı göz  
Bir an süzür qəzet satan arıq uşağı.

Misterə bir “İttilaat” satantək uşaq  
Bir ildirim sürətiylə itir nəzərdən.

O bilir ki, xətərlidir peşəsi... Ancaq  
Nə polisdən qorxur indi, nə də xətərdən.

Smit açır o qəzeti... “İttilaatın”  
Arasından bir qəzet də çıxır bu zaman.  
İki tanış, təcrübəli, dost diplomatın  
Baxışları o qəzetə dikilir bir an.

– Buyur – deyir öz dostuna istehzayla ser,  
Budur şahın son vədəsi, sözü, ilqarı.  
İnqilabın nəfəsindən təmizlənən yer,  
Bu şəhəri, o uşağı, bu da şüarı...

Səsi kinli, gözləri ac, könlü həycanlı  
Bir ananın bətnindəki uşaqşayağı,  
Al günəşli, od nəfəslə, zəfər dastanlı  
Bir inqilab hazırlayıır İran torpağı.

Bir şuar var o qəzeti ilk varağında:  
“Ey yankılər, rədd olunuz öz yurdunuza!  
İran xalqı baş endirməz öz torpağında  
Nə sizin o pulunuza, nə ordunuza!”.

Hava qızır... Xiyabanda nə sıx izdiham,  
Nə də ki, o qəzet satan bayaqkı uşaq.  
Gün altında dayanaraq iki yad adam  
O qəzetə baxa-baxa düşünür ancaq.

Hərdən keçən yolcular da onlara baxır,  
Öz-özünə heyrət edir bəzisi hətta.  
Amerikadan qonaq gəlmış misterlər axı  
Bu istidə niyə durmuş günəşin altda?

Hərərətdən əriyərək anlar axsa da  
Yad qonaqlar tərpənməyir, hələ düşünür.  
Qara rəngli, zər haşyəli eynək taxsa da  
Gözlərinə neçə-neçə səhnə görünür.

Parisdə də, Romada da, Afinada da  
Min atomdan daha güclü dinir o şuar!  
Osloda da, Tokioda da, Ankarada da  
Qonaqların nə hörməti, nə də abrı var.

Həmən şuar dolaşdıqca şəhəri, kəndi,  
Döyüşlərə qaldırdıqca mərd insanları,  
Milyon kişi, milyon qadın titrədir indi  
Küçələri, bazarları, xiyabanları...

Sanki birdən neçə bayraq, şuar, izdiham  
Qonaqların qarşısında birləşir indi.  
Neçə şəhər, neçə oba, milyonla adam  
Tehranın bir küçəsində yerləşir indi.

Ayaq üstə yapışaraq qızmar torpağa  
Nicat yolu gəzir daha iki tanış ser!  
Lakin hanı? Baş qoruyub daldalanmağa  
Nə nökər var, nə arxa var, nə bir qarış yer!

1954.

## HAVADA BİR ŞİMŞƏK ÇAXIR

Tehran. "Bangi-Keşavərzi". Hündür binanın  
Qarşısında duran kimdir biçin zamanı?  
O kəndlidir! O kasıbdır! Qərib insanın  
Bir kimsədən borc almağa yoxdur gümanı.

188

Girov yoxsa borc olarmı? Onun məskəni  
Sinəsini kol-kos örtmiş doğma Xalxaldır.  
Ah, ehtiyac! İnsanlığın acgöz düşməni...  
O ürək də ehtiyacdən indi xal-xaldır.

Birdən yolda parıltılı bir maşın gedir,  
İçindəki yoğun mister baxır kənara.  
Yol boyunca tamaşaşa dayanmış, nədir,  
Neçə tacir, neçə polis, neçə avara?

Kəndlili görür, heyrətlənir, düşünür, o dəm  
Adamlara dəyə-dəyə gəlir qabağa.  
Gözlərində nigaranlıq, sifətində qəm  
Bir ağadan soruşur ki, kimdir o ağa?

– Amerikadan gəlib mister... Desin ki, kəndlili  
Taxılını anbarında necə saxlasın.  
Kəndlili baxır... Bilməyir ki, o dərdli-dərdli  
Bu gülməli işə gülsün, yoxsa ağlasın?

Yox! O ariq əllərini düyür yanında,  
Toza batmış qaşlarını çatır hiddətlə.  
(Heç qalarmı döyüş çığı qılinc qınında?)  
O maşının arxasında deyir nifrətlə:

– Sən gəlibsen, öyrədəsən, yayda Tehranlı  
Təzə taxıl anbarını nə təhər qursun?  
Hanı taxıl? Hanı ruzu? Bədbəxt iranlı  
Hansi dolu anbarına de, qıfil vursun?

Sən bu yoxsul insanlara anbardan deyil,  
Buğdadan de, düydən yaz, arpanı göstər!  
Bu yazıqlar darını da öpüb müttəsil,  
Min gəlmədən səliqəli saxlayar, mister.

189

Milli dövlət vaxtı idi... Bərəkətiylə  
Bollu məhsul yetirirdi Xalxalın düzü.  
Daha qəddar ərbabların “səxavətiylə”  
Xırmançıdan qaçaq olmuş xırmanın üzü.

Yel keçdikcə sünbüllərin qızıl saçından  
Ovulurdu... tökülürdü zəmidə... ancaq  
Hani sünbü? Öz ömrümüz, budur, acından  
Ovulur da, tökülür də vaxtından qabaq.

Xeyr, sənin məqsədlərin başqadır məncə,  
Gəlibən pul qazanasan sən qucaq-qucaq.  
Bu diyarı soya-soya qocaya, gəncə  
Diləncilik öyrədəsən, tamahkar qonaq.

Öyrət! Sən son tikəsini al bu millətin.  
Demə ki, nə savadı var, nə də qərəzi!  
Bu “xidmətlər” qarşısında bu məmləkətin  
Qonağına nə payı var, nə də əvəzi.

Yox! Qurtuluş nəğmələri düşər İrana,  
İranlı da borclu qalmaz o qədər sənə.  
Özgəsinin vətənidən öz xarabana  
Tez qaçmağı “nəzakətlə” öyrədər sənə.

Kəndlə susur... Nə o ağa, nə də o yankı  
Deyiləni eşitməyir. Fəqət bu zaman  
Havada bir şimşek çaxır... Əliylə sanki  
Bu arzuya imza atır qorxulu Tehran...

*İyul, 1960.*

## SƏHƏND

Yox, səni az sevmirəm mən  
Başı qarlı Savalandan!  
Şairi də ayırma sən  
Öz oğlundan, öz balandan.

Dağım! Dilin olmasa da  
Qiyam səsin haray salmış.  
Könlünü qəm almasa da  
Sinəni ki, duman almış.

Min günahsız qəhrəmana  
Ölüm hökmü yazanda şah,  
O itkiyə, o hicrana  
Aman! – deyə dözmədin, ah.

Başındakı buludlar nəm...  
Sən yiğdın öz caynağına,  
Örpək kimi atdın o dəm  
Hökmdarın ayağına.

O duymadı. Getdi hədər  
O örpək də, o aman da,  
Tac qoyanlar duymuş məgər  
Bir adamı, de, İranda?

Bilir torpaq, görür insan,  
Qayğın da var, ilqarın da!  
Öz gərdənin donan zaman,  
Öz şaxtanda, öz qarında,

Sən günəşi narınc təki  
Öz ovcuna götürürsən.

Qarda qaçar deyə rəngi  
Mənzilinə ötürürsən...

Yaz gəldimi, min kraldan  
Fərqlənirsən sərvətinlə!  
Hər addımda min dəstərxan  
Düzəldirsən nemətinlə.

Dövlətlilər piy bağlayır  
Qaymağınla, əmliyinlə,  
Möhnətlilər can saxlayır  
Yarpızınla, yemliyinlə.

Quraqlıqdan səhərlərin  
Gül dodağı çatlayanda,  
Ayaqyalın dilbərlərin  
Dabarı da partlayanda,

Qocalar boz təpələrdə  
Tanrıdan su diləyəndə,  
Susuzluqdan körpələr də  
Quzu təki mələyəndə,

Min səs gedir, min şikayət  
Şahın mərmər sarayına.  
Bir cavab da gəlmir fəqət  
Kasıbların harayına.

Sən dözmürsən o dərdə, yox,  
Ağlayırsan hönkür-hönkür.  
Bir gözün ac, bir gözün tox,  
Yağış tökür, yağış tökür...

Torpaq içir səhər-axşam  
Sənin pulsuz nemətindən.

192

Can qurtarır min-min adam  
Quraqlığın zillətindən.

Soyuq payız gecəsində  
Otaqlarda peçlər yanır,  
Məst ağalar hücrəsində  
Nə qasırğa, nə qar anır.

Kasıblarsa, gərdənindən  
Kol-kosları qoparırlar,  
Yox, yox, sənin bədənindən  
Tikə-tikə aparırlar.

Daxmalarda ocaq yaxıb  
İsinirlər sazaqlarda,  
Ocaq yanır, sənsə baxıb  
Sevinirsən uzaqlarda.

Yox, sən indi hökmardan  
Qaçanların məskənisən!  
Əmniyyədən, mülkədardan  
Qaçanların vətənisən!

Uğurlu bir həyat meyli  
Boylanır hər çıçəyində,  
Müqəddəsdir axı, xeyli  
Hər daşın da, çıçəyin də!

Bəli! Sənin hər daşın da  
Oxunmamış bir əsərdir!  
Düşmənlərlə çarşışanda  
İgidlərə bir səngərdir!

O daşları təzə dövran  
Muzeylərə verəcəkdir,

193

Bütün aləm neçə üsyan  
İzlərini görəcəkdir!

Şahidlərin dühasına  
Milyonlar baş əyəcəkdir!  
Hökmdarlar dünyasına  
Bir də lənət deyəcəkdir!

1945.

## ARZU BİR GÜLŞƏNDİR

Günəş Dəmvəndin çiynində batır...  
Fars qızı ağlayır daşlı eyvanda.  
Neçə zamandır ki, günahsız yatır  
Qardaşı sürgündə, əri zindanda...

Odur, dörd yanında dostlar, tanışlar  
Təsəlli verirlər! Qayğı gərəkdir!  
Fəqət o ağlayır... Odlu baxışlar  
Yağış arasında çaxan şimşəkdir...

O, azad istəyir öz vətənini,  
Könlündə nə qədər arzusu vardır!  
Əzablar yorsa da gül bədənini,  
Neçə diləyinin kəsilmir ardı...

Yox! Ona dəymeyin! Asiman kimi  
Dolub boşalmasa ürək dincəlməz!  
Arzu bir gülsəndir, o neysan kimi  
Su içməsə yanar, bir də dirçəlməz!

Qoy gözünün yaşı suvarsın yenə  
O nakam dilbərin diləklərini!  
Tərtəmiz diləklər andırsın mənə  
Gələcək baharın çıçəklərini!..

Oktyabr, 1959.

194

## O, TEHRANDAN DANIŞIR...

I

Radionun dalğası  
Asta-asta qızışır.  
Bir diktör dinir, odur,  
O, Tehrandan danışır.  
Sayır ki, allah nələr  
Bağışlamış cahana,  
Hansi dadlı nemətlər  
Faydalıdır insana.  
Sonra məsləhət görür  
İranlıya min kərə,  
Təzə dərilmüş limon,  
Nehrədən çıxmış kərə,  
Bal, marmelad, şokolad...  
Deyir ki, axı həyat  
Şirniylə, vitamində  
Uzadılır dünyada.

Siz o nemətlərdən üz  
Döndərməyin, məbada!  
Bu məsləhət diktörün  
Haçandır adətidir,  
Sarayı iranlıya  
Guya mərhəmətidir.

II

Yox! Dinləyə bilmirəm  
Daha o sözləri mən.  
Qabağında görürəm  
Sanki o gözləri mən.  
Deyirəm, cənab diktör!  
Bəsdir, hövsələm yoxdur!

195

Qapa köhnə dastanı!  
Sən o tanış hədyani  
Sərvəti aşib-daşan  
Kəslərəmi deyirsən?  
Nahaq sən üst əngini  
Alt ənginə döyürsən.  
Anan bilir, sən özün  
Hələ yoxdun cahanda,  
Topasaqqal hacilar  
Bilirdilər, İranda  
Hansı şey, hansı nemət  
Daha mənfəətlidir.  
Hansı söz, hansı söhbət  
Daha məziyyətlidir.  
Bəlkə o vəziyyəti  
Duyursan sən özün də,  
Ağalarala yaltaqlıq  
Edirsən hər sözündə...

### III

Cənab diktor, de görək,  
Bu məsləhəti bərk-bərk  
Yavan çörək tapmayan  
Aclarımı verirsən?  
Nə üzlə sən onlara  
Belə rəva görürsən?  
Axı, elə adam var  
Hələ də uşaqları  
Bilməyir ki, necədir  
Limonun saplaqları,  
Kərə yağıın ləzzəti,  
Şokoladin surəti...  
Belə şey görsə onlar  
Gözlərini döyərlər.

Daşdan yumşaq nə var,  
İki əlli yeyərlər.  
Faydası istərsə az,  
İstərsə də çox olsun.  
Qarın doyursun təki,  
Mədə təki tox olsun.  
Bəlkə elə bu halı  
Sən özün də duyursan,  
“Qayğınlə” kasıbları  
Məsgərəyə qoyursan.  
Qoy! O xalqlar çəksə də  
Min qitlıq, aclıq, əzab...  
Sənin düşündüyün tək  
Əvam deyildir, cənab!  
O, hələlik hər dadlı  
Nemətsiz də ötüşür,  
Azadlıq uğrundasa  
Gecə-gündüz döyüşür.  
Bilir, o nemətləri  
Dadmaq istəsə gerçək,  
Qabaqcə azadlığın  
Özünü dadsın gərək!

1958.

### AXIRINCI MÜHAZİRƏ

*Tehran müəllimlərinə.*

Yol çarpaşıq, hava çən,  
Həyat ağır bir şələ...  
Qırx il öz ömrünü o –  
Əridib gilə-gilə,  
Dörd divar arasında  
Mühazirə oxudu.  
Beyinlərdə hikməti  
Naxış-naxış toxudu.

Bir gün elə qabardı  
Sinəsinin arzusu,  
Köhnə dərs otağına  
Siğışmadı doğrusu.  
Qaydadır, firtınalar  
Qopan zaman dənizdə,  
Öz qədim yatağına  
Sığa bilməz dəniz də.  
Yazda qol-budaq atan  
Ən zərif bir çiçək də  
Darısqallıq hiss edər  
Balaca bir dibçəkdə.  
Onun da yaz qabağı  
Mühazirə otağı –  
Məclisin önündəki  
Böyük bir meydan oldu.  
Qırx tələbə çoxaldı  
Minlərlə insan oldu.  
O elə danışdı ki,  
Dinləyən dedi sağ ol!  
Dil açandan o, belə  
Danışmamışdı bir yol.  
O dayandı dağ təki!  
Ağalara dedi ki,  
– Siz qızıldan tikirsiz  
Qəsrin minarəsini.  
Mənsə çatdırımayıram  
Mənzil kirayəsini.  
Siz konyak tökürsünüz  
Min mələyin ağızına,  
Mən pul tapa bilmirəm  
Dərman alam qızıma.

Siz dünya səfərinə  
Pul verirsiz bir kissə,  
Mənsə avtobus ilə  
Gedə bilmirəm dərsə.  
Siz plov qoyursunuz  
İtinizə bir qalaq...  
Mənim isə komandan  
Quru səngək də qaçaq...  
Yox, bütün müəllimlər  
İndi yaman haldadır.  
Ancaq inanırıq ki,  
İstəyimiz yoldadır.  
Azad olmasa İran,  
Azad olmasa insan,  
Nə təmiz vicdan olar,  
Nə də gözəl güzaran.  
Divarı göbələkli  
Zindanlar arasından,  
Atəşlərdən yaranan  
Tufanlar arasından,  
Mən duyuram o günün  
Müləyim nəfəsini!  
Duyuram hər uğurlu  
Addımının səsini.  
...Güllələr dindi birdən  
Həmən durduğu yerdən  
O yixıldı... Saraldo  
Qürub edən günəşlə.  
Yenə qəfil qərarla,  
Yenə qəfil atəşlə –  
Köksündə yaralandı  
İnsanın diləkləri.

Yenə qana boyandı  
Bir mayın çiçəkləri.  
Qocalmışdı o daha  
Dərsə yoxdu həvəsi.  
Aramla oxuduğu  
Neçə mühazirəsi –  
Sarı varaqlar üstə  
Nədənsə tez itmişdi.  
Beyinlərdən də hətta  
Tez silinib getmişdi.  
Ancaq o meydandakı  
Bu son mühazirəsi,  
Bir də ki, güllə ilə  
Sözün mübarizəsi  
Mərmər qəsrən baxan  
Nə qədər vəzirin də,  
Vaşinqtondan gələn  
Fraklı səfirin də –  
Bir ittihamnamə tək  
Düz beyninə yazıldı,  
Lövhə olub Tehranın  
Üfüqündən asıldı.  
Tələbələr Təbrizdən,  
Ənzəlidən, Kaşandan,  
Mahabaddan, Qəzvindən,  
Makudan, Xorasandan  
O lövhəni gördülər,  
O lövhəyə baxdılar.  
Oxudular... Ən qəti  
Döyüşlərə qalxdılar...

1960.

200

## BU YERLƏR O YERLƏRDİR...

### I

Şah gəlmışdır Muğana,  
Şah baxmışdır Araza...  
Beş bəydən başqa kimsə  
Çıxmamışdır pişvaza.  
Beş nəfər “hörmətiylə”  
Hökmdarı aldadır.  
Ancaq əsl kütlələr  
Kahaların altdadır.  
Qapalı gözlər kimi...  
Kül altda közlər kimi...  
Şah gəlmış “kəndlilərə  
Pulla torpaq verməyə”.  
Yox, qorxduğu millətin  
Qılığına girməyə.

### II

Bəli, azadlıq! – deyə  
Üç yol döyüşə girən,  
İlk sıradə yeriyib  
Gülləyə sinə gərən,  
Zəhmətkeş bir millətin  
Hesabına yaşıyan,  
Gözlərinin nurundan  
Başında tac daşıyan,  
Tüfeylilərin biri  
Zərdüştdən qalan yeri  
Sədəqə verir bu gün  
Zərdüstün öz nəslinə.  
Soruşan yox, cənabın  
Əsli kimdir, nəсли nə?

201

O ki, qorxu içində,  
Beş-on oğru içində  
Hər şəhərdə yolüstü  
Beş-on dəqiqə qalır.  
Öz ömrünü həyatdan  
İndi sədəqə alır.  
Kəndlə dəyişə bilmir  
Öz sıniq orağını,  
Bəs nə təhər alacaq  
Pulla öz torpağını?  
Girovu yox, pulu yox,  
“Etibarlı” qolu\* yox.

### III

Cənab! Mənim millətim,  
Sığnacağım, şöhrətim  
Çıraqsız qalsa bil ki,  
Nə azar, nə inləyər.  
Gözlərinin odunu  
Daxmasına çıleyər.  
Çörəksiz qalsa bil ki,  
Ağ günə əl eləyər.  
Nə mərhəmət istəyər,  
Nə sədəqə diləyər!  
Köhnə hamam suyuyla  
Dost tutmaq vaxtı keçdi.  
Sular da zülümünlə  
Elə lil axdı keçdi.  
Daş-kəsək də kinlidir,  
Sən tapdama Muğanı!  
Unutmusansa bir də  
Tanı Azərbaycanı!

Ağsaqqal babamızın  
Sümüyür bu torpaq!  
Ağbirçək nənəmizin  
Hörüyür bu torpaq!  
Muğan gülüstan idi...  
Hani bugumlu otu,  
Dəstə-dəstə ceyranı?  
Sənin sərt qanunların  
Sərtləşdirdi Muğanı.  
O çalışdı... Yox, sənin  
Üzünə bozardı o.  
Hirsən gecə qaraldı,  
Səhərsə qızardı o.  
Sərhəddə də Araz yox,  
Kölgən kəsdi aranı.  
Qəzəb dalğan apardı  
Bacı! – deyən Saranı.  
Yanıq düzlərdə tək-tək  
Qızaran lalə deyil.  
İstiqlal! – deyə-deyə  
Bağrı kömürə dönən  
Ürəklərdir elə bil.  
O, dinən də külək yox,  
Ürəklərin səsidir.  
Zərdüştlərin səsidir,  
Babəklərin səsidir!

### IV

Bu yerlər o yerlərdir,  
Qara gündə, ağ gündə  
Bizimkiydi...  
                    Bizimdir  
İndi də! Bəlkə öndə  
Gözlərini döyüb sən,  
Bir sənəd istəyirsən?

O nə ceyran dərisi,  
Nə saralmış varaqdır!  
Xeyr, o torpaq haqda  
Sənəd olan torpaqdır!  
Uzanır öz yurduna  
Sərhəd çəkən sinə tək.  
Culfadan Marağaya,  
Muğandan Qəzvinə dək...  
Bu sənədi döyüşdə  
Babək qanıyla yazıb,  
Xətainin köhləni  
Qiğılcımlı nalıyla  
Min yandan möhür basıb.  
Dünən ciyni tüfəngli  
Fədai dəstələri  
Bu sənəddə düzülən  
Sözləri, nöqtələri  
İti baxışlarından  
Bir də keçirtdi, bir də.  
Süngüsüylə fəsillər  
Artırdı neçə yerdə...  
Kəndliyə bu torpaqda  
Su da verdi, torpaq da.

## V

İran – İran xalqının  
Elə bil libasıdır.  
Sən izafi yamaqsan,  
Bu yamaq qopasıdır!  
Az qalıbdır, süzülür,  
Tikişləri üzülür.

Az qalıbdır, sənin bu  
“Qayğılar” bəslədiyin,  
Pul ilə, girov ilə  
Yer vermək istədiyin  
Xalq – doğma torpaq – deyə  
Gələndə son qərara,  
Nə misterə baxacaq,  
Nə də ki, hökmdara!

*İyun, 1960.*

## ZƏLZƏLƏ

Hökmdara dedilər ki,  
Zəlzələ var...  
Ah, fəlakət!  
Bir təkandan, bir sədadan  
İtkin düşüb min-min külfət.  
O duruxdu.

Tez-tələsik  
Bu zəlzələ nədir, – dedi.  
Qamətini əyə-əyə,  
Saraydakı vəzir dedi:  
– Güclü olub bu zəlzələ,  
Neçə-neçə kənd dağılıb.  
Çay dəyişib məcrasını,  
Gədik uçub, bənd dağılıb.  
Hökmdar dinc nəfəs aldı,  
Danışdı da, qımışdı da.  
Qorxusunu, həycanını  
Gizlətməyə çalışdı da.  
Heyrət dolu baxışlarla  
Baxdı sağa,  
baxdı sola.  
Gördü qırğıın ola-ola,  
Gördü itkin ola-ola,

Sarayı da, varisi də,  
Fərəhi də yerindədir,  
Dostlarıyla mey içdiyi  
Qədəhi də yerindədir.  
Güldü.

Fəqət demədi ki,  
Gözündəki nə hiylədir?  
Vücudunu xofa salan  
Hansi,  
hansi zəlzələdir!?  
Elə bu vaxt Həmədanda,  
Takistanda,<sup>\*</sup>  
Asiyanda,  
Tehranda da,  
Qəzvində də,  
Varlığından bir ad qalan  
Çəvikin<sup>\*\*</sup> hər evində də,  
Neçə ana xarabada  
Oğul deyə çağırırdı,  
Neçə qız da torpaq altdan  
Ata deyə bağırırdı.  
Mərd insanlar dolaşırıdı  
Həyətləri, dalanları,  
Daş-kəsəyin arasından  
Çıxarırdı insanları  
Xərək-xərək,  
Ürkək-ürkək...  
Yox! Hökmdar gülürdüsə,  
Yenə tutqun görünürdü.

Daha böyük, daha güclü  
Bir zəlzələ barəsində  
Düşünürdü,  
Düşünürdü...  
Sanma ki, o zəlzələni  
Torpaq özü yaradacaq,  
İnsan ağlı, insan əli,  
İnsan gözü yaradacaq.  
Demirəm: o ya dünyani,  
Ya da əsri titrədəcək.  
Ancaq... Ancaq...  
Qanlı, parlaq –  
Nizələrə təkyə edən  
Mərmər qəsri titrədəcək!  
Yox, yox, tamam şumlayacaq,  
Sütunların yerini də...  
Durmayacaq!  
Çevirəcək  
Dəyazı da, dərini də!  
Zəlzələlər ziyan verir  
Dərdsizə də, dərdliyə də.  
Osa xeyir gətirəcək  
Fəhləyə də,  
Kəndliyə də!  
Sağaldacaq zəlzələdən  
Miras qalan yaranı da,  
Yıxmayacaq! Qaldıracaq  
Yaylağı da, aranı da!  
Nədir, nədir o zəlzələ?  
O nə itki, nə əzabdır!  
Milyonların gözlədiyi  
İstiqlaldır, inqilabdır!

<sup>\*</sup>kənd adıdır  
<sup>\*\*</sup>kənd adıdır

## QOCA

Həyat mənzil-mənzil, yollar dağ-dərə,  
Bir qoca nisgillə yeriyir ancaq.  
O, çətin səfərdə çəliyi yerə,  
Ömrü son mənzilə dirəyir ancaq.

Başına yağıdışa bağında meyvə,  
Taladı şah, vəzir, sahibkar onu...  
Nəyinə gərəkdir ya at, ya dəvə,  
Qarışqaya minsə aparar onu...

Yox! Qaya siqlətli müdrik qocanın  
Sənət yollarında izləri vardır!  
O ürəyi geniş, başı ucanın  
Bu torpaqda cild-cild sözləri vardır!

*Ərdəbil, 1945.*

## KAMANÇA

### I

Qışdır. Hər tərəfdə boranlı qışdır,  
Ağ yapıcı salıb ciyninə dağlar.  
Təbrizin qoynunda soyumamışdır  
O yanın daxmalar, sənən ocaqlar...

Üfüqdə alovlar qatarlanaraq  
Donan buludlara hərarət yayır.  
Ay bir təkərmidir? Yuvarlanaraq  
Alçaq komalara işiq paylayır.

Başsız həyətlərin divarı üstə  
Hər ulduz alışır bir çıraq təki.

Adsız şəhidlərin məzarı üstə  
Hər bulud baş əyir bir bayraq təki.

Gecədir... Boşalır böyük xiyaban,  
Odur, son dükanı bağladı baqqal.  
Qoltuğunda kəndir, dalında palan,  
Gəzir küçələri cavan bir hambal...

O bu gün evinə çörəksiz dönür,  
Nə etsin, pul gəzir, şələ axtarır.  
Qapılar örtülür, işiqlar sönür,  
O hələ axtarır, hələ axtarır...

Neçə tiryəkxana açıqdır yenə,  
Qətrana boyayır torpağı, daşı...  
Yaxşı tanışmadır o adam sənə,  
Manqalın dibində yırğanır başı.

O burda sınavır öz iqbəlini,  
Yerlərdən göylərə hökm etsin deyə...  
Təhdidlə toplayıb xalqın malını  
Bafurun\* ucunda püşkürür göyə.

Tinlərdə kölgələr titrəyir, ancaq,  
Hər kiçik bucaqdan hənirti gəlir.  
Ah, quzu nəfəslə nə qədər uşaq  
Yerdə qucaqlaşır, yatır, dincəlir.

Budur yetimlərin pənah diyarı!  
Bu yerə “qəriblər yurdu” deyirlər.

\* tiryək çəkilən alət

Gündüzlər torbayla gəzib bazarı,  
Gecələr kül üstə gecələyirlər.

## II

Bir qoca kişi var... Bu küçələrdə  
Şəfəq qaralınca kamança çalır.  
Bu soyuq, qaranlıq, lal gecələrdə  
Yoxsul komasına sığınır qalır.

Deyirlər neçə qış, neçə bahardır  
Oğlu zindandadır. Bilinmir sonu.  
Qocanın bir kiçik nəvəsi vardır,  
Küçədə, bazarda gəzdirir onu.

Qoca kökləyərək köhnə kamanı  
Ehtiyatla qoyur dizinin üstə.  
Sinəsindən qopan qəmli havanı  
Bəzən zildə çalır, bəzən də pəsədə.

Yoldan ötən fəhlə, dəmirçi, memar  
Əyilib ovcuna bir mis pul qoyur.  
Lakin amansızdır zalim sahibkar,  
O nə dərd anlayır, nə könül duyur.

Qocanın bu gecə halı yamandır,  
Onu komasından qovmuş sahibkar.  
İndi son mənzili bu xiyabandır,  
İstər mənzil olsun, istərsə məzar.

Düşünür... Bayırda qalacaq hər gün,  
Bəs indi dərdini o kimə desin?  
Hansı ədalətli qapını döysün,  
Hansı mərhəmətli hakimə desin?

Hanı azad həyat, milli hökumət,  
Filarmoniyanın gözəl səhnəsi?!  
Min maraq içində başlanan konsert,  
Salonu dolduran insan nəfəsi?..

Səhnənin öündə simli kamanı  
Sol dizi üstündə dik tutardı o.  
Min ilhamla çalıb neçə havanı  
Bəzən özünü də unudardı o.

Onun kaman tutan barmaqlarına  
Min göz dikilərdi geniş salonda.  
Osa qulaq asan “qonaqlarına”  
Heç fikir verməzdı kaman çalandı.

Yalnız muğamatı qurtaran kimi  
Başını azacıq əyərdi qəsdən.  
Salon çalxandıqca bir ümman kimi  
Qalın divarları titrərdi səsdən...

O, səhnədə durub ehtişam ilə  
Yerə zilləyərdi baxışlarını.  
Sakit qarşılardı ehtiram ilə  
Salonun susmayan alqışlarını.

Q səssiz dursa da, dik sinəsində  
Ürəyi çarpardı min iftixarla.  
Azad təbrizlilər öz səhnəsində  
Baxıb öyünərdi bu sənətkarla.

İndi ağalardır yenə hökmran,  
Sənət dünyasına xarabazardır.  
Qocanın andığı filarmoniyadan  
Yalnız dördcə divar son yadigarıdır.

Qoca düşündükçə olub-keçəni,  
Titrəyir çillənin soyuğu altda.  
Birdən qəzəblənir... Sanki düşməni  
İndicə əzəcək yumruğu altda.

Yox! O bir sümükdür, bir də ki, dəri,  
Ağlaya bilməyir özü doyunca.  
Gecənin bağında bayaqdan bəri  
Ağlaya-ağlaya ötür kamança...

### III

Yurdunu itirmiş bir uşaqmisan?!  
Bəsdir ağladığın! Yetər, kamança!  
Qiğılcımlar saçan bir ocaqmışan?  
Ürəyim od tutur sən ağladıqca...

Sənin şikayətin, sənin fəğanın  
Böyük bir ordunu saxladı yoldan.  
Tozlana-tozlana ötən karvanın  
Yorğun sarbanını çağırıldı daldan.

Ayağı qandallı dustaqlar belə  
Divarlar ardından səni dinlədi.  
Nalən yayıldıqca obaya-elə,  
Göylər dalğalandı, yerlər inlədi...

Bəzən bir bulağın, bəzən bir yelin  
Yaniqli səsinə qarışdı səsin.  
Bəzən gözlənmədən qırıldı telin,  
Batdı qaranlıqda odlu nəfəsin.

Sən qış axşamında inləyən zaman  
Könül harayına kimsə gəldimi?

Səsini hökmdar dinləyən zaman  
Daşlaşmış ürəyi heç kövrəldimi?

Yox! Qəddar hökmdar sənətə yaddır,  
İstəyi qətidir, hökmü də rəvan.  
Duyğuları buzdur, gözləri oddur,  
Yediyi ürəkdir, içdiyi də qan!

İndi səsindəki yanıqlı fəqan  
Böyük bir millətin fəryad səsidi!  
İndi ağ simlərin səfindən qopan  
Dağılan bir yurdun faciəsidir!

Sən qurtuluş deyə az alış, az yan,  
Nə qədər çoxalsa mənim möhnətim,  
Həyat yollarında dəyişməz bir an  
Məsləkim, vicdanım, arzum, qüdrətim!

Mənim xilaskarım, mənim nicatım  
Nə könül fəryadı, nə göz yaşıdır!  
Mənim son təranəm, son müğamatım  
Azadlıq nəgməsi, zəfər marsıdır!..

*Bakı, dekabr, 1948.*

### DÜNYANI GƏZƏRƏM...

Mən ki, döyüşürəm səadət deyə,  
Qayada yataram, dənizdə qallam.  
Dünyanı gəzərəm səyahət deyə,  
Fəqət yaşamağa Təbrizdə qallam.

1966.

## TƏBRİZ

Anamın qoynu tək doğmadır mənə  
Sənin o mehriban qucağın, Təbriz!  
Yadlar tapdağında qalmışdır yenə  
Sənin o müqəddəs torpağın, Təbriz!

Yox, mənim o yerdə öz əməyim var,  
Hələ min dostum var, min köməyim var.  
Dərdindən alışan bir ürəyim var,  
Qoy olsun zülmətdə çırağın, Təbriz!

Mən səni sevmişəm özümdən artıq,  
Ürəyimdən artıq, gözümdən artıq.  
Mənim hər şeirimdən, sözümdən artıq  
Daha mənalıdır növrağın, Təbriz!

Tehranın “şöhrəti” ötərgi səsdər,  
Mənim öz cəlalım özümə bəsdir...  
Mənə çox əzizdir, çox müqəddəsdir  
Hər daxman, dərbəndin, çardağın, Təbriz!

Azadlıq istədin, zindana düşdün,  
Taqsırsız, günahsız böhtana düşdün.  
Min qara, əvgüna, borana düşdün,  
Yenə alovlandı ocağın, Təbriz!

Qalx, istə haqqını Səttarxan kimi,  
Gen sinən qabarsın qoy ümman kimi.  
Zəfərlə qurtaran bir dastan kimi  
Dillərdə dolaşın sorağın, Təbriz!

Qoy bütün ölkələr adını bilsin,  
Kişisi, uşağı, qadını bilsin...  
Qoy yenə süngünün dadını bilsin  
Çağrılmamış gələn qonağın, Təbriz!

Qoy düşmən diz çöksün yenə qarşında,  
Sənin torpağında, sənin daşında...  
Yenə dalğalansın Ərkin başında  
Azadlıq carçısı bayrağın, Təbriz!

*Bakı, dekabr, 1946.*

## QILINC

Daşa dönmiş sinəsini  
Varaqladı qədim şəhər...  
Yer altından çıxdı qılinc,  
Baxdı...

Baxdı neçə nəfər...  
O, görmüşdü öz işini,  
Nə qədər qan axıtmışdı.  
Döyüslərdə neçə-neçə  
Düşmən başı dağıtmışdı.  
İndi isə nə kəməri,  
Nə yəhəri bəzəyirdi.  
Yox!

Vətənin tarixində  
Bir misraya bənzəyirdi...

1966.

## DÖYÜŞƏN NƏSİLLƏR

### I

Təbiət gah gurultu  
Qoparan şeir oxuyur,  
Gah çarpaz yağan qardan  
Nəhəng bir tor toxuyur...  
Səhra boyu bağıran  
Tufanı bəlkə tuta,  
O nə göyü uçura,  
Nə də ki, yeri uda.  
Yox, bağıra-bağıra  
Tufan yatır nəhayət.  
Yumşaq qarın içində  
Sakitləşir təbiət.  
Döyüş qərargahında  
Dincəlir mərd dəstəmiz.  
Həm yorulanımız var,  
Həm yaralı xəstəmiz.  
Kiçik pəncərəmizdə  
Neçə naxış salmış qar...  
Sanki zəfər nəgməsi  
Yazmış o qatar-qatar...  
Bəli! Biz ağaların  
Üzünə qabarmışıq!  
Ərdəbili min illik  
Əzabdan qurtarmışıq!  
Kimi patavasını  
Qurudur peçin üstə,  
Kimi mahnı oxuyur  
Məlahətli bir səslə...  
Bir dostum deyir: – Arvad  
Məktub göndərib dünən.  
Yazır ki, “bir aylığa  
Getmişdin, hanı vədən?

Hicran kəsib, yoxsa qış  
De, sənin yolunu da?  
Məni də unudubsan,  
Üç yaşlı oğlunu da.  
O olandan sən ağır  
Bir sənətə alışdın.  
Gah silahsız çalışdın,  
Gah silahlı çalışdın.  
Yazıq tifil yanında  
Az görmüşdür, az səni.  
Bilirəm ki, görsə də  
Yaxşı tanımad səni”.  
Şairsən, şairanə  
Bir-iki söz yaz ona,  
Yaz ki, qəti döyüşlər  
Hələ çatmamış sona.  
Yaz ki, sanmasın mənim  
Uzandı səyahətim.  
Vədəm artdıqca, ona  
Azaldı məhəbbətim...  
Yaz ki, qəmlənməsin çox,  
Yaz ki, darixmasın çox,  
Məhəbbətə sərhəd yox,  
Sədaqətə sərhəd yox!  
Yaz! Yaz ki, iradəmiz  
Əvvəldən də bərk idi.  
Hicranın qaynağında  
O daha da bərkidi!  
Mən yanmış köyşənlərə  
Bahar gətirəcəyəm.  
Əyilmiş daxmalara  
Vüqar gətirəcəyəm!

Yazdım, oxudum ona,  
Xəfifcə baş endirdi.  
Məktubu dörd qatlayıb  
Arvadına göndərdi...

## II

Tüfəngini atsa da  
Neçə ərbab, neçə xan,  
Yurdçuda təslim olmur  
Axsaq Nəsirullaxan.  
Kəndin ətrafi səngər...  
Hələ gecə çağıdır.  
Sanki qarlı düzənlik  
Nəhəng döşəkağıdır.  
Arabir istəyirik  
Hücum edək irəli,  
Aman vermir düşmənin  
Od saçan müsəlsəli.  
Başçımız deyir gərək  
Qəti hücumdan əvvəl,  
Elə öz yerindəcə  
Susdurulsun müsəlsəl.  
Dostum gəlir qabağa,  
İcazə alıb gedir.  
Odlu gözlər bilməyir  
Ölüm qorxusu nədir.  
Bəli! Min zülmün altda  
Sürünməyən bir adam,  
Bir məsləkin yolunda  
İndi sürüñür aram...  
O gedir, o dikəlir,  
Bir an süzür aranı.  
Düz müsəlsəlin üstə  
Tullayır qumbaranı...

Bu ara bir gurultu  
Yayılır biyabana,  
Müsəlsəl qəlpə-qəlpə  
Sovrulur asimana...  
Dostum geri dönəndə  
Birdən qalxır lülələr,  
Palıd ocağı təki  
Çırtıldayırlar güllələr...  
O yixılır qar üstə,  
Daha görmür qarşını.  
Mən gedirəm... Dizimə  
Qaldırıram başını...  
Aman! O yaralanmış,  
İtirmiş taqətinə.  
Birtəhər verir mənə  
Qanlı partbiletini.  
Bizimkilər “urrayla”  
Hücum edir qabağa,  
Mən həycanla baxıram  
Güllə dəymmiş varağa.  
Birdən bir şəkil düşür  
Qar üstə... Bir uşaqdır  
O qıvrım saçlı körpə,  
Sanki danışacaqdır.  
Yox, o dinir, danışır,  
Od da vurur adama.  
Deyir: əmi, ay əmi,  
Kömək elə atama.  
Sən ki, yaxşı bilirsən  
Yetimlik çox yamandır.  
O vaxtsız yanın zəmi,  
Dağilan xanimandır.

Düzdür, məni nə tufan,  
Nə də ki, güllə əydi.  
Bu sözlər güllə olub  
Elə sinəmə dəydi...  
Axı bəzən eyni dərd  
Neçə canı ağrıdır.  
Ancaq ağrı duymaqda  
Can da candan ayrıdır!  
Mən ömrümü verərdim  
Öz dostuma minnətsiz.  
Bu mümkün olmayırla... O,  
Keçinir vəsiyyətsiz.  
Kənd alınır. Gəzirik  
Torpağında, daşında.  
Dostumu dəfn edirik  
Bir təpənin başında...  
Fədalılər bir qatar  
Fişəng boşaldır göyə,  
Şəhidin şöhrətini  
Səmaya yazsın deyə...

### III

Milli dövlət yaranır  
Ana torpağımızda!  
Gülür ürəyimiz də,  
Gülür dodağımız da!  
Qış axşamı kəhkəşan  
Qızıl şəlalə olur.  
Hər ulduz doldurulmuş  
Büllur piyalə olur.  
Kəndə gedib uşağı  
Oturduram dizimdə.  
O baxır... Axtardığı  
Görən nədir gözümüzde?

– Atamsan? – deyir birdən.  
Gəlin durduğu yerdən  
Mənə baxır. Dörd gözün  
Yaşı axır içəri,  
İki xırda gözünsə  
Bundan olmur xəbəri.  
Dostumun uşağına  
Hədiyyə verirəm mən.  
Sınıxmış ananısa  
Nisgilli görürəm mən.  
Sağollaşıb anayla,  
Ayrılıram otaqla.  
Qapının ağızindəcə  
Əl verirəm uşaqla.  
O deyir: – Ata, getmə,  
Ata, mən də gedirəm.  
Axı nə ağlayıram,  
Nə dəcəllik edirəm.  
Ana gəlir... Götürür  
Qucağına uşağı.  
Tufan altda titrəyən  
Bir yarpaqdır dodağı.  
Deyir: – Sən getmə, yox, yox,  
Anan ki, qarşındadır.  
Atan getdi, şəhərdə  
Vəzifə başındadır.  
Eşidirəm ananı  
Görürəm ki, uzaqdan,  
Ana göz yaşlarını  
Tez gizlədir uşaqdan.  
Mən susuram... Anasa  
Uşağıını çağırır.  
Tək ürək – dostum! – deyə  
Buz sinəmdə bağırır.

Dostumun külfətini  
Unutmuram bir an da,  
Mən kəndə töhfələrlə  
Gedirəm vaxt olanda.  
Sonra qarlı bir axşam,  
Biz ayrıılıq tamam...

#### IV

Eşitdim ki, dostumun  
Övladı da boy atır,  
Min əziyyət içində  
On səkkiz yaşa çatır.  
Bir gün əmniyyə gəlir  
Kəndlərinə şəhərdən.  
Xana töycü yiğmağa  
Zorla neçə nəfərdən.  
Kəndlilər danişir ki,  
Tapılmır bircə dən də.  
Əmniyyənin tūfəngi  
Meydan oxuyur kəndə.  
Bu gəncin anasını  
Təhqir edir o ağa.  
Gəncinsə gözlərindən  
Kin yağır dalğa-dalğa...  
Deyir: Kəndi taladı  
Mübaşirlər, dərgalar,  
Siz dişi qana batmış  
Canavarsız, ağalar!  
Əmniyyə istəyir ki,  
Qisas alsın cavandan.  
Kəndlilər canlarıyla  
Hasar çəkir dörd yandan!

222

O gənc girib kimsəsiz  
Anasının qoluna,  
Kənddən çıxır... Düzəlir  
Başqa kəndin yoluna.  
Bəli! Sən xalqda axtar  
Xalqın etibarını!  
O gizləyir dostumun  
İki yadigarını!  
Damçı dənizə düşsə,  
Dəniz onu qoruyar.  
Dənizdən ayrıłarsa  
Buxar olub quruyar.  
İndi kənd nə təhərdir,  
Nə xəbər var, nə yazan.  
Zaman keçir... Yadımdan  
Çıxmırancaq o cavan!  
Bəlkə o Təbrizdədir?  
Bəlkə o Tehrandadır?  
Bilirəm ki, döyüşür,  
O mərd də meydandadır!

1960.

#### HƏQİQƏT

Həqiqət insanla bir yaranmışdır,  
Ancaq zaman-zaman çox aranmışdır...  
Yox! Yox!

O özü də qərinələrlə  
Döş-döşə gəlmışdır biganələrlə.  
Arxası həmişə insan olmuşdur,  
Diləyi ən gözəl dövran olmuşdur...

223

Yangınlar söndürmüş dodaqlarıyla,  
Zindanlar uçurmuş dirnaqlarıyla...  
O qətran qanadlı zülmətə düşmüş,  
Pusquya,

uçruma,

zillətə düşmüş,

Daim öyünmüsdür təmiz adıyla!  
İri gözlərinin yanar oduyla.  
Qaranlığa yazmış:

– Mən həqiqətəm!

Mən mübarizəyəm, mən ədalətəm!  
O suda batmamış, odda yanmamış,  
Nə məslək, nə ilqar, nə and danmamış...  
Başına cəlladlar toplananda da,  
Köksünə qılınclar saplananda da,  
Var səsiylə demiş:

– Mən həqiqətəm!

Mən firavanlığam! Mən səadətəm!

Vurulmuş,

yıxılmış üzü üstə o,  
Durmuş, iməkləmiş dizi üstə o!  
Sonra mətanətlə qalxmış ayağa,  
Qabağa getmişdir, daim qabağa...  
Dağlı sinəsinin yaralarını,  
Odlu ürəyinin paralarını  
Düşmənə göstərmİŞ:

Mən həqiqətəm!

Mən qəhrəmanlığam, mən ülviyətəm!  
Yerə basdırısanız, yarıb çıxaram.  
Pərdəyə büksəniz, cirib çıxaram.  
Zindana salsanız, daşı dələrəm.  
Sürgünə atsanız, yenə gələrəm.  
Ağzımı yumsanız, ürəyim dinər,  
Özümü assanız, diləyim dinər...

Nə qorxum, nə suçum, nə bəzəyim var,  
Lakin min dostum var, min köməyim var!  
Bəli!

Əvvəl-axır mənimdir zəfər,  
Mənim gözlərimdən doğacaq səhər!  
...Anamız Təbrizin azadlığı da,  
Bayramı, büsəti, abadlığı da  
Günəş təbəssümlü bir həqiqətdir,  
Həm mərdlik,

həm vüqar,  
həm səadətdir.

1966.

## BİR ÜMMANAM

Bəli! Mən bir ümmanam,  
Duyğular tufanları,  
Misralar dalğaları,  
Kəlmələr mərcanları...  
Mənim sinəmdən keçir  
Əsrin yürüş yolları,  
Əsrin əmək yolları,  
Əsrin döyük yolları...  
Nə zaman ki, vətənim  
Çağladı ümman kimi,  
İnqilab təranəsi  
Gurladı tufan kimi,  
Hər qanadlı dalğası  
Dağa döndü gözümüzə.  
Ümmanın qucağında  
Ümman oldum özüm də!  
Milyonlarla gözlərdə  
Bahar şimşəyi çaxdı.  
Sevinc yaşı, qəm yaşı  
Mənim sinəmə axdı...

Bəzən – sərinlik! – deyə  
 Günəş çekəndə fəraq,  
 Günəşin yanğısını  
 Özüm söndürdüm ancaq.  
 Mən gücüm bu doğma  
 Torpaqlardan almışam.  
 Bu çaylardan,  
     göllərdən,  
 Bulaqlardan almışam.  
 Nəsibim bəzən sevinc,  
 Bəzən iztirab olub.  
 Ancaq arzum azadlıq,  
 Nəgməm inqilab olub!  
 O yormayıb insanı  
 Cilovsuz külək kimi.  
 Xeyr! Hər yeni nəgməm  
 Su kimi,  
     Çörək kimi  
 İnsanın harayına  
 Çatıb ağır zamanda.  
 Gah səngərdə səslənib,  
 Gah qaranlıq zindanda.  
 Gah təzə əklil olub,  
 İslanıb göz yanında.  
 Dayanıb şəhidlərin  
 Məzarının başında...  
 Neçə zindan içində  
 Güllələr açılında,  
 Sabahın sinəsinə  
 Qurşunlar sancılonda,  
 Qəhrəman dostlarımın  
 Qapananda gözləri,  
 Deyə bilmədikləri  
 Axırıncı sözləri


Dünyaya mən demişəm  
 Səsimlə,  
     harayımla,  
 Bayraqı dalğalanan  
 Öz şeir alayımla...  
 Ataları meydanda  
 Asılan körpələrə,  
 Gələcəyin qoynuna  
 Qısilan körpələrə  
 Laylanı mən calmışam  
 Gecələr sübhə qədər.  
 Duruluğu, saflığı  
 Məndən albədir səhər...  
 Bəli! Mən bir ümmanam,  
 Məni sıxır üfüqlər.  
 Sanmayın sinəm üstə  
 Parıldayan şəfəqlər  
 Hərarətli günəşin  
 Alovudur, közüdür.  
 Xeyr! O nakam ölen  
 Şəhidlərin gözüdür...  
 Haçan – inqilab! – deyə  
 Ayağa qalxdı vətən,  
 Gələcəyə tufanlar  
 İçindən baxdı vətən,  
 Mən də ayağa qalxdım,  
 Buludlara qarışdım.  
 İldirimla döyüsdüm,  
 Qasırğayla çarpışdım.  
 Bəzən şəhid dostuma  
 İçin-için ağladım.  
 Bəzən zəfər qazanıb,  
 Qəhqəhəylə çağladım.

Çağladım.

Çağlayıram,  
Çağlayacağam yenə.  
İnqilab bayrağını  
Saxlayacağam yenə!  
O bayraqda xalqımın  
Ürəyinin odu var.  
O bayraqda minlərlə  
Şəhidlərin adı var!  
Hər dalğam qalxır göyə  
Əzəmətlə, vüqarla!..  
İstiqbalın qoynuna  
Addımlayır qatarla...  
Addımlayır vətənin  
Mavi məşəlləri tək.  
Şəhid qəhrəmanların  
Mərmər heykəlləri tək.  
Bəli! Mən bir ümmanam,  
Bir nəğməkar əsgərəm!  
Həmişə səfərbərəm,  
Həmişə səfərbərəm!..

1968.

228



*Poemalar*

## QƏZƏB

Ay batır. Gecəsə keçir yarıdan.  
Daxma qaranlıqdır yenə də yaman.  
Bilmirəm nədənsə yatmayır nənəm,  
Odur, qurdalanır yerində herdəm.  
Ah çəkir, öskürür, danışır qarı,  
Elə bil od tutub alışır qarı.  
Astadan deyirəm: – Nənə, ay nənə!  
Niyə yatmayırsan, nə olmuş sənə?  
Səsində min giley, həyəcan, kədər  
O deyir: – Eh, bala, səhərə qədər  
Yata bilməyirəm. Azı min kərə  
Xəyalal gedirəm. Arazi Kürə,  
Kürü də Araza daşıyıram mən.  
Heç biri qurtarmır...

Axı, nənə, sən  
Yat, Kürlə, Arazla nə işin vardır?  
– Sən hələ uşaqsan, düşüncən dardır.  
Dərdim Kürlər kimi, Arazlar kimi,  
Göz yaşlarım axır almazlar kimi.  
Dövrəndən nə sevinc, nə dad duyuram.  
Dərdimi dərdimin üstə qoyuram,  
Çaylar tək tükənmir...

Nənə, bizim kənd  
Haçandan müsibət, qəm, şikayət, dərd  
İçində yaşayır?

Mən taleyi kəm  
Göz açıb bu kəndi belə görmüşəm.  
– İndi ki, yatmirsan, nənə, ay nənə!  
Keçmişdən bir söhbət açsana mənə.  
O bərkdən ah çəkir, sonra danışır.  
Sənki gözlərimdə dünya qarışır;  
Darılın xəyalım, yanır bədənim,  
Qarşısında bir səhnə canlanır mənim:

## I

Bahardır, dumandan çıxır Savalan.  
Yaşıl don içində itir kəndistan.  
Kənd bulağı yuyur mərmər daşını,  
Söyüdlər sulara əyir başını.  
Quşlar nəğmə deyir budaqlar üstə.  
Gözlər təbiətdə, qulaqlar səsdə...  
Sənki kənd içində bir çaxnaşma var,  
Narahat dolaşır yenə adamlar...  
Ağa dostlarıyla gəlmış şəhərdən.  
Gəlmış, bəs məqsədi nədir səfərdən?  
Gəzmək, yemək, içmək, bir də ki, qumar.  
Odur, aqalıqda bir təmtəraq var.  
Bir yanda asılır qazanlar dolu,  
Bir yanda kəsilir bir neçə toğlu,  
Bir yanda segahla inildəyir tar,  
Bir yanda get-gedə qızışır qumar.  
Ac, susuz, yalavac kənd uşaqları  
Ağacda ayırib göy budaqları,  
Baxır qazanlara ürkək maral tək,  
Bu dəsgah onlara gəlir xəyal tək.  
O kənddə bir gənc var. Adı bir rəncər;  
Bir yoxsul. Anası soyuq bir səhər  
O torpaq daxmada öldü acından.  
Özüsə tək qaldı. Qitlıq ucundan  
Gəldi, muzdur oldu həmən ağaya,  
Düşdü gənc həyatı min qasırğaya.  
Bir kimsəsi yoxdur. Yaşayır yalqız.  
Lakin ala gözlü sadəcə bir qız  
Sevir, yaman sevir Yaqubu indi.  
Bu eşq nağıl kimi dolaşır kəndi.  
Kənddə nə stol var, nə də stul var,  
Yerdə əyləşirlər “əziz qonaqlar”.

Ağalar gah yeyir, gah da ki, içir;  
 Sonra da söhbətdən söhbətə keçir.  
 Süfrə yiğisilir. "Möhtərəm" ağa  
 Qara dişlərini qurdalamağa  
 Çöp istəyir. Yaqub gəlir tələsik,  
 Bir qəlbir götürür yanları əzik,  
 Muşqurdla\* doldurur ağızına qədər.  
 Üstünə örtərək güllü bir məxmər,  
 İti addımlarla qayıdır geri.  
 O, düz ortalığa qoyur qəlbiri!  
 Ağa, bəlkə o da yeməkdir deyə,  
 Örtüyü qaldırır. Göz döyə-döyə  
 Gah Yaquba baxır, gah da müşqurda;  
 Sanır ki, bunları yalnız yuxuda,  
 Yuxuda görür o... Bu zaman birdən  
 Bir dəhşət içində qışqırır yerdən:  
 – Bu nədir?..

Titrəyir hiddət içində,  
 Qonaqlar danışmir heyrət içində.  
 Ərbaba, nökərə, darğaya baxır;  
 Yaqub məğrur-məğrur ağıya baxır;  
 Deyir: – Təpiyinlə tapdandı mahal.  
 Yanılırsan, xeyr, indi bir xəlal  
 Sənin dişlərini təmizləməz, yox!  
 Sən kəndin malını çox yemisən, çox!  
 Dəhşətin hədsizdir "möhtərəm" ağa,  
 Sənin dişlərini arıtlamağa  
 İçi muşqurd dolu qəlbir də azdır!  
 – Qoymayın, bu gədə yolunu azdı.  
 Ağaca bağlayın, durubsuz hələ?  
 Vurun, bəlkə ağılı başına gələ... –

Deyə nökərlərə qışqırır ağa.  
 Bir darğa, dörd nökər gəlir qabağa;  
 Birtəhər Yaqubu kəndirlə bərk-bərk  
 Bağçada ağaca sariyır... O tək  
 Bir həyan arayır, indi bir həyan.  
 Fəqət o həyandan yoxdur bir nişan.  
 Odur, neçə yandan ağ simli şallaq  
 Gah enir, gah qalxır şaraqqışaraq  
 Yaqubun canına... Başı, kürəyi  
 Yaralanır. Odur, çıxır köynəyi.  
 Gah yerə, gah göyə qanı fışqırır,  
 Ancaq nə of deyir, nə də qışqırır.  
 Ağa min hiddətlə gəzir arada.  
 Kəndlilər də baxır. Axır sıradə  
 Başı kəlağaylı bir qız ağlayır,  
 Gözlərində qoşa bulaq çağlayır...  
 Adamlar dözməyib o ağır hala,  
 Pərişan-pərişan qayıdır dala.  
 Bax, daha Yaqubun gözləri axır.  
 Bədəni keyiyir, başısa ağır –  
 Bir daş kimi düşür çılpaq çıynınə,  
 Köynəyi yapışır qanlı əyninə,  
 Huşunu itirir. Sevinir ağa,  
 Öz qonaqlarıyla gəlir otağa.  
 Tək keşikçi qalır onun yanında,  
 Vahimə buz kimi gəzir canında.

## II

Gecə. Soyumamış hələ də məclis.  
 Yanır həyətdəki o ocaq səssiz.  
 Nökərlər işləyir, odur, göz-gözə.  
 Gah içki daşıyır, gah da ki, məzə.

---

\*iri saman çöpü

Ağa söhbət edir öz dövlətindən,  
Bir də ki, dostlara məhəbbətindən.  
Başı qarışıqdır qonaqların da,  
Min bir gülüş gəzir dodaqlarında.  
O soyuq qanadlı gecə sazağı  
Yaqubu ayıldır. Qanlı dodağı  
Nəsə piçildiyir... Odur bir anlıq  
Gözlərini açır. Qaçır qaranlıq...  
Titrəyir əynində o yaş köynəyi.  
O yanıq Baqronun\* sərin küləyi  
Yaralı üzündən öpür. Bir də ki,  
Qarlı Savalanın sağ çıynindəki  
Ayın son işığı düşür alnına;  
İndi o yazığın ağır halına  
Sanki ay da yanır. Son nurun o da  
Ondan əsirgəmir...

Bir boz daxmada  
O qız tək düşünür öz dildarını,  
Öz dərdli ömrünün novbaharını...  
Daxmanın içində o dönə-dönə  
Baxır... Öz atası, anası yenə  
Bir köhnə palazın altında yatır;  
Qız baxdıqca dərdi daha da artır:  
“Yaqubu qurtarmaq gərəkdir, ancaq  
Nə təhər, nə ilə?” Birdən bir bıçaq  
Gözünə sataşır tozlu tağcada.  
O qapır baçağı, deyir: “Bağçada  
Yəqin ki, keşikçi oyaqdır indi.  
Gəzinir, dörd gözlə yoxlayır kəndi.  
Birdən məni görə vurar, öldürər,  
Ya da diri tutar, kəndə bildirər.

Bəs onda ağanın keçsəm əlinə,  
Bircə xeyir söz də gəlməz dilinə.  
Məni bağlatdırar at quyuğuna,  
Kəndi gəzditdirər. Hər buyruğuna  
Nökərlər baş əyər. Mənim ismətim  
Tapdanar, nə olar axır qismətim?  
Hələ atam, anam! Nə edər onlar?”  
Qız xeyli düşünür keçdikcə anlar...  
Gah sıxır, gah açır qara qaşını,  
Qorxulu suallar yorur başını:  
“Yox, mən getməliyəm. Məndən başqa bir  
Adamı yoxdur. O kimi gözləyir?  
Nə olsun, bu yolda ölüm var, qan var.  
Yox, namusumu da ayaqlasalar,  
Mən getməliyəm, yox, öz ismətim də,  
Könlüm də, canım da, məhəbbətim də  
Yaquba qurbanı! Aşıq olanlar  
Nə ehtiyat edər, nə qorxu anlar!  
Ey təmiz məhəbbət, təmiz məhəbbət!  
Səndəki iradə, ülviiyyət, hikmət  
Min vaxtsız ölümündə güclüdür qat-qat,  
Sənin nəfəsində yaşayır həyat!” –  
Deyə o yeriyir Yaquba sarı...  
Yolu qaranlıqdır, məsaflə yarı.  
O bəzən sürüñür, bəzən də qalxır;  
Bəzən də dayanır, dörd yana baxır.  
Keşikçi başını yerə qoyunca  
Yatmışdır. Neyləsin, axşam doyunca  
Girmiş baş nökərin qılığına o,  
İçmiş ağasının sağlığına o.  
Qız çatır o yerə. Dayanır, odur  
Yaqub öz yanında hənirti duyur;

---

\*dağ adıdır

Qarşısına baxır. Qız qalxır yerdən.  
O öz dildarını tanıyor birdən:  
– Məlahət, sənsənmi?  
– Mənəm, əzizim!  
Gəlmışəm, darıxma, tapılsa izim,  
Mənim də boynuma salalar kəndir.  
O qanlı ipləri doğrayır bir-bir...  
Yaqub azad olur. Sonra əl-ələ  
O iki sevgili qaçır boz çölə.  
Qaçır yaşıl otlu yolla piyada,  
Kənd bir nöqtə kimi qalır arxada...

### III

Obaşdandır. Doğma kənddən uzaqda  
Bir kənd var, yol üstdən bir az qıraqda.  
Yatır ilk axşamdan yorğun kəndlilər,  
Yatır qəm yüklülər, ağır dəndlilər.  
Nə tüstü görünür, nə də ki, işiq,  
Hardasa ulayır it qırıq-qırıq...  
Yaqub Məlahətlə gəlir o kəndə.  
İntizar içində durur bir tində,  
Bir qapını döyür. Nə səda, nə səs...  
Xeyr, içəridə dinməyir heç kəs.  
O bir də qapını döyür. Bu zaman  
Yorğun insan səsi gəlir arxadan.  
Odur, ev iyiyəsi qapını açır,  
Birdən gözlərindən yuxusu qaçır.  
Bir Yaquba baxır, bir də ki, qızı.  
Taniya bilməyir. Bir an göz-gözə  
Dayanır onlarla. Bilmir alçaqlar  
Yaqubu döymüşlər. Ağır şallaqlar  
Dəyişmiş yazığın surətini də,  
Döşünü, alnını, sıfətini də.

Yaqub dillənir ki: – Mənəm, gəlmışəm!  
Sonra bir an susur. Dostusa o dəm  
Dostunu səsindən tanıyorancaq.  
Ürəyində həycan, gözündə maraq  
Deyir: – Xoş gəlmisən, qardaşım Yaqub!  
Bu nə vəziyyətdir, danış nə olub?  
Yaqub qəhərlənir. O yana-yana,  
Başına gələni danışır ona...

### IV

Məscid qabağında bir meydança var,  
Kənd ayaq üstündə durur intizar.  
Qocalar əsaya söykənir, odur,  
Gənclər, gündə yanın alnında qürur,  
Döyüşə hazır tək dayanır səssiz,  
Gəlinlər utancaq, sanki nəfəssiz...  
İsti qucağında südəmər çağ'a,  
Gözləyir ki, nələr deyəcək ağa.  
Bir yanda qonaqlar nəsə danışır,  
Hərdən kəndlilərə baxıb qımışır.  
Ağa hirsli-hirsli gəzir arada,  
Hərdən nərildəyir; deyir: – Harada  
Gizlənmişdir Yaqub? Deyin yerini,  
Yoxsa ki, sizlərdən indi birini  
Döydürəcəyəm mən. – Danışmir heç kəs.  
– Dillənin, mən sizdən soruşturmam bəs?  
Yaqub haradadır? – Yenə də fəqət  
Nə səs eşidilir, nə də ki, söhbət.  
O qışqırır, hətta əsir dizləri,  
Daha da qızarır qanlı gözləri.  
Uşaqlar diksinir, yapışır həmən  
Öz analarının ətəklərindən...

– Yaqub haradadır? Demirsiniz siz?  
 İndicə özünüz göstərərsiniz.  
 O, bir ağ saqqallı kəndliliyə baxır,  
 Elə bil başından tüstülər qalxır.  
 O, kəndin hörmətli ağsaqqalıdır,  
 Yüz ildir kənddəki dərddən halıdır.  
 Odur, ağ saqqalı saçaqlı yun tək  
 Döşünə yayılmış. O da baxır tək  
 O zəncir gəmirən sərt ağalarla,  
 Başını bulayır o, ədalara.  
 Ağa yaxınlaşır qocaya həmən,  
 Dartıb saqqalının ağ tüklərindən  
 İrəli sürüyür. Qışqırıb bərk-bərk,  
 Ağzı köpüklənir dəvə ağızı tək:  
 – Aparın, bağlayın qoca köpəyi,  
 Döyüñ, qoy qanına batsın köynəyi!  
 O zaman Yaqubun deyər yerini,  
 Ağadan gizləməz bir də sərrini.  
 O sözü kəndlilər eşidən kimi,  
 Sanki min könüllü bir bədən kimi  
 Yerində tərpənir... Fəqət bu zaman  
 Yaqub Məlahətlə, odur, arxadan  
 Yarır izdihamı, keçir qabağa...  
 (Bəs niyə özünü itirir ağa?)  
 Yaqub deyir: – Ağa, buradayam mən!  
 Əlindən gələni əsirgəmə sən.  
 Söylə, axırıncı məqsədin nədir?  
 Daha taqətimiz qalmamış, xeyr!  
 Bəsdir təpiklədin ismətimizi,  
 Şəhərə yiğdirdin sərvətimizi.  
 İndi də gözlərin canımızdadır,  
 Nahaq axıdılan qanımızdadır.

Camaat! Tapdayın bu cəlladları!..  
 Daş altda qırılsın qol-qanadları.  
 Nökərlər, qonaqlar, bir də ki, ağa  
 Qorxudan çəkilir bir az qıraqa.  
 Yox, indi kəndlilər, odur, göz-qasla,  
 Yabayla, ağacla, şənəylə, daşla  
 Ağaları döyür... Qaçır ağalar.  
 Qaçır faytonlara tərəf lovğalar.  
 Atlar bir qamçıyla şahə qalxaraq,  
 Kənddən uzaqlaşır. Yoldan toz-torpaq  
 Qalxıb duman kimi havanı tutur.  
 Kəndlilər qayıdır... Bulağın üstə  
 Dayanıb o qoca deyir ahəstə:  
 – Ağalar yamanca qaçdilar, heyhat!  
 Biz də yastıq qoyub yatmayaq rahat.  
 Döyüş təzə gedir. Bitməmiş hələ,  
 Ümid var ki, kəndə o bir də gələ.  
 Axı, havarıdır qanun, şah, dövlət...  
 Bizə tədbir gərək, bir də ki, vəhdət!  
 Döyüş heç də asan gəlməsin sizə,  
 Yox! Uzun sürəcək bu mübarizə...  
 Nənəm söhbətini qurtarır, odur,  
 O bir də ah çekir. Sonrasa susur.  
 Daxmanı titrədir sanki o kədər,  
 Göz yuma bilmirəm səhərə qədər.  
 Mən gah kəndliləri, gah da ki, kəndi  
 Təkcə düşünürəm yerimdə indi...

## ƏSL YOLDAŞ

### I

Ala gözlərini açmışdır səhər,  
Bax, göz işlədikcə uzanan Xəzər  
Gün altda görünür göy çəmən kimi...  
Budur, mindiyimiz nəhəng bir gəmi  
Dərin iz buraxıb hər an arxada,  
Gedir irəliyə. Hər ağ dalğa da  
Gah enir, gah qalxır, sanki bir dəstə  
Ağ göyərçin qonur göy çəmən üstə.  
Uçuşur, seyrəlir, yox olur tək-tək...  
Biz də gəmidəki müsafirlər tək  
İранa gedirik... “Doğma vətənə”,  
Nənəmin dediyi köhnə məskənə.  
On dörd bahar görmüş gözlərim mənim,  
Hələ də bilmirəm əsl vətənim  
Doğma Azərbaycan, yoxsa İrandır.  
Sürgünə gedirik, yolum dumandır.  
Mən uşaq olsam da, halim yamandır,  
Nənəm məcbur qalıb xeyli zamandır  
Məktəb həyatından ayırib məni,  
Dedi ki: – Gəl, bala, aparım səni,  
Öz vətənimiz var, o uzaqdadır,  
Qohum-qardaşımız o torpaqdadır.  
O ilk beşiyidir övladımızın,  
Axır məskənidir əcdadımızın.  
Suları büssurdur, havası sərin,  
Gəl gedək, yox misli o doğma yerin.

### II

Gecədir... Dənizdə sakit bir gecə...  
Gəmimiz yol gedir, göz işlədikcə.  
Nə o göy çəmən var indi dənizdə,  
Nə də gəmimizin qoyduğu izdə  
Gündüz qanad çalan min ağ göyərçin.

İndi sarı rəngli kəpənək təkin  
Göydə ulduzlar var sükut içində...  
Ay da bir talacıq bulud içində  
Gah batır, gah çıxır, nənəm ahəstə  
Başımı qoyaraq dizinin üstə,  
O doğma vətəndən danışır mənə,  
Danışır, danışır, yorulmur yenə.  
Nənəmi dinləyib mən xumar-xumar,  
Dinmirəm... Könlümdə artır intizar.  
Deyirəm, görəsən o “gözəl növraq”  
Bize tezlikləmi qismət olacaq?  
Gəmimiz irəli gedir anbaan,  
Mən hələ bilmirəm keçdikcə zaman  
Nələr gələcəkdir mənim başıma,  
Nələr çıxacaqdır sabah qarşımı.  
Mən hələ bilmirəm gələn bir yazda,  
Yağışda, küləkdə, qarda, ayazda  
Gedib dağlardakı kəndin birinə  
Yamaqlı çantama kitab yerinə  
Çörək qoyacağam, quru bir çörək!  
Cındır çarığımı zorla çəkərək  
Cütə gedəcəyəm, hər səhər erkən,  
Əynimdə boz çuxa, belimdə örökən.  
Yaxud da gecənin qaranlığında,  
Bahar havasının dumanlığında  
Fənərsiz axtarış dağın yolunu,  
Tənha gəzəcəyəm itən toğlunu.  
Gecə kəsilən tək haray da, səs də,  
Başını qoyaraq biləyi üstə,  
İtlər də rahatca uyuyan zaman,  
Mən uzaq üfüqdə ağarınca dan  
Söykənib əlimdə uzun ağaca,  
Keşik çəkəcəyəm sakit arxaca.

Yaxud da yay günü alatoranda,  
 Bir çörək isladıb boyat ayrında,  
 Bir "tay" ağacıyla karvan sayağı  
 Qatıb qabağıma altı ulağı,  
 Xalvar\* daşımıağ'a gedəcəyəm mən,  
 Qan-tərin içində itəcəyəm mən.  
 Yaxud da qış fəsli nahar zamanı,  
 Yerdə oynayanda göyün tufanı,  
 Qaşlarım batanda qalın qrova,  
 Donan əllərimi mən ova-ova  
 Quyudan su çəkib taxta bir dolla,  
 Bir sürü qoyuna, bir naxır mala  
 Mən su verəcəyəm doyana kimi.  
 Bu sayaq keçirib neçə mövsümi,  
 Bir kasa ayrana, iki lavaşa  
 Nökər qalacağam hampa Dadaşa.  
 Mən hələ bilmirəm gələn bir payız,  
 Doğma kəndimizdən çıxaraq yalqız,  
 Ayağında çarıq, dalımda şələ,  
 Yorğun gözlərimdə bir yiğin şolə,  
 Savalan döşündən Qaflanguhadək\*\*  
 Piyada yeriyb ac, yuxusuz, tək,  
 Bir iş tapacağam...

İş vaxtı ancaq  
 Qızıl özən \*\*\* üstə dolaşan sazaq,  
 Diliylə yalayıb yanaqlarımı,  
 Gömgöy göyərdəcək dodaqlarımı.  
 Məni titrədəcək hər addımbaşı,  
 Xərəyə qoymaqçın ağır bir daşı  
 Gücüm çatmayacaq qaldırım yerdən.

Bu zaman arxadan gələrək birdən  
 Başı panamalı yoğun bir ağa,  
 Kinli gözlərindən od yağa-yağa  
 Məni təpiyilə yixacaq yerə,  
 Hələ söyəcək də bir neçə kərə.  
 Qoynunda gəzdikcə mən o torpağın,  
 Gözümüzdə yandıqca kin yiğin-yiğin,  
 Bir od dolaşdıqca tunc bədənimdə,  
 Mən öz torpağimdə, öz vətənimdə  
 Azadlıq deyərək hər səhər-axşam  
 Əsl vətənimizi axtaracağam!  
 Yox, yox, sabah mənə heç məlum deyil,  
 İndi qucağında yaşadığım il  
 Hələ min doqquz yüz otuz səkkizdir,  
 Qarşida yad sahil, altda dənizdir...

### III

Sahilə az qalır, odur, bir dəstə  
 Adam dayanmışdır körpünün üstə...  
 Hamının əynində boz rəngli paltar,  
 Bir də sol yanında rezin şallaq var.  
 Birdir hamısının kaskaları da,  
 Dəmir nişanları, toqqaları da.  
 Yalnız ortadakı yoğun bir adam  
 Başqa adamlardan ayrıılır tamam.  
 O yoğun cənabı ayıran nədir?  
 Dəstəsi qızılı kiçik bir şemşir!  
 O nəsə tapşırır, nəsə danışır,  
 Neçə boz paltarlı adam qaçışır...  
 Gəmiylə körpünün arasında bir  
 Sərhəd yaratmaqçın taxta gətirir.

---

\*dərz  
 \*\*dağ adıdır  
 \*\*\*yer adıdır

Qırmızı bayraqlı gəmidən guya  
 Kommunizm nəfəsi keçər bu taya.  
 Sahildir. Hər böyük, kiçik müsafir,  
 Ağır addimlarla gəmidən enir.  
 Lakin beş-on addım getməmiş hələ  
 Dayanır... Hər sandıq, çamadan, şələ  
 Saxlanıb diqqətlə yoxlanır bir-bir,  
 Boz paltar adamlar nə isə gəzir...  
 Suda qanad çalır qalın kitablar,  
 Bir imkan olsayıdı bu qart cənablar  
 Qanlı əlləriylə hər müsafirin  
 Düşünən beynini çıxarıb yəqin  
 Burdaca atardı göy dalğalara...  
 Bəlkə gələcəkdə bu ağalara  
 Bir qorxu olmasın hər düşünən baş,  
 Şah nə fikir etsin, nə də ki, təlaş.  
 Ancaq bilmirlər ki, gələcək zaman,  
 Əlləri bayraqlı minlərlə insan  
 Üstünə çıxaraq taxta körpünün,  
 Bu qart ağaların özünü bir gün  
 Yararsız şey kimi atacaq suya.  
 Nə qəm, qoy ağalar salmasın saya  
 Milyonla adamın iqtidarını,  
 Zaman verəcəkdir öz qərarını!...  
 ...Zorla gizləyərək həyəcanını,  
 Neçə yol yoxlanmış çamadanını  
 Birtəhər götürüb qarasın bir gənc  
 Yeriyir körpüdə sakit, asta, dinc...  
 Birdən əlindəki kiçik çamadan  
 Şəmşirli ağıya dəyir nagahan.

– Bilmədim toxundum, bağışla, yoldaş! –  
 Deyə mehribanca, utancaq, yavaş,  
 Oğlan üzr isteyir cənab rəisdən  
 O yoldaş sözündən, bir də o səsdən  
 Rəis qəzəblənib o gəncə baxır,  
 Sanki gözlərində ildirim çaxır...  
 Sifəti qızarır peysərinədək,  
 O “yoldaş” kəlməsi ağır yumruq tək  
 Rəisin başından dəyir elə bil,  
 Axı, o ağadır, o yoldaş deyil!  
 O yaxşı bilir ki, dünyada artıq  
 Həqiqət, inqilab, zəfər, azadlıq,  
 Bir də bərabərlik deməkdir o söz.  
 Odur, polislərə o əmr edir tez:  
 – Yıxıb soyundurun siz bu hənəyi,  
 Əynindən çıxınca qanlı köynəyi,  
 Batonla \*\* o qədər döyün ki, yerdə,  
 “Yoldaş” söyləməsin kimsəyə bir də.  
 İndi körpü üstə neçə ajanın \*\*\*  
 Rezin şallaqları yazıq cavanın  
 Açıq kürayinə dəyir taqqataq,  
 Osa bir kəlmə də danışmir ancaq.  
 Kinlə dişlərini qıçayıb bərk-bərk,  
 Dözür, hər ağrıya dözən adam tək.  
 Qana boyandıqca bəyaz köynəyi,  
 Bir bombaya dönür odlu ürəyi.  
 Bir qızartı çökür qaynar gözünə,  
 O, şallaq altında özü-özünə

---

\* qanmaz deməkdir

\*\* rezin şallaq

\*\*\* jandarm

Deyir: – “Sən yanıldın, düşünsən dərin,  
 Səninlə birlikdə doğma bir yerin  
 Havasını udan hər bir vətəndaş  
 Nə dost ola bilər, nə də ki, yoldaş!  
 Yoldaş o kəsdir ki, saf ürəyi də,  
 Hər eşqi, hər andı, hər diləyi də  
 Səninlə bir olsun! Yalnız o adam  
 Sənə yoldaş olar, dost olar müdam!”  
 Bu qanlı səhnəyə hər bir müsafir  
 Baxır, nə danışır, nə də ki, dinir.  
 Donur öz yerində buz donan kimi,  
 Vətənə gəlməyə peşiman kimi.  
 Baxır, od içində yanır sıfəti,  
 Uçur gözlərindən vətən həsrəti.  
 İndi o gözlərdə açıq var, açıq!  
 Kimisi gizlicə, kimisi açıq –  
 Gəldiyi yollara nisgillə baxır,  
 Sinəsi gah enir, gah da ki, qalxır.  
 O qanlı səhnəyə baxır nənəm də,  
 Seyrək kiprikləri islənir nəmdə.  
 O danışmir, məni basıb qoynuna  
 Sanki günahını alır boynuna.  
 Bax, elə indicə, bax elə burda,  
 Heç ayaq basmamış o doğma yurda,  
 Hər gələn adamin saf diləyində,  
 Bir də öz beynində, öz ürəyində  
 İnqilab yaranır, gizli inqilab!  
 Boz paltar geyinən neçə kök cənab  
 Hər şeyə, adama min yol baxsa da,  
 Köpüklü ağızından söyüş yağsa da,  
 Gözlə görə bilmir o inqilabı,  
 Bir də çəkəcəyi son iztirabi...

## IV

Bir yay səhəridir. Götür sakit, yer lal...  
 Göydə ağ buludlar dolaşır xal-xal.  
 Bağro dağlarından Savalanadək  
 Böyük-kiçik kəndlər qaralır tək-tək.  
 Geniş bir düzəndə qoca Ərdəbil  
 Canlı insan kimi yatır elə bil.  
 Yatır, o dünyadan xəbərsiz yatır.  
 Qarlı Savalanın döşündə odur –  
 Şəfəq topaları qızarır tək-tək,  
 Ağ gülər içində açan lalə tək...  
 Elə bil şimalda meh əsir bərdən,  
 Duman tək toz qalxır havaya yerdən.  
 Yolda yeridikcə ulduzlu tanklar,  
 Sanki səsə düşür dərələr, dağlar...  
 Gəlir al bayraqlı zəfər ordusu,  
 Gəlir hər faşisti, yadı, casusu –  
 Bu qonşu diyardan qovmağa gəlir,  
 Ana tək sevdiyi torpağa gəlir...  
 Min guldən, çiçəkdən dəstə bağlayan,  
 Şadlıqdan gah gülən, gah da ağlayan  
 Bir çörəyə möhtac yoxsul insanlar,  
 Ağsaqqal qocalar, qaynar cavanlar  
 Ürəkdən şad olub bu xoş xəbərə,  
 Gəlir axın-axın qədim səhərə...  
 Kimi ayaqyalın, kimi papaqsız,  
 Kimisi çadralı, kimi yaşmaqsız,  
 Kimi pencək geymir, köynəklə gəlir,  
 Lakin bir müqəddəs diləklə gəlir!  
 O simsiz, dirəksiz, teleqrafsız  
 Tozlu kənd yolları üstündə yalnız –  
 Bir insan qatarı vardır bu səhər,  
 O qatar uzanmış səhərə qədər...

Elə bil enli bir teleqraf xətti  
 İndi birləşdirir hər adı kəndi  
 Uzaqda qaralan doğma şəhərlə!  
 İndi eşitdiyi ən son xəbərlə  
 Gəlir dəstə-dəstə neçə min adam,  
 Mən də gələnlərin arasındayam!  
 Görürəm dörd yandan neçə min dəstə  
 Tər çiçəklər atır tankların üstə.  
 Sanki tanklar deyil yol üstə əlan\*  
 Neçə yaşıl çəmən yeriyir inan.  
 Tanklar yeriyirlər zindana doğru,  
 Uğultu sədası titrədir yolu...  
 Bax, meşin papaqlı, sarı köynəkli,  
 Qaraqaş, qaragöz, enli kürəkli,  
 Papağı ulduzlu bir qəhrəmanın  
 Sürdüyü nəhəng tank qara zindanın –  
 Dəmir qapısına birinci çatır,  
 Geniş darvazanı qoparıb atır...  
 Neçə yüz mərd dustaq çıxır zindandan,  
 Ağlayır həyəcandan, gülür həyəcandan!  
 Əl çalır, baş əyir qəhrəmanlara,  
 Ki, onlar düşməndir daş zindanlara!  
 Bu vaxt gözü nəmli, əlləri ariq,  
 Başında yamaqlı, çirkli bir yaylıq,  
 Bir oğlan sevinclə baxıb qırğığa,  
 Dustaqlar içindən gəlir qabağa...  
 Mən o mərd insana baxıram, ancaq  
 Dərhal tanıyıram. Dördcə il qabaq  
 O körpü, o cavan, o qanlı səhnə  
 Gözümün öündə dayanır yenə.

O, yanından keçib neçə nəfərin,  
 Zindana ilk gələn o mərd əsgərin  
 Hörmətlə boynunu qucaqlayır bərk,  
 Sevincdən kövrəlir hətta uşaq tək...  
 Deyir ki, yaxın gəl, qoy öpüm səni,  
 Yenə sən çıxartdin zillətdən məni!  
 Min alov gördüsə gözlərim mənim,  
 Daş zindan oldusa yerim, məskənim,  
 “Qanun” məhv etdişə min sirdəsimi,  
 Yalnız indi tapdım öz yoldaşımı!

## V

Vaxtında gəlmışdır Sovet ordusu!  
 İstibdad, istintaq, ölüm qorxusu  
 Kinlə qarşılanır indi qaxinc tək...  
 Pas atmış qınından çıxan qılinc tək  
 Gizli mübarizə aşkarə çıxır,  
 Sanki qarlı yollar bahara çıxır.  
 Odur bax, mitinq var “Ala qapıda”,\*  
 Min dərdi, min zülmü, min əzabı da  
 Sözlə damğalayır cana doyanlar,  
 Bir qırıq çörəkçin ömür qoyanlar.  
 Kürsünün üstündə bir gənc danışır,  
 Deyir kəndlər yanır... Kəndlər alışır.  
 Hökumət talayıır, ərbab\*\* dağıdır,  
 Dinirsən, əmniyyət\*\*\* qanlar axıdır...  
 Bu zaman bir qatar gülə atılır,  
 Natiq səndələyir... Qaşı çatılır.

---

\* yer adıdır.  
 \*\* ağa  
 \*\*\* jandarm

<sup>\*</sup>indi

Ancaq bizimkilər keçib irəli  
Gənci aparırlar!  
Onu görməli! –  
Deyə düşünürəm... Mümkün olmur, yox!  
Mən səhər gəlirəm... Görüşənlər çox...  
Sadə çarpayıda uzanmış oğlan,  
Sinəsində kətan, alnında kətan...  
Mən ona baxıram, o isə mənə,  
Söz yox, tanıyıram dostumu yenə.  
Bir az danişırıq... Nə gözəl məqam!  
Deyir ki, məhbəsdən çıxdığı axşam  
And içmiş müqəddəs ideyamıza,  
Gəlib daxil olmuş partiyamıza!  
Hər gün yoxlayıram dostumu mən də,  
Məktub da yazıram arabir kəndə.  
Çox şükür, mərd dostum sağalıb gedir,  
Döyüş davam edir, iş davam edir.

## VI

Bir qış gecəsidir. Yer qar, hava çən...  
Ön atəş xəttində dolaşıram mən,  
Şeir oxuyuram neçə əsgərə...  
(Hünər şeirə dostdur, şeir hünərə!)  
Birdən mənə sarı gəlir bir adam,  
Saçları qrovla örtülmüş tamam...  
O döyüş paltarı geymiş əyninə,  
Zağlı bir avtomat salmış ciyninə.  
Dərhal görüşürük...

Açıılır səhər...

Hər yanda təntənə, hər yanda zəfər!  
O da unudaraq min əziyyəti,  
Ürəkdən bəyənir milli dövləti!

Nə fəryad, nə də ki, fərraş eşidir!  
Kimə – yoldaş! – deyir, – yoldaş! eşidir.  
Bəzən Ərdəbildə, bəzən Təbrizdə,  
Bəzən konfransda, bəzən məclisdə  
Fərəhli görürəm dostumu mən də,  
Baxıb sevinirəm o sevinəndə...

## VII

Günorta zamanı bir restoranda  
Nahara gelmişəm. Birdən o yanda –  
Gülüş səsi gəlir! Tanışdır o səs.  
Çevrilib baxıram. Dostumdur o şəxs.  
Birgə əyləşirik... Aşpaz Lütfiyar  
Kəfkiri hərləyir, tez gəlir nahar...  
Ayranın yanında Təbriz çilovu,  
Andırır təpəyə düşmüş qrovu.  
Deyirəm: – Hardasan, a dostum, indi?  
– Raykom katibiym – deyir, – qırx kəndi  
Mənə tapşırıblar... Gəlmışəm mən də  
Kitabdan, dəftərdən aparım kəndə!  
Axı, savadsızdır tamam kəndistan,  
Dərdi yazılmamış uzun bir dastan...  
Həyatda inqilab etdik!.. Biz gərək  
İndi şüurda da inqilab edək!  
Gedirik... O məndən ayrılır tində,  
Bir maşın kitabla yollanır kəndə...

## VIII

Odur sinəsində vətən arzusu,  
Gedir qonağımız Sovet Ordusu.  
Mənim gəncliyimin bu mərd sirdası,  
Həyatda əsl dost, əsl yoldaşı,  
Onları ötürür sərhədə qədər,  
Göz yaşı nə yazır dəmətə? Kədər!

...Zəncan xətərdədir, səfər sabahdır,  
 Mərkəzi Komitə baş qərargahıdır!  
 Karigər,\* müəllim, fədai, şair,  
 Nə isə danişır, nə isə deyir...  
 Mən də keçiddəyəm, fikir verirəm,  
 Birdən pillələrlə qalxan görürəm  
 O köhnə yoldaşı, o mərd igidi,  
 Sifəti tutqundur, baxışı ciddi...  
 Bir də sağ yanında tapança vardır,  
 Sanki geniş dünya başına dardır.  
 Səssizcə əl verib görüşürük biz,  
 Sonra baxışırıq... Yox sevincdən iz,  
 O gözlər qasırğa, o gözlər alov,  
 Hər qara gilədə bir canlı tablo...  
 Soruşuram dostum, bu hal nə haldir?  
 – Cəbhəyə gedirəm – deyir – iş qaldı.  
 Yağlılar qapını döydüyü zaman  
 Dinc yata bilərmi evində insan?  
 Sabah gün doğmamış düşürəm yola,  
 – Get, deyirəm, – yoldaş, uğurlar ola!  
 O gedir... Nə xəbər, nə də nişana,  
 Zaman hərəmizi atrı bir yana...

## IX

Daha o torpaqda nə azad bahar,  
 Nə milli hökumət, nə səadət var.  
 Dostumu görmürəm indi haçandır.  
 Kim bilir o bəlkə xeyli zamandır –  
 Yenə də dustaqdır, daş zindandadır,  
 Səhər də, axşam da həyəcandidir.

Dan yeri yananda bir ocaq kimi,  
 Dəmir barmaqlığa al bayraq kimi  
 Səhər şəfəqləri qonan zamanda,  
 O gülüb yerindən qalxır bir anda  
 Bəlkə də yoldaşlar gəlmüşdir deyə,  
 Baxır pəncərədən göz döyə-döyə.  
 Yaxud barmaqlığın önündə bəzən,  
 Qara bir çadranın içində gəzən,  
 Hər dilsiz gecədə şimşek çaxanda,  
 Qatı qaranlığı yarib axanda,  
 O gəlir göz dikir lal qaranlığı.  
 Başını söykəyib dar barmaqlığa,  
 Həsrətlə gözləyir öz yoldaşını,  
 Bir də ki, dili bir qan qardaşını.  
 Bəlkə baxmayaraq neçə qoşuna,  
 O, mərd dostlarını yiğib başına –  
 Təmkinlə çəkilmiş qarlı bir dağa,  
 Nə xan tuta bilsin, nə də ki, ağa.  
 O neçə dostuya, silahdaşıyla  
 Dağlarda dolaşır...

Öz yoldaşıyla  
 Görüşmək eşqiylə yaşayır yenə,  
 Bu eşqi könlündə daşıyır yenə...  
 Bəlkə o fəhlədir bir karxanada,\*  
 Bir sadə otaqda, nəmli havada  
 Yiğib fəhlələri öz dövrəsinə,  
 Sabahdan danişır sülh dəstəsinə...  
 Azadlıq uğrunda girib döyüşə,  
 Bir bayraqdar olur hər nümayişə!

\*fəhlə

\*fabrikdə

Yox, indi bilmirəm oxucum, inan,  
Hardadır, nəçidir o əziz insan?  
Tək bunu bilirəm, hələ o sağıdır,  
Pərişan saçları bir qədər ağıdır.  
Lakin alov ludur yenə ürəyi,  
Bir də bəslədiyi o saf diləyi!  
O bilir, şimşek tək illər qaçsa da,  
Yerlər parçalansa, göylər uçsa da,  
Düşmənlər min yerdən çəksə də sərhəd,  
Qardaşı qoysa da qardaşa həsrət,  
Min xətər kəssə də hələ qarşını,  
O sabah görəcək öz yoldasını!

1954.

## ŞİMAL HƏSRƏTİ

### I

Yayın orta ayı... Araz qıraqı...  
Çayın o tayında bir xırda kənd var.  
Nə sərin kölgəli ağaç yarpağı,  
Nə ipək pərdəli ağ aynabənd var.

Gün altda yandıqca yerin sinəsi,  
Sanki yer üstündə yanır hava da.  
Bürküdən təngləşir insan nəfəsi,  
Quşlar da içini çəkir yuvada...

Kəndin içindəki daxmalar seyrək...  
Elə bil küsmüşdür biri-birindən.  
Yastı daxmaların arasında tək  
Bir küllük dağ kimi qalxmış yerindən.

Nə təndirlər yanır, nə də ocaqlar,  
Kimi başaqdadır, kimi biçində.  
Yalnız ana deyən körpə uşaqlar,  
Bir də itlər gəzir kəndin içində.

Palçıq daxmalardan xeyli aralı  
Taxıl zəmiləri saralır tək-tək.  
Yollarda bir neçə kölgə qaralır,  
Ağ şərid üstdəki qara xallar tək.

Yenə dərz yüklənmiş arıq ulaqlar  
Dönür kənd yoluna bir karvan kimi.  
Dalınca qaçdıqca yorğun uşaqlar  
Yollarda toz qalxır bir duman kimi.

255

## II

Odur, Salman kişi taxıl biçir tək,  
Yalın ayağında yamaqlı çarıq...  
Biçdiyi zəminin boz torpağı tək  
Başında bozarır çirkli bir yaylıq.

(Bəzən bir sığırçın qonur arxada  
Baş-başa qoyulmuş ikicə dərzə...  
Dərzin kölgəsində, açıq havada  
Bir qara bülöv var, bir saxsı kuzə.

Sanki bu dünyanın min nemətindən  
Onun qismətinə bu düşmüş ancaq.  
Daim yoxsul ola o xilqətindən,  
Bir kuzə gəzdirə, bir paslı oraq.

Xeyr! Qismət nədir? O qadir insan  
Nə yoxsul yaranmış, nə də biçinci.  
Yalnız o, həyatı dərk edən zaman  
Dəndlərin içində itdi sevinci...)

O, dizi altında sıxaraq bərk-bərk  
Möhkəm bağladıqca kiçik dərzləri,  
Əynində islanır yamaqlı köynək,  
Yırtıq şalvarından çıxır dizləri.

O bilir biçdiyi hər kiçik bağın  
Dördü ağalığın, biri onundur...  
O bilmir bu qayda hansı alçağın  
Əlilə yazılmış “köhnə qanundur”.

O, oraq çalsada azı on kərə  
Nə bafa düzəlir, nə əli dolur.

Bəzən orağını ataraq yerə  
Gödək sünbülləri əlilə yolur.

Axı sünbüllər var, qarışdan alçaq,  
Biçmək mümkün deyil paslı oraqla.  
Yox! O, sünbülləri təmiz yiğacaq,  
İstər dişlə olsun, istər dırnaqla.

(Çörək yer üzündə yaşayanlara  
Misli yaranmayan gözəl nemətdir.  
Lakin günlər boyu ac qalanlara  
Hər xırda sünbül də bir qənimətdir).

O, bir də belini dikəldən zaman  
Görür bir maşın var yol qırığında.  
Hər qarış torpağa diqqətlə baxan  
Dörd adam dolaşır xeyli yaxında.

Dörd adam dolaşır ... Onlardan yalnız  
Birisini tanışdır, qalanı özgə...  
Salman hamısına baxır aramsız,  
Yad adamları da tanıya bəlkə...

Ona tanış gələn bir nəfər ki, var,  
Kəndin ərbabıdır... O, bələdçidir.  
Bəs yanındakılar nə axtarırlar?  
Bəs onlar kimlərdir? Onlar nəcidir?

Əgər səyahətə çıxmışsa onlar,  
Nə çoxdur Tehranda dolanmaq yeri.  
Bəs neçin gün altda “nəcib əyanlar”  
Torpaq ayaqlayırlar? De, nədir sırrı?

Salmanın beynini yorur fikirlər...  
“Səyyahlar” dolaşır azca uzaqda.  
Bəzən aparatla şəkil çəkirler,  
Bəzən qeyd edirlər nəsə varaqda.

Salman düşüncədən ayılır bu an,  
Deyir: – Yox! Ağalar amerikalıdır.  
Dünya bazarında qazanc axtaran,  
Ölüm, xarabalıq, qul dəllalıdır.

Yenə o məqsədlə çıxmışlar yola,  
Hərənin əlində naxışlı çətri.  
Bir yer gəzirlər ki, yararlı ola  
Təyyarə meydani salmaqdan ötrü.

Ya da qana batmış ağ əllərilə  
Hərbi yol çəkələr bu torpaqlarda.  
Bəlkə ağaların əməllərilə  
Bir səngərə döñə bu torpaqlar da.

Ancaq nədən ötrü, kimlərə qarşı?  
Qonşumuza qarşı deyildir məgər?  
Hani yer üzündə elə bir qonşu  
Bizə əziz ola qardaşın qədər?!

Yoldaşlar mərkəzi komitəmizin  
Harda yerləşdiyi bilinməsə də  
Hər bir qərarını gətirib gizlin  
Bizə oxuyurlar cələsələrdə...

Bəli... Partiyanın qərarındaki  
Hər sətrin mənası qanundur bizə.  
O demiş: – O tayda qəhrəman Bakı  
Bir doğma qardaşdır ana Təbrizə!

258

Düşmənlər min hiylə işlətsə yenə  
Biz qəflət içində yatmayacağıq!  
Sabah hərb olarsa... Şimal səddinə  
Biz bir gullə belə atmayacağıq!

Yadlara çevirib yarağımızı  
Qisas alacağıq hökmədarlardan.  
Təmizləyəcəyik torpağımızı  
Fəlakət gəzdirən qəsbkarlardan!

Salman gah əyilir, gah da düzəlir,  
Nəzərdən keçirir biçdiyi yeri...  
Arabir əlinin dalı ilə silir  
Alnında muncuq tək düzülən təri.

Qoyub sağ əlini gözünün üstə  
O baxır həsrətlə şimala sarı.  
Arazin suları axır ahəstə,  
Doğma bir torpağı ayırır yarı...

### III

Bu tay... Sağ əlində tutub tūfəngi  
Bir əsgər dolanır sədd arxasında.  
Günəşin bağlarından qopan od təki  
Bir ulduz qızarır furajkasında...

Yaxında bir kənd var. Hündür binalar  
Qar kimi ağarır sahil boyunca...  
Geniş pəncərələr, təmiz aynalar  
Günəşin nurundan içir doyunca...

Gözəl bir binanın üstündə odur  
Bir bayraq qızarır yaz günəşi tək.  
Yaşıl həyətində bir heykəl durur,  
Elə bil indicə nitq eyləyəcək!..

259

O, başı üstündə al bayraq tutan  
“Şəfəq” kolxozunun idarəsidir...  
Burdan sağ əllər şərqi göstərən  
Ölkə başçısının abidəsidir!...

O görür o tayın boz çöllərilə  
Bu tayın məhsullu torpaqlarını...  
Azadlıq uğrunda öz əllərilə  
Döyüşə çağırır şərq xalqlarını...

Kəndin yanındasa geniş bir tarla...  
Meşə zolaqları... Körpə şitillər...  
Az qalır bir adam boyunca qalxa  
Başlarını əymış sarı sünbüllər...

Tarlanın içində gəzir kombayn,  
O bir yandan biçir, bir yandan döyür.  
Hər böyük talanı sanki bir azman  
Gözə görünməyən ağızı ilə yeyir...

Onun nə canı var, nə də ürəyi  
Bir qədər dincələ, bir az dayana...  
Ancaq təmiz yiğir o, insan təki  
Samanı bir yana, dəni bir yana...

Bir də kəhrəba tək sarı buğdanı  
Tarlanın içində yiğir maşına...  
O gərək axşama biçə tarlanı,  
Təzə taxıllar da kəndə daşına!

Tarlada işləyir kişi, qız, gəlin,  
Tunc rəngli üzləri yanır günəşdən.  
Hərə bir iş görür... Doymayırla kən  
Qəlbləri arzudan, əlləri işdən...

Onlar min fərəhlə işləyir, fəqət  
Nə xana işləyir, nə də xaqana.  
Burda azad əmək, mənalı zəhmət  
Bir şərəf işidir azad insana!..

Burda hörməti var işçi insanın,  
Zəfər hər çətinə döş gərənindir!  
Dəzgah o dəzgahı işə salanın,  
Torpaq o torpağı becərənindir!

Qocalar gənclərə baxdıqca hərdən  
Anır dərdli keçən öz gəncliyini.  
Cavanlar bir nəgmə başlayır birdən,  
O nəgməylə alır yenə dincini...

Qoca kolxozçular iş başında da  
Zülmə edirlər cavanlar kimi.  
(İnsan qoca olmaz yüz yaşında da  
Əgər qocalmasa köksündə qəlbi).

Kolxoz tarlasının gen sinəsinə  
Bir nəgmə sığmayır bu sahillərdə.  
“Saçaqlı qızılın” təranəsinə  
Əksi-səda verir o sahillər də...

Sanki yer səsdədir, göy də səsdədir,  
İnsan tək dil açmış lal axan çay da.  
Salman nə zamandır ayaq üstədir,  
Qulağı bu səsdə, gözü bu tayda...

Bir gözəl nəgmənin içərisində  
Bir tanış, mehriban ad eşidir o!  
Salman o adamı heç görməsə də  
Bilir ki, azadlıq aşiqidir o!

Salman öz ömründə hələ bir saat  
Heç dolaşmamışsa qarşı sahildə,  
Bilir ki, bu tayda azaddır həyat,  
Azaddır insan da, söz də, könül də...

Bilir ki, dünyada sovet nə sözdür,  
Yoldaş kəlməsinin nədir mənası.  
Bilir ki, bu tayda rəncbər özüdür  
Torpağın, toxumun, suyun ağası...

Salman nə zamandır günün altında  
Taqətsiz dayanmış heykəl sayağı.  
Elə bil biçin də çıxmış yadından,  
Əlindən düşəcək paslı orağı...

O baxır bu taya xeyli pərişan,  
Nə gözü yorulur, nə könlü doyur.  
Sanki bu sahilə baxdığı zaman  
Öz odlu könlündə sərinlik duyur.

Gəlir xatirinə Azər nezhəti...  
O qanlı döyüslər... O qasırgalar...  
Torpağı, anbarı, malı, dövləti  
Nökərə tapşırıb qaçan ağalar...

Bir səhər Təbrizdən bu kiçik kəndə  
Bir nümayəndənin qonaq gəlməyi,  
Yoxsul kəndlilərin sevinc içində  
Çöllərdə ip tutub torpaq bölməyi...

Bu zaman Salmanın başının üstdən  
Körpə bir quşcuğaz uçur bu taya.

O, dərin fikirdən ayrılib qəsdən,  
Bir bu quşa baxır, bir axan çaya...

O baxır... Ürəyi çarpir şiddətlə,  
Sanki öz dərdini açmaq istəyir.  
Köks qəfəsini yarib sürətlə  
O quşun dalınca uçmaq istəyir...

#### IV

Axşamdır... Çöllər lal, dərələr qorxunc,  
Göydə ağ ulduzlar çəkdikcə şölə,  
Sanırsan, kim isə azi min ovuc  
Ağ çiçəklər səpmiş mavi bir gölə...

Kimi ulaq üstdə, kimi piyada  
Kəndə yola düşür. Yol dar, kənd uzaq...  
Neçə yorğun qadın qalır arxada,  
Dalında körpəsi, başında başaq...

İnsan karvanları itir uzaqda,  
Bir sükut içində boş qalır çöllər.  
Elə bil dincəlir daş da, torpaq da,  
Lakin dincəlməyir qabarıq əllər!

Kişilər xırmando işləyir yenə,  
Toz-torpaq içində qan-tərə batır.  
Kiminin əlində qırıq bir şənə  
Axşamın mehindəsovuruq atır...

Kimi dayandırır köhnə vəlini,  
Arıq öküzünü sürür hovuza.  
Kimi göyə tutub iki əlini  
Axşam əzanında durur namaza.

Kimi yer düzeldir taya dibində  
Gecə keşik çəkə dəcli buğdaya.\*  
Kimi buğda ölçür köhnə qəlbirlə  
Bir qəlbir özünə, dördü ağaya...

Kimi, kuzə suyu tozla dolsa da  
İçir... Yanan qəlb soyuya bəlkə.  
Kimi ovduq tutur paxır kasada  
Ki, quru çörəkdən yeşə bir tikə.

Başaqlıq qayıtmış o qadınlar da  
Ev-eşik içində işləyir indi...  
Kimi təzək yapır uçuq divarda,  
Kimi ocaq salır, kimi də təndir.

Kimi ətəkləyir öz ocağını,  
Kipriyi islanır göz yaşlarında.  
Kimi doyurmaqçın ac uşağıni  
Bir az yarma çəkir əl daşlarında.

Kimi daxmasına çəkib ineyi,  
Azacıq neft tökür əl çıraqına.  
Kimi astanadan qapıb səhəngi  
Tələsik yollanır kənd bulağına.

Kimi vaxt tapmamış heç bütün günü,  
İndi əmizdirir ac körpəsini.  
Kimi uşağıni tapmaqdən ötrü  
Hələ də dolaşır kül təpəsini...

Kənddə tüstüloyır hər hisli baca,  
Salmansa yorğundur, hələ yoldadır.  
İndi ağır-agır addimlaşdırıqca  
Görən nə düşünür, nə xeyaldadır?

Onun canı yorğun, baxışı dalğın,  
Yanan gözlərində qisas qəzəbi...  
Deyir: – Bu möhnətin, bu kasıbığın  
Ancaq ağalardır əsl səbəbi.

Bəli, ağalara ac, susuz, çılpaq  
İlin üç fəslində əkinçiyik biz.  
Qışda qar qapını kəsəndə ancaq  
Yanı boş torbalı dilənçiyik biz.

Bizim sayəmizdə nəsilbənəsil  
Ağalar ömr edir meyli, tiryəkli...  
Sonra da deyir ki, “bir insan deyil  
Ayağı çarıqlı, başı təsəkli”...

Yox! Bəsdir, ağalar əzdi rəiyyəti,  
Bir qarış yer deyə süründük yerdə.  
Ah, Azər nezhəti, Azər nezhəti,  
Nə vaxt gələcəksən bu kəndə bir də!?

Yenə silahlanaq son döyüslərdə,  
Ya azad yaşayaq, ya da mərd Ölək.  
Bizə doğma olan bu örüşlərdə  
Özümüz ip tutub torpağı bölək!

## V

O nəsə düşünür yenə aramla...  
Birdən qət eləyir: Gələcək! deyə,  
Könlündə boy atan dərin inamla  
Düyüb sağ əlini qaldırır göyə...

\*dəcli buğda – Mülkədarın mübaşiri tərəfindən xırmandan nişan vurulmuş buğda tağı.

– Əlbəttə gələcək! Deyə bir cavan  
Salmanın qolundan tutur elə bil.  
Kimindir o sözlər, kimdir o insan?  
Deyəsən tanışdır, özgəsi deyil!

Ah, o xəyalmıdır, yoxsa həqiqət?  
Salman yerisə də fikrə dalmışdır.  
Lakin o baxışlar, o səs, o sıfət  
Salmanın gözünə çıxdan tanışdır.

Bəli, yadındadır... O gənc bir zaman  
Təbrizdən gəlmışdı bu kiçik kəndə.  
O, nümayəndəydi partiyamızdan  
Yoxsullar bu kənddə torpaq böləndə.

O deyir: – Sözlərin haqdır, əmican,  
Azər nezhətisə gələcək yenə!  
Yolüstü olsa da azacıq dayan,  
Ürəyim doludur, sözüm var sənə...

Bizik son ağası suyun, torpağın,  
Bu arzuyla yaşa... Unutma ancaq  
İndi əlindəki paslı orağın  
Bu gün bir alətdir, sabah bir yaraq!

Yüz il sürünsən də torpaq üstdə sən,  
Bir qarış yer verməz nə şah, nə ağa.  
Azadlıq istəsən, torpaq istəsən  
Sən çevir orağı odlu yarağa...

Bir də hər zəhmətkeş kəndli yoldaşı  
Çağır... Var səsinlə çağır dalınca!  
Döyüş şaha qarşı, ərbaba qarşı  
Canında son damla qanın qalınca!

Sən yalqız qalmazsan döyüşdə bir an,  
Hər yerdə, hər zaman havadarın var.  
Sənin yol göstərən doğma partiyan,  
Fəhlə qardaşın tək bayraqdarın var...

Yalnız fəhlə-kəndlə birliyi ilə  
Ana vətənimiz ağ günə çıxar...  
Bakı da qardaş tək qadir əlilə  
Təbrizin əlini sevinclə sıxar...

O böyük günlərin təntənəsində  
Bir həqiqət olar uzun həsrətlər.  
Odlar ölkəsinin gen sinəsində  
Əbədi açılar bağlı sərhədlər...

Sənin yorğunsa da arıq bədənin,  
Bu sözü saxlarsan öz yaddaşında:  
Qaydadır, ən gözəl bir abidənin,  
Yaxud bir heykəlin açılışında

İnsanlar hər yandan bir axın kimi  
Tamaşaşa gələr... Sonra bir nəfər  
Örtüyün üstündə qızaran lenti  
Alqışlar altında qayçıyla kəsər...

Sən də daş sərhədlər açılan zaman  
Bayram dəstəsinin ön xəttində dur!  
Bu paslı orağı qaldırıb haman,  
Arazı lent kimi düz ortadan qır!..

Qır ki, tarix boyu qoy Araz çayı  
Daha sədd çəkməsin Azərbaycana!  
Bir günəş isitsin hər iki tayı,  
Arazdan su axsı min gülüstana...

Qoy iki qardaşın son diləyi də  
Bir dəstə gül kimi açılsın orda.  
Qoy o gülüştəndə bir çiçəyi də  
Ruzgar saraltmasın əvvəndə qarda”.

Salman eşidincə Araz sözünü  
Elə bil yuxudan ayılır birdən.  
Dərhal daşlı yoldan çəkib gözünü,  
Ətrafına baxır durduğu yerdən...

Qaranlıqda nə səs, nə də adam var,  
Nə o kənd görünür, nə də ki, tarla.  
Yalnız bu sahildə yenə də par-par  
İliç lampaları yanır qartarla...

O, yolda arabir ciyinin üstdən  
Bu taya göz dikir bir xeyli müddət.  
İşiq dənizində üzən bu kənddən  
Gözünə nur gəlir, dizinə qüvvət...

O, yenə yol gedir... Nə səs, nə soraq...  
Yol qara, kənd qara, zəmilər qara...  
Yalnız bu sahildə yanın hər çıraq  
Salmanın yolunu boyayır nura!..

*Bakı, avqust, 1952.*

## MEHABADLI TƏLƏBƏ

### I

O iyirmi yaşa çatdı birtəhər,  
Ana Mehabadın doğma qoynunda.  
Sonrasa Təbrizə gəldi bir səhər,  
Gəldi, təhsil ala darülfünunda.

Burda and içərək vətən oğlu tək  
O girdi demokrat partiyasına!  
Sədaqətli qala son nəfəsədək  
Xalqının azadlıq ideyasına...

O sadə görkəmli təbiətilə  
Xalqın havadarı sandı özünü.  
Öz sözü, idrakı, məhəbbətiylə  
Neçə tələbənin açdı gözünü.

O gəzdi Təbrizdə... Odlu dilində  
Qardaşlıq, yoldaşlıq, dostluq şəri!  
O ürəkdən sevdi döyüş ilində  
Öz Kürdüstəni tək bizim diyari.

Bir gün bəhanəsiz, sübutsuz, nahaq  
Qərib kurd oğlunu çağırıdı rektor.  
Dedi: – Sən ixtişaş salansan, ancaq  
Belə adamlara burda yer yoxdur.

Lakin bu xəbərdən o gənc qəhrəman  
Bir an dəyişmədi öz halətini.  
(Məsləkli, vicdanlı, hünərli insan  
Dünyaya dəyişməz öz niyyətini!)

O belə ayrıldı tanış busatdan,  
Düşdü darülfünun astanasından.  
Getdi ki, dərs ala yalnız həyatdan,  
Bir də doğma xalqın öz zəkasından.

## II

Dostlar toplanmışlar... Katib danışır:  
– İndi döyüşlərin qızğın anında –  
Yankılər hərb deyə yaman çalışır –  
Firüdgah\* düzəltsin Təbriz yanında.

Hər yanda yazılışın gərək bu xəbər,  
Yazılışın məmləkət müdhiş yoldadır.  
Onsuz da bu işdən narazı şəhər  
Meydana axmağa hazır haldadır.

Ancaq ehtiyatlı olmalıdır biz,  
Dövlət də ayıqdır, polis də ayıq.  
Kurd oğlu söz alır... – Əmin olun siz,  
Bu, mənim boynuma! – Aydındır artıq!

## III

Qara qanadını gərir qaranlıq...  
Şəhəri yadlardan gizlədir, nədir?  
Bu sükut, toranlıq, “əmin-amənlıq” –  
İçində qaraşın bir oğlan gedir.

O gedir... Dayanır... Qoltuğundakı  
İçi boş qarızı ayırrı yana.

Axi, o qəhrəman barmaq boydakı  
Ağ firça, qara rəng qoymuşdur ona.

Hər tində firçanı batırıb rəngə  
Yazır təşkilatın öz məqsədini.  
Sözlə damğalayır min dəfə bəlkə  
Bütün pentaqonun hərb niyyətini.

O gedir. Önünə çıxan bir polis  
Deyir: – Bu qarızı hardan almışan?  
– Tapmırısan? Qarızla doludur Təbriz.  
Bir qarızdan ötrü məəttəl qalmışan?

Kurd oğlu şəhəri beləcə gəzir,  
O yazır, bəzənir çopur divarlar.  
Elə bil dörd yanda səslənir bir-bir  
– Rədd olsun qanlı hərb! – deyən şüarlar.

Səhər tinlərdəki min bir şüarı  
Adamlar oxuyur, axır meydana...  
Valinin torpağı düşür vüqarı,  
Amerika konsulu gəlir həycana.

İzdiham qaynayı... Dinir min insan!  
“Vətən!”, “Sülh!”, “Azadlıq!” haray qoparır.  
Axşam qoltuğunda qarız aparan  
İndi ön cərgədə bayraq aparır...

## IV

Axşamdır... Kurd oğlu mənzilə gedir  
Bir əlində kavar, birində səngək.\*

\* təyyarə meydani

\* çörək

Ulduzlara baxıb ah çəkir, nədir,  
O ürəyi möhkəm, ürəyi kövrək?..

Axi, o ulduzlar cansız olsa da  
Gündüzlər dincəlir, gecələr yanır.  
Bu qərib gəncinsə geniş dünyada  
Rahatlığı hani, daxması hani?

Osa düşünməyir bu xüsusda, yox,  
Həmişə dost evdə o qonaq qalmış.  
Min məhəbbət görmüş yerlidən də çox  
Yenə partiyadan tapşırıq almış.

## V

Böyrü tapançalı, ciyni paqonlu  
Rəis hazırlaşır, qalxır, irişir.  
Axır zamanlarda o da Londonlu  
Bir tanışı ilə tez-tez görüşür.

İndi də görüşə gedir o... Ancaq  
Qarşısına çıxır ağayı yavər.  
Rəis xəbər alır: – Sərablı dustaq  
Sürgün edildimi? – Xeyr, Bir qədər...

- Sabah yola salın! – Baş üstə! – Bir də Bilin ki, o dustaq xətərli zaddır.
- Siz arxayın olun! Sürücümüz də, Polis başçısı da elə bil oddur.
  
- Sürücünüz kimdir? – Təzədir, gəncdir. Lakin yaxşı çıxıb neçə sinaqdan.

– Çox gözəl! Bu, oldu! Deməli dincdir  
Deyə rəis çıxır zərli otaqdan.

## VI

Sürücü yolları saya salmadan  
Qara bir maşını sürür sürətlə.  
Polislər bir an da kiprik çalmadan  
Dustağın keşiyin çəkir diqqətlə.

Dustaq baxır, baxır bu cənablara  
Həm gülməyi tutur, həm də acığı.  
Səbəbkar kimlərdir de, əzablara  
Bir ovuc duyğusuz insan qırığı.

Sürücü dəyişib Tehran yolunu  
Ayrıda maşını döndərir yana.  
Sükən hərləyənin çılgın halını  
Sərnişinlər görmür! Kim baxır ona?

Birdən durub-qalır “yeriyən zindan”<sup>\*</sup>  
Tez-tez siqnal verir, havanı dəlir.  
Yol üstdən, yol altından qırxacan insan  
Silahla maşının üstünə gəlir...

Sürücü qapını açıb riqqətlə:  
– Buyurun, hörməti cənablar – deyir.  
Polislər ətrafa baxır heyrətlə,  
Polis başçısına gözünü döyür.

<sup>\*</sup>dustaq aparan maşına işarədir

Düşmək istəməyir ağalar, xeyr!  
Geriyə çekilir bir neçə kərə.  
Sürücü tapança çıxarıb deyir:  
– Yaşamaq istəyən tez düşsün yerə!

Ağalar maşından enirlər... Dustaq  
Sürəni tanır! – Sağ ol, kurd oğlu!  
Dostlar qucaqlaşır... Arada ancaq  
Əfsər bir ah çəkir sinəsi dolu...

## VII

Qapını kim isə döyür üç dəfə,  
İşarə tanışdır! Gələn yoldaşdır!  
Cəftə qaldırılır... Sığınib evə,  
Danışan iki dost, iki sirdaşdır.

Nə deyir təşkilat, o qonaq, dostluq  
Deyir nəzmiyyədə indiyə qədər –  
Dostların adları saxlanan qovluq  
Ələ keçməlidir gecə birtəhər.

Kurd oğlu dinləyir qonağı odur,  
Sonra yola salır böyük şəfqətlə.  
Düşünür... Elə bil üz-üzə durur  
Bir də hökmədarla, bir də dövlətlə.

## VIII

Axşamdır. Geyinib polis rəisi  
İdarəyə gəlir... Qapılar bağlı...  
Beş polis qoruyur bircə dəhlizi,  
Daraqlar doludur, süngülər zağlı!

“Əfsər keşik”\* donur “hörmət” içində,  
Gah rəisə baxır, gah da eşiyə.  
Osa məğrur keçir... nifrət içində  
Gözucu da baxmir əfsər keşiyə.

O keçir, əylənir “iş otağında”...  
Bir polad sandığı açır açarla.  
Tapır o qovluğu öz qabağında,  
Götürür... Geriyə dönür vüqarla!

O gəlir səmtilə “Unçu meydan”ın  
Divarı samanlı bir xanimana.  
Evvanda dayanan neçə cavanın  
Kölgəsi düşmüşdür daş pilləkana.

Həyətdə gəzinib şam əzanından  
Sanki keşik çəkir ev sahibəsi.  
Birdən alçaq boylu qapı yanından  
Görünür rəisin qorxunc kölgəsi.

Qarı vəhmələnir bu qaranlıqda  
Bir yuxumu görür belə qorxulu.  
Ancaq bərkdən gülür dörd addimlıqda  
– Mənəm Fatma xala – deyən kurd oğlu.

## IX

Düşüb sorağına gənc qəhrəmanın  
Dörd gündür polislər gəzir şəhəri.

\*keşikçilərin başçısı

Lakin o mübariz, o mərd insanın  
Nə yeri bilinir, nə də xəbəri.

Polislər axtarır... Belə bir adam  
Elə bil əvvəldən yoxmuş şəhərdə.  
O gəncin izini itirib tamam  
Qəsdən gizlətmişdir doğma şəhər də.

Polislər dolaşır hər xiyabani,  
Bəzən saatlarla söykənir tinə.  
O “gözə görünməz” igid oğlanı  
Hər küçə başında axtarır yenə.

Odur, ciblərində min gizli varaq  
O gənc bir döngədən çıxmışdır yola.  
Dövrəni polislər kəsmişlər... Ancaq  
O nə sağa baxır, nə də ki, sola.

Saymazyana gedir... Polislər birdən  
Oğlanı hücumla alır araya.  
O baxır dörd yana durduğu yerdən,  
Nə dost, nə tanış var, gəlsin haraya.

Odur, öndə polis, arxada polis,  
Arada o cavan addımlayıır tək.  
O gedir həycansız, qorxusuz, səssiz  
Dalğalar içində yeriyən dağ tək.

Polislər sevinir. Xeyli zəhmətlə  
Qorxulu bir düşmən keçmişdir ələ.  
Yox, polis cənablar, bu məharətlə  
Siz heç sevinməyin, çox tezdir hələ!

Hələ bu şəhərdə hər zülmə qarşı  
Gizlində döyüşən insanlar da var!  
Sizin özünüüz hər addımbaşı  
İti gözləriylə pusanlar da var!

Nə qədər gəzsəz də, siz ayaq üstdə  
Çoxdan yatmışsınız, polis cənablar!  
İstər “azadlıqda”, istər məhbəsdə  
Nə üsyənlər yatır, nə inqilablar.

Gənci aparırlar... Bəzən qıraqdan  
Yolcular dayanıb baxır... Bu ara  
Bir dəstə qadın da gəlir qabaqdan,  
Ayağında çaxçur, başında çadra.

Dostlar ayrırlaraq öz söhbətindən  
Bu səhnəyə baxır... Keçdikcə anlar –  
Ala gözlərindən, tünd sıfətindən  
Birdən kurd oğlunu tanır onlar.

Bir ana hiddətlə ağlayır guya,  
Daha da artırır hıçkırığını.  
Gənci qucaqlayıb heç salmır saya  
Polis başçısının qışkırigını.

Deyir ki: – Ağalar, çekilin dala,  
İnadla kəsməyin mənim yolumu.  
Yox, gərək adamda bir vicdan ola,  
Hara aparırsız əziz oğlumu?

Bir ana o gəncin açıq boynuna  
Qollarını salıb haray qoparır:

– Aman, qurban olsun bibin boyuna,  
Səni bu zalimlər hara aparır?!

Bir ana əliylə çadranın altda  
Oğlanı axtarır həycan içində.  
Nə qədər varaq var, sənəd var onda,  
Gizlincə çıxarır bir an içində.

Polislər çalışır... Zorla birtəhər  
O mərd qadınlardan ayıır gənci.  
Bəlkə “sakitləşə” neçə gün şəhər,  
Bunlar da görələr bir “qulaq dinci”.

## X

Polis idarəsi. Miz arxasında  
Rəis kresloda mürgüləyir tək.  
Hərbi pencəyinin sol yaxasında  
Bir medal bozarır qatır nali tək.

Sanki qalın qrov örtmüsdür tamam  
Pırtlaşışq saçını, sallaq qaşını.  
Mürgü içində də bu yaltaq adam  
Hansi ağayasa əymış başını.

Kim görsə deyər ki, bəlkə dərindən  
Xəyala dalmışdır bu “müdrik” insan.  
Yox, mürgü içində qopub yerindən  
O başqa aləmdə dolaşır əlan.

Axşam. Min şəhəri, obanı, kəndi  
Öz qanlı ağızıyla udan bir salon...  
O dördcə divarın içində indi  
Tehran yerləşmişdir, bir də Vaşinqton.

Neçə cilçırığı yanır tavanın,  
Düşən şüalardan gözlər qamaşır.  
Xeyr, o çiraqlar milyon insanların  
Yanan ürəyidir elə alışır.

Əlvan xalılarsa tapdanır yerdə,  
Biri Təbrizdəndir, biri Şirazdan.  
Geniş aynalarda min incə pərdə,  
Biri ipəkdəndir, biri atlasdan.

Yox, burda hər xalı, ayna örtüyü  
Neçə talesizin qəm dastanıdır.  
İpləri neçə min insan sümüyü,  
Boyağı neçə min insan qanıdır.

Qonaqlar işvəli, sözlü, firavan,  
Sol döşü bəzənmiş çiçək içində.  
Xanımlar arabir gülüşən zaman  
Əndamı titrəyir ipək içində.

Sanki hər xanımın, incə cananın  
Qulağı, boğazı, döşü daş-qasdır.  
Yox, o parıltılar min bir ananın  
Gözlərindən axan alovlu yaşıdır.

Gözəl paltarı da hər bir dilbərin  
Adı ipək deyil, yox, heç birisi!  
Bu ipək paltarlar milyon rəncbərin  
Qanlı dərisidir, qanlı dərisi!

Yaydığı ətir də hər bir əndamın  
Adı qızıl gülün ətri deyildir.

Yox, yox, o ətirlər milyon adamın  
Tərindən yaranır neçə min ildir.

Bu axşam nədənsə hökmdar özü  
Bir qonaq gətirmiş bu ziyafətə.  
Elə bir qonaq ki, indi hər sözü  
Bir qanun kimidir bu səltənətə.

Xanımlar diqqətlə düzəldir hər an  
Öz yaxalarını, öz başlarını.  
Bəlkə bir xanıma yönəltdi əlan  
Hökmdar öz qanlı baxışlarını.

Ona göz də vurur bir xanım hətta,  
Nə olsun yanında əyləşmiş əri.  
Bu şöhrət düşkünü, kübar həyatda  
Ərin bir yeri var, “dostun” bir yeri.

Budur, nəşələnmiş qoca rəis də  
“Böyük adamların” arasındadır.  
Elə məst olub ki, indi məclisdə  
Bilmir ki, dünyanın harasındadır.

Hər yaldaq əyansa öz növbəsində  
Qonağa bir sağlıq dedikcə yerdən,  
İçirlər... Qonağın boz sıfətində  
Saxta bir təbəssüm dolaşır hərdən.

– Bizim mərd dostlardan biri də budur.  
Hökmdar rəisi göstərir serə.  
Rəis tez yerindən ayağa durur,  
Sonrasa ikiqat baş əyir yerə.

Kimsə çıxarmayır heç səsini də,  
Öz nəfəsini də qorxudan udur.

280

Bax, o yaltaqların nəfəsini də  
Hökmdar elə bil ovcunda tutur.

“– Hə, rəis qorudu vətənimizi  
Neçə nümayişdən, neçə üsyandan.  
Neçə min qorxulu düşmənimizi  
Tər-təmiz itirdi Azərbaycandan.

Azərbaycan ki, var, neçə il qabaq  
Barit anbarına bənzəyirdi, ser!  
Təkcə bir qığılçım düşsəydi ancaq  
Üsyana bəs idi, yanardı göy, yer.

Daha nə qorxu var, nə də ki, xətər,  
Şimalda səhra tək sakitdir həyat.  
Tehrandan başlamış Araza qədər  
Dolaşa bilərsiz daima rahat.

Bir də eşitməzsiz o dodaqlardan  
Azadlıq, inqilab, sülh təki sözdən.  
Siz rahat keçdikcə o torpaqlardan  
Biz də utanmarıq bir daha sızdən”.

Ser hərdən qımışır... Qırpir gözünü,  
Təkcə “Ol rayt!” deyib qaşını çatır.  
O ağızından çıxan hər bir sözünü  
Sanki hökmdara qazancla satır...

Rəis serə baxır səssiz-səmirsiz,  
Nə şüglunu<sup>\*</sup> bilir, nə də adını.  
Xeyr, indiyədək tanımır rəis  
Serin nə özünü, nə əcdadını.

—  
<sup>\*</sup>vəzifəsini

Bəli, o bilmir ki, hardadır hətta  
Dilbilməz qonağın doğulduğu yer.  
O bircə şey bilir yalnız həyatda,  
Bilir, ağasının ağasıdır ser.

Hökmdar bir medal götürüb odur,  
Gəlir... Özü gəlir rəisə tərəf.  
Rəis piçıldayır: "Ah, ağa, buyur,  
Nə böyük səadət, nə böyük şərəf!

Yəqin ki, bu boyda bir səadəti  
Sabah biləcəkdir tamam bir ölkə.  
Hələ Nyu-Yorkun da neçə qəzeti  
Mənim xidmətimdən yazacaq bəlkə.

Demək neçə illik zəhmətdən sonra  
Mən də öz arzuma çatıram axır".  
Deyə o sevinir, hətta bu ara  
Ona min həsədlə neçə göz baxır.

Hökmdar əliylə həmən medali  
Uzadır rəisin döşünə sari.  
Az qalır... Rəisin səbri daralır,  
Xoşbaxlıq yaxındır, məsafə yarı...

Bu an könüldənmi, yaxsa qəsdənmi  
Qonaqlar əl çalır durduğu yerdən.  
Bilmirəm sevincdən, yaxud səsdənmi  
Rəis kresləda diksinir birdən.

O yuxudan duran adamlar kimi  
Döyüb gözlərini qapıya baxır.

282

Birdən ayı batmış axşamlar kimi  
Ariq sifətindən qaranlıq yağır.

Odur, əl qaldırıb ikicə polis  
Qapıda cütləmiş ayaqlarını.  
Arada bir gənc var... Baxdıqca rəis,  
Hirsindən dişləyir dodaqlarını.

Rəis dayanaraq bir az qırqaqdə  
Deyir: – Sən kürdsənmi?  
– Mənmi? İnsanam!  
Havasın udduğum doğma torpaqda  
Məni bir vətəndaş doğmuşdur anam!

– Nizami<sup>\*</sup> qaydanı görmürsən məgər,  
Bir kurd nə axtarır indi Təbrizdə?  
– Mənimçin əzizdir öz anam qədər  
Doğma Mehabad da, ana Təbriz də!

Rəis qəzəblənir... O bilmir fəqət  
Zaman gərdişini dəyişir yenə.  
İki dost, mehriban, qəhrəman millət  
Bir məslək uğrunda döyüşür yenə!

Bir azadlıq dostu – kurd oğlu əlan  
Təbrizdə durarkən yad qabağında,  
Bir Təbriz oğlu da bəlkə bu zaman  
Sülh deyə döyüşür kurd torpağında?!

—  
\*hərbi qayda

– Siz tərs danışırsız daim adamla,  
Kürdü oda atsan yumşalmaz, xeyr!  
Deyə polislərə baxıb eyhamla  
– Tez bunu yaxşıca axtarın – deyir.

Polislər axtarır o mərd oğlanın  
Cibini, qoynunu, kürəyini də.  
Bir imkan olsayıdı, gənc qəhrəmanın  
Hətta gəzərdilər ürəyini də.

Polislər axtarır... İgid oğlunu  
Rəis də düşünür... Düşünür fəqət –  
Zindana atmaqçın o qəhrəmanı  
Nə sübut tapılır, nə də ki, sənəd.

O qorxur... Günahsız min-min adamla  
Hər zindan dolmuşdur ağızına qədər.  
Sabah min etiraz, min izdihamla  
Yenə də ayağa qalxar bu şəhər.

Yalnız ona görə yumşalır rəis  
O gənci buraxır... – Get deyir – Daha  
Mehabada qayıt səssiz-səmirsiz,  
Dolaşma dövlətə, dərbara,\* şaha...

Yoxsa soyuq zindan, bir də ki, əzab  
Nəsibin olacaq sənin o zaman.  
– “Arxayın” olunuz, möhtərəm cənab,  
Deyərək kürd oğlu çıxır qapıdan.

## XI

...Bir sadə görkəmli, nəmli otaqda  
Yenə yiğilmişlər köhnə tanışlar.  
Kurd oğlu danışır bir az qabaqda  
Ona dikilmişdir yenə baxışlar.

O danışır. Bəzən sükuta dalır,  
Deyir öz başının hekayətindən.  
Dostlar qulaq asır, razı da qalır  
O mərd anaların məharətindən.

Kurd oğlu qurtarır daha söhbəti,  
Bu zaman ayağa qalxır bir ana.  
O gün götürdüyü hər bir sənədi  
İndi gülə-gülə qaytarır ona...

Kurd oğlu azacıq əyir başını,  
O təşəkkür edir igid anaya.  
(Gərək hər dost dəstəsi, yoldaş yoldaşı  
Ən çətin, ən ağır gündə sinaya!)

## XII

Günorta... Kurd oğlu bir xiyabanda  
Bir yaxın dostuya gedir yanaşı.  
Bu zaman uzaqdan kiçik meydanda  
O tanış rəisə gözü sataşır...

– Bu rəis deyilmə? – Deyə kürd oğlu  
Heyrətlə soruşur yaxın dostundan.  
– Niyə casus təki kəsdirmiş yolu,  
Niyə ayrılmışdır görən postundan?

\*saraya

O nə medal asmış sol yaxasından,  
Nə qızıl paqonlar taxmış ciyninə.  
O ayrı düşərək miz arxasından,  
Vətəndaş paltarı geymiş əyninə.

Kürd oğlun buraxıb yenə bir axşam  
Mizin arxasında səssiz-səmirsiz,  
Soyuq ürəyində donuq bir ilham  
Bərk mürgü döyürdü ağayı rəis.

Yenə ağaların ziyafətində  
O töhfə alırdı serin özündən.  
Bir qürur duyduqca təbiətində  
Bir dünya keçirdi qanlı gözündən.

Birdən cirliıyla açıldı qapı,  
Rəis dodaqaltı dedi nə isə...  
Polis, ağızı bağlı, rəngisə abi  
Möhürlü bir zərfi verdi rəisə.

İçində sevincli xəbər var kimi  
O möhürlü zərfi açaraq dərhal,  
Oxudu səbirsiz adamlar kimi  
Başında yenə də neçə xam xəyal...

O baxdı kağıza axıra qədər,  
Birdən dodaqları, əlləri əsdi.  
Kiçik fərmandakı ağır bir xəbər  
Sanki nəfəsini biryolluq kəsdi.

Orda yazılmışdır onun günahı,  
Oxuyub səhvini dərindən duya.

O, bir demokrati, bir azadxahı,  
“Qatı bir düşməni” buraxmış guya.

O nə iti gözlü ayıq xəfiyyə,  
Nə də ki, görkəmli qoca cəlladdır.  
Demək nə medal var, nə də hədiyyə,  
Üstəlik o indi işdən azaddır.

– O nahaq gəzməyir adı paltarda  
İndi hər meydani, hər xiyabani.  
Hə, sənin üstündə dünən naharda  
İşdən çıxarmışlar yazıq qocanı.

Daha nə hörmət var, nə də ki, o post,  
O özü axtarır bəlkə də səni.  
(Gözə görünmədən iki yaxın dost  
İti addımlarla keçir bir tini).

Kürd oğlu dostunun – o gənc oğlanın  
Gözlərinə baxıb gülür bir anlıq.  
Deyir ki, belədir hökmü zamanın,  
Bunu öz əlilə yazmış insanlıq:

– İndi bircə düşmən, polis ağası  
Boynunu bükmüşsə qabağımızda,  
Sabah ağaların qanlı dünyası  
Bil ki, diz çökəcək ayağımızda!

## ANANIN ARZUSU

### Proloq

Təbriz. Gecə yarı. Küçələr səssiz...  
Sanki doğma şəhər yatır nəfəssiz;  
Uzaq həyətlərdə it hürür hərdən;  
Bəzən də bir karvan keçir şəhərdən.  
Tinlərdə polislər dolanır tək-tək  
Çiyində Amerika markalı tüfəng...

### I

Əmrəxiz küçəsi. Yastı daxmalar...  
Küçədə nə fanar, nə də çıraq var.  
Burda cərgələnmiş daş hasarları,  
Samanla suvanmış boz divarları  
Nə mühəndis qurmuş, nə də ki, memar.  
Lakin bu küçənin öz şöhrəti var!  
Bizim zəfər dolu tariximizdə  
Deyirlər ilk dəfə ana Təbrizdə  
Babamız Səttarxan öz əlleriylə  
Bir vaxt yandırıldığı məşəlliyyilə  
Burdan isindirmiş uzaqları da.  
İlk dəfə inqilab bayraqları da  
Bu daxmalar üstdə dalgalanmışdır;  
Neçə satqını da damğalamışdır  
Səttar xanın özü bu məhəllədə.  
Onun ayaq izi durur hələ də  
Bu daşlı yolların hər qarışında;  
Odur, bir kimsəsiz dərbənd başında  
Yastı bir daxmaya gələnlər yenə  
Hələ beş-on addım qalınca tinə  
Azacıq dayanır, ayaq saxlayır,  
Dönüb ətrafinı bir an yoxlayır,

288

Sonrasa tələsik keçir içəri.  
Gələnlər gözləyir ən son nəfəri;  
Qan çəkmış gözlərdən qaçmışdır yuxu,  
Ayaq üstündəcə durmuşdur çoxu:  
Oturmağa nə yer, nə də stul var,  
Nə göz qamaşdırın asma lampalar...  
Nə qəm, işıqsızsa, darsa da otaq,  
Ürəklər genişdir, fikirlər parlaq!  
Bir yanda dayanmış bir qoca fəhlə,  
O indi sussa da, sabah fərəhlə  
Ardınca çəkəcək izdihamları;  
Azadlıq diləyən mərd adamları!  
Bir yanda dayanmış bir kəndli qonaq:  
Ayağında çarıq, başında papaq.  
O, yaxın kənddəndir, geri dönəndə  
Gərək bir tapşırıq aparsın kəndə,  
Bir yanda dayanmış cavan bir şair,  
Bir şeir düşünür sabaha dair.  
Bura gələnlərin içərisində  
Yaşlı bir ana var. Ağ çöhrəsində  
Dərin qırışqlar iz salıb durur,  
Sanki bir tufanlı ömrün yoludur.  
O hələ gənc ikən amansız ruzgar  
Qara saçlarına səpələmiş qar.  
Onun ağılı isə göylərdən dərin!  
O, bilir, o görür son döyüşlərin  
Tamam kəsilməmiş hələ arası;  
Onun gözlərinin ağı-qarası  
Oğlu məhkəməsiz yatır zindanda.  
Ana son döyüşdə, axır zamanda  
Öz doğma oğlunu eləyir əvəz,  
Ananı hörmətlə dindirir hər kəs.

289

...Gözlər yol üstədir, qulaqlar səsdə,  
 Bir nəfər qapını açır ahəstə,  
 Burdakı dostlarla görüşür tək-tək,  
 Ananın əlindən öpür oğul tək,  
 O kimdir? Nəcidir? Bir partiyalı!  
 Fikri müqəddəsdir, ömrü mənalı!  
 O bəzən tətildə, bəzən üsyanda  
 Dəstələr önündə dağ tək duranda,  
 Dalında fəhlələr six dayanmışdır;  
 O daim xalqına arxalanmışdır!  
 Gözündən yuxunu qovub hər gecə,  
 Min maraq içində o öyrəndikcə  
 Böyük dahilərin əsərlərini,  
 Miz dalında açmış səhərlərini!  
 Neçə il sürgündə yaşamış, ancaq  
 Ürəyinin üstə möhkəm basaraq  
 İnqilab mövzulu kitablarını,  
 Unutmuş qurbətin əzablarını.  
 Neçə yol düşmüssə daş zindanlara  
 Çörəksiz, paltarsız, ac insanlara  
 Daim yaxın olmuş doğma atadan,  
 O yenə təmkinlə dinir astadan:  
   – Gəlməyən yoxdursa başlayaq daha,  
   Qoy iclas çəkməsin bir də sabaha.  
   – Hamı buradadır,  
   – Başlayaqq, dostlar!  
 Bugünkü iclasın bir məqsədi var:  
 İllər sovuşsa da yaxın davadan,  
 Hələ barit iyi gəlir havadan.  
 Hələ sağalmamış yerin yarası!  
 Atilan topların kəsmir arası!

Ana var, gözünü çəkməmiş yoldan,  
 Onun böyüdüyü yeddi oğuldan  
 Heç biri dönməmiş cəbhədən geri.  
 Uşaq var, dünyaya gələndən bəri  
 Hələ eşitməmiş ata səsini,  
 Yalnız kağızlarda görmüş əksini.  
 Bacı var, qaralar örtüb başına  
 Hələ də yas tutur öz qardaşına.  
 Gəlin var, toz basmış baxt güzgüsünü,  
 Qəlbində dəfn etmiş ilk sevgisini.  
 Yox! Dünya təzəcə çıxsa da oddan,  
 Hərbin dəhşətləri çıxmamış yaddan!  
 Yankılər tapdayır həqiqətləri,  
 Yenə hədələyir dinc millətləri,  
 Hərbə hazırlaşır imperialistlər.  
 Silahlar göndərir hər axşam-səhər  
 Uzaq ölkələrə. Nə deyir onlar?!  
 Nə deyir insana tələ quranlar?!  
 Bir qan dənizinə çevrilisin cahan,  
 Elmdən, sənətdən qalmasın nişan.  
 Fəqət sülh istəyir sadə insanlar,  
 Sülh dostlarının da öz arxası var.  
 Bəli, sülh istəyir Şərq xalqları da.  
 Milyon nüsxələrlə varaqları da  
 Bir sülh arzusuyla imzalayırlar.  
 İndi qarşımızda bir vəzifə var:  
 Sabahdan başlayıb biz oymaq-oymaq  
 Gərək sülh naminə imza toplayaqq.  
 Hər evdə, dükanda, hər karxanada...  
 O baxır anaya: – Bəlkə ana da  
 Bizə kömək etdi!  
       – Eləsin gərək!  
 Ana söz istəyir gülümsəyərək.

O deyir: – Baş üstə, bala, hazırlam!  
Mən dustaq oğlumun yerində varam.  
Hələlik Müzəffər uzaqsa gözdən,  
Mən onun ətrini alıram sizdən.  
Ana bir güc duyur öz biləyində,  
Onun möhnət dolu saf ürəyində  
Bir bahar fəslinin günəşini yanır,  
Ana bir anlığa nə isə anır...

## II

Payız mövsümüdür. Gecələr uzun...  
Ana həyətdəki kiçik hovuzun  
Daşları üstündə tənha oturmuş,  
Köksünün içində çırpinır bir quş.  
Gecə qaranlıqdır, gecə qorxulu,  
Ana düşünür ki, bəlkə də oğlu  
Hardasa yubanmış... Yenə odur, bax,  
Həyətin qapısı döyüür tax-tax...  
O bir işarədir, ana tez qaçıır,  
Teləsə-teləsə qapını açır.  
Odur, Müzəffərdir! Başqası olmaz!  
Onun ağ sıfəti qızarmış bir az  
Payız gecəsinin sərt soyuğundan,  
O girir daxmaya, öz qoltuğundan  
Bir kitab çıxarıır, rəngi bozumtul.  
Ana nəvazişlə deyir: – Ay oğul  
Kitab daşımaqdan yorulmursan heç?  
Bilmirsən sən evə qayıdanda gec  
Qəlbimi yeyirəm...  
– Axı nə var ki;  
Anaların qəlbi dözən olar ki.  
Bir də son günlərdə çoxdur işimiz,  
İndi silahsız da döyüşürük biz.

Bir az gəl irəli, bu kitaba bax!  
Bunu səndən ötrü gətirdim ancaq.  
– Bıy, başıma xeyir, mənim elmim var?  
Elmsiz adam da kitab oxuyar?  
Müzəffər bu sözdə şikayət duyur,  
Əlini ananın ciyninə qoyur:  
– Ana, elmi olan, elmi olmayan,  
Azadlıq istəyən hər məhkum insan  
Gərək inqilabın, təlimin, sirrin  
Bu gözəl kitabdan öyrənsin dərin.  
Ana, bu doğrudan gözəl kitabdır,  
Bil ki, hər varağı bir inqilabdır:  
Burda bir insanın qəhrəmanlığı,  
Ülfəti, hünəri, mehribanlığı,  
Bir də inqilab var, mübarizə var.  
Ah, belə olsayıdı bizim analar..!  
İnididən deyim ki, sənə hər axşam  
Bu gözəl kitabı oxuyacağam.  
Ana gülümsəyir bir məhəbbətlə,  
Bir an o kitaba baxır diqqətlə,  
O bilmir kitabın ilk varığına  
Bir “Qorki” yazılmış, bir də ki, “Ana”.

## III

Daxma. Bir bucaqda yanır buxarı...  
Alov dilim-dilim qalxır yuxarı.  
Ana çay dəmləyir, xörək qızdırır.  
Külək pəncərəni titrədir, qırır.  
Qərib yolcu kimi gəzir küçədə.  
Sanki bu kimsəsiz, qorxunc gecədə  
O da yer axtarır daldalanmağa.  
Ana bir anlığa qalxır ayağa

Örtür pəncərəni, qapını bərk-bərk.  
Köhnə bir yastiğa dirsəklənərək  
Müzəffər “Ana”nı götürür yerdən  
Oxuyur... Başını qaldırıb hərdən  
Baxır anasına oxuyur yenə.  
Ana öz şalını atıb çıynınə  
Ona qulaq asır.

Sonra hər axşam,  
Göydə alışanda minlərlə ağ şam  
Bu kiçik evdə də yanır bir çıraq,  
O kitab açılır hey varaq-varaq.  
Rusiya. İlk inqilab. Dar məhəllələr...  
Fabrika yolları, yorğun fəhlələr,  
Pavel Vlasovun ilk cavanlığı,  
Ananın hörməti, mehribanlığı,  
Yoxsul daxmasına toplaşan dostlar,  
“Qorxulu” kitablar, gizlin iclaslar,  
Yuxusuz gözlərdə yanın qəzəblər,  
Nizamlı tətillər, haqlı tələblər,  
Ananın dostlarla səmimiyyəti,  
İnqilab işinə ilk sədaqəti,  
Fabrikdə yaydığı gizli varaqlar,  
Bir gecə evini gəzən kazaqlar,  
Zindanda oğluyla qucaqlaşmağı,  
Göy gözlü casusla qabaqlaşmağı,  
Bir may... Nümayişlər, sıx izdihamlar,  
Pavelin ardınca gedən adamlar,  
Məhkəmə icası, Pavelin nitqi...  
Hamısı, hamısı kino lent kimi  
Ananın gözündə canlanır bir-bir.  
O, heç bilməsə də inqilab nədir,  
O gözəl kitabı sevir ürəkdən;  
Ona bir qovluq da tikir ipəkdən.

294

Sonra etibarlı bir yerə qoyur,  
Öz dərdli könlündə təskinlik duyur.  
Hər gün o kitaba baxdıqca ana  
Qoymayırlı nə torpaq, nə də toz qona  
O kitabın üstə... Ana bəlkə də  
Nə döyüşdə olmuş, nə təhlükədə.  
İndi Nilovna tək bir ana olmaq  
Xəyalı başında dolaşır ancaq.

#### IV

Müzəffər nəçidir? Müzəffər kimdir?  
O nə müəllimdir, nə də həkimdir.  
Adı bir fəhlədir, sadə bir insan,  
Onu döyüşlərdə böyümüş zaman!  
Doğma partyanın sadiq üzvüdür,  
Nə şəxsi mənfəət, nə şöhrət güdürü.  
O sevir xalqının azadlığını,  
Doğma partyanın tapşırığını  
Dostlara dedikcə karxanalarda  
Ona arxa durur karxanalar da.  
Yadımdan çıxmamış iyirmi bir azər:  
Tonqal işığında açılan səhər,  
Səhər təlatümlü, hava dumansı...  
O da atasıyla bir silahlandı;  
Azadlıq uğrunda fədai oldu.  
Yenə qoç igidlər səngərə doldu,  
Xalq hökmran oldu təzə növrağa –  
Fəhlə karxanaya, kəndlə torpağa!  
O həyat, azadlıq, busat, təmtəraq  
Əfsus ki, bircə il yaşadı ancaq.  
Dollara satılmış xalq cəlladları  
Dardan asdıranda demokratları,

295

Bizim Müzəffərin atasını da  
Boğazdan asdırılar bir meydançada.  
Düşmən od vurdusa ana Təbrizə,  
Nə döyüş kəsildi, nə mübarizə!  
Müzəffər xalqının bir əsgəri tek  
Qəlbində daima böyük bir məslək  
Bu mübarizənin ön xəttindədir,  
Öz doğma xalqının xidmətindədir.

V

Qışdır... Yağan qarı sovurur tufan...  
Elə bil qovuşur yerlə asıman.  
Donur göyün üzü, torpağın qatı,  
Küçələrdə nə səs, nə də qaraltı...  
Daxmanın içisə bayirdan soyuq,  
Tavan yamaq-yamaq, yer oyuq-oyuq.  
Başına çəksə də köhnə yorğanı,  
Yuxu aparmamış hələ ananı:  
Dolaşır fikrində axşamdan bəri  
Mücahid qardaşı, fədai əri,  
Azər inqilabı milli hökumət,  
Bir illik azadlıq, həyat, səadət...  
Ana ehtiramlı anır onları,  
Bir də həlak olmuş qəhrəmanları.  
Onun ağırsa da dərdi, möhnəti,  
Bir gəlin arzusu, nəvə həsrəti  
Son təsəlli olur ana qəlbine;  
Onun qəmlərini dağıdır yenə.  
Birdən ev qapısı çırpılır bərkdən.  
Ana qulaq asır: – Bəlkə küləkdən...  
Ah bəlkə... o nəsə duyur dərindən,  
Elə bil ürəyi qopur yerindən.

Tüfəng qundaqları qapını qırır,  
Külək hücum çəkib qoparrı, cirır  
Daxmanın geydiyi qara köynəyi.  
Ana tez başına salıb örəpəyi  
Qalxır... İçəriyə dolur ajanlar,  
Əllərində fanar, üstlərində qar.  
Müzəffər heyrətlə açır gözünü,  
Anasa bir səmtə atıb özünü  
Bağrının başına basır “Ana”ni.  
Ajanlar dörd gözlə gəzir daxmanı,  
Dörd nəfər qaldırır tüfənglərini,  
Biri Müzəffərin biləklərini  
İkiqat kəndirlə daldan bağlayır.  
Ana nə yalvarır, nə də ağlayır.  
O, durur zabitlə qabaq-qabagá,  
Baxır o cənaba başdan-ayağa.  
Baxır, gözlərində kin yığın-yığın,  
Elə bil müqəddəs bir analığın  
Qəzəbi, hünəri, kini, nifrəti  
O gözlərdə yanır.

Ajan zabiti  
O baxışlar altda titrəyir, əsir,  
Soyuq şüşə kimi qırılır səsi:  
– Aparın!

Daxmadan çıxır ajanlar.  
Canı candan belə ayırır onlar.  
Ana keçinsə də yavan çörəksiz,  
Nə qəlbsiz yaşıyır, nə də diləksiz!  
Arabir oğlunun iş yoldaşları,  
Əqidə dostları, qan qardaşları  
Kiçik sovqatlarla baş çəkir ona  
Ki, oğul həsrəti çəkməsin ana.

Günlər, aylar ötür karvanlar kimi,  
Ehtiyac düşkünü insanlar kimi.  
Ana işə girir bir karxanada,  
Həyatdan öyrənir indi ana da  
Kımlər yoxsuldular, kımlər hökmüran,  
Kımlər sülh isteyir, kımlər dava, qan,  
Ana açıq işdə, gizlin işdə də,  
İclasda, mitinqdə, nümayışdə də  
İgid fəhlələrdən qalmayıır geri.  
O tez-tez dinləyir aylardan bəri  
Dostların alovlu çıxışlarını,  
Sıx izdihamların alqışlarını.  
O nə elm öyrənmiş, nədə ki, savad,  
Onun ilk məktəbi həyatdır, həyat!

## VI

Səhərə az qalır, ilk xoruz bəni  
Dağılır göylərin ulduz karvani...  
Kimsə küçələrə çıxmamış ancaq,  
Çadralı bir qadın addımlayaraq  
Harasa tələsir... O ilk axşamdan  
Sühlün tərəfdarı min mərd adamdan  
İmza toplamışdır on bəyanata.  
İndi də tələsir bir təşkilata.  
Bu bizim anadır, bu qadın odur,  
Yuxusuz gözüylə sühlü qoruyur!  
Ana addımlayır, burulur tini,  
Görür ki, ajanlar bir Sühl evini  
Dağıtmaq isteyir... Lakin nə təhər  
Dostlar bir-birinə çatdırılmış xəbər?  
Necə bu tezlikdə gəlmış haraya,  
Necə sülh evini almış araya,  
Hələ ana bilmir.  
O görür ancaq  
Havada parlayır sərnizə, bıçaq...

Fəqət bir qüdrətli izdiham da var!  
İşə başlamağa qorxur ajanlar.  
Bir silahlı ajan lovğalanaraq  
Birdən sülh evinə soxulur... Ancaq  
O qırmaq isterkən mizi, stolu  
Bir göz qırpmında kəsilir yolu.  
Ajanın öünü kəsir bir uşaq  
Deyir: – Dur, işindən utan, ay alçaq!  
Sən stul qırsan da, miz sindırsan da,  
Min bəyannaməni birdən cırsan da  
Sülh evi dağılmaz, birdəfəlik bil!  
O yalnız dörd divar içində deyil!  
Sühlün əsl evi ürəklərdədir,  
Gözlə ölçülməyən diləklərdədir!  
– Eləsə, qoy səni susdurum əvvəl,  
Deyə bir bıçaqcı qaldıranda əl  
Bir dəhşət də yağır tünd çöhrəsindən,  
Birdən izdihamın içərisindən  
Ana haray çəkir: – Ax, yaramazlar!  
Dayanın, uşağı əl qaldırmazlar!  
Sonra o bir anda keçir irəli.  
Arxadan kiminsə qüdrətli əli  
Tutur bıçaqçının sağ biləyindən.  
Bir tiryəki ajan öz tüsəngindən  
Atəş açmağa da tapmayıır macal;  
İzdiham qəzəblə çaxnaşır dərhal.  
Yanaşı dayanmış min polad sinə  
Bir möhkəm sədd çəkir sühlün evinə.  
İndi tüsəng tutan pasibanlar da,  
Əlləri bıçaqlı “qəhrəmanlar” da  
Başını götürüb çıxır aradan.  
Ana əl uzadıb qabaq sıradan  
O cəsur uşağı qaldırır göyə,  
– Sühlün kiçik dostu çox sağ ol! – deyə.

## VII

Odur, sülh evindən azacıq kənar  
 İkimərtəbəli bir imarət var.  
 Dəmir qapısında yenə də mənfur  
 Bir bayraq başını sallayıb durur.  
 Onun üzərində göy zolaqlar var,  
 Bir də səpələnmiş xırda ulduzlar.  
 O bina hardadır? Fitnələr yurdunu  
 Təbrizdə xəyanət kölgəsidir bu.  
 Yumşaq kresloda konsul ahəstə  
 Qiçını aşırıb qiçının üstə  
 Diqqət ilə baxır son poçtla dünən  
 Rimdən, Vaşinqtondan, Nyu-Yorkdan gələn  
 Təzə qəzetlərə, son jurnallara...  
 Arabir o dalır xam xəyallara,  
 Deyir: – Bir dövlət yox Amerika tək.  
 Dünya hökmümüzə baş əysin gərək!  
 Dollarlar əsriddir iyirminci əsr,  
 Qoy olsun ölkələr dollara əsir!  
 Xüsusən Yaxın Şərq! İranın nefti...  
 Ələ keçirsəydik o bol sərvəti!  
 Bu zaman bir nəfər girir içəri,  
 O, məşğul görsə də indi misteri  
 Başını əyərək itaət edir.  
 O kimdir? Nəcidir? Sənəti nədir?  
 Bir casus, biçaqçı, baqqal-şahpərəst,  
 Gözləri xumardır, beyni isə məst!  
 Onun bu torpaqda arxalandığı,  
 Bəlkə yer üzündə Allah sandığı  
 Dünən bir ingilis bir də almandı;  
 İndi son ağası amerikandır!

O yenə misterə xəbər gətirmiş;  
 (Min yol bu qapıdan əyilib girmiş).  
 Nəsə deyə bilmir öz sözlərini.  
 Mister qan sağılmış göy gözlərini  
 Bir an da qəzətdən ayırmayaraq  
 – Hə, nə var, xeyr ola?  
 – Xeyrdir,ancaq...  
 – Nə ancaq? Tez danış! Nə oldu əmrim?!  
 Mən gərək səfirə məlumat verim.  
 – Hələlik təxirə salınız bir az.  
 Konsul dik atılır: – Necə? Bu olmaz!  
 – Bəli, baş tutmadı tapşırığınız;  
 Bu mənim təqsirim deyildir yalnız.  
 Biz işə təzəcə başlayan kimi,  
 Hardansa camaat bir ümman kimi  
 Sülh evinə axdı...  
 – Ümmanlara bax!  
 – Ağızından süd iyi gələn bir uşaq  
 Hələ bir ajanı təhqir də etdi.  
 – Bəs sonra? O uşaq salamat getdi?  
 – İstədik uşaqdan başlayıb tək-tək  
 Yaxına gələni torpağa sərək.  
 Bu zaman bir qadın qışqırı birdən,  
 Sanki bir dağ uçdu durduğu yerdən.  
 – Bəlkə camaata o rəhbər imiş?  
 O səsin özü də bir xəbər imiş?  
 – Elədir, izdiham tərpənən zaman  
 Nə biçaqçı durdu, nə də pasiban.  
 – Bəs necə oldular?  
 – Hamısı qaçıdı.  
 Düzü, ölməməkçin bu son əlacdı.

Mister addımlayır telefona sarı,  
 Ürəyi buz kimi, rəngi sapsarı.  
 O qapır dəstəyi: – Kimdir? Fərmandar?  
 Başınızı qatmış keyf, işrət, qumar!  
 Nə var?.. Nə olacaq?! Qara camaat  
 Sizin polislərdən güclüdür qat-qat.  
 Niyə sülh evini dağıtmamışlar?!  
 Bir kəsin qanını axıtmamışlar.  
 Necə?.. Sülh dostları ordudan çoxdur?  
 Nə qədər çoxsa da silahı yoxdur!  
 Biz ki, çox vermişik sizə top, tüfəng,  
 Azdırsa deyiniz yenə göndərək.  
 İndi küçələrdə toplanıb min-min  
 Azadlıq deməyin, sülh istəməyin  
 Məgər bilmirsiniz mənası nədir?!  
 Bu, İran mülküñə ağır zərbədir,  
 Sonrasa məhv olsun sərvət deməkdir.  
 Bəs sizin polislər nəyə gərəkdir?!  
 Bu haqda bir qəti tədbir çəkiniz!  
 Düzü, son zamanlar məcburuq ki, biz  
 Amerika ordusu gətirək bura,  
 Bu “qarışılıqda asayış” quraq.  
 Konsul öz yerinə cirpir dəstəyi;  
 Lakin aram olmur yenə ürəyi.  
 O, gələn casusa üz döndərərək:  
 – Sən də o qadını güdəsən gərək!  
 – Məsələ aydındır.  
 – Gedə bilərsən!  
 Gələndə bir xeyir sözlə gələrsən.  
 – Baş üstə!  
 Qapıdan çıxır xəfiyyə  
 Konsul yaxınlaşır boz xəritəyə...

302

## VIII

Zindan. Daş hasarlar baş çəkir göyə  
 Bir nəfər dustaq da qaçmasın deyə.  
 Dolaşır tikanlı məftillərdə tok,  
 Bir ümid yeri yox, nicat yolu yox.  
 Min qurban udsa da zindanın içi,  
 Minbir ad qazılmış daşı, kərpici  
 Yenə də doymayırla gözü ac kimi,  
 Uzun koridorlar nəhəng xaç kimi  
 Dörd yana ayrılır... Ortada odur,  
 Bir daş heykəl kimi keşikçi durur.  
 Ağalar sanır ki, zorla, kələklə,  
 Bir dəstə igidi zəncirləməklə,  
 Ya ac saxlamaqla soyuq zindanda,  
 Guya azadlığı bütün cahanda  
 Belə zəncirləyib həbs etmək olar.  
 Yox, bu mümkün deyil daha, ağalar!  
 Siz yanılırsınız hər davranışda.  
 Yerdəki insan da, göydəki quş da  
 Azad yaranmışdır əzəldən bəri;  
 Tarix öz hökmünü götürməz geri!

\* \* \*

Sement döşəməli görüş otağı...  
 Nə stolu vardır, nə də çırığı.  
 Bir qadın dayanmış pilləkən üstdə;  
 Könlü nigarandır, qulağı səsdə.  
 Elə bil nur yağır ağ saçlarından;  
 Uğursuz zamanın qırmaclarından  
 Onun qaməti də əyilmiş daha.  
 Ancaq o ümidi baxır sabaha!

303

Oxucum, sən ona yaxından baxsan  
Yəqin çöhrəsindən tanıyacaqsan.  
Qarşısını kəsən hər pasibana  
Ana pul vermiş ki, bəlkə zindana  
Azad daxil ola, keçməyə ələ,  
Keşikçi ajanlar sərnizərlər  
Yolu kəssələr də dəmir sədd kimi.  
Pula baş əyirlər bir məbəd kimi!  
Ana hardan tapmış bu qədər pulu?  
Nə əri qazanır, nə də ki, oğlu.  
İndisə zindanda hər pasibani  
O pulla susdurmuş.

Axı ananı  
Təşkilat göndərmiş mühüm bir işə,  
Partiya qabaqcə çəkmişdir nəqşə.

\* \* \*

Kamera... Nə hənir, nə səs var hələ...  
Təzəcə qurtarmış gizli məşğələ.  
Yenə bir tərəfdə əyləşmiş hərə;  
Müzəffər dalmışdır düşüncələrə,  
Bəlkə, o könlünü vermiş bir qızı;  
İndisə imkan yox bir məktub yaza?  
Özü zindandadır, qızsa uzaqda.  
Nə isə, Müzəffər hələ o haqda  
Anasına belə deməmiş bir söz.  
Fəqət fikrindəsə iki qara göz  
Onu gecə-gündüz daim izləmiş;  
O gözlər yenə də ümid gözləmiş.  
Otağın qapısı açılır birdən,  
Kimsə tərpənməyir durduğu yerdən;  
Gələn adama da qoymayır məhəl.  
(Nə qəm, gözləmədən gəlsə də əcəl).  
Növbətçi pasiban köhnə adətlə,  
Əvvəl dustaqlara baxır diqqətlə,

304

Sonra gözlərinə bir eynək taxır,  
Kiçik bir varağa o baxır, baxır...  
Nəhayət iki söz çıxır ağızından,  
Bu adı çox yaxşı tanıyor zindan:  
– Müzəffər Azadi!

– Mənəm! – deyərək  
Əynində gülləri solmuş bir köynək  
Müzəffər təmkinlə qalxır ayağa;  
Yenə də qürurla düşür qabağa.  
Otaq sakitləşir, nə söhbət, nə söz...  
Baxır bir-birinə neçə qəmli göz.

## IX

Ananın görkəmi sakit olsa da,  
Hələ baxışı tək nitqi lalsə da,  
Ürəyi doludur asiman kimi.  
Uzaqdən oğlunu tanıyan kimi  
O gəlir qabağa, açır qolunu;  
Bərk-bərk qucaqlayır dustaq oğlunu.  
Onu öpür-öpür: – Günahsız bala!  
Qurbanam tutduğun o doğru yola!  
Mən ac da, susuz da yaşadım, ancaq  
Səni nə qul doğdum, nə də ki, dustaq.  
Axı sən ümidi, ev-eşiyimsən,  
Mənim ilk beşiyim, son beşiyimsən!  
Ana bir kəlmə də danışmir artıq,  
Birdən boğazını tutur hıçkıraq.  
Xeyr! Ana qəlbə ağlamayacaq!  
O, zorla olsa da gizlədir ancaq  
Dolan gözlərinin isti yaşını;  
Öz igid oğlunun məğrur başını  
O basır bağrına, oxşayı bir an.  
Axı o saçları bu əziz insan  
Yumuş, sıqallamış, öpmüş illərlə.

305

İndi sümükləri çıxmış əllərlə  
 Yenə sığallayır, çin-çin darayı.  
 Kim bilir, bəlkə də bir şey arayır  
 Oğlunun saçında ana əlləri?  
 Bəlkə, itirdiyi gənclik illəri,  
 Yaxud ilk arzusu, son səadəti,  
 Vaxtsız dəfn etdiyi ilk məhəbbəti  
 Oğlunun saçları arasındadır,  
 Ana əlləriylə onu axtarır?  
 Bəlkə, ona görə bu cavan dustaq  
 Başını yuxarı qaldırmayaraq  
 Ananın köksünə qoyub üzünü  
 Öz daxmalarında sanır özünü?  
 Odur, uzun müddət o udmadığı,  
 Fəqət bir dəqiqə unutmadığı  
 Ana nəfəsini udur dərindən;  
 İki can ayrılmır biri-birindən.  
 Nəhayət, Müzəffər dinir mehriban:  
 – Bəsdir, qızlarını yorma, ana can!  
 Uzaq yol gəlmisən, bir qədər otur,  
 Deyə – o, ananın qolundan tutur.  
 Fəqət keşikcisi şiyində tūfəng,  
 Onların yanında durmuş kölgə tək.  
 Ana qurdalayır bir düyünçəni,  
 Keşikçi izləyir gözdən keçəni...  
 Bir göy tümənliyin görcək ucunu  
 Udqunur... havada açır ovçunu.  
 O da öz payını alır tələsik,  
 Gözünü pərdə tək örtür tümənlik.  
 – Ancaq tez qurtarın, bilməsin sərkər,  
 Yoxsa, külfətimi sahibsiz qoyar.  
 Deyə uzaqlaşır bir az pasiban,  
 Ana baxır-baxır: – Nə böyük yalan!

Siz ki, bu zindanın növraqısınız,  
 Hamınız bir bezin qıraqısınız!  
 ...Anayla yanaşı əyləşir oğul.  
 Hələ nə ajan var, nə də qaravul.  
 – Şəhər nə haldadır, dostlar necədir?  
 Yenəmi nəzmiyyə səni incidir?  
 Suallar bitsə də dinməyir ana,  
 Bir an ehtiyatla baxır dörd yana.  
 O bilir, bir azdan yenə alçaqlar  
 Onu öz oğlundan ayıraqlar.  
 O bilir, hirsindən yanır nəfəsi,  
 Ana seyr etdikcə soyuq məhbəsi  
 Bir ümməna dönür qəlbində kini,  
 O düşünür... Gərək qəlbindəkini  
 İndi öz oğluna danişsin, yoxsa  
 Bu fürsət ananın əlindən çıxsa  
 Başının üstünü keşikçi alar,  
 Əsl məqsədi də yarımcıq qalar.  
 Ana dilə gəlir: – Oğul, Müzəffər!  
 O sakit gördüğün qocaman şəhər,  
 Döyüş meydanına dönmüşdür yenə,  
 Qurtuluş bayrağı alıb əlinə  
 Yenə ümman kimi çalxanır Təbriz!  
 İndi küçələrdə, meydanlarda biz  
 İti süngülərə sinə gərərək  
 Nə yerdən mərhəmət, nə göydən kömək,  
 Nə də qorxaqlardan dostluq umuruq.  
 Məhkəmə, müsəlsəl\*, sərnizə, \*\* yumruq,  
 Odlu ürəkləri qorxutmur artıq.  
 Biz sülh istəyirik, bir də azadlıq!

---

\* pulemyot  
\*\* süngü

Müzəffər dinləyir mərd anasını,  
 O bilir hər sözün öz mənasını;  
 Ana doğrudan da dəyişmiş tamam,  
 Həyat yollarında sadə bir adam  
 Öz haqqı uğrunda döyüşə qalxsa,  
 Ölümün gözünə cürətlə baxsa,  
 Bu nə əfsanədir, nə də ki, yuxu!  
 Yox, yalnız zamanın tələbidir bu!..  
 Ana davam edir: – Neçə gün qabaq  
 Nə göydə ay vardı, nə yerdə ocaq,  
 Bir kimsə yox idi xiyabanlarda,  
 Yolcular, darğalar, pasibanlar da  
 Gözə dəyməyirdi... Bızsə o gecə  
 İclas çağrırmışdıq yenə gizlicə.  
 Gələnlər hamısı köhnə tanışdı,  
 Hamı sülhdən dedi, sülhdən danışdı.  
 Gərək başdan-başa qol çəksin şəhər!  
 Sonra aramızdan beş-altı nəfər  
 İmza toplamağa yoldaşlar seçdik,  
 İclasın sonunda biz and da içdik;  
 Bu yoldan dönməyək nə qədər sağlıq,  
 Sülh üçün imzalar toplayacağıq!  
 Hər evdə, dükanda, hər karxanada.  
 Hə, Azər dedi ki, bəlkə ana da  
 Bizə kömək etdi...  
 – Sən nə dedin bəs?  
 Ürəyimdən gəldi elə bil o səs.  
 Dədim ki, baş üstə, bala, hazırlam,  
 Mən dustaq oğlumun yerində varam.  
 O gecədən sonra ikinci gecə  
 Yenə sakitləşdi meydança, küçə.

Gözlədim, gözlədim şəhər də yatdı,  
 Ay enib dağların dalında batdı,  
 Mən başımda çadra, ağızımda yaşmaq,  
 Tanış qapıları taqqıldadaraq  
 Min sülh əsgərindən imza topladım  
 On bəyannaməyə... Əziz övladım!  
 Yenə danışmayır, dinnəyir ana,  
 Bir an ehtiyatla baxır dörd yana:  
 – Elə bu axşamdan başlayıb siz də  
 Sülhə qol çəkiniz içərinizdə.  
 – Yaxşı, qol çəkərik, ana can, fəqət  
 Bir kağız gərəkdir, ya da bir sənəd.  
 – Budur, qoltuğumda gətirmişəm, al!  
 (Müzəffər varağı gizlədir dərhal).  
 Bəlkə, aranızda savadsızlar var?  
 – Əlbəttə,  
 – Onlar da barmaq bassınlar.  
 – Ana can, hamısı düzələr, ancaq  
 Bəs bunu məhbəsdən kim aparacaq?  
 – İndidən bu sözü sən xəbər alma.  
 Özüm apararam, nigaran qalma!  
 Sonra bir boxçanı açaraq ana  
 Kiçik sovqatları yiğir yan-yana,  
 Müzəffər bir qədər etiraz edir:  
 – Ay ana, bu boxça, bu şeylər nədir?  
 – Demə, anam təkcə, anam avamdır,  
 Sabah əziz gündür, böyük bayramdır!  
 Elə bir bayram ki, sabah sadə xalq  
 Onun şərəfinə büsat quracaq.  
 Hətta daş zindanda, uzaq sürgündə  
 Onu anacaqlar.  
 Belə bir gündə  
 Sənin də yanına əliboş gəlmək?  
 Yox, yox, bu nisgilə dözməz heç ürək!

Bu yeməkləri də gətirdim ki, siz  
Sabah bir qəhətlik çəkməyəsiniz.  
Axı, mən anayam...

– Ana can, ana!

Müzəffər gözünü zilləyir ona:  
Elə bil od yanır yanaqlarında,  
Həyəcandan titrəyən dodaqlarında  
Bir söz – əziz bir söz dil açır ancaq:  
– 21 Azər! – söyləyir dustaq.  
Ah, görən o nələr düşünür indi?  
Azadlıq həsrəti çəkmək çətindi!  
Dustaq deməsə də kim bilmir məgər  
Azad insan ömrü dünyaya dəyər!  
Qəhərlər içində o susur hələ,  
Baxır barmaqlıqdan havaya, çölə...  
Bir də daş məhbəsi keçirir gözdən,  
İndicə dilinə gələn bir sözdən  
Elə bil gün doğur qara məhbəsdə,  
İsinir dustaq da, soyuq məhbəs də.  
Artıq qurtarmışdır görüş müddəti.  
Yenə oğul dərdi, oğul həsrəti  
Ananın qəlbini titrədir... ancaq  
O öz qollarını geniş açaraq  
Qəhrəman oğlunun boynuna salır,  
O gedir, qəlbisə məhbəsdə qalır.

## X

Müzəffər qayıtmış daş kameraya,  
Onu öz dostları almış araya,  
O danışmasa da şaddır bu dəfə,  
Bir an qulaq asır qapı tərəfə.

Dörd gözlə qoruyub dar qəfəsləri  
Gəzişən ajanın ayaq səsləri  
Qapının dalından uzaqlaşan tək  
Müzəffər də dinir gülümsəyərək:  
– Dostlar, hamınıza anamdan salam!  
– Bizə də anadır o əziz adam.  
Deyə məhəbbətlə dinir bir dustaq.  
Müzəffər qoynuna əl uzadaraq:  
– Bu bəyanatı da o gətirmişdir,  
Ona da, bizə də şərəfli işdir.  
Yenə də yankılər, lordlar, bankirlər  
Üçüncü bir hərbə tədbir çəkirlər!  
Dünya dönməməkçin yanar ocağa  
İnsanlıq sülh deyə qalxmış ayağa.  
Hələlik o döyüş meydanlarından,  
Dünyanın mübariz insanlarından  
Bizi ayırsa da zindan, ayrılıq,  
Yol çəkən gözümüz dəmir barmaqlıq  
Ardından baxsa da nurlu həyata,  
Biz qol çəkməliyik bu bəyanata!  
– Düzdür!  
– İnsanlığa bu bir xidmətdir!  
– Bəşər tarixində canlı sənəddir!  
Odur, bax, dustaqlar növbəylə bir-bir  
Bir bəyannamədə sülhə qol çəkir.  
Həmən bəyannamə elə o axşam  
Qonşu otaqları dolaşır tamam.  
Kimi barmaq basır, kimi qol çəkir,  
Kimi barmaqlıqdan gözünü dikir  
Buludlu üfüqə... Üfüq dərindir...  
Sülh sülhü qoruyan nəsillərindir!

## XI

Dekabrin on ikisi. Hələ obaşdan  
Ara divarını döyüb yavaşdan  
Dustaqlar oyadır tez dostlarını  
Keşikçi ajanlar öz postlarını  
Hələ dəyişməmiş. Keşikçi yə bax!  
O, ətsiz əngini taqqıldadaraq  
Əsnəyir, əsnəyir saata baxır,  
Ağzının, burnunun selyi axır.  
O kimisə söyür. O gəlməmişdir.  
– Postda tiryəksiz dur, qəribə işdir!  
O söyür... Arabir gedir yuxuya,  
Daş kameraları qoruyur guya...  
Qorusun, ətrafa baxsın da hərdən!  
Fəqət o bilmir ki, durduğu yerdən  
Yalnız beş-on addım aralı duran  
Soyuq divarların dalında əlan  
Dustaqlar özləri min keşikçi tək  
Sülhün keşiyində dayanır tək-tək.  
Dekabrin on ikisi. Əziz bir səhər...  
Barmaqlıq ardından ağarır şəhər.  
Bir az hava udmaq, papiros çəkmək  
Bəhanəsi ilə dustaqlar tək-tək  
Uzun koridora çıxırlar...ancaq  
Kimi ağ göyərçin, kimisi bayraq,  
Kimi ulduz taxmış alt yaxasına.  
Gözəcə baxıclar onlar dörd yana,  
Dərhal görüşürlər qardaşlar kimi.  
Sonra ayrı düşmüş sirdaşlar kimi  
Bərk-bərk qucaqlaşır, dinirlər birdən:  
– Dostum, bayramını təbrik edirəm!  
Deyə gülümşəyir tutqun baxışlar,  
İtir üzlərdəki dərin qırışlar.

312

Birdən o gözlərdə gülür istiqbal,  
Ötür dodaqlarda internasyonal.  
Dustaqlar oxuyur nəfəs-nəfəsə,  
Bu səs yayıldıqca soyuq məhbəsə  
Titrədir, titrədir nəm divarları,  
Dəmir qapıları, daş hasarları!  
Elə bil ki, bu səs yarib zindanı  
Dolaşmaq istəyir bütün dünyani.

## XII

Bir payız səhəri... Yenə də ana  
Oğlunu görməkçin gəlmış zindana.  
Lakin qısa keçir görüş çağrı da,  
Ana dörd qatlanmış bir varağı da  
Oğlundan alaraq həycan içində  
Qoynunda gizlədir bir an içində.  
Sonra Müzəffəri qucaqlayaraq  
Öpür o qurumuş dodaqlarla bax;  
İsidir oğlunun soyuq alını.  
Ana tapmasa da dünya malını  
Bu odlu öpüşü mərdlik adına  
Yoxsul bir ananın öz övladına  
Ən böyük, ən əziz bir töhfəsidir;  
Bir ana qəlbinin ifadəsidir.  
Ey ana qucağı, ana qucağı!  
Sənsən ilk beşiyi, ilk sığnacağı  
Hər doğma oğulun, hər doğma qızın,  
O sənə borcludur ömrü uzunu!  
De, hansı şairin yazdığı əsər  
Bir vüsət tapmışdır xəyalın qədər?!

De, hansı rəssamin çəkdiyi surət  
Sənin əzmin qədər qazanmış şöhrət?!

313

De, hansı bəstəkar, hansı nəğməkar  
Sənin səsin kimi ruhları oxşar?!  
Sənin tək kim dözər çətinə, dərdə,  
De, hansı qəhrəman, hansı sərkərdə  
Sənin döşlərindən süd əmməmiş, kim?!  
De, hansı sənətkar, de, hansı alim  
Sənin öyündündən almayıbdır dərs?  
Sənsiz insan nəсли yaşaya bilməz!  
Məğrur səsindəki ezmət, qürur  
Bəzən tufanlardan qüdrətli olur.  
O üsyan edəndə hər zülmə qarşı  
Önündə əyilir dağların başı.  
Bəzən də bir bahar nəsimi təki  
Təravətli olur.

### İnsan ürəyi

Bəzən tutulanda qüssədən, qəmdən,  
Yaxud tapmayanda yaxın bir həmdəm  
Sənin nəfəsindən təsəlli duyur!  
Ondan nə usanır, nə də ki, doyur!  
Bəli, bu dünyada ən böyük şəfqət,  
Nə mənsəb, nə rütbə, nə var, nə sərvət,  
Nə də sarayların təntənəsidir.  
Yalnız ana qəlbi, ana səsidir!  
Müzəffər dostlarla verib baş-başa,  
Bir günün içində çatdırılmış başa  
Ananın müqəddəs diləklərini.  
Ana çadrasının ətəklərini  
Ariq əlləriylə yiğaraq yerdən  
Oğlundan ayrılır.

O dönüb hərdən  
Ətrafa baxsa da durmayıb bir an,  
Tez çıxır zindanın darvazasından.

O çıxır əliboş, cibiboş, yalnız  
Bağrının başında bir varaq kağız.  
Orda qol çekmişdir iki yüz dustaq  
Ki, bir də batmasın anamız torpaq  
Nə göz yaşlarına, nə nahaq qana.  
Demək, daş məhbəsdən boş çıxmır ana.  
Yox! O, dustaqların diləyini də,  
Məhbəsdən aparır öz üzəyində.  
O xeyli yol gedir, birdən dayanır;  
(Dünya gözlərində nura boyanır.)  
Bir məhbəsə baxır, bir bəyanata,  
Elə bil təzədən gəlir həyata.  
O gülür, bir nəfəs alır dərindən,  
Bir dağ götürülür ciyinlərindən.

### Epiloq

Təbriz. Küçələrdə bir təlatüm var...  
Polislər nə isə piçildaşırlar.  
Fəhlə, kərpickəsən, dəmirçi, həkim,  
Faytonçu, tabaqçı, dülgər, müəllim  
Gəlir dəstə-dəstə bir xiyabana.  
Odur, dar yollardan keçərək ana  
Sülh nümayişinə tələsir yenə.  
Qurd gözlü polislər yiğişib tinə  
İndi qanlı-qanlı baxırlar ona.  
O baxışlar altdan ötərək ana  
Yenə addımlayıb bir meydançaya,  
Bu qanlı gözləri heç salmur saya.  
O bilir, bu yolda dostlar, tanışlar  
Ananı bir an da tək qoymamışlar.  
Yox! Sülhü qoruyan keşikçi gözlər  
Daim ananı da xətərdən gözlər!

Polislər dodağın gəmirir fəqət,  
Ananı tutmağa etmir cəsarət.  
Odur, öz yerində donmuşdur hərə,  
Sanki ayaqları mixlanmış yerə.  
Bəs neçin ananı sağ buraxırlar,  
Daş heykələ dönüb sakit baxırlar?!  
Polislər bilir ki, tək deyil ana,  
Bütün mərd analar arxadır ona!  
O gedir, dalınca baxır polislər,  
Baxır ana gözdən itənə qədər.  
O gedir döyüşə, gedir vüqarla,  
Danışır qəlbində bir ilk baharla.  
O gedir, meydana çatdığı zaman  
Adamlar içində tanış bir oğlan  
Dayanır ananın dik qabağında.  
Sonra bir qəzətin ilk varağında  
Bir neçə şəkilli göstərir ona;  
Baxır şəkillərə, baxır mərd ana.  
O gənc təbəssümlə deyir: – Ana can!  
Gör bu adamları tanıyırmısan?  
Nə qədər hünərli olarmış adam?  
Zindandan qaçmışlar bunlar bu axşam.  
Ana şəkillərə baxdıqca bir-bir  
Birdən həycanlanır, gülür, sevinir.  
Odur, Müzəffərin tanış əksi də,  
Elə bil öz səsi, öz nəfəsi də  
Həmən şəkillərin arasındadır,  
O da sülh ordusu sırasındadır!

1952.

316

## SƏN İNDİ HARDASAN?

Zaman nə gecikən yorğun insanı,  
Nə şimşek sürətli məğrur karvanı  
Dayanıb gözləmir bircə anlıq da,  
O gah aydınlıqda, gah qaranlıqda  
Irəli yürüür, daim irəli,  
Nə sonu bəllidir, nə də əvvəli!  
Nə gündüz yorulur, nə də ki, gecə.  
Dostum, düşünürəm... Səninlə necə,  
Nə zaman, harada ayrıldığımız  
Mənim xatirimə düşməyir... Yalnız  
Bunu bilirom ki, biz ayrınlı,  
Yazılı, naxışlı, şəkilli, qalın,  
Min məna daşıyan səkkiz təqvimdən  
Hər səhər bir varaq qoparmışam mən.  
Lakin əziz dostum, inan ki, hər an  
Sənin orta boyun, buğdayı siman,  
Qalın qaşlar altda qara gözlərin,  
Zarafatla dolu incə sözlərin  
Mənim yadimdadır, mənim yadımda,  
Dilimdən düşməyir doğma adın da!

## I

Səninlə ilk dəfə ana Təbrizdə  
Sənətkarlar yurdunu şəhərimizdə  
Bir vətəndaş kimi tanış oldum mən,  
Sonra yuva saldın ürəyimdə sən.  
Bir qış səhərində, qarlı tufanda,  
Mən baş xiyabandan kepçən zamanda  
Nədənsə, gözlərim sataşdı sənə.  
Gördüm ki, birtəhər qıslılıq tində

317

Tənha dayanıbsan səkidən qıraq.  
 Şaxtadan göyərmiş əlində ancaq  
 Bir əzik piyalə, bir də firça var.  
 Müştəri gözləyib qəmgin, intizar  
 Dörd yana baxırsan öz yerində sən,  
 Yolda nə gələn var, nə də ki, gedən...  
 Sənsə titrəyirsən sazaq içində,  
 Mən heyrət, həyəcan, maraq içində  
 Sənə yaxınlaşdım...

Dedim: Bu qədər  
 Adam öz canından bezərmi məgər?  
 Müştəri nə gəzir belə tufanda!  
 Yazıqsan, donarsan bu xiyabanda.  
 Səni məcbur edən bir illətmə var?  
 Nə dükan açılmış, nə də ki, bazar.  
 Az qalır şaxtada dona nəfəsin,  
 Qayıt öz evinə bir qədər isin!  
 Gözlə, belə qalmaz, açılar hava,  
 Şaxtanın ağızı da yumşalar daha.  
 Sonra xiyabanda iş axtararsan,  
 Məgər görməyirsən bərk əsir tufan?  
 – İsteyir daha da hiddətlə əssin,  
 Damları uçursun, yolları kəssin,  
 Məni də dondursun! De, nədir əlac?  
 Dörd gündür külfətim ac qalmışdır, ac!  
 Evdə nə çörək var, nə də od-ocaq  
 Ki, ya süfrə salaq, ya da qızınaq.  
 Yox, dönə bilmərəm evə əlibos,  
 Axır nəfəsimi kəssə də sərt qış!  
 Deyə şikayətlə üzümə baxdın,  
 Elə bil qüssədən ağlayacaqdın.

Səndən bir nisgillə ayrıldımsa mən,  
 Sonra öyrəndim ki, öz firçanla sən  
 Xəsis ağaların otaqlarını,  
 Qalın divarların suvaqlarını  
 Əlvan naxışlarla bəzəyən zaman,  
 Öz yoxsul ömrünün dar daxmasından  
 Gündə bir daş düşür... Haqqınsa yenə  
 Ehtiyac içində çatışmir sənə.

## II

Bir axşam bir toya gəlmışdım mən də.  
 Qonaqlar çox idi...

Gördüm ki, sən də  
 Sakit əyləşibsən masa dalında,  
 Nəsə arayırsan öz xəyalında.  
 Yanında nə firça, nə piyalə var,  
 Qarşında mizrab var, dizin üstə tar.  
 Sən oyatdınsa da könlümdə maraq,  
 Gözaltı məclisi yoxladım, ancaq  
 Hər işvəli dilbər, incə nazənin  
 Kiçik bir şəhərin, böyük bir kəndin  
 Qiymətini taxıb öz barmağına,  
 Qonaq tək gəlmışdı toy otağına.  
 Gəlmışdı... O gəliş bir bəhanəydi,  
 Elə bil ki, canlı bir xəzinəydi  
 Hər işvəli mələk, gözəl afət də  
 Gəlmışdı o toyda, o ziyafətdə,  
 Öz daş-qaşlarını parladıb, yenə  
 Qürurla göstərə biri-birinə,  
 Bir rahatlıq duya təbiətində.  
 Axı kapitalist cəmiyyətində  
 Hər yerdə, hər zaman rəqabət vardır!  
 Kapitalın gözüne gen dünya dardır.

Sanki, o adamlar yaranmışdır ki,  
Nə insana qayğı, nə təmiz sevgi,  
Nə də ki, sənətdə bir məna duya.  
Dünyada insanın şöhrəti guya  
Nə sənət, nə hünər, nə də ağıldır.  
Bir paltar, bir mənsəb, bir də qızıldır.  
Ayna qabağında durub o axşam  
“Nəcib” ağalar da bəzənib tamam,  
Toya gəlmışdilər əziz qonaq tək,  
Üzlərində pudra, biqlarında rəng.  
Kimisi gəlsə də bir qonaq kimi,  
Min qılıq göstərib bir yaltaq kimi  
Yersiz danişirdi, hirildiyirdi,  
Yağlanmış saçları parıldayırdı.  
Tavandan asılmış çılcıraq altda  
O min dil tökündü, hazırkı hətta  
Durub təlxək kimi düşə meydana,  
Təki xanımlardan rəğbət qazana...  
Kimisi çəkərək öz gərdənini,  
Kostyumun içində kök bədənini  
Yaman qurutmuşdu məclisdə bərk-bərk,  
Qutunun içində girən adam tək.  
Hətta əyləşdiyi o yumşaq yerdən  
Tərpənə bilmirdi...

Qorxurdu birdən  
Kostyumun ütüsü pozular bir az,  
Daha paltarına heç kimsə baxmaz.  
Səninsə əynində nə təzə kostyum,  
Nə rəngli qalstuk var idi, dostum.  
Ümid bağladığın mignətin\* sənin  
Bir köhnə tarındı, bir də bədənin.

Qonaqlar gah gülür, gah danışırıdı,  
İri daş-qasılardan göz qamaşırıdı.  
Dolub-boşalırdı büllur qədəhlər,  
Yeyirdi, içirdi əsilzadələr.  
Birdən ev yiyesi fürsət taparaq  
Könlündə nə isə xatırlayaraq  
Döndü sənə sarı...

Sonra göz-qasıla  
Dedi: – Məqamıdır, bir segah başla!  
Sən saya salmayıb danışqları,  
Gözqamaşdırıcı yaraşıqları,  
O yersiz, mənasız hırıltıları,  
Bir də ki, o soyuq parıltıları,  
Öz köhnə tarını köklədin bir an,  
Elə bil sinəndə yiğilib qalan  
Dərdi, şikayəti, sözü, söhbəti,  
Arzunu, sevgini, sırrı, nifrəti  
Simlərin dililə danışacaqdın,  
Köz kimi içindən alışacaqdın.  
“Əziz” qonaqlarsa məşğuldu yenə,  
Kimsə göz ucuya baxmırıdı sənə.  
Lakin nə zaman ki, köhnə tar dindi,  
Səsi gah ucaldı, gah da ki, endi,  
Elə bil qonaqlar doyub yeməkdən,  
Əlini yavaşça çəkdi xörəkdən.  
Başlar tərpənərək bilaixtiyar  
Tarın ahəngilə yırğalandılar.  
Söhbət də, gülüş də kəsildi tamam,  
Elə bil yox idi zalda heç adam.  
İndi o məclisdə istər-istəməz  
Sənə bir qibtəylə baxırdı hər kəs!  
Mənsə sənətində duyub bir qüdrət,  
Sənin hünərinə bəslədim hörmət.

---

\*dövlətin

...Nəhayət dağıldı o toy, ziyafət,  
Qonaqlardan gizli taparaq fürsət  
Səninlə danışdım yenə bir qədər,  
Dedim ki: – Sən nəqqəş deyilsən məgər?  
İndi bu tar nədir, bu mizrab nədir?  
Bu ki, başqa peşə, başqa sənətdir!  
Sənsə gözlərimə baxıb bir qədər  
Köksünü ötürdü...  
Dedin: – Birtəhər

Gərək baş girləyəm başqa bir yolla,  
Axı nəqqəşliqdan aldığım pulla  
Saxlaya bilmədim öz küləfətimi,  
İndi dəyişmişəm öz sənətimi...

### III

Bir yay mövsümündə, günorta dəmi  
Mən yolla gedirdim...

Ürəyim kimi

Sinəsi yanırkı boz torpağın da.  
Hey göz işlədikcə yol qıraqında  
Nə bir koma vardi, nə də ki, kölgə,  
Adam o istidən qoruna bəlkə.  
Dərin xeyallara dalıb arabır,  
Yumşaq torpaq üstə salaraq ləpir,  
Mən addımladıqça o tozlu yolda  
Qəsdən uzanırkı elə bil yol da.  
Nə yol tükənirdi bürkü zamanı,  
Nə də ki, xeyalın geniş ümmanı...

Birdən bir boğunuq səs gəldi daldan,  
O məni ayırdı ağır xeyaldan.  
Mən arxaya baxdım...

Bir az aralı  
Bir uzaq yol gələn maşın qaralır...  
Lakin təpə kimi qalanmış üstü,  
Yollardan qaldırır toz, duman, tüstü,  
Mən yoldan bir qədər çəkildim qıraq  
Maşın gəlib keçsin...

Gözlədim... Ancaq  
Mənim lap yanımıda dayandı maşın,  
Sənin pəncərədən uzandı başın:  
– Gəl, əyləş, – deyərək çağırdın məni,  
Yalnız gözlərindən tanıdım səni...

Yenə də min heyrət, təəccüb, maraq  
Könlümü sardısa dinmədim ancaq.  
Keçib sağ yanında əyləşdim dərhal,  
İnan, başımdasa gəzdi min xeyal...  
Maşın uzaqlaşdı durduğu yerdən,  
Mən dönüb gözaltı baxırdım hərdən  
Sənin o benzinli paltarlarına,  
Bir də əllərinin qabarlarına.

Maşın düzərlər keçdi, təpələr aşdı,  
Lakin nə mən dindim, nə sən danışdın.  
Nəhayət sükütu sən pozduñ yenə:  
– Dostum, nə heyrətlə baxırsan mənə?  
Mən susa bilmədim:

– Dostum, axı sən...  
Söhbətimi kəsdin:  
– Eh, qardaşım, mən,

Səni anlayıram, yəqin deyirsən  
 Sən dünən tarçıydın, indi şofersən,  
 Ürəkdən sevdiyin hər bir sənəti  
 Söylə, dəyişməyin mənası nədir?  
 Yalnız bir sənətə könlünü bağla.  
 Mənsə tar çalmaqdan aldığım haqla  
 Saxlaya bilmədim öz külfətimi,  
 Yenə də dəyişdim öz sənətimi.  
 Deyərək bir ah da çəkdin dərindən,  
 Elə bil bir qaya qopdu yerindən.  
 – Özün alıbsanmı – dedim – maşını?  
 Sən bir təəssüflə çatıb qaşını  
 – Yox! – dedin. – Ağanın maşınıdır bu,  
 Mən isə muzduram...

Daha yol boyu  
 Dinmədik... Vəziyyət aydındı mənə,  
 Bir mənzil başında ayrıldıq yenə...

#### IV

Payız axşamıydı, sakitdi şəhər...  
 Kiçik bir teatr ağızına qədər  
 Adamla dolmuşdu...  
 Bir ovuc ağa  
 Gəlmışdı bu axşam teatra baxa...  
 Lakin ilk sıraya bilet alsa da,  
 Birinci lojada yeri olsa da,  
 Hər ağa beyni məst, qarnı isə tox,  
 Gülməyə gəlmişdi, tamaşa yox!  
 Pərdə yavaş-yavaş çəkildi... Bu an  
 Elə bil səhnədə işıqlandı dan...

Əynində arxalıq, başında papaq,  
 Əlində bir təsbeh, belində qurşaq,  
 Saqqallı bir hacı səhnəyə çıxdı,  
 Nə öz dövrəsinə, nə zala baxdı.  
 Bir qədər gəzindi...

Lakin danışcaq

Səni öz səsindən tanıdımancaq,  
 Tanıdım... Bu dəfə könlümdə, inan,  
 Nə heyrət doğurdun, nə də həyəcan...  
 Xəsis bir tacirin pul həvəsini,  
 Tamahdan yaranan faciəsini,  
 Tez-tez dəyişilən məhəbbətini,  
 Bir də son eşqinin aqibətini  
 Sən ifa etdikcə bir aktyor tək,  
 Səhnədə tamaşa qurtaranadək  
 Ağalar baxaraq biri-birinə,  
 Bəlkə də bir ibrət almaq yerinə  
 Gözü yaşarınca hırıldayırdı,  
 Ağzında dişləri parıldayırdı...  
 Lakin anlamırkı nə xan, nə tüccar  
 Sənin yaratdığını o surət ki, var,  
 Min xəsis ağanın öz obrazıdır,  
 Hissin o obrazın ehtirasıdır.  
 Tamaşa qurtardı...

O gecə yarı

Hər adam yollandı bir səmtə sarı.  
 Mənsə intizarla kəsərək tini,  
 Səni gözləyirdim, qardaşım, səni.  
 Sən geldin...

Mən baxıb qəmgın halına,  
Sonra bir qolumu saldım qoluna...  
Bir qədər dolanıb baş xiyabanda  
Danışdıq...

Nəhayət biz ayrılna  
Dedim ki: – Dərindən düşün bir qədər,  
Sənətkar hər ayın başında əgər  
Bir sənət dəyişsə, daim ac qalar,  
Nə də sənətində bir usta olar.  
Sən üzümə baxdın qəmgın bir halda,  
Dedin: – Şoferlikdən aldığım pulla  
Saxlaya bilmədim öz külfətimi,  
Yenə də dəyişdim mən sənətimi.  
Nə edim, bilirsən ağırdır dövran,  
Bir parça çörəkçin özümü hər an  
Gah oda vururam, gah da ki, suya,  
Bəlkə ac külfətim çörəkdən doya.  
Sən ayrılib getdin...

Mən isə səni,  
Bir də görmədiyim ac ailəni  
Dost kimi düşündüm səhərə qədər,  
Gözlərim önündə ağardı səhər...

## V

Yaxşı yadımdadır, bir nobahardı,  
Hər şair dil açan bir nəğməkardı,  
Tərənnüm edirdi ilk səadəti,  
Doğma partiyəni, milli dövləti.  
Biz baş xiyabandan bir az qıraqda,

Geniş aynabəndli, gözəl otaqda  
Sakit əyləşmişdik...  
Növbətlə bir-bir  
Hər kəs oxuyurdu təzə bir şeir.  
Birdən iri qapı açıldı... Ancaq  
Sən tənha, sakitcə, bir az utancaq  
Girib içəriyə əyləşdin dalda,  
Səni tanımadı bir kimsə zalda.  
Yalnız əyləşənlər arasında tək  
Sənə mən baxırdım köhnə tanış tək.  
Hamı öz şeirini oxudu... İndi  
Elə bil söz sənin, növbə sənindi.  
Bilmədim nə duyğu keçdi qəlbindən,  
Əlini uzadıb qoltuq cibindən  
Bir kağız çıxartdın, kiçik bir kağız.  
Hər kəs indi sənə baxırdı yalnız;  
Sən söz istəyərək ayağa qalxdın,  
Bir şeirə, bir də ki, məclisə baxdın.  
Bir qızartı gəzdi yanaqlarında,  
Elə bil titrədi dodaqların da.  
Nəhayət gizləyib öz həycanını,  
Bir varağə sığan ilk dastanını  
Təmkinlə oxudun...

Qurtaran zaman  
Otağı alqışlar titrətdi bir an.  
Mənsə heyran qaldım istedadına,  
Sənətə bəslənən etiqadına.  
Məclisdən çıxanda yanaşıb sənə,  
Bir yaxın dost kimi görüşdüm yenə.  
Bəlkə həyatından bir xəbər tutum,

Deyə sual verdim: – Necəsən, dostum?  
 Necə saxlayırsan öz külfətini?  
 Yenə dəyişibsən öz sənətinə.  
 Yox! – dedin, – partiya külfətimə də,  
 İstedadıma da, sənətimə də  
 Doğma ata kimi bəsləyir qayğı.  
 Bilirsən, mən şair deyiləm axı,  
 Lakin bu həyata, bu səadətə,  
 Sənətkarın dostu milli dövlətə  
 Kiçik təranələr qoşmaqçın hərdəm,  
 Təzə sözlər ilə dolur dik sinəm.  
 Mən yenə soruşdum: – Dostum, bəs indi  
 Nə işlə məşğulsan, sənətin nədir?  
 Sən xəfifcə gülüb dedin: – Nəqqəşam!  
 Yenə öz firçamlı hər səhər-axşam  
 Min qəddar valinin, min hökmdarın  
 Xaraba qoyduğu doğma diyarın  
 Geniş sinəsini bəzəyirəm mən,  
 Gərək bir gülşənə bənzəsin vətən!

## VI

Dostum, o müqəddəs yurdunda artıq  
 Nə milli dövlət var, nə də azadlıq!  
 Lakin o torpaqda indi hər yanda,  
 Azadlıq döyüşü yatmır bir an da.  
 Ağalar düşünür, əsir dizləri,  
 Gecələr yatsa da, qanlı gözləri  
 Daha gedə bilmir sakit yuxuya,  
 İmperialistlər də düşür qorxuya.  
 İndi Amerikadan axışan mallar:  
 Təyyarə, pulemyot, top, tüfəng, dollar

Dalbadal İrana gələn zamanda,  
 Hər gün bir karxana bağladıında,  
 İşsizlər ordusu karvan sayağı  
 Sərgərdan gəzəndə doğma torpağı,  
 Necə dolanırsan. Nədir sənətin,  
 Yenəmi qəhətlik çəkir külfətin?  
 Tez-tez dəyişirən sənətinə sən?  
 Nə isə... Halını bilməyirəm mən.  
 Dostum, təkcə bunu bilirəm ancaq,  
 Ya xoşbəxt yaşıyan sənətkar olmaq,  
 Yaxud da azadlıq istəsən əgər,  
 Bir mübariz kimi hər axşam, səhər,  
 Qabaqca inqilab sənətinə sən  
 Təmkinlə dərindən öyrənməlisən!

1954.

## KİTABIN İÇİNDƏKİLƏR

### Mən kiməm

<i>Əli Tuda</i>	7
<i>Redaktordan</i>	11

Dağ	13
Daş	13
Ən müdrik ana	13
Kəndimiz	14
Yay axşamı	15
Göy varaqlar əfsanəsi	16
Nəhəng yumaq	19
Xalxal	19
Hacı Əmirdə	21
Talış meşələrində	22
Lalənin hekayəti	24
Çoban	26
Cütçü	28
Başaqçı gəlin	30
Cəvaz	33
Daşqın	36
Ehtiyac	40
Kənddə bahar	46
Kəndlə gedirdi	49
Aşığın mahnısı	52
Hambal	55
Rəssamın əsəri	56
İsfəhanda	59

Karxanada həyəcan	59
Kəniz	62
Son cavab	66
Şəfqət	68
O kimdir	70
Əgər istəsən ki...	73
Təkbətək	74
Tiryək	77
Şəhərdən kəndə	80
Təsəlli	81
Vəfa	83
Zəfər yazı	84
Qardaşlar	86
Sülh əsgəri	87
Tehranın bir xiyabanında	90
Xilaskar	92
Yaxşı yol	94
Vətən çağırışı	95
Vətən sevgisi	96
Vətən torpağı	98
Demişəm	102
Bura Azərbaycandır	102
And	104
Bayraqdar ( <i>İran Xalq Partiyasına</i> )	105
Mənim nəğməm	108
Bayraqdar ( <i>Seyid Cəfər Pişəvəriyə</i> )	109
Azərbaycan Demokratik Firqəsinə	110
Sən vaxtında yarandın...	114
Hünər	119
Mənim inqilabım	121
Təzə dövran	122

Yaxşıdır . . . . .	124
Yurdum . . . . .	125
Qoşma . . . . .	126
Aşıq . . . . .	127
Kimdən öyrəndin . . . . .	129
Sən də baharsan . . . . .	130
Günəş . . . . .	131
Gənclik . . . . .	133
Güllə səsləri . . . . .	134
Partiya biletı . . . . .	138
Kitab tonqalı . . . . .	141
Əsir . . . . .	145
Zindandan məktub . . . . .	145
Vüsal . . . . .	148
Beş milyondan biri... . . . . .	150
Təbrizdə qış səhəri . . . . .	154
Təbriz qadını . . . . .	158
Odlu göz yaşları . . . . .	160
Təbrizdə Novruz bayramı . . . . .	162
Fədainin məzarı . . . . .	166
Səttarxan . . . . .	170
Ölməz sərkərdə . . . . .	171
Sərdar . . . . .	173
Alovlu natıq . . . . .	178
Gizli döyüş . . . . .	184
Havada bir şimşək çaxır . . . . .	188
Səhənd . . . . .	191
Arzu bir gülşəndir . . . . .	194
O, Tehrandan danışır... . . . . .	195
Axırıncı mühazirə . . . . .	197
Bu yerlər o yerlərdir... . . . . .	201
Zəlzələ . . . . .	205
Qoca . . . . .	208

Kamança . . . . .	208
Dünyanı gəzərəm... . . . . .	213
Təbriz . . . . .	214
Qılinc . . . . .	215
Döyüşən nəsillər . . . . .	216
Həqiqət . . . . .	223
Bir ümmanam . . . . .	225

**POEMALAR**

Qəzəb . . . . .	230
Əsl yoldaş . . . . .	240
Şimal həsrəti . . . . .	255
Mehabadlı tələbə . . . . .	269
Ananın arzusu . . . . .	288
Sən indi hardasan? . . . . .	317

<b>Redaktor</b>	<i>Natiq Cavadzadə</i>
<b>Rəssam</b>	<i>Nazim Rzaquliyev</i>
<b>Korrektor</b>	<i>Fidan Ramazanova</i>
<b>Kompüter yiğimi</b>	<i>Yaqut Rəhimova</i>
<b>Kompüter işləri</b>	<i>Sevda Allahverdiyeva</i>

**ƏLİ TUDƏ**  
**“CƏNUB NƏĞMƏLƏRİ”**  
**I cild**

Kitab Natiq Əli Tudə oğlu Cavadzadənin  
şəxsi vəsaiti ilə çap olunub.

\*\*\*\*\*  
\*\*\*\*\*  
\*\*\*\*\*

**2014  
SON**

Kağız formatı 60x90<sup>1</sup>/16. Şərti çap vərəqi Uçot nəşr vərəqi  
Sifariş Tiraj 700.

---

**“Azərbaycan” nəşriyyatının mətbəəsində çap edilmişdir.  
Az 103 Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.**

